

AZƏRBAYCAN CÜMHURİYYƏTİ - 100

TEYYUB QURBAN


YÜZ TƏLƏBƏ



YÜZ TALE

**TEYYUB QURBAN**

*yüz tələbə,  
yüz tale*



BAKİ - 2018

## Bu kitab Azərbaycan Parlamentinin yaranmasının 100 illiyinə həsr edilir

*Redaktoru: Qərənfil Dünəyaminqızı*

*Nasriyyat redaktoru: Musa Ələkbərli*

*Üz qabığının dizaynı: Nurlan Rasimoğlu*

*Korrektoru: Gültac Ələkbərli*

Teyyub Qurban. "Yüz tələbə, yüz tale"

Bakı. "Şur", 2018. 256 səh.

*Tənmiş şair, fədakar tədqiqatçı Teyyub Qurbanın "Yüz tələbə, yüz tale" kitabında Azərbaycan Cumhuriyyəti tərəfindən xaricə təhsil almağa göndərilmiş yüz tələbanının tələyindən səhbat açılır. Teyyub müslüm həmin tələbələrin izinə düşmiş, qohum-aqrəbaları ilə görüşmiş, onların ağırlı-acılı ömür yolundan böyük vətəndaşlıq hissi ilə, yana-yana səhbat açmış, tarixi faktlərlə, arxiv materiallarına söyklənən dəyərli bir əsər yazılmışdır. Ancaq çox təsəssüflər ki, qəfil gələn əcəl bu kitabı görməyə ona imkan vermadı. Torpağı bəhiş, yeri cənnət olsun!*

Q 83.3 AZ (2)  
032 18 Qrifli nəşr

© Elmar Həsənli 2018

## Fədakar tədqiqatçı Teyyub Qurban

Teyyub Qurbanı hayatıda şəxson görməsem də haqqında çox eşitmışdım. Onunla qiyabi tanışlığım Mircəfər Bağırov haqqında yazdığı "Düşmənlərdən güclü şəxsiyyət" kitabı ilə başladı. Sonralar ədabiyatçı və tənqidçi Mıskayı Rəfəli haqqında yazdığı "Həqiqət olduğu kimi", milli istiqlal davamızın öndəri Məhəmmədəmiən Rəsulzadənin həyatından bəhs edən "Dönməzlik", Hacı Zeynalabdin Tağıyevin varisi "Sara xanım" haqqında yazdığı kitabları oxudum. Bu kitablardakı tutarlı faktlərlə tanış olduqca mülliəfi rəğbatim artırdı. Bu kitabların ən maraqlı cəhəti uzun illar, yuxusuz gecələrin hesabına arxiv materialları əsasında yazılmışdır. Teyyub müslüm Rəsulzadə haqqında yazdığı kitabda onun övladı Azər haqqında məlumat verirdi. Azərin sağlığında ilk dəfə onu Maqadanda axtarış tapan, onunla görüşən şəxs idi Teyyub Qurban. Sovetlər dövründə Hacının qızı Sara xanımıla tanış olub onun haqqında "Yaşayan ömrür" adlı poema yazdı. Bütün bunlar dövrünə görə cəsarət və fədakarlıq tələb edirdi. Tale-qismət elə gətirdi ki, mülliəlimlik fəaliyyətimi Bakıda davam etdirməli oldum. Bu illər ərzində dəyərli, fədakar-tədqiqatçı Teyyub Qurbanlı şəxson tanış oldum, dəfələr göründüm. Bir-birindən maraqlı səhbatlərini dinlədim. Tariximizin müxtəlif qaranlıq məsələlərini özündə əks etdirən maraqlı səhbatlərini dinlədikcə bu işqli insanın bu yaşda zəhmətsevərliyinə yaxşı mənəda qıbtı etdim. Teyyub müslümü yaxından tanıdlıqca, tanışlığımız əqida dostluğunuzun təməli oldu. Bu dostluğunuz axırda mənə onun omrúnun 25 ilini verdiyi, uzun illərin axtarışları və arxiv materiallarından ibarət Cumhuriyyət tələbələri haqqında yazdığı yazılarla tanış olmağı nəsib etdi. Vaxtilə bə mövzuda silsilə yazıları bir çox matbuat orqanlarında "Nota bene" qəzeti, xüsusi "Ekspress" qəzetiñin sahifalarında, bir hissəsi yayımlındı. Amma bunlar tam deyildi. Onu da qeyd edim ki, Teyyub müslüm bù mövzuda Azərbaycanda ilk yazanlardandır. Onun ən böyük arzusu 100 tələbə haqqında yazdığı silsilə məqalələrinin kitab halında çapını görməkdir. Bu kitabın yazılıması müddətində Teyyub müslüm bù tələbələrin müxtəlif bölgələrimizdə yaşayan qohumlarını tapdı. Onlardan əldə etdikləri informasiya, şəkillər vasitəsilə yazılarını zənginləşdirdi. Qazaxdan,

**Teyyub Qurban**

Salyandan olan Cümhuriyyət tələbələrimizin qohumlarının evində olan çıxışlarını disk şəklində toplayaraq gələcək nəsillər üçün arxivləşdirdi. Bütün bunlar millətə, dövlətə təmənnasız xidmətin nümunəsidir və həmin tələbələrin ruhları qarşısında ehtiram əlamətidir. Hətta onu da qeyd edim ki, Teyyub Qurban vasitəsilə bizlər bu 100 tələbəni xarici ölkələrə oxumağa göndərən Cümhuriyyətin maarif naziri olmuş Nurməmməd ağa Şahsuvarovun qəbrinin yerini öyrəndik. Bundan başqa inдиyənə qədər bizlərin xəbarı olmadığı bəzi faktlar var ki, bu faktlarda oxocular kitab çap olunanda tanış olacaqlar. Kitab çap olunmaq ərzəsində Teyyub Qurbanın vəfat etməsi xəbərini eşitdikdə sarıldım. Bu xəbərə inanmaq istəmirdim. Ən böyük arzusu idi bu kitabının nəşrini görmək. Hər gün demək olar ki, zəng edib kitabla maraqlanırdı. Amma təəssüf ki, uzun illər axtarışlarının nəticəsi olan bu kitabının çapını görmək Teyyub müəllimi nasib olmadı. Bizlər də əziz, dəyərli insanın ən böyük arzusunu Cümhuriyyətimizin 100 illiyi ərzəsində realliga çevirib, adını "Yüz tələbə yüz tale" qoyduğu kitabını naşr etdirib, həm Teyyub müəllimin ruhunu həm də onun sevimli oxucularını sevindirmək istədik. Məkanın cənnət olsun, Teyyub kişi.

Kitabın çapı üçün bizlərə maddi və mənəvi dəstəyini əsirgəməyen hər kəsə təşəkkürümüzü bildiririk.

**Elmar Həsənli**  
*Bakı Atatürk liseyinin tarix müəllimi*

**MÜƏLLİFDƏN**

2016-ci ildə Avropa Azərbaycan Cəmiyyətinin Azərbaycanlıq Araşdırımlar Mərkəzi tərəfindən "Azərbaycan Cümhuriyyəti tələbələri" kitabı nəşr olundu. Mülliifləri Ədalət Tahirzadə və Oğuztoğrul Tahirli, redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Əsgər Quliyev, ön sözün mülliifi tarix üzrə elmlər doktoru, professor Kərim Şükürov, nəşriyyat redaktoru Kərim Kərimlidir.

TEAS Press Nəşriyyat evi tərəfindən buraxılmış 1220 səhifəlik bu dəyərli kitabın 20-ci səhifəsində deyilir; «Araşdırıcı Teyyub Qurban da «100 tələbə» mövzusunda uzun illərdir axtarışlar aparır. Onun özəlliklə «Nota bene» qəzetiinin 2006-2007-ci saylarında və başqa mətbuat orqanlarında «Cümhuriyyət tələbələri» adlı silsilə məqalələri nəşr edilib. Ancaq təəssüf ki, o, yazılarını indiyadək kitab şəklində nəşr etdirməyib.»

Haqlı iraddır. İndiyədək mətbuat səhifələrində dərc olunmuş yazılarımlın kitab halında nəşrində təşəbbüs göstərmmiş dostlara minnətdarlığımlı bildirirəm.

## REDAKTORDAN

Tanınmış tədqiqatçı, yazıçı-alim Teyyub Qurbanın özündən əvvəl imzası ilə tanış olmuşam. Büyök xeyriyyəçi, millət atası kimi tarixə həkk edilən Hacı Zeynalabdin Tağıyev haqqında yazdığı məqalələr çox xoşuma galmışdı. Müəlliflə görüşüb minnətdarlığımı bildirmək istəsəm də, bu istəyimə iki-üç il sonra nail oldum. Onunla ilk dəfə keçən il Azərbaycan Yazarları Birliyində görkəmlə yazıcıımız rəhmətlik Qılman İlkinin yaradıcılığına həsr edilən tədbirdə tanış oldum.

Söhbət əsnasında Azərbaycan Cümhuriyyəti dövründə Avropaya təhsil almağa gedən tələbələr haqqında tədqiqat apardığını bildirdi. Bu söhbət məni daha çox sevindirdi. Çünkü bu dövr manım üçün daha maraqlıdır. Ömrümün on beş ilindən çoxunu Azərbaycan Cümhuriyyəti dövrü ilə bağlı araşdırılmalarına həsr etmişəm. Namizədlik mövzum birbaşa Azərbaycan Cümhuriyyəti dövrünün mətbuatının faaliyyəti ilə bağlı olub. 2005-ci ildə «Cümhuriyyət dövrü Azərbaycan mətbəati (1918-1920-ci illər)» monoqrafiyamın birinci hissəsi, 2011-ci ildə isə «Cümhuriyyət dövründə Azərbaycan mətbəati (1918-1920-ci illər)» adı ilə ikinci hissəsi çap edilib. Bu dövrün tanınmış yazarları haqqında «Milli tərəqqiyə doğru» (2012), «Mətbuat – nücat yoludur(2013)», «Dahinin istəyi, qələmin qədratı» (2015) adlı məqalələr toplum işq üzü görüb. 2015-ci ildən isə «Kaspia» qəzetində «Cümhuriyyətçi tələbələr» rubrikası altında silsilə məqalələrənə dərəcə olunur.

Bu günlərdə Teyyub müəllimlə yenidən görüşdük. Azərbaycan Cümhuriyyət tələbələri haqqında yazdığı kitabə ön söz yazmağımı və redaktoru olmayı bildirdikdə çox böyük sevincə razılıq verdim.

Bu danılmaz bir faktdır ki, Azərbaycanın uzun əsrlik dövlətçilik tarixinin Azərbaycan Cümhuriyyətinin çox böyük rolu və əhəmiyyəti olub. Məhz ilk dəfə bu dövrdə Azərbaycanda təhsil məsələləri dövlət səviyəsinə qaldırılıb və milliləşmişdir. Bütün bunları dəllişlər və faktlar əsasında bu gün müasir oxucuya çatdırıban tədqiqatçı alim Teyyub Qurban çox şərflə bir missiyani həyata keçirir.

Bildiyimiz kimi, Azərbaycan Cümhuriyyəti hökumətinin böyük ümidi və arzularla Avropanın ali məktəblərinə yüksək təhsil almaq üçün göndərdiyi

tələbələrin taleyi haqqında uzun illər heç bir məlumat olmayıb. Çünkü, 1920-ci ilin 28 aprel işgaldən sonra hökumət onların maddi yardımını kəsmişdir. Yalnız Azərbaycan inqilab komitəsinin sadri Nəriman Nərimanov işa qarşılığından sonra məsələ müsbət həll olunur. Belə ki, N.Nərimanovun şəxsi təşəbbüsü və sədrliyi ilə 1920-ci il avqustun 9-da iclas keçirilir və Azərbaycan Cümhuriyyəti hökumətinin xaricə göndərdiyi tələbələrin təhsilini başa vurmaşı üçün vəsait buraxılması haqqında qərar qəbul edilir. Lakin N.Nərimanov Moskvaya aparıldıqdan sonra Avropada təhsil alan tələbələrin bir qisminin təqaüdü yenidən kəsilir. Qərib ölkədə maddi baxımdan çatınlıq çəkən bu tələbələrin bir qismi təhsilini yarımqiç qoyaraq intihar edib, bir qismi də bütün bu çatınlıklarə baxmayaraq ya oxuyub vətənə qayıdır, ya da mühacirətdə Azərbaycanın istiqlaliyyəti uğrunda mübarizə aparıb. Amma çox böyük çatınlıklarə təhsilini başa vurub vətənə qayıdanların əksəriyyəti də Avropa təhsili görmələri sababından «Azərbaycanda əksinə qılıb millətçi qrupun üzvü» adlandırılaraq «qırmızı terror»un qurbanı olub.

Aradan yüz ildən çox zaman keçir. Bu gün bu tələbələr haqqında nəinki Azərbaycan oxucusunda, «heç müsləh Azərbaycan elmi-maddəni fikrində də kifayat qədər məlumat yoxdur» deyən falsəfə üzrə elmlər doktoru Mübariz Süleymanlı çox haqlıdır. 2004-cü və 2005-ci illərdə çap edilən «Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası»nda da Cümhuriyyət tələbələrinin demək olar ki, böyük əksəriyyəti haqqında çox bəsit, üç-dörd cümlədən ibarət təzadlı informasiya verilib. Bəziləri haqqında «sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır» yazılmışdır. Tədqiqatçı-alim Teyyub Qurban isə bu qarənqliq tələbləri işıqlandırırmış, hətta onları bir çoxunun 1980-90-ci illərə qədər Azərbaycanda yaşadığını aşkarlamış, övladları, nəvə və nəticələri ilə görüşmüş, dünyasını dəyişənlərin ziyarətləri etmişdir.

Teyyub müəllim uzun illərdir arxivlərdə, kitabxanalarda, muzeylərdə gərgin axtarışlar aparmış, Azərbaycanın bölgələrini gözmiş, zəngin materialları toplamışdır. Məsələn, Zəngəzürün Minkənd sakinləri olan, Almaniyada təhsil alan Şahsuvarovlar, Cümhuriyyət dövründə yazib-yaradın Əli Yusif və başqlarının haqqında ilk dəfə doğru, dürüst məlumat verilib. Ən kiçik bir faktka belə əsl alim qayğısı, saygısi ilə yanaşan Teyyub müəllim bu asərinin hər bir sətrindən narahat qəlbə, yuxusuz gecələri, gərgin axtarışları ilə boyanır. Ona görə də belə bir sanballı, dəyərlə əsər meydana çıxmışdır.

**Teyyub Qurban**

Bu əsər Teyyub Qurbanın Azərbaycan dəyərlərinə, Azərbaycan tarixinə, milli varlığına, Azərbaycan gəncliyinə olan sonsuz sevgisinin nəticəsidir. Dünənilən fəxr et, Azərbaycan gənci! Hələ yüz il bundan əvvəl Azərbaycan adlı bir məmələkətin varlığını bilməyən (əslində bilmək istəməyən) Avropada sənin yaşılarından yüksək təhsilə yiyələnərək Azərbaycan mədəniyyətinə, əxlaqını yaşatmışlar. Hər cümləsi zəngin, maraqlı, orijinal materiallərlər, araşdırımlarla zəngin olan bu əsəri birməsə oxu, ey Azərbaycan gənci! Dünənini bilmək, ondan nəticə çıxartmaq üçün oxu və düşün!

Əsərdə Azərbaycanın bir neçə bölgəsindən olan Cümhuriyyət tələbələri ilə yanşı İravan şəhərindən olan altı Cümhuriyyət tələbəsinin taleyindən də bəhs edilir. Bu bölümde görkəmi diplomat, istedadlı publisist Əlimərəndə bəy Topçubaşovun oğlu Rəşid bəy Topçubaşov haqqında da məlumat verilib. Paris Universitetində hüquq təhsilinə sahib olan və cəmi 25 il yaşayın Rəşidin nakam taleyi məni çox möyus etdi.

Tədqiqatçı-alim əsərində ilk olaraq, Avropana ali təhsil almağa göndərilən gənclərin taleyinə hökumətin və ziyanlıların münasibətini bildirir. Azərbaycan parlamentinin qərarı ilə yaradılan dövlət komissiyasının fəaliyyətindən, ümumilikdə hökumətin təhsil iştirahətlərindən, dövrün ziyanlılarının bu məsələdə dövlətə yardımçı olmalarından faktlar əsasında geniş şəkildə söhbət açır. Bu mövzuya mətbuatın, xüsusən də «Azərbaycan» qəzetinin münasibətini bildirir.

Əsərdə Teyyub Qurban Cümhuriyyət tələbələrinin siyahısını da verib. Bu siyahıda onların adı, soyadı və hansı ölkəyə təhsil almağa getdikləri bildirilir. Doğrudur, əsərdə bir neçə Cümhuriyyət tələbəsi haqqında informasiya verilib. Yəqin ki, Teyyub müəllim gələcəkdə bu xeyirxah işi sona kimi həyata keçirmək üçün çalışacaq. Bu işdə ona cansaqlığı və möhkəm iradə arzu edirik.

**Qərənfil Dünyamin qızı**  
Əməkdar jurnalist

**CÜMHURİYYƏT TƏLƏBƏLƏRİ**

\*\*\*

“Ey gənclik!

Sənin öhdəndə böyük bir vəzifə var: Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı, onu min müşkülətlə ucaldaraq dedi ki:

Bir kərə yüksələn bayraq, bir daha enməz!

Əlbəttə ki, sən onun umidini qırımayacaq, bu gün parlament binası üzərindən azərilərin yaniq ürəklərinə enmiş bu bayraqı təkrar o bina üzərinə taxacaq və bu yolda ya qazi və ya şəhid olacaqsan!”



**Məmməd Əmin RƏSULZADƏ**

Azərbaycan Milli Şurasının və Azərbaycan Parlamentinin xaricə göndərdiyi tələbə-gəncləri müəyyənləşdirmiş beş nəfərdən (M.Ə.Rəsulzadə, Mehdi bəy Hacınski, Əhməd bəy Pepinov, Qara bəy Qarabayov, Abdulla bəy Əfəndiyev) ibarət Xüsusi Müsəbiqə Komissiyasının sədri.

## Mövzu və müəllif haqqında baş redaktorun qeydləri

Azərbaycan türklərinin milli dövlətçilik və özünüdöركinin inkişafı tərixində misilsiz bir hadisə olan Azərbaycan Cümhuriyyəti öz fəaliyyətində milli mədəniyyətin, o cümlədən təhsilin, ədəbiyyat və incəsənatın inkişaf etdirilməsinə xüsusi diqqət yetirmişdir. Mədəniyyət quruculuğunun hayata keçirilməsində isə elm və təhsil sahəsindən ali təhsilli milli kadrlar hazırlığı massaslı daha çox narahatlıq doğururdu. Bu məqsədə dövlət bir sırada tədbirlərə yanaşın, yüz nəfər azərbaycanlı gəncin xarici ölkələrin ali məktəblərində təhsil almاسına da qarar vermişdir.

Parlementin stenografiq hesabatlarından aydın olur ki, 1919-cu il sentyabrın 1-də keçirilmiş yetmişinci iclasının müzakirəyə təqdim edilmiş üçüncü məsələsi hökumət tərəfindən əcnəbi məməlekətlərə yüz nəfər tələbənin göndərilməsi haqqında qanun layihəsinin müzakirəsi olmuşdur. Axşam iclasında Rəhim Vakilov, Abdulla bəy Əfəndizadə, Rzəbəy Ağabəyov, Məmməd Rza ağa Vəkilov, Qasim bəy Camalbəyov, Behbudxan Cavanşir, Qara bəy Qarabəyli, Muxtar Əfəndizadə, Ağə Aşurov kimi ziyanlılar məsələ ilə bağlı fikir mübadiləsi aparmış, əksar çıxışçılar ölkə iqtisadiyyatının, elm, təhsil və mədəniyyətinin gələcək inkişafı üçün tələbələrin xarici ölkələrdə ali təhsil almağa göndərilməsinin əhəmiyyətini vurgulamış, məruzaçı Əhməd Cövdət bəy və maarif naziri Raşid bəy Qaplanov bəyanat vermiş və ümumi səsvermə nəticəsində qanun layihəsi bütövlükda qəbul edilmişdir.

Göründüyü kimi, Azərbaycan Cümhuriyyətinin mədəniyyət quruculuğunda ən müxtəlif sahələr üzrə yüksək ixtisaslı mütxəssislər hazırlanmaq üçün müxtəlif imkanlardan istifadə edilmiş, vaxt itirilmədən bu sahədə milli kadrlar yetişdirilməsinə xüsusi say göstərilmişdir. Yüz nəfər Azərbaycan türkünün Avropa ölkələrinə ali təhsil almağa göndərilməsi məsələsi ümum-dövlət və ümumxalq işinə çevrilmiş, milli təhsil tariximizdə yeni bir səhifə açılmış bu hökumət qərarı xalq tərəfində rəğbətlə qarşılanmışdı.

Xaricə göndəriləcək tələbələri seçmək üçün Xalq Maarifi Nazirliyi yanında Məhəmməd Əmin Rəsulzadə (sədr), Əhməd bəy Pepinov, Qara bəy Qarabəyli, Mehdi bəy Hacınski və Abdulla bəy Əfəndizadədən ibarət çox

nüfuzlu münsiflər heyəti yaradılmışdı. Mənbələrdən aldığımız bilgiyə görə, münsiflər heyatının diqqətlə seçdiyi tələbələrdən 10 nəfərinin İngiltərəyə, 23 nəfərinin İtaliyaya, 45 nəfərinin Fransaya, 9 nəfərinin Türkiyəyə göndərilməsi nəzərdə tutulurdu. Nəticədə isə Xalq Maarifi Nazirliyi tərəfindən xaricə göndərilən tələbələrdən 49 nəfərinə Almanıyanın, 27 nəfərinə Fransanın, 4 nəfərinə İtaliyanın, 1 nəfərinə İngiltərənin, 6 nəfərinə isə Türkiyənin müxtəlif ali məktəblərinə göndərilmələri barədə rəsmi sənəd verilmişdi. Qalan 13 nəfər isə Rusiyaya göndərilməli idi. Rusiyada vətəndaş mühərabisi ilə əlaqədər yaranmış şəraitə görə oraya tələbə göndərmək mümkün olmamışdı. Təəssüflər olsun ki, faktik olaraq bu tələbələrdən neçə nəfərinin hansı ölkəyə getdiyi, neçəsinin ali təhsilini başa vurduğu, kimlərin vətənə döndüyü, kimlərin mühacirətdə qaldığı, kimlərin nə vaxt dünyasını dəyişdiyi və hazırda onlardan neçə nəfərinin salamat olduğu barədə ortalıqda biza dəqiqli məlumat verən bir mənbə, tədqiqat işi yoxdur.

Dövlətin məsələyə ciddi münasibətinin bir göstəricisi də bu sayıla biler ki, xaricə göndəriləcək gəncləri müyyənləşdirməkdən ötrü təşkil edilmiş və adlarını yuxarıda qeyd etdiyimiz görkəmli ziyanlılardan ibarət beş nəfərlik xüsusi müsabiqə komissiyasına Milli Şuranın sedri M.Ə.Rəsulzadə rəhbərlik etmişdir.

Xaricə göndərilən tələbələr 1920-ci il yanvarın 14-də parlament və hökumət üzvlərinin, tanınmış xeyriyyəçilərin, iş adamlarının, din xadimlərinin, içtimaiyyət nümayəndələrinin və valideynlərin iştirakı ilə təntənəli suradə yola salınmışlar. "Azərbaycan" qəzeti 1920-ci il 17 yanvar tarixli sayında "Yola salınma morası" ilə bağlı bi yazında məlumat verili ki, qatarın tələbələr üçün ayrılmış vəqonunun qapıları Azərbaycan bayraqları ilə bəzədilmişdi və hamının əhval-ruhiyəsi yüksək idi. Vəqonun içərisindən atrafa yayılan müsiki sədaları altında "Yaşasın Azərbaycan!" şüarı insanlara fərqli və hayecanlı anlar yaşadırdı.

Bakıdan Avropanın ölkələrinə gedən tələbələr əvvəlcə Batum qatarı ilə yola salınmış, oradan isə Fransaya getmələri təmin edilmişdir. 1920-ci il fevralın 11-də Parisə çatın tələbələr burada Paris Sülh Konfransında iştirak edən Azərbaycan nümayəndə heyəti tərəfindən hərəkatla qarşılınmış, nümayandə heyatının rəhbəri Əlimardan bəy Topçubaşov tələbələr qarşısında böyük nitq söyləmişdir. Bundan sonra tələbələr təhsil almaq üçün Avropanın müxtəlif ölkələrinə yollanmışlar. Bir ay sonra isə artıq tələbələrin sorğu-

müxtəlif Avropa ölkələrindən gəlmişdir. Tələbələrin Türkiyədən, İtaliyadan, Fransadən göndərdikləri məktubları bir qismi döri mətbuat organlarında çap olunmuşdur. Məsələn, "Azərbaycan" qəzeti 1920-ci il 23 aprel tarixli sayında "Tələbələrimiz xaricdə" başlığı ilə yazılmış məlumatda xəbər verilirdi ki, "Parisə çatın tələbələr Əlimərəndən bay Topçubaşov tərəfindən səmimiyyatla qarşılanmışdır. O, tələbələrə müraciətla böyük nitq söyləmişdir. Tələbələr Paris şəhərindən Avropanın müxtəlif ölkələrinə yollanmışlar". Təessüflər olsun ki, bu, mart və aprel aylarında gələn məktublardan sonuncusudur. 27 aprel işğalından sonra ölkənin bolşevikləşdirilməsi nticəsində vəziyyət kaskin şəkildə dayışmış və belə olanda, dövlət hesabına oxumağa göndərilmiş tələbələr maddi təminatla həmin Nərimanova müraciət etmişlər. Mənbələrdən öyrənirki, Azərbaycan İnqilab Komitəsinin 1920-ci il avqust 9-də N.Nərimanovun şəxsi təşəbbüsü və sadrlığı ilə keçirilən iclasında, Azərbaycan Cümhuriyyəti hökumətinin xaricə göndərdiyi tələbələrin təhsillərini başa vurmaş üçün vəsait buraxılması və ümumiyyətlə, onlara maddi yardım göstərilməsi məsələsi müzakirə edilmiş, müsbət qərar qəbul olunaraq həmin tələbələrə lazımi maddi kömək göstərilməsi yollarının müəyyənləşdirilməsi və göndərilməsi məsələlərinin hollu xalq maarifi və xalq xarici işlər komissarlıqlarına tapşırılmışdır. Azərbaycan SSR Xalq Komissarı Sovetinin sədri N.Nərimanov xaricdə təhsil alan azərbaycanlı tələbələrə yardımın davam etdirilməsi haqqında xüsusi qərar imzalamış və hələ 1919-cu ildən xaricdə oxuyan azərbaycanlı tələbələrin işinə məsul Bohram Axundov 1921-ci il iyunun 18-də xaricdə oxuyan azərbaycanlı tələbələrin işləri üzrə xüsusi müvəkkil təyin etmişdir. İyulun əvvəllərində isə B.Axundov tələbələrin maddi vəziyyətini öyrənmək və əməli köməklik göstərmək üçün onların oxuduğu Qəribi Avropa ölkələrinin paytaxtlarına ezmə olunmuş, yalnız həmin il oktyabrın axırlarında Parisə golib çata bilməşdir. 1922-ci ilin yanvarına qədər Paris, Berlin və Avropanın digər şəhərlərinə səfər edən B.Axundov Fransanın müxtəlif məktəblərində 28, Almaniyada məktəblərində 49, İtaliyada 3 nəfər tələbənin oxuduğunu müəyyənləşdirmiş və Bakıya qayıtdıqdan sonra – 1922-ci il martın 2-də N.Nərimanovun adına ahatəli hesabat təqdim etmişdir. N.Nərimanov, təhsillərini davam etdirmələri üçün bu tələbələrə lazımi şərait yaradılması haqqında göstəriş vermiş, lakin 1922-ci ilin sonlarında onun Moskvaya vəzifəyə təyin edilməsindən sonra problem münasibət yenidən dəyişmiş və yardım məsələsində də ayrı seçkiliyyət

yol verilərək, bu iş bolşeviklərin siyasi mənafelərinə uyğunlaşdırılmışdır. Belə bir bigənə və qərəzlə mövqə səbəbindən, təhsil haqqını ödəyə bilməyən tələbələrdən gündəlik çorx o məhtac olaraq on ağır şəraitdə işləmək məcburiyyətində qalanları, həbsxanalara düşənləri, hətta böhrənlı vəziyyətdən çıxış yolu tapmayaraq intihar edənləri də olmuşdur.

Bəslılıklı, Azərbaycan Cümhuriyyəti hökumətinin böyük ümidiylər xaricə ölkələrin ali məktəblərinə yola saldığu bu tələbələrin taleyi aprel işğalından sonra çox acımacaqlı olmuşdur. Dündür, alı təhsil almaq üçün xaricə göndərilən azərbaycanlı gənclərin bir qismi Avropanın müxtəlif ali məktəblərini bitirdi və bəziləri vətənə qayıtdı. Lakin təhsillərini çatınlıkla başa çatdırıb, yüksək ixtisaslı mütəxəssislər kimi vətənə qayıdan bu tələbələrin böyük qismi sonralar "qırmızı terror"un qurbanı oldular. Məlum səbəblər üzündən vətənə qayıda bilməyən gənclərin əksəriyyəti isə həyat və fəaliyyətlərini Azərbaycan istiqlalının bərpəsində mühərriżə sərf etdilər. Amma bu gün həmin gənclərin – ister vətənə döndək repressiya qurbanı olmuş, isterse də mühacirət həyatı yaşayaraq Azərbaycan istiqlalı uğrunda mühərriżə aparılmış Cümhuriyyət tələbələrinin taleyi, hayat və fəaliyyəti, siyasi, elmi-mədəni yaradıcılıqları haqqında daha geniş bilgilər ehtiyacımız vardır. Çünkü Cümhuriyyət tələbələrinin hər birinin taleyi haqqında nəinki geniş ictimaiyyətdə, heç müasir Azərbaycan elmi-mədəni fikrində də kifayat qədər məlumat yoxdur. Bu istiqamətdə müəyyən tədqiqatlar aparılsı da, hətta biri ciddi müsabiqə yolu ilə seçilib oxumaq üçün xarici ölkələrin ali məktəblərinə göndərilmiş vətənə oğulları haqqında ortaqlıq sistemi birləşdirəcək vəzifə yoxdur.

Bu mənədən yazılıçı-tədqiqatçı, respublika Xalq Təhsili Müzeyinin elmi əməkdaşı Teyyub Qurbanın gərgin zəhmətinin bəhərəsi olan "Cümhuriyyət tələbələri" adlı tədqiqatını həmin gənclərin tarixi haqlarının bərpası, fəaliyyət və yaradıcılıqlarının xalqımıza çatdırılması yönündə ciddi bir addım kimi dəyərləndirirə bilərik.

Beynəlxalq Rəsul Rza mükafatı laureati Teyyub Qurban Yarməmməd oğlu 1934-cü il 18 dekabrda Bakının Bülbülə kəndində anadan olmuşdur. 1959-cu ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə bitirmişdir. Hələ V cursda oxuyarkən Universitet Komsomol təşkilatının katibi seçilmiş, sonralar uzun müddət respublika xalq nəzarəti orqanlarında çalışmışdır.

1968-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Teyyub Qurban ədəbi yaradıcılığı 1950-ci ildən başlamışdır. Bu vaxta qədər on beş şeir,

bədii və elmi-publisistik kitabı çap olunmuş Teyyub Qurbanın əsas əsərləri bunlardır: "Dostluq və qəhrəmanlıq səhifələri" (1966), H.Z.Tağıyevin həyatına hasr edilmiş "Yaşayan ömür" (bu manzum pyes 1993-cü ildə, Dövlət Gənclər Teatrında Mərahim Fərzelibəyovun quruluşunda səhnəyə qoyulmuşdur), M.Ə.Rəsulzadənin fəaliyyətindən bəhs edən "Dönməzlilik" (1997), "Yaşıl rəngin işığı" (2001), beş poemadan ibarət "Məcra" (2004), Mir Cəfər Bağırovla bağlı arxiv materialları əsasında yazılmış 600 səhifəlik fundamental tədqiqat işi – "Düşmənlərindən güclü şəxsiyyət" (2006), A.A.Bakıxanov haqqında "Müqəddəs məkanda Qüdsimiz vardır" (2007).

Teyyub müəllim uzun illərin axtarışları nəticəsində ərsəyə gəlmış "Cümhuriyyət tələbələri" adlı tədqiqat işini bu gün də davam etdirməkdədir. Çünkü hər biri yüz müşkülətlə qarşılaşmış, bir qismi dünyanın müxtəlif ölkələrində qırıb hayatı yaşamış, mühacirətdə keçirdikləri həyatlarını Azərbaycanın istiqlaliyyəti uğrunda mübarizəyə hasr etmiş, digər qismi Avropa təhsili görmələri sababından repressiya qurbanı olmuş, Sibira sürgün edilmiş, bəziləri isə ixtirab və məşəqqətə dözməyi hətta intihar etmiş yüz nəfər cümhuriyyət tələbəsinin həyat və yaradıcılıqları haqqında müükəmməl və ensiklopedik bir əsər ortaya qoymaq arzusundadır. Fədakar və təessübəkəs bir Azərbaycan ziyalısı kimi tanıdığımız Teyyub Qurbanın bu arzusuna qoşulur, gələcək tədqiqatlarında ona uğurlar diləyirik.

### Mübariz Süleymanlı

## BİRİNCİ HİSSƏ

### TƏHSİL İSLAHATLARI

Azərbaycanın uzun əsərlik dövlətçilik tarixində Azərbaycan Cümhuriyyətinin danılmaz yeri var. Cəmi 23 ay fəaliyyət göstərmiş müstəqil demokratik respublika milli və dünyəvi dayarları ilə əbədiyyətə qovuşmuşdur.

Bütün Şərqi ilk demokratik dövlətin manaviyat binasının on böyük sütunlarından birini təhsil islahatları təşkil edir. Bu gün iftخار hissi ilə bəyan etmək olar ki, Azərbaycan Cümhuriyyətinin bərqrar olmasına Azərbaycanda təhsil masaları ilk dəfə dövlət soviyyəsinə qaldırılmışdır. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin tabeliyindəki Dövlət arxivinin fondlarında Azərbaycan Cümhuriyyəti dövründə təhsil islahatlarını əyani şəkildə əks etdirən çoxlu sənəd saxlanılır. 1918-ci il iyun ayının 30-da hökumət qərarı ilə Gəncədə Xalq Maarifi Nazirliyinin dəftərxanası yaradıldı. Dəftərxananın kadrlarla təmin edilməsi məqsədilə müvafiq tədbirlər görüldü. 1918 – 1919-cu illərdə Respublika Xalq Maarifi Nazirliyinə iş qəbul olunmaq üçün onlarla ərizə daxil olmuşdur. Bunlardan bəzilərini oxucuların diqqətinə çatdırırıq:

*"Xalq Maarifi nazirinə  
Tiflis qadın gimnaziyasının tam kursunu bitirmiş  
Leyli xanum Ağalarovadan  
Ərizə*

*Atamı vaxtsız itirmişəm və hazırda kimsəsiz və ehtiyac içindəyəm. Xahiş edirəm, nazirlikdə məni müvafiq bir işlə təmin edəsiniz.*

*Məktubuma alava edirəm:*

1. 7-ci sinfi bitirdiyim barədə 325 nömrəli şəhadətnamə
2. 8-ci sinfi bitirdiyim barədə 556 nömrəli şəhadətnamə.

*L. Ağalarova,  
Bakı, Quba küçəsi, 19.  
1 dekabr 1918-ci il" (4).*

1919-cu il fevral ayının 8-də nazirliyə daxil olmuş məktublar arasında Bakının Suraxanskaya (indiki Dilara Əliyeva küçəsi – T.Q.) küçəsindəki 176 nömrəli evdə yaşayış Fatima xanım Studzitskayanın da ərizəsi vardır. O yazır:

**“Çox möhtərəm nazir cənabları!**

Sizdən acızanə surətdə rica edirəm ki, məni nazirliyinizin dəftərxanasında qulluğa götürərsiniz. Yaşarlınlığında atam mühəharibədə həlak olmuş, yetimliklə böyümüşəm. Xeyirxah insanların köməkliyi ilə Moskvada 1-ci Nikolay İnstitutunu bitirmişəm, 18 yaşlarında əcnəbi dillər kurslarında Avropa dil-lərinə öyrənmişəm. Hazırda Şərq dilləri kurslarında gedirəm.

İmza: Fatima xanım Studzitskaya” (4).

Həmin ilin mart ayında daxil olmuş məktublar arasında nəzərimizi Gəncədən yazılmış bir ərizə cəlb etdi:

**“Əlahəzərət xalq maarifi naziri cənablarına  
Gəncə şəhəri sakini Həmzə Abbasovdan**

Bununla yazış Sizdən xahiş edirəm ki, Nazirliyin dəftərxanasında məni işlə tomin edərsiniz. Təvəzüdən çıxaraq bildirirəm ki, man türk dilində (Azerbaycan türkçəsində – T.Q.) tam savadlı bir məmər hesab olunuram.

İmza: H.Abbasov” (4).

Novruz bayramı günü, martın 21-də yazılmış məktublar arasında soyadında həm “zadə” və həm də “yev” olan bir soydaşımızın ərizəsi gözə dəydi:

**“Azerbaycan Respublikasının maarifi naziri cənablarına  
Moskva Universitetinin hüquq fakültəsinin 4-cü kurs tələbəsi  
Məmməd Mahmudzadə Əliyevdən**

Sizin idarənizdə olan xalq maarifi nazirliyinin aparatunda işləmək arzusundayam. Xahiş edirəm, məsləhət bildiyiniz bir xidməti vəzifədə çalışmağıma imkan yaradısanız.

Hörmətlə: Məmməd Mahmudzadə Əliyev  
Bakı şəhəri, 21 mart 1919-cu il” (4).

1919-cu il may ayının 31-də Azerbaycan Respublikasının maafif və dini etiqad naziri Rəşidən Xaqanova verilmiş məktublar arasında Gəncə Ruhani Seminariyasının sabiq müəllimi Əli İsgəndərəzadənin yazılı müraciəti də vardır. İşsiz qalmış böyük ziyanlı soydaşımız müstəqil respublikanın təhsil nazi-rinə bunları yazar:

**“Man mərhum ictimai xadim Ələkbərbəy Rəfibəyovun zəmanəti ilə Gəncə Ruhani Seminariyasına işə götürülmüş və burada bəy il müəllimlik etmişəm. Sonra Müsəlman Xeyriyyə Camiiyətinin baş müvəkkili doktor Sultanovun dəvəti ilə həmin Camiiyətdə Qəfqaz Cəbhəsi üzrə əvvəlcə Ərzurumda əməkdaş, sonra da müvəkkilin köməkçisi işləmişəm.**

Türk ordusu ilə birlikdə Qəfqaza qayıtmış, qaçqınlar məsələlərində bila-vasitə istirak etmiş, himayədarlıq nazirinin müüm məsələlər üzrə əməkdaş, Gəncə və Bakı qəzaları üzrə müvəkkil köməkçi vəzifələrində çalışmışəm. Ətan ilin dekabrında xəstəliyə görə könülli olaraq işdən azad olunmuşam. Sizin başçılıq etdiyiniz nazirlikdə Xüsusi Tapşırıqlar üzrə məmər vəzifəsinin vakant olduğunu nəzərə alaraq xahiş edirəm, məni həmin işə götürərsiniz. Göstərdiklərimə əlavə olaraq ərz edirəm ki, manım necə təmiz vicdanlı işçi olduğumu doktor K.Sultanov, parlamentin üzvləri R.Qaraşarov və A.Əfəndiyev, həmçinin Xalq Maarif nazirinin katibi M.Axundov yaxşı bilirlər.

Əli İsgəndərəzadə

Bakı şəhəri, 11 may 1919-cu il” (4).

1918-ci il mart faciəsi zamanı dədə-baba yurdundan didərgin düşmüş, Tiflisdəki Müqəddəs Nina məktəbinin məzununun ərizəsini həyəcansız oxumaq qeyri-mükündür:

**“Əlahəzərət Xalq Maarifi nazirinə  
Şamaxı şəhəri qaçqını Sona xanım Əliyevadan  
Ərizə**

Aila başçımız, Birinci Dövlət Dumasının keçmiş üzvü atamız Məhəmməd Tahir Əliyev ermanılar tərəfindən qətla yetirilmişdir, bütün əmlakumuzu itirmişik. Güzəranum olduqca ağırdır.

Sizdən acızanə surətdə xahiş edirəm ki, Tiflis Müqəddəs Nina Məktəbinin bitirdiyimi nazirə olaraq, manı nazirliyin dəftərxanasında müvafiq işlə tomin edəsiniz.

Ünvanım: Bakı şəhəri, Kolodeznaya küçəsi, ev 21  
Sona xanım Əliyeva, 16 iyun 1919-cu il” (6).

1918 – 1919-cu illərdə Xalq Maarifi Nazirliyində işlə təmin olunmaq üçün müraciət etməyi vətəndaşların ərişlərinə vaxtında baxılmış və onların əksarıyoti müvafiq vəzifələrə işə qəbul olunmuşlar. Bundan əlavə, nazir Rəşidxan Qaplanovun imzaladığı 1919-cu il 9 sentyabr tarixli 293 nömrəli sərəncamla rəssam Əzim Əzimzadə Bakı Müəllimlik Seminarıyasının incəsənat qrafikası müəllimi, 30 sentyabr 1919-cu il tarixli 376 nömrəli sərəncamla Axund Əsgər Poladzadə Gəncə Müəllimlik Seminarıyasının orob və fars dili müəllimi, həmin il 12 oktyabr tarixli 418 nömrəli sərəncamla hacı Şeyx Əli Feyzullazadə Bakı Dördüncü Kişi Gimnaziyasına ilahiyat müəllimi təyin olunmuşlar.

Rəşidxan Qaplanov cənablarının imzaladığı digər sərəncamlarla Fəridə xanım Ağayeva 1919-cu il sentyabr ayının 24-dən Şuşa real məktəbində alman dilindən dərs deməyə başlamışdır. Şəfiqə xanım Əfəndiyeva isə həmin ilin oktyabr ayının 8-dən Azərbaycan birinci milli qadın gimnaziyasının müəllimi olmuşdur. Seyid Yunus Cəfərzadə Lənkəran kişi gimnaziyasının ilahiyatı, Pənah Qasimov isə Bakı birinci real məktəbinin türk dili müəllimi təyin edilmişdir. Qasim Fikri Nuxa kişi gimnaziyasında riyaziyyatdan dərs deməyə başlamışdır.

Azərbaycan türkərinin tədris müəssisələrinə belə geniş surətdə cəlb olunması üçün qanuni zəmin yaradılmışdı. Xalq Maarif Nazirliyinin 28 avqust 1918-ci il qərarı ilə Azərbaycan Respublikasının bütün məktəblərində tədris dövlət dilində keçirilirdi. Respublikada yaşayan digər xalqların uşaqları üçün rus dilində fəaliyyət göstərən tədris müəssisələrində də dövlət dili olan Azərbaycan türkəsinin təyin olunmasına xüsusi diqqət yetirildi.

Dövlət arxivində tarixi islahatlarda qətiyyətə həyata keçirilməsinə dair çoxlu sənədlər saxlanılır. Məsələn, nazir R.Qaplanovun 1919-cu il sentyabrın 4-də imzaladığı 270 nömrəli sərəncamla tədris müəssisələrinin milliləşdirilməsindən sonra Azərbaycan birinci milli qadın gimnaziyasının direktoru Aleksey Dimitriyeviç Roqov və həmin gimnaziyanın təlimatçısı Olqa Semyonovna Sokolova azad edilmiş, bu vəzifələr Petroqrad Ali Qadın Kursları tədris müəssisəsinin fizika-riyaziyyat fakültəsini bitirmiş Səlimə xanım Yaqubova və Xədicə xanım Ağayeva təsdiq edilmişlər. Bakı 2-ci qadın gimnaziyasının müəllimi Məryəm xanım Bayraməlibəyova irəli çıxıclarək, Lənkəran qadın gimnaziyasının təlimatçısı vəzifəsinə təyin olunmuşdur.

Arxivdə iyirminci yüzillikdə Azərbaycanın heç bir təhsil nazirinin kadr siyasetində təsədüf edilməyən bir hadisə ilə də rastlaşdırıq: 1919-cu il sentyabr

ayının 18-də Rəşidxan Qaplanovun 354 nömrəli sərəncamı ilə Varsava Politexnik İnstitutunun tələbəsi Muxtar Qasımovə Bakı Kommersiya Məktəbinin inspektoru vəzifəsi həvalə edilmişdir. Azərbaycanda təhsilin milli zəmin üzərində qurulmasına sürləndirdək üçün yeni dərsliklərin hazırlanması ən plana çəkilirdi. Azərbaycan türkcasında dərsliklərin yazılıması və nəşr olunması məqsədilə nazirlik yanında xüsusi komissiya faaliyyət göstərirdi. Komissiyanın təklifi ilə ana dilində hazırlanmış ən yaxşı dərs vəsaitləri nazirlik tərəfindən mükafatlandırıldı.

Arxivdə saxlanılan bir sənəddən məlum olur ki, "Türk əlifbası" dərsliyinə görə Mahmudbəyov 7.402 manat 50 qəpik, "Əbədiyyat dərsləri" kitabına görə Hüseyn Cavid və Abdulla Şaiq 7.964 manat 80 qəpik, "Tarix-təbim" dərsliyinə görə Camo boy Cəbrayılbəyov 14.105 manat məbləğində qonorar almışdır.

1919-cu ilda dövlətin ümumi büdcəsindən təhsil sahəsinə 45 milyon manat vəsait ayrılmışdı. Bu, hərbi Nazirlik və Dəniz Donanması üzrə büdcə xərclərindən (75 milyon) sonra ən çox məbləğ idi. Dövlətin təhsil islahatlarına ayırdığı böyük vəsait Bakı universitetinin açılmasına və yüz nəfər gəncin Avropa ölkələrinə ali təhsil almamasına göndərilməsinə maddi baza yaradırdı.

Bu da əlamətdardır ki, hökumətin hərbi işlər üçün nəzərdə tutduğu büdcə vəsaitinin bir hissəsi də üstəlik təhsil sahəsinə ayrılmışdı. Beləliklə, ilk dəfə olaraq Cümhuriyyət dövründə milli hərbi təhsilin bünövrəsi yaradılmışdı. Gəncə hərbi məktəbinə daxil olmaq istəyən gənclər Azərbaycanın bütün bölgələrindən Maarif Nazirliyinə məktubla müraciət etmişlər. Nümunə üçün oxucuları arxivdə saxlanılan bir məktubla tanış etmək istəyirəm:

*"Azərbaycan Xalq Maarif Nazirinə  
Cavanşir qəzasının Müşəlman Sarov kənd sakini  
Mahmud Xanbudaqovdan  
Oriza*

*Sizdən çox xahiş edirəm ki, mənim adımı Gəncə hərbi məktəbinə daxil olmaq arzusunda olan çağırışçıların siyahısına salasınız.*

*Məlumat üçün bildirirəm ki, Bakı politexnik məktəbinin mexanika şöbəsinə bitirmişəm.*

7 yanvar, 1919-cu il" (6).

Bakıdan Gəncə şəhərinə qatarla yollanan gənclərə gedişhaqqı pulsuz olmuşdur. Bu, rəsmi qaydada, başqa sözlə, Maarif Nazirinin Yollar Nazirinə hər bir müdəvəm barədə məktubu əsasında həyata keçirilmişdir. Məsələn:

### **Yollar Nazirinə**

*Sizdən xahiş edirəm ki, Gəncə hərbi məktəbinə daxil olmaq istəyən İslam Axundova Bakı stansiyasından Gəncə stansiyasında pulsuz gedis üçün sərəncam verəsiniz.*

*Xalq Maarif Naziri  
13 yanvar 1919-cu il" (7).*

Gəncədəki hərbiyyə məktəbi Azərbaycan Cümhuriyyəti dövründə mil- li zabit kadrları hazırlayırdı. Bundan başqa Gəncədə hərbiləşdirilmiş dəmir yolu məktəbi də fəaliyyət göstərirdi. Bakıda istehkamçı və hərbi feldşer məktəbləri açılmışdı.

Azərbaycanın hərbi naziri Səmədbəy Mehmandarovun 1919-cu il 22 yanvar tarixli əmri ilə Gəncə əsgər xəstəxanası nəzdində böyük feldşer şagirdləri hazırlayan kurs, 1919-cu il 15 fevral tarixli əmri ilə isə bütün hərbi hissələrin nəzdində iki aylıq sanitər kursları açılmışdı. 1919-cu il 3 sentyabr tarixli əmr əsasında Şuşa hərbi feldşer məktəbi fəaliyyətə başlamışdı. Şuşa hərbi məktəbi bilavasita nazirliyin hərbi-tibb idarəsinin tabeliyində idi və ştat vahidləri hərbi Şurannın 1919-cu il avqustun 31-də keçirilmiş iclasında təsdiq olunmuşdu. Məktəbdə dərslər Azərbaycan türkçəsində aparılırdı.

1920-ci ilin yanvar ayında Azərbaycandakı bütün hərbi məktəblər mü- davim hazırlayan xüsusi hərbi təməyllü kadet korpusu təşkil olunmuşdu. Üzeyir Hacıbəyov Azərbaycan Ordusu üçün "Milli Azərbaycan marsı"nı bəstələmişdi.

\*\*\*

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin arxivində Azərbaycan Cumhuriyyəti vaxtında və Sovet hakimiyyəti illərində hərbi məktəblərdə çalışmış bir generalın "Zəhmət siyahısı" ("Əmək kitabçası" – T.Q.) ilə tanış oluram:

Familyası – Bəylərbəyov  
Adı – Əlibəy  
Atasının adı – Şahkərim

Əlibəy Şahkərim oğlu Bəylərbəyov 1895-ci ildə Lənkəran qəzasının Xil kəndində anadan olmuşdur. Lənkəran gimnaziyasını bitirdikdən sonra, 1915-ci ildə Tiflisdə hərbi məktəbə qəbul olmuşdur. Hərbi məktəbi praporşik rüt- bəsi ilə başa vuraraq, birinci dünya müharibəsi cəbhələrində iştirak etmişdir. Ərzurum əməliyyatının həyata keçirilməsində əlahiddə xidmətinə görə rus ordusunda Ali Baş Komandanlığı tərəfindən qızıl qılıncla mükafatlandırılmışdır.

Azərbaycan Cümhuriyyəti dövründə hərbi məktəbdə dörs deyən Əlibəy çox keçməmiş zabitlər hazırlayan məktəbin rəisi olmuşdur. Sovet hakimiyyətinin ilk illərində, 1923-1924-cü ildə Azərbaycan SSR Daxili İşlər Komissarı vəzifəsinə irəli çağrılmış, general-major rütbəsi almışdır. Hazırda Məsallı rayonunun Xil kənd məktəbi Əlibəy Bəylərbəyovun adını daşıyır.

1938-ci il yanvarın 2-də SSRİ Ali Məhkəməsi hərbi kollegiyasının qərarı ilə xalqımızın əyilməz oğlu Əlibəy Bəylərbəyov güllələnəndə qırx üç yaşı vardi. Yegana övladı – Şahkərim on beş yaşın içində idi. Respublika Sanitar Epidemiologiya İdarəsinin rəisi, Şəhiyyə nazirinin müavini, tibb elmləri doktoru və professor 1990-ci ildə dövüşünə dəyişmişdir.

Bu gün çoxları bilmir ki, Azərbaycan Respublikası Polis Akademiyasının birinci kurs müdümüsləri arasında Azərbaycanın ilk daxili işlər komissarı, Cümhuriyyət dövrünün hərbiyyə müəllimi general Əlibəy Bəylərbəyov nəsilin gənc davamçısı Elvin Aftandil oğlu Bəylərbəyov da var...

Deyilənə görə, Azərbaycanda Sovet hakimiyyətinin ilk illərində Əlibəy Bəylərbəyovun müsavat ordusunun zabitli kimi bolşeviklər tərəfindən həbsə alınmasının qarşısında Səmədbəy Mehmandarov alıbmış. Nəriman Nərimanov Leninə məktub yazaraq, S.Mehmandarovu Moskvaya göndərəndə məşhur general N.Nərimanovdan xahiş etmişdi ki, Əlibəy Bəylərbəyovdan muğayat olsun, ondan Azərbaycanda istifadə olunsun. Lakin Nəriman Nərimanov Azərbaycanı tərk edəndən sonra Əlibəy Bəylərbəyova da münasibət dəyişilmişdir.

Azərbaycanın Cümhuriyyət hərbiçiləri 1924-cü ildən başlayaraq ordudan və polis orqanlarından uzaqlaşmışlar. 1926-ci ildə S.M.Kirovdan sonra daşnak Levon Mirzoyanın Azərbaycan rəhbərliyinə göstirilməsi yüzlərlə azərbaycan-

türkünün həbsi ilə nəticələndi. Azərbaycan Cumhuriyyəti dövründə və eləcə də, Sovet hakimiyyətinin ilk illərində xidmət göstərmış 250 naşer hərbçi işğancaların qurbanı oldu. Levon Mirzoyanın göstərişi ilə aii mühəndis məktəblərində, Bakı Universitetində, dövlət müəssisələrində "təmizləmə" işi geniş vüsüd aldı. Azərbaycan K/B/P MK-nun birinci katibi Levon Mirzoyan 1928-ci ildə Bakı Partiya Komitəsinin yığınçığında deyirdi: "Müsavatçulara qarşı savaşıımızı siddətləndirməliyik. Baş düşmənimizin "Müsavat" olduğunu bütün proletar sinfinə bildirməliyik".

Əli Bayılərbəyovun əmək kitabçasına yazılınlar həmin illərin siyasi mənzərəsinə əks etdirir:

*1921-ci il, iyun – hərbi məktəbin batalyon komandiri vəzifəsinə təyin edilmişdir.*

*1922-ci il, iyun – Azərbaycan SSR Baş Milis İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdir.*

Şan-söhrətli hərbçi Azərbaycan Dövlət Pedaqoji İstututun plan-iqtisadiyyat fakültəsinə daxil olmuş, oranı müvəffəqiyyətlə bitirmişdir. Əmək kitabçasına APİ-ni qurtarmaq barədə 40 N-li diplom əlavə edilmişdir.

Azərbaycan Balıq Trestində işləyan Ə.Bayılərbəyovun əmək kitabçasının bir vərəqinə də aldığı töhmət həkk olunmuşdur: "1932-ci il, 23 fevral. Azərbaycan Balıq Trestinin 5 sayılı iclas protokolundan çıxarış. İldə səhərlənkarlıq yol verdiyinə görə, plan şöbəsinin müdürü Əlibəy Şahkərim oğlu Bayılərbəyova töhmət elan edilsin".

1933-cü il dekabr ayının 10-da Mır Cəfər Bağırov Azərbaycan K/B/P/Mərkəzi Komitəsinin birinci katibi seçildikdən sonra Müsavat əsgərinin və generalının azabalarına son qoyulmuşdur. Əmək kitabçasında "töhmət" dən sonra yazılışmış qeydlərə diqqət yetirir:

"1934-cü il, 28 sentyabr – Dövlət Plan Komitəsi Sənaye şöbəsinin müdürü Bayılərbəyovun aylıq məvəcidi 500 manatdan 600 manata qaldırılsın.

*1934-cü il, 16 oktyabr – Ə.S.Bayılərbəyov Dövlət Plan Komitəsi Sənaye İdarəsinin rəisi vəzifəsinə təyin edilsin.*

*1935-ci il, 9 fevral – Səkkizinci Ümumazərbaycan Sovetlər qurultayına hesabatın hazırlanmasında fəal işinə görə Ə.S.Bayılərbəyov yoldaşa təşəkkür elan edilmişdir.*

Həmin illərdə keçmiş general partiya sıralarına qəbul edilmişdi.

1938-ci ildə Moskva "Üçlüyünün" çıxardığı hökməddə deyiliirdi: "Əlibəy Bayılərbəyov burjuza millətçilərinin Bakı şəhərində fəaliyyət göstərən antisovet terrorçuluq və taxribatçı-ziyankar təşkilatında iştirak etmişdir. 1933-cü ildən Dövlət Plan Komissiyası sistemində ziyaverici iş aparmışdır. SSRİ Partiya və Dövlət rəhbərlərinə qarşı terrorçuluq fəaliyyəti təbliğatında iştirak etmişdir".

Milli Təhlükəsizlik Nazirliyinin arxivində Ə.Bayılərbəyovun bərəət sənədi də saxlanılır: "SSRİ Ali Məhkəməsi hərbi kollegiyasının 1956-ci il 28 noyabr tarixli qərarı ilə Bayılərbəyov Əlibəy Şahkərim oğlu barəsində 1938-ci il 2 yanvar tarixli hökm idə cinayət tərkibini olmadığını göra lağış edilsin".

Təessüflər olsun ki, "qızıl qılıncı" görkəmli hərbçi qırmızı cildli Azərbaycan Sovet Ensiklopediyasına düşməmişdir. 1982-ci ildə ASE-nin altıncı cildində Azərbaycan Cümhuriyyətinin hərbi naziri, Əlibəy Bayılərbəyovun həmyerliyi və uzaq qohumu Səmədbəy Mehmandarovda böhtən atılmışdır. Onun haqqındaki məqalədə (s.470) oxuyuruq: "1918-ci ildən hərbi nazir olmasına baxmayaraq, Müsavat hökumətinin xalqa zidd siyasetindən narahidi". Yalan, aq yalan!

Milli Təhlükəsizlik Nazirliyinin müzeyindəki zəngin eksponatlar arasında Azərbaycanın Cümhuriyyət dövründəki Təhlükəsizlik naziri olmuş Nağı Şeyxzamanlı barədə materiallar da vardır. Nağı Şeyxzamanının 1964-cü ildə Türkiyədə nəşr olunmuş "Xatirələr"ini filologiya elmləri doktoru, tədqiqatçı Cəlal Qasımov 1997-ci ildə yenidən çapə hazırlamışdı. "Qartal" naşriyyatı tərəfindən oxuculara çatdırılmış kitabın 212-214-cü şəhifələrində təhlükəsizlik nazirinin hərbi nazirin şəxsiyyətinə dair söylədiklərini oxucuların nəzərinə çatdırmaq yerinə düşür:

"Ağqvardiyaçı general Denikin 1919-cu ildə tez-tez müxtəlif hadisələr törədərək Cümhuriyyətimizi hadələyirdi. Dövlətimiz və xalqımız bunların hadələrinə əhəmiyyət vermirdi. Bir ziyyəfat zamanı general Denikinin hadələrindən söz açılmışdır". Ziyyəfətdə olanların hamısı öz fikrini bildirmək üçün Cümhuriyyətimizin hərbi naziri general Mehmandarlıya baxırlar. Polad iradəli, 75 yaşı qoca aslan ayağa qalxaraq ətrafına göz gəzdirir və sözə başlayır: "Əziz övladlarım, general Denikinin nə mənəsi var, nə qiyməti. Denikin məni rus millətindən, çarından və ordusundan yaxşı təmizir. Və yənə çox yaxşı bilir ki, mənim komandanlıq etdiyim rus orduları daima rus ordularından üstün

olmuşdur. Evladlarım, mən bütün gəncliyimi və enerjimi rus ordusuna sərf etdim. Nə xoşbəxt insanım ki, bu ixtiyar yaşımda millətimin milli ordusunu qurmaq mənə nəsib oldu. Qurdugumuz ordumuza komandanlıq etməkdəyəm. Mənəm komandanlıq etdiyim ordunun üzərinə Denikin casarət edib gəlməz".

Azərbaycanın ilk Milli Təhlükəsizlik Naziri Nağı Şeyxzamanının xatirələrindən məlum olur ki, Azərbaycana hadəslərinin bir nəticə vermadı - yini görən general Denikin general Səmədbəy Mehmandarovla danişq aparmaq üçün nümayəndə heyatı göndərmiş. Hərbi nazirliyin binasında danişq zamanı bir bomba partladılmış, Səmədbəy ilə birlikdə iki nəfər, Denikin polkovnikinin avtomobili zədə almışdır. Partlayışı törədənlər bolşeviklər partiyasının üzvləri iki rus əsgəri imiş.

Adıçıkılın kitabın 214-cü səhifəsində bütün ömrü boyu islam həyat tarzını yaşadan qocaman general haqqında oxuyuruq: "Hərbi nazirimiz Mehmandarlı Cümhuriyyətimizin ildönümündə Gəncə şəhərindəki korpus komandığını telegraf vuraraq "Təltif olunmaga layiq zabitlərin siyahısını hazırlayıın, göllərəm" – xəbər vermişdi.

Teleqrafdan bir neçə gün sonra o, gölər və siyahını nəzərdən keçirir. Siyahıda yüzbaşı Süleyman Mehmandarlı da vardi. General bunu görüb soruşur: "Bu, mənəm qardaşım oğlu Süleymandırımı?" Onun olduğunu söyləyirlər. Süleymanın adı siyahıdan çıxarırlar.

Səməd bəy Mehmandarovun qardaşı oğlu milli ordumuzun zabitidir. Generalın yaxın qohumu, çar ordusunun keçmiş zabitidir. Şahverdi xan Mehmandarlı general ilə görüşündə "Dayı, polkovnik də oldum, ancaq mənə alay verilmədi. Nə zaman alay komandanı olacağam?" – soruşmuşdu. Mehmandarlı cavabında: "Səbəbini bilmirsənmə? Nə zaman içkini tərgidərsən, o zaman da alay alarsın" – demişdi.

Azərbaycanın ilk Milli Təhlükəsizlik Nazirinin xatirələrindən bu qənaətə gəlirsən ki, ağər Səmədbəy Mehmandarovun məxvi əmərlərinə əməl olunsayıdı, Türkiyədən gəlmis zabitlər və "sapı özümüzdən olan" hərbçilər bolşeviklərə satılmışsayıdılar, XI ordu Azərbaycan sərhədlərini yarib Bakıya daxil ola bilməzdi. Kitabın "Azərbaycan Cümhuriyyətinin süqutunun səbəbləri" fəsildən bəzi məqamları oxucuların müzakirəsinə verməyi özüma borc bilirəm.

Nağı Şeyxzamanlı yazır: "1920-ci il aprelin 27-də Moskvadan əmri ilə Qızıl Ordu ölkəməzə soxularaq respublikamızı işgal etdi və Milli hökumətini devirdi. Biz mühacirələr hər il bu məlum günü anaraq lənətləyirik. Bu

işğalın səbəbləri az-çox söylənilmiş və yazılmışdır. Sizə şahidi olduğum və o qara günün mötbuatımızda işqıldırılmayan tərəflərimi açıqlamağa çalışacağam. Manı yaxşı anlamış üçün Kazım Qarabəkir Paşanın 1400 sahifəlik xatirasını oxumış olısanız göstərəcəyim səbəblərin kökünü və təsəlitini orada görəcəksiniz. Yenə o əsərdə nə qədər avantürist insanların özləri Ankara nümayəndəsi olduğunu deyib Azərbaycan xalqının içərisində yerləşdiklərini, Moskvadan külli miqdarda pul alaraq çöpləndiklərini oxuya biləcəksiniz. Bu xarici nümayəndələrin törətdikləri fitnə-fasadlar və təbliğatlar noticəsində Azərbaycan xalqı anlamışdır ki, törədilən bu pis əməllərdən Ankara hökuməti xəbərsizdir. Bu pis əməllərə birbaşa yalançı nümayəndələr cavabdeh idilər. Bir neçə hadisəni qeyd etmək istəyirəm. Olı Çətinqaya avantüristlərdən Nail bəyə sual verir: "Azərbaycan hökumətini yuxarıda məqsədiniz nə idi? Bu işləri kimin hesabına gördünüz?"

Nail bəy susaraq cavab verməmişdir. O, əməlinə görə cəzalanaraq edam edildi. Azərbaycan hökuməti Türkiyədən galan zabitləri orduya qəbul etməyi qərara aldı. Gələnlər parlamentin mühafizə alayına daxil olurlar. Biza sonradan malum oldu ki, onlar Azərbaycan hökuməti tərəfindən aldıqları maaşdan bir neçə dəfə çox pulu da yalançı nümayəndələrdən alırlar.

Hökumətimiz işgal ərafasında son olaraq belə bir qərar verir: hökumət tacili olaraq Bakıdan Gəncəyə çəkiləcək və Qızıl Ordu ilə müharibəyə Gəncədən başlanacaq. Bunun təmin edilməsi üçün maddi vəsaitə ehtiyac var idi. Tacili olaraq Azərbaycan Dövləti Mərkəzi Bankın Gəncə şöbəsinə 100 milyon manat göndərilməsi əmri verir. Pullar sandıqlara qablaşdırılır və vəzgələ apartlaraq vəqonlara yüklenir. Qatar hərakət edən anda parlamentin mühafizə alayındandı qıسابöylü Türkisi zabit olan Xalid Əlli-altmış nəfər silahlı dəstə ilə vəzgələlər qatarın hərəkətinə mane olur. Hökumətimizin içərisində çox məşum rol oynamış Məmmədəhsən Hacınskiy olaraq Moskva casusları ilə görüşərək Milli hökumətimizin və xalqımızın səlyehinə çalışmışdır.

İkinci bağışlanılmaz şəxs hərbi nazir general Əliağa Şıxlinskiyidir. Birinci dünya münaribəsində rus ordusunun baş topçu müfəttişi olaraq şöhrət qazanmış general yalançı nümayəndə olan Xəlil paşa tərəfindən aldadılaraq saflığının və sadələvhələyünün qurbanı olmuşdur. Qızıl Ordu sərhədində dayandığı zaman hökumətimiz Quba valisinə sərhəddəki dəmir yolu rəlsərinin bir kilometrə qədər sökülməsi əmri verir. Vali ertəsi günü əmri yerinə

yetirir. Ancaq bu dəfə yalançı nümayəndə olan Xəlil bəy general Şıxlinski ilə görüşərək, təlaşla “Paşam, hökumət sərhaddakı dəmir yolu rəsələrini söküdürüməkdir. Qızıl Ordu Anadolu'yı gedə bilməyacəkdir və nəticədə kömək gecikəcəkdir. Xahiş edirəm, tacili tədbir görün” – deyir. General onun sözünə aldanaraq əmr edir və rəslər təzədən yerinə taxılırlar. Aprelin 27-də Qızıl Ordu Bakıya girir və hər tərəfdə müümüm dövlət məntəqələrini işğal edir. İlk tədbir olaraq mühafizə alayının adını dəyişib yardım alayı qoyurlar. İki gün sonra, yəni işğalın üçüncü günü alay mühəsirəyə alınrı və suravilərin əllerindən silahlarını alaraq, özlərinə da “Marş, marş evinizə” deyərək, qovurlar. Alayıñ ələ keçən zabitləri isə güllələnlərlə. Ələ keçməyənlər isə bir müddət gizləndikdən sonra canlarını qurtararaq horası bir tərəfə dağılırlar. Artıq bolşeviklər görə bu avantüristlərin vəzifələri bitmiş hesab olunurdu”.

\*\*\*

Nəsī Şeyxzamanlı Azərbaycan hökumətinin başçısı və maarif naziri haqqında belə yazar: “Mərhum Nəsīb bəyin xarakterində əsl təhsil görmüş Azərbaycan ziyyəlindən az olan bir keyfiyyət vardı. O, ədəbi türkçədə mükməmlər yazır və danışır. Vaxtilə Gəncədə açılan ruhaniyyət mədrəsəsinin müəllimlərindən olmuşdur. Eyni zamanda Gəncədə türkçə kitabları ilə maşhur olan kitabxana təsis edən Nəsīb bəy daha sonra ali təhsilini Odessa Universitetinin hüquq fakültəsində almışdır. O, İsmayı̄l Qaspıralının qızı Şəfiqə xanımla evlənərək bir müddət Baxçasarayda yaşamış və “Tərcüman” qəzetində çalışmışdır. O, qəzətçilikdən başqa “Təslim” adlı bir roman da yazılmışdır. Romanın mövzusunu əski üssüllü məktəb müəlliminin tüsul-cadid müəllimi tərəfindən maglub edilməsi təşkil edir...”.

Nəsīb bəy Yusifbəyli, Azərbaycan Cumhuriyyəti hökumətində 1918-ci il may ayının 28-dən 1919-cu ilin martına kimi ilk maarif naziri, 1919-cu ilin martından 1920-ci ilin martına kimi Baş Nazir, eləcə da Daxili İşlər Naziri (16 iyun 1919 – 22 dekabr 1919) işləmişdir. 1920-ci ildə Sovet Rusiyası tərəfindən Azərbaycan tutulduğundan və kommunist rejimi qurulduğundan sonra Nəsīb bəy ona qarşı olan taqiblərdən yaxa qurtarmaq məqsədi ilə mühəcirətə getmək üçün Bakını tərk etmiş, Gürcüstan istiqamətinə gedərkən 31 may 1920-ci ildə 39 yaşında müəmmələ şəkildə qatla yetirmişdir.

Yazıcı-jurnalist, Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının fəxri doktoru Əhməd İsayev “Gəncə və gənclilər” kitabında istiqal şəhidinin

Türkiyədə yaşayan qızı Zəhra ilə görüşündə səhbət açaraq belə yazar: “Həkimiyət bolşeviklərə təhlif verilmişdi. Arzuları boşça çoxan baş nazir elə həmin gecə dövlət sənədlərini qoşa çəmədanada yığaraq, iki nəfər mühafizəçi ilə yola düşdü. Yevlax-Kürdəmir arası yolda iri çəmədanlara gözü düşən quldur dəstəsi arxadan onları güllə ilə vurub Kürə atı”.

Əhməd İsayev Nasib bəyin yanındaları baradə də məraqlı məlumat toplamışdır. Kitabda oxuyuruq: “Nasib bayın babası Usuf bəy Cavad xanın dostu, yoldaşı idi. Usuf bəy dünya görmüş savadlı, səriştəli adam idi. Hələ o zaman Cavad xanın dəftərxanasında rus dilində məktəb açıb. Ömrü boyu çalışıb ki, hamvətənləri elmlı, tohsilli olsunlar. Bu işi, bu nur onların bütün nəslinə şəfəq saçıb.

Nəsīb bəyigil üç qardaş idilər. Büyüyü Həmid bəy hələ ötən əsrin (on doqquzuncu əsrin – T.Q.) sonunda Gəncədə ilk ictimai kitabxana açıb, kitab mağazası düzəldib. Sözcünü şax deyən adam idi. Dəfələrlə təqiblərə məruz qalıb, repressiya qurbəni olub. Digər qardaşı Eyyub bəy də dövrünün tanınan ziyalilərindən idi. Azərbaycan Milli Ordusunun zabiti olub. Elə buna görə də sonralar ömrünün çoxu Sibirda keçib (7; 8).

Nəsīb bəy Yusifbəyli'dən sonra Azərbaycan hökumətinin maarif və dini etiqad nazirləri Rəsiddən Qaplanov, Həmidbəy Şahtaxtinski və Nurməmmədəvə Şahsuvarov olmuşlar.

Rəsiddən Zavid oğlu Qaplanov haqqında Azərbaycan dövri mətbuatında ilk dəfə məsisiz istedad sahibi marhum alim-tədqiqatçı Mövsüm Əliyev maqala ilə çıxış etmişdir. Onun 1990-ci il avqust ayında “Odlar yurdu” qəzetiñin 15-ci sayında dərc olunmuş “Rəsiddən Qaplanov” yazısından oxucular Azərbaycan Cumhuriyyətinin ikinci maarif naziri barədə zəngin bilik əldə etmişlər.

R.Z.Qaplanov 1885-cü ildə Dağıstanın Xasavyurd qəzasının Ağsəy kəndində anadan olmuşdur. Milliyətçə kumikdir. 1910-cu ildə Parisdəki Sorbonna Universitetinin hüquq fakültəsini bitirmişdir. 1913-cü ilədək İstanbul Universitetində dərs demişdir. Sonra Vladiqafzaza qayıtımış, şəhər dairə möhkəməsində andlı müvəkkil müavini vəzifəsində çalışmışdır. Rusiyada fevral inqilabından sonra Şimali Qafqazda yaranmış Çərkəz-Dağıstan və Dağılılar Respublikası hökumətlərində müxtəlif nazir vəzifələrini icra etmişdir. O, 1919-cu ilin əvvəllərində Bakıya köçmüştür.

Azərbaycanın maarif və dini etiqad naziri vəzifəsində R.Qaplanov coşğun fəaliyyət göstərmişdir. Onun rəhbərliyi ilə Bakıda, Azərbaycanın bir çox

şəhərlərində yeni məktəblər açılmışdır. İbtidai məktəblərin müəllimlərə olan ehtiyacın tamın etmək üçün Bakı, Gəncə, Şəki, Şuşa və s. yerlərdə kurslar fəaliyyətə başlamışdır. Bakıda darülmüəllimin və darülmüəllimat, Şəkidə darülmüəllimin açılmasıdır. Ağdam, Şuşa və Zaqatala şəhərlərində darülmüəllimin açılmasına hazırlıq işlərinə başlanılmışdır.

Rəşidxan Qaplanov nazir vəzifəsini icra etməklə yanaşı, Bakı Dövlət Universitetinin tarix-filologiya fakültəsində "Osmanlı ədəbiyyatı tarixi"ndən dərs demişdir.

Azərbaycanın rus ordusu tərəfindən işğalından sonra, 1920-ci ilin iyun ayında R.Qaplanov həbs olunmuş, əvvəlcə Vladiqafqaza, sonra isə Moskvaaya göndərilmişdir. O, Moskvada Şərq xalqları universitetində "Osmanlı tarixi"ndən dərs demişdir. 1937-ci ildə görkəmli maarifçi, alim və ictimai xadim inqilabdan qabaq "Əhrar" partiyasının üzvü olduğu bəhanəsilə həbs edilərək güllələnmişdir.

Azərbaycan Cumhuriyyəti hökumətinin üçüncü təhsil naziri Həmidbəy Şahtaxtinskiyidir. O, Nəsib bəy Yusifbəylinin 1919-cu il dekabrın 22-də təşkil etdiyi ikinci hökumət kabinetində maarif və dini etiqad naziri təyin olunmuşdur.

Həmidbəy Ağa Xəlil oğlu Şahtaxtinski 1880-ci il mart ayının 12-də Azərbaycanın Naxçıvan qəzasının Şahuxtı kəndində anadan olmuşdur. Orta təhsilini Naxçıvan gimnaziyasında başa vurduqdan sonra o, İravan müəllimlər seminariyasında oxumuş, orada "Müsələman xeyriyyə cəmiyyəti"nin üzvü seçilmişdir.

Həmidbəy Şahtaxtinski 1912-ci ildə Odessada Novorossiyski Universitetinin hüquq fakültəsini bitirmişdir. Tələblilik illərində həmin universitetdə yaradılmış "Azərbaycan həmyerilər təşkilatı"nın başçılardan biri olmuşdur. Odessadan Gəncə şəhərinə qaydın H.Shahtaxtinski 1914-cü ildə Yelizavetpol (Gəncə) quberniyasının xalq məktəbləri inspektoru vəzifəsində çalışmışdır. Sonra iki ilə yaxın Gəncə dairə məhkəməsində andçı-müvakkilin köməkçisi olmuşdur. O, Bakıya köçdükdən sonra da bu vəzifədə çalışmışdır.

Həmidbəy Şahtaxtinski 1917-ci il fevral inqilabından sonra siyasi faaliyyətini genişləndirmiştir. Həmin il "İttihad" partiyasına daxil olmuşdur. 1917-ci il avqustun 29-dan Cənubi Qafqaz Təhsil İdarəsi üzrə komissar vəzifəsinə işləmİŞdir. 1918-ci il may ayının 28-də Azərbaycan Cumhuriyyəti elan olundan sonra H.Shahtaxtinski Azərbaycan hökumətində həmin il iyun ayının 17-dən 1919-cu il aprelin 14-dək maarif nazirinin müavini vəzifəsində faaliyyət göstərmiş və sonra nazir təyin edilmişdir.

Azərbaycan Milli Şurasının üzvü, Azərbaycan Parlamentinin deputati olmuş Həmidbəy Şahtaxtinski Azərbaycanda Sovet hakimiyyəti dövründə da maarifçilik fəaliyyətini davam etdirmiştir. O, Bakı Dövlət Universitetində dərs demiş, professor adı almışdır. 1928-ci ildə Tiflisdəki Zaqafqaziya Universitetinin tibb fakültəsini bitirmiştir. 1940-ci ildək Bakı Xalq Maarifi Şöbəsi nəzdindəki ikiilik müəllimlər institutunda və Azərbaycan Dövlət Tibb İnstitutunda işləmişdir. Dörin biliyə malik görkəmli pedaqoq və ictimai xadim yeni Azərbaycan əlifbasının yaradılmasında yaxından iştirak etmiş, Azərbaycan türkçəsində elmi terminalogiya lüğətlərinin hazırlanmasında, ümumtəhsil məktəbləri üçün dərsliklərin yazılışında gərgin əmək sərf etmişdir. Həmidbəy Şahtaxtinski 1941-ci ildə həbsə alınmış, keçmişdə "İttihad" partiyasının üzvü olduğu bəhanəsilə Azərbaycandan sürgün olunmuş, 1944-cü il fevralın 3-də Arxangelsk vilayətində 64 yaşında hələk olmuşdur.

Azərbaycan Cumhuriyyəti hökumətində dördüncü və sonuncu maarif və dini etiqad naziri vəzifəsində Nurməmmədbəy Şahsuvarov olmuşdur.

Şahsuvarov Nurməmməd bay Ədilxan oğlu 1883-cü ildə Zəngazur qazasının Minkənd kəndində (indiki Laçın rayonunun eyni adlı kəndində – T.Q.) anadan olmuşdur. O, ibtidai təhsilini kənd məktəbində almış, 1889 – 1903-cü illərdə Qori müəllimlər seminarıyasında oxumuşdur. N.Şahsuvarov bir müddət Gəncədə rus dili müəllimi işləmiş, sonra Tiflis Aleksandri Müəllimlər İnstitutuna daxil olmuş və orası 1912-ci ildə bitirmiştir. O, həmin il Kiyev universitetinin hüquq fakültəsinə qəbul olunmuş və bu ali məktəbi 1915-ci ildə ekstern yolu ilə bitirmiştir. Elə həmin il Dağıstan vilayəti xalq təhsili üzrə Teymurxanşə (indiki Buynaks) şəhərində inspektor təyin edilmişdir.

N.Şahsuvarov Rusiyada fevral inqilabından sonra siyasi faaliyyət meydانında atılmış, 1918-ci ilin yayında Şimali Qafqaz xalqlarının azadlıq hərəkatı nəticəsində yaradılmış Dağlı Respublikasının xalq maarifi naziri təyin olunmuşdur.

"İttihad" partiyasının üzvü olan N.Şahsuvarov Azərbaycan Cumhuriyyətinin yaradılmasında fəal iştirak etmiş, Cumhuriyyətin birinci hökumət kabinetində maarif nazirinin müavini, beşinci hökumət kabinetində nazir vəzifəsində faaliyyət göstərmişdir.

1920-ci ildə Aprel inqilabından sonra N.Şahsuvarov Azərbaycan SSR xalq maarif komissiyasında müavin vəzifəsində çalışmışdır. Sonralar Bakı Dövlət Universitetində rus dili kafedrasının müdürü, Azərbaycan Neft

İnstitutunda rus dili müəllimi olmuşdur. 1940-ci ildə görkəmli maarif xadimi "İttihad" partiyasının üzvü kimi Moskva üçlüyü tərəfindən həbsə alınmış və Krasnodar diyarına sürgün edilmişdir.



Teyyub Qurban gənclərlə Yasamal Qəbiristanlığında Azərbaycan Cumhuriyyətinin maarif naziri olmuş Nurməmməd bəy Şahsuvarovun qəbrini ziyarət edərkən



Yasamal Qəbiristanlığında Azərbaycan Cumhuriyyətinin maarif naziri olmuş Nurməmməd bəy Şahsuvarovun məzəri

1943-cü ildə sürgündən Bakıya qayıdan Nurməmməd Şahsuvarov Azərbaycan K/B/P MK-nin birinci katibi Mir Cəfər Bağırovun razılığı ilə əvvəlcə Kirovabad Pedaqoji İnstututunda, sonra da Azərbaycan Dövlət Tibb İnstututunda rus dili və ədəbiyyatı kafedrasının müdürü vəzifəsində çalışmışdır.

Azərbaycan İstiqlal dövrünün təhsil naziri 1958-ci il avqust ayının 11-də 67 yaşında vəfat etmişdir.

Arxiv sənədləri bi dənilməz həqiqəti də üzə çıxarı: Azərbaycan Cumhuriyyəti hökuməti təhsil islahatlarını həyata keçirərkən, Müsəlman Xeyriyyə Cəmiyyətlərinin və ilk növbədə Şərqiyanın böyük maarifşərvər milyonçusu Hacı Zeynalabdin Tağıyevin əməklərinə sadıq qalmışdır. Vaxtilə H.Z. Tağıyevin qız məktəbini bitirmiş ziyanlı qadınlarına sadiq qalmışdır. Vaxtilə H.Z. Tağıyevin məktəbinə Maarif nazirliyi şəbəkəsində çalışmışlar. Azərbaycanın dövlətçilik tarixində ilk dəfə olaraq məhz Cumhuriyyət zamanı qadınların təhsil alması islami hayat tərəzinin tərkib hissəsinə çevrilmişdir.

Azərbaycan Cumhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə "Əsrimizin Səyavuşu" əsərində yazar: "Təhsil-təbiyə təşkilatına ayrı bir təzəlik verilmişdi. Məmləkəti irfanın nurya ilə işləndirməq üçün ciddiyətlə işə başlamışdı. Ümumi təhsilin həyata keçirilməsi əsas tutulularaq, buna tomin üçün bir tərəfdən məktəblər açılır, digər tərəfdən yeni qurulmuş ekşiklər va qızlar universitetləri vəsaitləsi öyrətmələr hazırlanır. İbtidai məktəblərin coxalmasına xidmət üçün xüsusi şəkillər İstanbuldan öyrətmənlər gətirilmişdi. Bundan başqa, xüsusi olaraq hər bir qızə mərkəzində öyrətmənlər kursu açılmışdı. Maarif nəşriyyatı işində qadınların təbiyəsi də kişilərlə bərabər tutulurdu. Mövcud rüyə gimnaziya-liseylərindən biri tamamilə milliləşdirilmiş, bir çox qız ibtidai məktəbləri açılmış, hamısı da qızlarla dolmuşdu.

Məktəb yaşından böyük vətəndaşlar da unudulmamışdı. Bunlar üçün gecə kursları açılmışdı. Bu xüsusda qadınlar da unudulmayaq, onlara fərdi gündüz kursları açılmış və cəmiyyətlə ilgili dərslər tərtib edilmişdi. Azərbaycan gəncliyini elm və texnika asırına hazırlamaq üçün Bakı Universiteti açılmışdı. Bundan başqa, yitər yaxın tələbə müxtəlif texniki sahələrdə təhsil almaq üçün dövlət məsəfəsi ilə Avropanın universitetlərinə və digər yüksək məktəblərinə göndərilmiş, bir o qədər də tələbənin İstanbulda yollanması qərara alınmışdı" (7).

Böyük öndərin yazdıqları arxiv qovluqlarında öz müfəssəl əksini tapmışdır. 1919-cu il sentyabr ayının 1-də Azərbaycan Parlamentinin

S.M.Qənizadənin sədrliyi ilə keçən şəhər iclasında təhsil sahəsinə dair üç məsələ müzakirə olunmuşdur: Dövlət Universitetinin açılması barədə; xarici ölkələrin ali məktəblərində təhsil almaq üçün gənclərin göndərilməsinə dair və türk dilində (azərbaycanca – T.Q.) kitabların alınmasına 1 milyon manat vasait ayrılmış haqqında.

Universitet, kommersiya məktəbinin (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) binasında yerləşirdi. Universitetin rektoru tanınmış tibb alimi və carrah Vasili İvanoviç Razumovski idi. Tarix-filologiya fakültəsinə Məhəmməd Əmin Rəsulzadə və xalq maarif naziri Rəşidxan Qaplanov Osmanlı ədəbiyyatından, Məhəmmədəga Şahtaxtinski Azərbaycan qrammatikasından dərs deyirdilər. İlk tədris ilində ilk ali məktəbdə 1094 tələbə təhsil alırdı. 1919-cu ilin noyabr ayında universitet rəhbərliyi tələbələrin ehtiyaclarını nazara alaraq, hökumət aşağıdakı məktubla müraciət etmişdi:

*"Universitetin idarə heyəti Sizdən xahiş edir ki, daxili işlər nazirliyinin şəhər binasını (keçmiş harbi xəstəxana) tələbə yataqxanası kimi istifadə edilmək üçün Bakı Universitetinin sərəncamına verəsiniz. Belə ki, yeni açılmış ali məktəbə daxil olmaq məqsədilə Bakıya gələn abituriyentləri yerləşdirmək üçün imkanımız yoxdur. Tələbə yataqxanasının təqşili universitetin akademik həyatının düzgün qurulmasına mühüm xəmisiyət kəsb edir".*

Hökumət Universitet rəhbərliyinin xahişinə dərhal müsbət cavab vermişdir. Bakının mərkəzindəki Mağazin (indiki Süleyman Rüstəm küçəsi) və 2-ci Qanlıtəpə (indiki Mikail Rəfili küçəsi) tinindəki üçmərtəbəli bina Azərbaycanın müxtəlif bölgələrindən gəlmiş gənclərin yaşayış yerinə çevrilmişdir. Universitetin onilliyi ərefəsində bu təhsil ocağı 1929-cu ildə ləğv ediləndə, yataqxanası da bağlanmışdır. Həmin vaxtdan bu günədək burada yardımçı məktəb fəaliyyət göstərir. Bu günlərdə tarixi bir binada yerləşən təhsil ocağına baş çəkdim. Beş yüz nəfər şagirdi qoynuna almış bu qeyri-adı məktəbin sinif otalarını dəlaşiqə qəlbimi qırur hissi bürüdü: Avropanın standartlarına cavab verən müasir təhsil ocağının səksən yaşı tamam olacaqdı....

\*\*\*

Azərbaycanda heç bir vaxt (elə indinin özündə də) təhsil nazirliyi 1918-1920-ci illərdə olduğu qədər geniş səlahiyyətlərə malik olmamışdır. Qori müəllimlər seminarıyasının Azərbaycan bölməsi təhsil nazirliyinin

sərəncamında idi. Hətta Mayilov qardaşlarının teatrı (indiki M.F.Axundov adına Milli Opera və Balet Teatri) nazirliyin təbəciлиyində idi. Dövlət teatrına dair məsələlərə nazirlikdə baxılırdı. Arxivdə rastlaşdıığımız bir sənədlə oxucuları tanış etmək istəyirəm.

1919-cu il aprel ayının 27-də tərtib edilmiş və başqları ilə yanaşı Üzeyir bəy və Zülfüqar bəy Hacıbəyovlara göndərilmüş məktubda oxuyuruq:

*"Sizdən xahiş edirəm ki, bu il aprelin 28-də axşam saat 7-də Dövlət teatr işləri üzrə komissiyanın iclasında iştirak etmək üçün Xalq maarif Nazirliyinə təşrif gətirərsiniz.*

*Nazirliyin şöbə rəisi".*

Yeri gölmüşən, qeyd etmək lazımdır ki, Sovet hakimiyətinin ilk illərində bu ənənə Azərbaycan Xalq Komissarları Sovetinin sadri Nəriman Nərimanov tərəfindən davam etdirilmişdir. Belə ki, onun göstərişiyə Azərbaycanda dövlət arxiv təhsil nazirliyinin nəzdində yaradılmışdır. Azərbaycan Cümhuriyyətinin rəsmi orqanı "Azərbaycan" qəzeti də xalq maarifi nazirliyinin təbəciiliyində olmuşdur. Qəzet səhifələrində təhsilsə dair materialların tam genişliyi ilə dərc olunmasının bir səbəbi də bununla izah edilməlidir.

Qəzeti 1919-cu il iyul-dekabr aylarında çıxan nömrələrini nəzərdən keçirik. İyulun 23-də qəzet oxuculara bildirir ki, Bakıda vükalə (vəkillər) şurasının qərarı ilə korlar məktəbi açılacaqdır. "Tələbələr haqqında" sərləvhəli xəbərdə isə oxuyuruq: "Maarif nəzəratı 100 nəfər tələbəni xaricə göndəracak. Hər tələbəyə 36.000 manat xərcləmək və 5.000 manat yol pulu hesablanıb. Cəmi 4.100.000 manat edir".

Qəzeti 31 iyul tarixli sayında "Tələbələrin nəzərinə" elanından bəlli olur ki, İsveçrəyə 51 nəfər, Fransaya 13 nəfər, Türkiyəyə 4 nəfər, İtaliyaya 1 nəfər, Rusiyaya 17 nəfər, İngiltərəyə 3 nəfər, Almaniyyaya 2 nəfər gənc göndəriləcəkdir.

"Azərbaycan" qəzeti səhifələrindəki materiallar və eləcə də arxiv sənədləri göstərir ki, əcnəbi ölkələrə təhsil almağa göndərilecek tələbələrin qəbul etdiyi şərtlər H.Z.Tağıyev tərəfindən təsdiq olunmuş maddələrin əsasında hazırlanmışdır. Nağı Seyxəzamanlının xatirələrində oxuyuruq (Bax: "Qartal" nəşriyyatı, 1997, s.269-271): Hacı Zeynalabdin qəzelərlə vəsatisilə Qafqaz türklərinə bu məzmunda bir elan verir: *Nə qədər lisey bitirmiş və ali*

təhsillərinə almağa maddi imkanı olmayan tələbə vərəsa aşağıdakı şərtlərlə ali təhsillorunu davam etdirə bilərlər:

1. *Hər tələbəyə təhsil müddəti ərzində 50 manat veriləcəkdir. Yay tətilla-rında Qafqaza gəliş-gedi xərcləri də ayrıca ödəniləcəkdir.*

2. *Tələbə ali təhsilini bitirdikdən sonra mütləq vətəninə döñərək öz ölkə-sinə imdat edəcəkdir.*

3. *Tələbə qeyri-türkə evlənməyəcəkdir.*

4. *Tələbə təhsilini bitirib həyata atıldıqdan sonra təhsil müddəti ərzində Hacı Zeynalabdinən aldığı pulları Xeyriyyə Cəmiyyətinə birləşlik və yaxud da hissə-hissə ödəyəcəkdir.*

Bir il Avropanın müxtəlif şəhərlərində təhsil alıb, yay tətilinə golən tələbələr Hacını ziyarət edirlər. Hacı onların hal-əhvalını xəbor alırdıqdan sonra, bir şikayətləri olub-olmadığını soruşur.

Hamisə vəziyyətlərindən razı olduğunu bildirdikləri halda yalnız bir nəfəri: "Hacı afəndi Siz bizzət qeyri-türk ilə evlənməyəcəyimizə dair imza aldınız. Amma, ölkəmizdəki məktəblərdə təhsil alan türk qızı yoxdur. Onda ziyanlı və təhsilli bir kimsənin cahil bir qızla evlənməsi bilmirəm nə dərəcədə düzgündür?" sualını verir. Tələbənin bu suali Hacını elo bir yuxudan oyadır. O "Övladlarım, çox doğru söyləyirsiniz, əmin olun ki, bu nöqsanımızı da aradan qaldıracağam" deyir. Ertəsi gün Qafqazda noş olunan bütün qəzətlərə Hacının aşağıdakı məmənində bir elan çıxır:

"Qafqaz türklərinin 7-8 yaşları arasındaki qız uşaqlarını aşağıdakı şərtlərlə internat məktəbinə qəbul edirəm. Bu qız uşaqları on il təhsil atıldıqdan sonra öz qızlarının kimi onları evləndirib galəcək həyallarını təmin edəcəyəm. İmza: Hacı Zeynalabdin".

Azərbaycan parlamentinin xüsusi dövlət komissiyası H.Z.Tağıyevin maddələrini redakte etmiş, "tələbə qeyri-türkə evlənməyəcəkdir" maddəsini isə ixtisara salmışdır.

Yeri golmişikan, H.Z.Tağıyevin hər bir tələbəyə ayırdığı vəsait öz zəmanına görə dəha çok idi. Nəriman Nərimanovun "Borc iltizamı"nda oxuyuruz:

"1902-ci il iyunun 27-də mən, aşağıda İmza edən kollec katibi Nəriman Nərimanov bu iltizamı fəxri vətəndaş Hacı Zeynalabdin Tağıyeva verirəm, ondan ötrü ki, o - Tağıyev ali məktəbdə təhsilimi davam etdirmək üçün mənə bəş il ərzində, birlinci iki ilin hərəsində 360 manat verir, bu da cami iki min iki yüz səksən (2280) manat edir və mən elmlər kursunu başa çatdırandan

sonra bu məbləği tamamilə ona, Tağıyevə qaytaracağımı söz verirəm. Bu barədə imza atıram.

İmza: Nəriman Nərimanov".

Nəriman Nərimanov H.Z.Tağıyevin himayı ilə 1902-ci ildə Odessa Universitetinin tibb fakültəsinə daxil olmuşdu.

Xalqımızın digər bir görkəmli dövlət xadimi - Əziz Əliyev 1951-ci ildə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini vəzifəsində işləyərək H.Z.Tağıyevin yaxşılığından dəst-xəttile yazdıığı tərcüməyi-halında bunları xatırlayırdı: "1917-ci ildə bütün fənnlərdən "5" qiymət almaqla gimnaziya-nı qızıl medalla bitirdim. Təhsili davam etdirmək üçün vəsaitin olmadığını görə, maddi yardım üçün o vaxt Bakı milyonları Tağıyeva müraciət etdim. O, mənə 300 manat miqdardır pula göndərdi. Bu pulun bir hissəsinə anam üçün ərzaq aldım. Qalan hissəsinə isə özümlə götürüb Petrograda getdim. Attestat müsəbiqəsi yolu ilə Hərbi-Tibb Akademiyasına daxil oldum".

... O zaman, 1919-cu ildə soydaşlarımızın acnobi ölkələrə ali təhsil almağa göndərilməsi Azərbaycan həyatında olamətdər bir hadisəyə çevrilmişdi. Bu, hamidən çox maarifpərv millət atası H.Z.Tağıyevi məmən edirdi. Onun bütün var-dövləti, zavodları, mədənləri, fabrik və baliq vətagərləri, maliyyə vəsaitləri... Azərbaycan Cümhuriyyətinin iqtisadi bazasına çevrilmişdi. Cümhuriyyətin ali qonaqlarını öz evində (indiki Azərbaycan tarix muzeyi binası - T.Q.) qarşılayan millət atası doxsan altı yaşını adlaşa da, müsəfirlərin gözünlə qırıq və gümrəh bir cəngavər kimi görünürdü.

"Azərbaycan" qəzeti sahifələrində tələbələr barədə verilmiş materialları qırıq doqquz yaşı Nəriman Nərimanov Haştxəranda, iyirmi iki yaşı Əziz Əliyev Naxçıvanın Şərur rayonunda həvəslə oxuyurdular.

"Azərbaycan" qəzetiin 1919-cu il 9 dekabr tarixli sayındakı "Müsəlman tələbələrin xarici ölkələrə göndərilməsi" yazısından bəlli olur ki, hökumət bu tədbiri mütəşəkkil həyata keçirək məqsədilə tələbələrin nümayəndəsərindən ibarət təşkilat yaratmışdır. Təşkilat bürosunun sədri Teymur Aslanov maarif nazirliyinin nümayəndəsi Şahxtatinski ilə birlikdə lazımı yol vəsiqələri almaq üçün Tiflis və Batum şəhərlərində olmuşdur.

Qəzeti 1919-cu il 12 dekabr sayındakı "Tələbələrin yığıncağı" sərəlvəli xəbərdən öyrənirik ki, tələbə büroşunun qərarı ilə xaricə yola düşən gəncərin bəzi ərzaq və digər ləvazimatla təmin olunması məsələləri həll edilmişdir.

Ticarət və sənaye nazirlikləri hər bir tələbəyə 40 arşın parça, 2 cüt döşəkağı, 2 ədəd əl-üz dəsmalı, 6 ədəd yaylıq və s. vermişdir.

\*\*\*

100 nəfər Azərbaycan türkünün Avropanın ölkələrinə ali təhsil almağa göndərilməsi məsələsi ümumdövlət və ümumxalq işinə çevrilmişdi. Milli təhsil tariximizdə yeni bir sahifə açmış bu hökumət qərarına əmlə olunması böyük qırıltı hissili "müşayiə" olunurdu. 100 nəfər istedadlı gəncin seçiləməsi üçün Azərbaycan Parlamentinin qərarı ilə dövlət komissiyası yaradılmışdı. Bu komissiyaya Məhəmməd Əmin Rəsulzadə başçılıq edirdi. Komissiyanın tərkibinə deputatlarından Mehdi bay Hacınski, Qarabəy Qarabəyov, Əhməd bay Pepinov və Abdulla bay Əfəndiyev daxil idilər.

Komissiyyaya Azərbaycan Cümhuriyyətinin banisinin sadrlik etməsi müüməniyyət kəsb edirdi. Baş üzvləri haqqında na bilirik?

Mehdi bay Hacınski Azərbaycan Cümhuriyyəti Parlamentində "Müsavat" və bitərəflər fraksiyasının üzvü idi. O, 1879-cu il may ayının 24-də Quba şəhərində anadan olmuşdur. M.Hacınski 1905-ci ildə Bakı şəhər idarəsinin üzvü seçilmiş, müsəlman xeyriyyə cəmiyyətlərinin təşkilatçılarından biri kimi fəaliyyət göstərmişdir. Tanınmış teatr xadimi, aktyor və publisist, içtimai-siyasi xadim olan M.Hacınski müsəri Mirza Ələkbər Sabirla dost olmuş, şairin ölümündən sonra əsərlərinin nəşrində yaxından iştirak etmişdir.

Mehdi bay Hacınski Məhəmməd Əmin Rəsulzadənin və Mirzəbala Məmməzdəzənin yaxın silahdaşlarından biri olmuşdur. O, 1917-ci ildə "Müsavat" partiyasına daxil olmuş, partyanın Bakı bürosunun tərkibinə seçilmişdir.

1918-ci il may ayının 27-də Milli Şuranın Azərbaycanın istiqlal bəyan-naməsini qəbul etmiş 26 üzvündən biri də məhz M.Hacınskidir. M.Hacınski Azərbaycan Parlamentinin rayasət heyətinin katibi vəzifəsində çalışmışdır.

Sovet hakimiyəti illərində bir çox ziyalılar kimi, Mehdi bay Hacınski da Mir Cəfər Bağırovun himayisini ilə əhatə edilmişdi. Keçmiş müsəvətçi və parlament deputatı Azərbaycan SSR məhkəmə xadimlərinin birinci qurultayında xalq hakimləri surəsi rayasət heyətinin üzvü seçilmişdir. Sonralar Azərbaycan SSR Ədliyyə Komissarlığında təlimatçı vəzifəsində işləmişdir.

Ömrünün son bir neçə ilini M.Hacınski Naxçıvan torpağında keçirmişdir. O, burada xalq orzəq komissarı, xalq maarif komissarının müavini, Naxçıvan MSSR Ali İqtisadi Şurasının üzvü vəzifələrində çalışmışdır.

İkinci dünya müharibəsi ərafəsində M.Hacınski Azərbaycan SSR Xalq Təsərrüfatı Şurasının Baş İdarə rəisinin Gürcüstandakı müavini toyin edilmişdir. Azərbaycan Xalq təsərrüfatı Şurasının orqanı "Xalq təsərrüfatı" jurnalının redaksiya heyətinin üzvü seçilmişdir.

Mehdi bay Süleyman oğlu Hacınski 1941-ci ilin iyun ayında 62 yaşında dünəyini dəyişmişdir.

\*\*\*

Qarabəy Qarabəyov parlamentin "İttihad" fraksiyasının üzvü idi. O, 1873-cü il yanvar ayının 14-də Yelizavetpol (Gəncə) quberniyasının Yuxarı Ayıbı kəndində anadan olmuşdur. İlk təhsilini Şəmkir almanın rus liseyində almışdır. Daha sonra Tiflis klassik gimnaziyasına daxil olmuşdur. 1892-ci ildə Moskva Universitetinin Tibb fakültəsinə qəbul olmuş və 1896-ci ildə ali məktəbin son kursunda Qarabəy çar Rusiyasının məmurları tərəfindən siyasi fəaliyyətinə görə həbs edilmişdir.

Həbsxanada bir il cəza çəkdikdən sonra təhsilini Yuryuv (Tartu)-universitetinin tibb fakültəsində davam etdirmiştir. 1899-cu ildə tam ali savad alıddan, iki il Moskvada işlədikdən sonra 1901-ci ildə Bakıya qayıtmış, müstaqil həkim kimi fəaliyyət göstərmişdir. Q.Qarabəyov Bakı şəhərində ilk dəfə olaraq, zöhrəvi xəstəliklərin müalicəsi üzrə kabinet açmışdır.

Qarabəy Qarabəyov birinci rus inqilabı dövründə içtimai fəaliyyət meydana atılaraq, 1905-ci il avqustun 15-də Nijni Novgorod şəhərində keçirilmiş Rusiya müsəlmanlarının birinci qurultayında iştirak etmişdir. O, həmçinin "İttifaqi-müslim" təşkilatının rəhbərlərindən biri olmuşdur.

1908-ci ildə İstanbula gələn Q.Qarabəyov burada "Səadət" adlı təşkilat yaradmış, 1911-ci ildə Bakıya qayıtdıdan sonra hökmilik və publisistik fəaliyyətini davam etdirmiştir. "Haqq yolu" adlı jurnal, Azərbaycanda ilk ikicildilik türk-rus lüğətinin nəşri da onun adıyla bağdır. İkinci dünya müharibəsi dövründə Q.Qarabəyov müsəlmanlardan ibarət "Vəhişi diviziya" alayının baş həkimi olmuşdur. Ordudan təxəs olunanдан sonra "Kaspı" və "Yeni həyat" qəzetlərinin baş redaktori kimi fəaliyyət göstərmişdir.

Qarabəy Qarabəyov 1919-cu ilin aprelində "İttihad" partiyasının sədri seçilmiştir.

Aprel inqilabından sonra "İttihad" partiyasının sədri həbs olunmuş, Nəriman Nərimanovun işə qarışması nəticəsində azad edilərək, Moskva

köçməş, Rusiya Fövqəladə Komissarlığının xəstəxanasında həkim işləmişdir. Eyni zamanda komissarlığı işlər idarəsində tərcüməçilik etmişdir. Azərbaycan Cümhuriyyəti Parlamentinin sabiq üzvü ömrünün on ilini Özbəkistanın Səmərqənd şəhərində keçirmiş, şəhərin vərəm sanatoriyasının baş həkimini vəzifəsində çalışmışdır. 1936-ci ildə "panislamist" damgası ilə on il müddətinə Maqadan vilayətinə sürgün edilmişdir.

Keşməkəşli və azablı bir yol keçmiş Qarabay Qarabəyov 1953-cü ildə 80 yaşında Səmərqəndə vəfat etmişdir.

\*\*\*

Azərbaycan Cümhuriyyəti Parlamentinin "Sosialistlər" fraksiyasının üzvü Pepinov Əhməd bəy Ömər oğlu 1883-cü ildə Gürcüstanın Axalkələk mahalının Bolazur kəndində anadan olmuşdur. Tiflis gimnaziyasını bitirmiş, sonra isə Moskva universitetinin hüquq fakültəsinə daxil olmuşdur. Eyni zamanda iqtisadiyyat fakültəsində də oxumuşdur. 1918-ci ildə ali təhsilini başa vuraraq, Bakıya qayıdan Əhməd bəy Pepinov siyasi fəaliyyəti ilə də fərqlənmiş, Zaafaqzəyi seyminin Müsəlman fraksiyasının üzvü seçilmişdir. XI Qırılı Ordunun Bakıya gözlənilən yürüşünü longitmak məqsədiylə 1920-ci il aprelin əvvəllərində Pepinov Parlamentin digər üzvü Rahim bəy Vəkilovla birlikdə danışçılar aparmaq üçün Qrozni şəhərinə gəndərlərmişdi.

Aprəl işğalından sonra Ə.Pepinov Azərbaycanda mədəni-maərif və nəşriyyat işlərinə rəhbərlik etmiş, ömrünün son illərində Qazaxistan SSR məařif nazirinin müavini vəzifəsində çalışmışdır. 1938-ci ildə repressiya qurbanı olmuşdur.

\*\*\*

Azərbaycan Cümhuriyyəti Parlamentinin "Sol müstəqillər" fraksiyasını təmsil edən Abdulla bəy İsmayılov oğlu Əfəndiyev 1873-cü ildə Şəkidə ruhani ailəsində anadan olmuşdur. Yelizavetpolda (Gəncəde) sənət məktəbini bitirmiş, Tiflisdə Aleksandr Müellimlər İstintibata ali pedoqoji təhsil almışdır. 1898 – 1920-ci illərdə Bakıda müxtəlif məktəblərdə müəllim və müdür işləmişdir. Qafqaz müsəlman müəllimlərinin birinci (1906-ci il) və ikinci (1907-ci il) qu'rultaylarının işində fəal iştirak etmiş, Süleyman Sani Axundov və Fərhad Ağازadə ilə birlikdə yeni əlifba layihəsini müzakirəyə çıxarmışdır. Əfsuslar olsun ki, aprel işğalından sonra onun taleyi barədə heç bir məlumat yoxdur.

\*\*\*

Yuxarıda haqqında bəhs olunan komissiya üzvləri Azərbaycan maařif nazirliyində tələbələrin seçilməsi məsələlərə məşğul idilər. Bu sahədə maařif nazirliyinin nazdında olan "Yaşıl qələm" cəmiyyətinin də rolü böyük idi. Azərbaycan Cümhuriyyəti dövrünün həqiqətən "Yazıçılar birliliyi" olan bu cəmiyyətin təsis toplantısı 1919-cu il avqust ayının 26-da keçirilmişdi. Təsis yığıncağında Seyid Hüseyn, Məmməd Ağaoglu, Ümmugülüsüm, Əli Yusif, Mirzə Bala Məmməzdəzadə idarə heyətinə seçilmişdilər. Seyid Hüseyn yekdilliklə sədr olmuşdu. Cəmiyyətin iclaslarında Məhəmməd Əmin Rəsulzadə, Həsən bəy Ağayev, Üzeyir bəy Hacıbəyov, Hüseyn Cavid, Əhməd Cavad, Cəfər Cabbarlı, Salman Mümtaz, Abdulla Şaiq və başqları iştirak edirdilər.

Avropa ölkələrinə 100 nəfər soydaşımızın ali təhsil almağa göndərilməsində "Yaşıl qələm" də yaxından iştirak edirdi. "Azərbaycan" qəzeti 1920-ci il 13 yanvar tarixli sayındakı bir yazıda göstərilirdi ki, tələbələrin birinci partiyası yanvarın 14-də Bakıdan yola düşəcəkdir. Həmin qəzət səhiyəsində "Yaşıl qələm" cəmiyyətinin tədbiri haqqında da məlumat verilir: "Yaşıl qələm" də Avropaya gedənlərin şərafına çay məclisi təskil edilmişdi. Üzvələrindən başqa osmanlı şair və mühərrirlərindən Feyzulla Sacid, Rəşid Süryəbanız və Məhəmməd Əmin Rəsulzadə daxi məclisədə hazır idilər. Məclisi "Yaşıl qələm" in üzvü şair Salman Mümtaz əfəndi idarə edirdi. Nitqlər söyləndi, şeirlər oxundu. Sabahı gün stansiyaya gedib Avropaya gedənləri yola salırdılar. Salman Mümtaz mütfəqili olan (bir kənarə çəkilmiş manasında – T.Q.) 30 nəfər tələbəni bir araya topladı və "Yaşıl qələm" üzvlərlə böyük bir süfrə açdı. Çaylar içildi, nitqlər söylənildi".

"Azərbaycan" qəzeti 1920-ci il 17 yanvar tarixli sayında "Yola salınma mərasimi" belə tasvir olunur: "Yanvarın 14-də xarici ölkələrə ali təhsil almağa göndərilənlərin böyük bir hissəsi yola salındı. Sürət qatarı səhər saat 8:48-də vağzaldan tarpanaçəkdir. Ancaq saat 7-dən vağzala çoxlu adam yığışmışdır. Vağzala həmcinin parlament üzvləri gəlmİŞLƏR. Onların arasında Məhəmməd Əmin Rəsulzadə, İbrahim bəy Əbilov, Səməd ağa Ağamaloğlu, Aslanbəy Səfikırdski, Abbasqulu bəy Kazumzadə, Əhməd bəy Pepinov və başqları vardi. Vağzalın 2-ci zalında çay süfrəsi açılmışdı. Süfrə arxasında kılardan M.Ə.Rəsulzadə, I.Əbilov, A.Səfikırdski, P.Mürsəlzadə və başqları çıxış edərək, tələbələrə uğurlu yol və təhsildə müvəffaqiyət arzuladılar.

Sonra tələbələr onlar üçün nəzərdə tutulmuş vəqona qalxdılar. Vəqonun qapılıları Azərbaycan bayraqları ilə bəzədilmişdir, hamının əhval-ruhiyəsi yüksəkdir. Vəqonun içərisindən tarın səsi ətrafına yayılır, segah qalmır. Nəhayət, üçüncü zəng calmır və qatar "Segah" sədaları altında yola düşür. "Yaşasın Azərbaycan!" şüarı ucadan səslənir".

Tələbələri aparan qatarı Azərbaycanın dəmir yolu boyu yerləşən şəhər və rayonlarının əhalisi də hərəkətlə salamlayırdılar. "Azərbaycan" qəzətində (1920-ci il, fevral, N-20) tələbələrin qatardan Gəncə şəhəri valisinin ünvanlaşdırıqları teleqramın mətni dərəcə olunmuşdur. Burada deyilir: "Avropa ölkələrinə ezmə olunan Azərbaycan tələbələrinin sonuncu dəstəsi Gəncə stansiyasından keçərkən, Azərbaycanın bu qədim mərkəzinin qapısı qarşısında bas ayır və Gəncə əhalisinin səmimi salamlar göndərir".

"Azərbaycan" qəzətinin 1920-ci il mart-aprel saylarında tələblərin Türkiyədən, İtaliyanan, Fransadan göndərilən məktubları dərc olunmuşdur. Qəzətin 1920-ci il 23 aprel tarixli sayında "Tələbələrimiz xaricdə" başlığı ilə verilmiş xəbərlərde deyilir ki, Paris şəhərinə çatan tələbələr Əlimərdən bəy Topçubaşov tərəfindən səmimiyyətlə qarşılanmışdır. O, tələbələrə müraciətə böyük nitq söylemişdir. Tələbələr Paris şəhərindən Avropanın müxtalif ölkələrinə yollanmışlar". Əfsuslar olsun ki, bu, aprel ayında sonuncu məktubdu. Aprelin 27-də isə Şimaldan Azərbaycanə arazisini daxil olan zirehli rus qatarı tələbə qatarlarının qasdına durmuşdu. ...Bəs bu 100 nəfər kimlər idi? Onların ad və soyadını 1919-cu ildə tərtib edilmiş şəxsi sənədlərində olduğu kimi oxuculara çatdırıram:

### Bakı

- Axundov Əjdərbəy İsgəndərbəy oğlu – Fransaya göndərilmişdir.
- Aslanov Teymurbəy Zəkəriyyəbəy oğlu – Fransaya göndərilmişdir.
- Cabbarov Ələkbər Kərbələyi Məmmədali oğlu – Fransaya göndərilmişdir.
- Cəfərov Əliyusif Məşədi Abutalib oğlu – Türkiyəyə göndərilmişdir.
- Dadaşov Ağabdülhüseyn Ələsgər oğlu – Almaniyaya göndərilmişdir.
- Əmircanov Əliyarbəy – Rusiyaya göndərilmişdir.
- Əşrəfov İsrəfil İsmayıllı oğlu – Fransaya göndərilmişdir.
- Həsənov Əlimuxtar Yaqub oğlu – Türkiyəyə göndərilmişdir.
- Kazimov Cəfər Kərbələyi Ələsgər oğlu – Almaniyaya göndərilmişdir.

- Mirqasimov Zeynalabdin Mirələsgər oğlu – Fransaya göndərilmişdir.
- Mustafayev Ağacəfər Kərbələyi Əbdülyshya oğlu – Almaniyaya göndərilmişdir.
- Rəhimov Cəbrayıl Məmmədərza oğlu – Fransaya göndərilmişdir.
- Rizayev İskəndər Cabbarxan oğlu – Fransaya göndərilmişdir.
- Səlimov Hüseynqulu Yusif Kərbələyi oğlu – Rusiyaya göndərilmişdir.
- Yüzbaşinski İsmayıllı Qafur oğlu – Rusiyaya göndərilmişdir.
- Mustafayev Ağahəsən Manaf oğlu – Almaniyaya göndərilmişdir.
- Dagirov Zaurbəy Yusifbəy oğlu – Fransaya göndərilmişdir.
- Əliyev Zeynalabdinbəy Hacı Ağabəy oğlu – İtaliyaya göndərilmişdir.
- Məmmədov Həmid Məmməd oğlu – Almaniyaya göndərilmişdir.
- Vəliyev İsgəndər Mahmud oğlu – İtaliyaya göndərilmişdir.

### Bakı kəndləri

- Məmməd Hənəfi Zeynallı (Mərdəkan) – Türkiyəyə göndərilmişdir.
- Pirverdiyev Honifə Hacı Mahmud oğlu (Sabunçu) – Almaniyaya göndərilmişdir.
- Sadiqov Mirsadiq Kərbələyi Seyid Kamil oğlu (Maştəğə) – Almaniyaya göndərilmişdir.
- Quliyev Mirzə Hüseyn Kərbələyi Hənifə oğlu (Bülbülə) – Almaniyaya göndərilmişdir.
- Kərimov Əli Məşədi Xasbulad oğlu (Balaxanı) – Türkiyəyə göndərilmişdir.
- Ağayev Balığa Məmmədhənifə oğlu (Fatmayı) – Fransaya göndərilmişdir.

### Gəncə

- Abdullayev Ağalı Məşədi Rəsul oğlu – İtaliyaya göndərilmişdir.
- Ağasıbəyov Yusif Süleymanbəy oğlu – Almaniyaya göndərilmişdir.
- Bağırlı Abdulla Sadiq oğlu – Kiyeva göndərilmişdir.
- Bosnalızadə Məmmədraşid Mustafa oğlu – Fransaya göndərilmişdir.
- Hacızadə Mirzə Məşədi Yusif oğlu – Almaniyaya göndərilmişdir.
- Rəhimzadə Abdulla Məmməd oğlu – Almaniyaya göndərilmişdir.
- Əbdürəhmanov Ağacəfər Məşədi Səfər oğlu – Almaniyaya göndərilmişdir.

34. Məmmədov Zal Məşədi Cavad oğlu – Almaniyaya göndərilmişdir.  
 35. Nağıyev Hüseyin Hacı Musa oğlu – İtaliyaya göndərilmişdir.

**Şuşa**

36. Cavansir Əbdülhəmid Həmid oğlu – Fransaya göndərilmişdir.  
 37. Əliyev Ələkbər Qəhrəman oğlu – Almaniyaya göndərilmişdir.  
 38. Əliyev Əşraf Ağalı oğlu – Almaniyaya göndərilmişdir.  
 39. Əmirov Umbay – Odessaya göndərilmişdir.  
 40. Hacıyev Bayram İbrahim oğlu – Fransaya göndərilmişdir.  
 41. Hacıyev Məmmədbəy Kərimbəy oğlu – Almaniyaya göndərilmişdir.  
 42. Hacızadə Mirzə Məşədi Yusif oğlu – Almaniyaya göndərilmişdir.  
 43. Hacıyev Xasbulat İsmayılov oğlu – Rusiyaya göndərilmişdir.  
 44. Muradov Abbas Həmid oğlu – Fransaya göndərilmişdir.  
 45. Musayev Cəmi İbrahim oğlu – Almaniyaya göndərilmişdir.  
 46. Muradov Məmmədbəy Fərhad oğlu – Fransaya göndərilmişdir.  
 47. Münsüzdə Hilal Mirzəhüseyn oğlu – Almaniyaya göndərilmişdir.  
 48. Nərimanbayov Yanubbay Əmrəbəy oğlu – Fransaya göndərilmişdir.  
 49. Salahov Yusif Məşədi Hüseyin oğlu – Almaniyaya göndərilmişdir.  
 50. Səfərov Məhiş Məşədi Hacı oğlu – Almaniyaya göndərilmişdir.  
 51. Vəzirov Aslanbəy Zeynalabdin oğlu – Fransaya göndərilmişdir.  
 52. Yusifzadə Ağalı Cəlal oğlu – Fransaya göndərilmişdir.  
 53. Zeynalov Behbudəli Məşədi Həmid oğlu – Almaniyaya göndərilmişdir.  
 54. Qədimov Lətif Şirin oğlu – Almaniyaya göndərilmişdir.

**Şamaxı**

55. Axundov İsmayılov Əbdülxalıq oğlu – Almaniyaya göndərilmişdir.  
 56. Əliyev Abbasmirzə Əhməd oğlu – Almaniyaya göndərilmişdir.  
 57. İskəndərov Ağalar Məşədi Abbasqulu oğlu – Almaniyaya göndərilmişdir.  
 58. Seyidəliyev Mirməmmədrəza Mir Abutalib oğlu – Almaniyaya göndərilmişdir.  
 59. Məmmədov Ağababa Kərbalayı Ələsgər oğlu – Xarkova göndərilmişdir.  
 60. Xudaverdiyev Əlibala Hacı Murtuza oğlu – Almaniyaya göndərilmişdir.

**Salyan**

61. Hüseynov Əlihüseyn Ağahüseyn oğlu – Almaniyaya göndərilmişdir.  
 62. Hüseynboyov Zeynalabdinbəy Adilbəy oğlu – Fransaya göndərilmişdir.  
 63. Hüseynzadə Bəhrambəy İsmayılbəy oğlu – Almaniyaya göndərilmişdir.

**Lənkəran**

64. Rzayev Nüsrət Rza oğlu – Almaniyaya göndərilmişdir.  
 65. Səidzadə Mirismayılov Hacı Seyid Əhməd oğlu – Almaniyaya göndərilmişdir.

**Quba**

66. Hacızadə Səməndər Axund Zəki oğlu – Almaniyaya göndərilmişdir.  
 67. Məmmədov Hüseynbala Cəfərqulu oğlu – İtaliyaya göndərilmişdir.

**Xaçmaz**

68. Həsənov Rzaqulu İsmayılov oğlu – Almaniyaya göndərilmişdir.

**İsmayıllı**

69. Məmmədov Əlibəy Xəlibəy oğlu – Türkiyəyə göndərilmişdir.

**Şəki**

70. Nəbiyev Mahmud – Rusiyaya göndərilmişdir.

**Ağdam**

71. Əliyev Firudin Əzim oğlu – Almaniyaya göndərilmişdir.

**Tərtər**

72. Zeynalov Behbudəli Məşədi Həmid oğlu – Almaniyaya göndərilmişdir.

**Füzuli**

73. Əlimuradbayov Cümşüdbəy Əlimurad oğlu – Fransaya göndərilmişdir.

**Şəmkir**

74. Qaracəmili Məcidbəy Qasımbəy oğlu – Rusiyaya göndərilmişdir.

**Oğuz**

75. Tahirzadə Abdulla Mahmud oğlu – Türkiyəyə göndərilmişdir.

**Ucar**

76. Sədi Hacı Həsən oğlu – Türkiyəyə göndərilmişdir.

**Qazax**

77. Hüseyn Qasim Mustafa oğlu Şixiyev – Almaniyaya göndərilmişdir.

78. Mustafiyev Mustafa Molla Hacı Rəhim oğlu – Fransaya göndərilmişdir.

**Zəngəzur**

79. Sultanov Baxışlibay Rüstəməbəy oğlu – Almaniyaya göndərilmişdir.

80. Şahsuvarov Mürsəl Ədilxan oğlu – Almaniyaya göndərilmişdir.

81. Şahsuvarov Surxay Əzim oğlu – Almaniyaya göndərilmişdir.

**İrəvan**

82. Ağababəyov-Muğanlınski Əsildarbəy Abbasəlibəy oğlu – Almaniyaya göndərilmişdir.

83. Ağababəyov-Muğanlınski Adilbəy Abbasəlibəy oğlu – Almaniyaya göndərilmişdir.

84. Əfəndiyev Məmmədəmin – Almaniyaya göndərilmişdir.

85. Rəcəbov Əhməd Məşdi Cabbar oğlu – Almaniyaya göndərilmişdir.  
86. Rizayev Tağı Kərbalayı Əsgər oğlu – Fransaya göndərilmişdir.

**Tiflis**

87. Atamalibəyov Abbasbəy Seyfullabəy oğlu – Fransaya göndərilmişdir.  
88. Dursunzadə Məmməd Zəki – Türkiyəyə göndərilmişdir.

89. Məmmədov Qəhrəman İsrail oğlu – Almaniyaya göndərilmişdir.

90. Muxarski Süleyman Bakır oğlu – Fransaya göndərilmişdir.

91. Ağarshimov Məhəmməd Paşasədəq oğlu – Almaniyaya göndərilmişdir.

92. Topçubaşov Roşidbəy Əlimərdanbəy oğlu – Almaniyaya göndərilmişdir.

93. Vəkilov Mustafa Məmmədağa oğlu – Fransaya göndərilmişdir.

94. Hüseynzadə Salman Hüseyn oğlu – Almaniyaya göndərilmişdir.

**Dağıstan**

95. Abdinov Bəhrəm Ələvsət oğlu – Almaniyaya göndərilmişdir.

96. Əsfəndiyev Abdulla Molla İbrahim oğlu – Almaniyaya göndərılmışdır.

97. Xrimanov Zəkəriyyə Əbdülrəşid oğlu – Almaniyaya göndərilmişdir.

98. Teymurxanov Muradbəy Zabit oğlu – Almaniyaya göndərilmişdir.

99. Şahnazərov Əhməd Hacı oğlu – Fransaya göndərilmişdir.

**Daşkənd**

100. Umudov Mirzə Mənsur Hakim oğlu – Fransaya göndərilmişdir.

## Ədəbiyyat

1. Ağayev İ. Əlabbas Müznib: Həyatı, yaradıcılığı, əsərlərinindən seçimlər. Bakı, Elm, 2003.
2. Azərbaycan Xalq Cümhuriyyəti (Ədəbiyyat, dil, mədəniyyət quruculuğu). Bakı, 1998.
3. Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920). Parlament (stenoqrafiq hesabatlar), 2 cilddə. Bakı, 1998.
4. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. İki cilddə. I cild. Bakı, "Lider nəşriyyat", 2004.
5. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. İki cilddə. II cild. Bakı, "Lider nəşriyyat", 2005.
6. Azərbaycan Respublikası Dövlət Arxivisi, fond 970, siyahı 1 (iş № 92, 44, 59, 74, 85, 86).
7. Azərbaycan Respublikası Dövlət Arxivisi, fond 51, siyahı 3, iş №8, s.67-70.
8. Azərbaycan Respublikası Dövlət Siyasi Partiyalar və İctimai Hərəkatlar Arxivisi, fond 1, siyahı 74, vəraq 178; fond 12, siyahı 2, vəraq 90; fond 12, siyahı 2, vəraq 141-143.
9. Cavadov C. Azərbaycanda xeyriyyəçilik hərəkatı (XIX əsrin sonu və XX əsrдə). Bakı, 1999.
10. Dudaeva Z. Странитцы истории национальной интеллигенции. "Azərbaycan Tarixi Muzeyi" – 2003 (Məqalələr toplusu). Bakı, 2003.
11. Elşad Qoca Sibir dərsi. Bakı, 2000.
12. Əliyev M. "Odlar yurdı" qəz., 1989-cu il avqust, № 15 (446).
13. Gəncəli S. Hər saatdə bir tarix. Bakı, 1994.
14. Göyüşov A. 1917 – 1920-ci illərdə Şimali Qafqaz dağlarının azadlıq mübarizəsi. Bakı, 2000.
15. Həsənov C. Azərbaycan beynəlxalq münasibətlər sisteminde (1918 – 1920-ci illər). Bakı, 1993.
16. İsayev Ə. Gəncə və gəncəlilər. Bakı, 2002.
17. "Kaspı" qəzeti, 1920-ci il, 1-6 aprel tarixli sayıları.
18. Mansurov A. Tarixinin əlkələri və yenidənqurma. Bakı, 1991.
19. Məmmədzadə M.B. Milli Azərbaycan hərəkatı. Bakı, 1990.

20. Mərdanov M., Quliyev Ə. Azərbaycan təhsili Xalq Cümhuriyyəti illərində (1918 – 1920). Bakı, 2002.
21. Nağı Şeyxzamanının xatirələri. Bakı, 1997.
22. Nəsibzadə N. Azərbaycanın xarici siyaseti (1918 – 1920). Bakı, 1996.
23. Nəzirli Ş. "Cümhuriyyət generalları". Bakı, 1995.
24. Paşayev A. Cümhuriyyət parlamentinə gedən yol. Bakı, 2005.
25. Rəhimli Ə. Mərdəkan. Bakı, 1994.
26. Rəsulzadə M.Ə. Əsrimizin Səyavuşu. Çağdaş Azərbaycan ədəbiyyatı. Çağdaş Azərbaycan tarixi. Bakı, 1991.
27. Süleymanov M. Azərbaycan ordusu. (1918 – 1920). Bakı, 1998.
28. Süleymanov Manaf. Son bahara çatdıq. Bakı, 1996.
29. Süleymanov Manaf. Müsəlman dünyasında ilk xalq cümhuriyyəti. Bakı, 1999.
30. Şüküroğlu L. Cümhuriyyət hökuməti repressiya məngənəsində. Bakı, 2000.
31. Tahirli A. Azərbaycan mühacirəti. Bakı, 2001.
32. Yaqublu N. Müsavat partiyasının tarixi. Bakı, 1997.

## İKİNCİ HİSSƏ

### TƏHSİL MİLLİ DİRİLİK TƏZAHÜRÜDÜR

Bütün Şərqdə ilk demokratik respublikanın qurucusu, ulu öndərimiz Məhəmməd Əmin Rəsulzadə yazmışdır: “Diriliklərin ən qiymətliyi milli dirilikdir”.

Milli ideologiyamızın banisi sübut etmişdir ki, savadlısı-biliklisi çox olan millət qul kimi yaşaya bilməz. Təhsil – milli dirilik təzahürüdür. Azərbaycan Cümhuriyyətinin töhfəsi olan Bakı Dövlət Universitetində Məhəmməd Əmin Rəsulzadənin pedoqoji fəaliyyətlə məşğul olması da bunun canlı nümunəsidir.

Xarici ölkələrə ali təhsil almağa göndərilən tələbələrin seçilməsi üzrə parlament komissiyasının sədri olmuş M.Ə.Rəsulzadə bu vəzifəsinə də «milli dirilik» meyari ilə yanmışdır. Diqqət yetirin: Azərbaycan parlamentinin 120 nəfər üzvündən 40 nəfəri rus, erməni, yahudi və başqa millətlərə mənsub olmasına baxmayaraq, əcnəbi ölkələrə göndərilmiş gənclərin yüzü də türkdür!

Yüzlərin hər birisinin öz dəst-xətləri ilə yazılıqları ərizələri arxiv qovluqlarında solmaz yarpaqlara bənzəyir. Bu yarpaqlarda həmin zəmənədə baş vermiş hadisələrin da cizgiləri görünür. Bazılarında nəzərdən keçirək.

1900-cü il yanvar ayının 20-də Qars şəhərində doğulmuş, 1919-cu il may ayının 15-də Birinci Bakı kişi Gimnaziyasını bitirmiş **Həmid Məmməd oğlu Məmmədov** məktubunda bunları göstərir: “1914-cü ildə qanlı qırğınlardan daşnaklar ata-anamı qətlə yetirmişlər, bütün əmlakımız əldən çıxmışdır. Bakıda siyinacaq tapmışam. Öz qüvvəmələ ginnaziyanı bitirmişəm. Gürzərəmən ağlaşımaz dərcədə acımacaqlıdır. Ali məktəbə öz gücümüz daxil olmaqdan məhrumram. Üstəlik, qardaşım Müxlis Məmmədovu da məndən ayrılmışlar. Onu inglelis hakimləri Cənub-Şərq hökumətində işlədiyi üçün həbs edərək, Malta adasına sürgün etmişlər. Çıxılmaz vəziyyətə düşmüştəm. Mən Azərbaycanı ikinci vətənim hesab edirəm. Xahiş edirəm, hökumət vəsaiti ilə məni Fransaya ali təhsil almağa göndərəsiniz”.

Bakının Brayaniskaya (indiki Əbdülkərim Əlizadə) küçəsinin 5-ci məhəlləsində yaşmış İran təbəəli **İsgəndər Cabbarxan oğlu Rizayevin** ərizəsində oxuyuruq: “Mən iyirmi ilə yaxındır ki, Azərbaycandayam və özüm burada heç vaxt qərib hiss etməmişəm. Məlum hadisələr ucbatından Petrograd Politexnik institutunda təhsilimi yarımcı qoymuşam. Hazırda Bakı-Biləcəri stansiyalarında şöbə müdiri vəzifəsində çalışıram. Xahiş edirəm, məni Azərbaycan vətəndaşlığına qəbul edilməyimə köməklilik göstərəsiniz və Petrogradda ali təhsilimi başa vurmaq üçün minmək yaradınsınız”.

1898-ci il mart ayının 12-də Daşkənd şəhərində anadan olmuş, 1916-cı ildə Daşkənd real məktəbini və həmin məktəbin əlavə sinfini bitirmiş, rus, alman və fransız dillərini öyrənmiş **Mirzə Mənsur Mirzəhəkim oğlu Umudov** Azərbaycan Respublikasının Maarif nazirinə ünvanlaşdıığı məktubunda yazır: “Sizin fəaliyyətin geridə qalmış Türkistan əhalisinin üzvindən xəbər verir. Çünki ali təhsil almaq bütün türk xalqlarını tərəqqi yolunda birləşdirən başlıca amildir. Xahiş edirəm, xarici ölkədə ali təhsil almaqdə mənə kömək edəsiniz”.

Mirzə Mənsur Umudovun da Daşkənddən yola saldığı yazılı müraciətinə 1919-cu il dekabr ayında Parlamentin komissiyasında baxılmış və o, Fransaya göndərilən abituriyentlərin siyahısına daxil edilmişdir.

Aparıldığımız arasdırırmalardan belə bir qənəata gəlmək olur ki, 1918-ci il sentyabrın 15-də Bakının bolşevik daşnak işğalçılarından azad edilmişsi bütün Türk dünyasını sevindirmiştir. Müxtəlif türk gənclərinin Azərbaycan Cümhuriyyətinin paytaxtına can atması və ali təhsil almaq məqsədilə respublikə parlamentinə müraciət etməsi məhz bunun nişanasıdır.

Azərbaycanda və onun hüdudlarından kənarda yaşayan soydaşlarımızın bir andı vardı. Bu anda sadıq qalaraq, onlar əcnəbi ölkələrə yola düşürdülər: “Qadir Allah və öz vicdanım qarşısında söz verir və and içirəm ki, Azərbaycana sədaqətimi müqəddəs və sarsılmaz tutacaq, bundan sonra ondan başqa vətən tanımacaq, Azərbaycan vətəndaşlığının bütün vəzifələrini dönmədən yerinə yetirəcək və Azərbaycan Cümhuriyyətinin sədəti namına can-başla qulluq edəcək, onun üçün nə güclüüm, nə əmlakımı, nə də, lazım gələrsə, hayatımı belə əsirgəməyəcəyəm. Qoy bu andı yerinə yetirməkdə Allah mənə yar olsun”.

Məlum olduğu kimi, 1918-ci il mart ayında daşnak andı içən bolşeviklərin qurumu – Bakı Kommunası Azərbaycan türklərini qanına qəltən etdi. Azərbaycan Cümhuriyyətinin qəddar düşməni Leninin hökmü ilə təyin

olmuş Rusyanın Qafqaz işləri üzrə fəvqələdə komissarı Stepan Şaumyan və Bakı Sovetinin sədri Çaparidze Azərbaycan türklərinə qarşı soyqırma həyasiçəsinə haqq qazandırırdılar: "Biz bılərkən buna getdik. Əgər onlar (azərbaycanlılar - T.Q.) çoxluq təşkil etseydilər, Bakı Azərbaycanın milli mərkəzi olardı" (6; 7).

1918-ci il mart faciasından bir ay sonra, aprel ayının 25-də Bakı Fəhlə, Əsgər və Matros Deputatları Sovetinin qərarı ilə Xalq Maarifi Komissarlığı yaradılmışdı. Komissar kim idi? Nadejda Nikolayevna Kolesnikova! Rusiyada doğulmuş, orta təhsili olmayan, Bakı Sovetinin 30 yaşlı əmək komissarı Yakov Davidoviç Zevinin 36 yaşlı arvadı! Arvadı kimi ərin də orta təhsili yoxdu. 1911-ci ildə Fransada Lenindən dərs almışdı...

Azərbaycanda milli təhsili dövlət səviyyəsinə qaldırmış Cümhuriyyətin bütün islahatlarının qəsdində durmuş bu qondarma komissarlıq elə 1918-ci ilin 15 sentyabr qələbəsi arafasında mürtece fəaliyyətə son qoymalı oldu. Ər güləlləndi, arvadı isə Bakıdan baş götürüb Həştərxana qaçıdı...

1918-ci ilin mart-sentyabr aylarında baş verənləri ulu öndərimiz Məhəmməd Əmin Rəsulzadə belə saciyyələndirir: "Hər millət müstəqil olaraq yaşıya bilər" – deyə dünayaya qarşı nümayişlər yapan bolşeviklər Bakını aldan vermak istəməmişlərdi. "Bakı Sovet Rusiyasından ötrü lazımdır" – deyə Azərbaycan demokratiyasına qəsd etmiş, xoşbaxlılığını Türk bədəbxılığı üzərində quran qüvvələrlə ittişaq bağlamış, mart hadisələri ilə başlayaraq Bakıda axıdıqları qan seydləbləri Azərbaycanın atası miqəddəslərinin söndürmək istəmishlərdi. Bir tərəfdən bolşevik, daşnakstutun, menşevik, kadet, daha sonra ingilis, əlavə olaraq alman qüvvələri, digər tərəfdən isə Türkiyə – Azərbaycan qıvıvəti qarşı-qarşıya golmışdı. Birinci təraf Bakını Azərbaycandan ayrılmak surətilə siyasi bir qələ icra etmək istəyir, digər təraf isə son qatra qanını axıtmagla olsa da, haqqı yerinə oturtmaq istəyirdi. Azərbaycan Türkü mayın 28-də istiqlalını elan eyləmiş, sentyabrin 15-də qəsəbkərlər əlində inildiyən paytaxtını xilas etmişdir.

Bəli, 1918-ci ilin sentyabrında dahı M.Ə.Rəsulzadənin "Bir kərə yüksələn bayraq bir daha enməz!" sözləri Azərbaycan türklərinin dirilik himnинə çevrildi. Dünyaya misilsiz zəkalar bəxş etmiş qədim millətizimiz cavan nəşlinin nümayəndələri elm dالincə müxtəlif ölkələrə tüz tuturdular. Maraqlıdır ki, onların arxivdə saxlanılan məktublarında şahidi olduqları mart faciəsinin dəhşətlərindən də bəhs olunur.

1897-ci il iyul ayının 23-də Şamaxıda anadan olmuş Əliyev Abbasmirzə Əhməd oğlu Azərbaycan Respublikası Xalq Maarifi nazirinə 1919-cu il avqustun 9-da yazib göndərdiyi məktubda bunları göstərir: "1916-ci ildə Bakı Birinci Real Məktəbinə bitirdikdən sonra Kiyev Politeknik İnstitutu daxil olmuşam və orada 1918-ci il yanvar aynadək mühəndis-inşaat səbəsində təhsil almışam. Həmin vaxtda Kiyev şəhəri bolşeviklər tərəfindən tutulduğda, məcburən geri qayıtmışam. Şamaxıda evimiz mart hadisələri zamanı daşnak bandaları tərəfindən yandırıldığından, valideyənlər ilə Bakida görüşmişəm. Üstəlik, eşitidlərindən daha da sarsılmışam. Sən demə, ermənilər Şamaxıda evimizdən savayı Kürdəmir dəmiryolu stansiyası yaxınlığında da yandırmışlar. Bütün əmlakımızı alızmışdım çoxmuşdur. Siz dən xahiş edirəm ki, ali təhsilimi başa vurmaq üçün manə kömək edəsiniz".

Şamaxılı gəncin xahişi yerinə yetirilmişdir. O, Almaniyyaya göndərilmişdir.

Vaxtilə Şamaxı real məktəbini bitirmiş zəngəzurlu Baxışlı Rüstəməy oğlu Sultanovun məktubundan isə aydın olur ki, o, Rusyanın Don Politexnik İnstitutuna daxil olmuşdur. Onun dədə-baba yurdu olan Zəngəzur qəza-sındakı Danzavar kəndi daşnaklar tərəfindən yerlə-yeşsan edilmişdir. Səkkiz nəfərdən ibarət ailə qaçın həyatı sürür. Zəngəzurlu gənc ali təhsil almış üçün Almaniyyaya göndərilmişdir.

Şuşa şəhərində 1900-cü ilin iyul ayının 30-də doğulmuş, 1918-ci ilin martın 15-də Şuşa real məktəbini bitirmiş Bayram İbrahim oğlu Hacıyevin arxivində saxlanılan sənədlərində da daşnakların təratdikləri vəhşiliklərin əks-sədasi həkk olummuşdur. Bu sənədlərdən məlum olur ki, onun atası İbrahim ermənilər tərəfindən qatlaşdırılmışdır. Dul qalmış anası Aynaxanının 70 yaşı vardır. Bacısı Məleykə də dül qadındır. Ərini ermənilər hələk etmişlər, dörd uşaq atasız böyüylür, ailənin bütün ağırlığı böyük qardaş Abdullanın üzərinə düşmüştür. Ortancı qardaş Bəylər düşmənlərdən intiqam almaq üçün milli ordunun sıralarındadır. Daşnakların zülmündən rəncidə olmuş və yoxsullaşmış böyük bir ailənin 19 yaşı sonbək oğlu xahişinə uyğun olaraq fizika-riyaziyyat ixtisası üzrə ali təhsil almaq üçün Fransaya göndərilmişdir.

Arxivdəki məktublar arasında başqa bir dül xanımın ərizəsinə rast gəldik. Bu, 1907-ci il noyabrın 28-də dünyasını dayışmış Həsən bəy Zərdabının arvadı, məşhur maarifşərvər və icimə xadim Hənişə xanımın öz dəst-xətti ilə yazılışmış məktubdur. Doxsan ilə yaxın arxiv qovluğunda saxlanılsa da, solmayan yarpağı bənzəyən alyazmanın olduğu kimi oxuculara təqdim edirəm...

**"Azərbaycan Respublikasının Maarif naziri Əlahəzrət cənablarına  
Həsən bəy Məlikzadə Zərdabinin dul övrətindən  
Ərizə**

Mənim oğlum Səvəf bəy Məlikzadə Zərdabi Riqa Politexnik İstítutunun dördüncü kurs tələbəsidir. Yaranmış vəziyyətlə əlaqədar olaraq, o təhsili davam etdirə bilmir. Siz, Əlahəzrət Cənabları, 100 nəfər gəncin ali təhsil almaq üçün xaricə göndərəcəyinizi bəyan etmiş və bu barədə yazılı müraciət etməyi bildirmişsiniz. Ali təhsilini başa vurmaq arzusunda olan oğlum Səvəf bəy hal-hazırda Konstantinopolda Xarici İslər Nazirliyində xidməti işdədir. Təbiidir ki, o, tezliklə Siza yazılı müraciət etmək imkanından mahrumdur. Ona görə, oğlumun əvəzinə mən, onun anası Sızdən xahiş edirəm ki, Səvəf bəyi də xaricə ali təhsil almaga göndərəsiniz.

Mən möhkəm əminəm ki, xahişimi yerinə yetirəcəksiniz. Bunu da nəzərinizə çatdırıram ki, 4-cü kurs tələbəsi olmuş oğlum yaxşı qiymətlərlə oxumuş və dərs aldığı professorlar tarafından müsbət rəy almışdır.

Mən buna də bütün varlığımı əminəm ki, oğlum da atası Həsən bəy Məlikzadə kimli ali təhsil alıqdən sonra bütün ömrü boyu Azərbaycana ləyaqətlə xidmət edəcəkdir.

Sızdən xahiş edirəm ki, hansı ölkəyə və hansı ixtisas üzrə oğluma yer ayrılmış barədə məlumat verəsiniz. Bunu da nəzərinizə çatdırıram ki, Səvəf bəy atası H.B.Zərdabinin adına təqətülə təhsil alıqdən, müvafiq sənədləri şəhər idarəsindədir. Tələbinizlə nazirliyə təqdim oluna bilər.

*Hənişə xanım Məlikzadə Zərdabi  
16 avqust 1919-cu il, Bakı şəhəri".*

Heyhat!.. Fələyin çərxi döndü, ümidiłr boşça çıxdı. Nə Xarici İslər nazirliyində xidməti işdə olan Səvəf bəy Zərdabi Türkiyədən, nə də Azərbaycan Parlamentinin söđri Əlimardan bay Topçubaşov Fransadan vətəna qayıda bilmədi. Bolşeviklər və daşnaklar əl-əli verərək, sözda Leninin, əslindən, Birinci Pyotrın vəsiyyətlərinin 8-ci və 9-cu maddələrinin yerinə yetirilməsinə cəhd göstərdilər. Həmin maddələrdə deyildi: "Rusiya dövlətinin hüdudu Avropanan şimala Baltik dənizinə, cənubdan isə Qara dənizə qədər olmalıdır. Bunu mühafizə etmək və rus sərhəddini genişləndirmək övladlarımın vəzifəsidir. Rusiya dövlətini o zaman dünya dövləti adlandırmaq olar ki, onun paytaxtı Asiya və Avropa xəzinalarının açarı olan İstanbul olsun".



Məmmədov Həmid  
Məmməd oğlu



Rizayev İsgəndər  
Cabbarxan oğlu



Umudov Mirzə Mənsur  
Hakim oğlu



Sultanov Baxışlı  
Rüstəməhə oğlu

Birinci Pyotrın və onun davamçılarının sadiq nökerləri olan ermənilərin əlinə fürsət düşdü. Azərbaycan rəhbərlərinə, onun ictimai xadimlərinə və ziyanlılarına qarşı terrorların başında ermənilər durdu. Azərbaycan Cümhuriyyətinin xarici işlər naziri Fətəli Xan Yoyski 1920-ci il iyun ayının 19-də Tiflisdə muzdlu erməni qatılı tərəfindən öldürülmüşdü. Həmin qatil dizən bir ay sonra, iyunun 19-da Azərbaycan parlamenti sadrının müdavini Hassən bəy Ağayevi da qatla yetirdi (Onların hər ikisi Moskva Universitetini bitirmişdilər)...

\* \* \*

"Nota bene" qəzətinin 01-07 oktyabr tarixli sayında Azərbaycanın tənmiş cəkisti, mərhum Əsildər Hüseynbəylinin "Azərbaycan xüsusi xidmət orqanlarının yaranmasını" öncəkində göstərildiyi kimi, 1920-ci il aprelin 28-də qanlı 11-ci Ordunun başçıları ilk növbədə Azərbaycanın Əksinqilabla Mübarizə Taşkilatını (ƏMT) mahv etmişdilər.

Azərbaycanın ilk Təhlükəsizlik naziri Məhəmmədbağır Şeyxzamanov dərhal həbs edilmişdi. II Ordunun xüsusi şöbəsinin qərarı ilə güllələnmiş otuz doqquz yaşlı bu dönəmzə şəxsiyyətlə son görüşü barədə qardaşı, 1919-cu il avqustun 20-dən martın 6-a qədər ƏMT-nə rəhbərlik etmiş Nağı bəy Şeyxzamanov xatirələrində belə yazır: "1920-ci il aprelin 27-də Qızıl Ordu Bakını işğal edəndən bolşeviklər müsəvətçiləri məhv etməyə başladılar. Onların ilk həbs etdikləri böyük qardaşım Məhəmmədbağır oldu. Qardaşım Məhəmmədbağır Şeyxzamanlı Gəncə deputati və "Müsəvat" partiyasının üzvü idi. Həbs olunması ertəsi gün öyrəndim. Onu həbsxanadan qurtarmaq üçün düşünür və yollar arayurdum. Nəhayət, "ÇK" dəklərəm ona "Qardaşım Nağı bəy galib özü taslim olsa, səni buraxacaqığ" dediklərini öyrəndim və dərhal "ÇK"-nın yerləşdiyi binaya getdim. Mən binaya yaxınlaşanda qardaşım səsinə eştirdim. O, binanın yuxarı mərtəbəsindəki kameralın pəncərəsindən məni görüb "Sən uzaqlaş, mənə bir şey edə bilməzər. Əgər qulaq asmayıb içəri girsən, özümüz pəncəradan küçəyə atacağın. Buradan uzaqlaş və Gəncəyə get. Qalma burada".

Mən də pəncərəyə baxa-baxa geri çəkilərək, uzaqlaşdım. Gəncəyə gəldikdən sonra öyrəndim ki, günahsız qardaşımı rus bolşevikləri güllələyiblər".

Adını çəkdiyimiz kitabda bədnəm ermənilər haqqında bu gün də mənasını itirməyən qeydlər var. Kitabın 261-ci səhifəsində oxuyuruq: "Qızıl Ordu xaincəsinə Qafqaza hücum edərək, onu işğal edir. Xüsusilə, Azərbaycan

torpağı atəşlər altında yanır. Qızılı Ordu elə bir ordudur ki, nə qanunu var, na də vicdanı. Bu vəziyyətə düşənlər də qonşuları təsəlli verərək, dərdində şərik çuxr və kömək edirlər. Ancaq bütün bu keyfiyyətlər ermənilərə olmamışdır. Onlar kiçədə rastlaşdıqları hər bir ażərinin vəhşicəsinə qızılı yetirirdilər. Onlar elə bildirlər ki, türkün bir qolunda Fətəli xanları, Həsən bəyləri, Behbud Cavanşirəli, digər qolunda Talatlıları, Şakirəli, doktor Nazimləri, Camal paşaları şəhid etməklə Türk millətini qırıb qurtaraqlar. Ancaq "Türk beşiyi dahiłərin yatağıdır" demişlər".

Azərbaycan Respublikası Dövlət Arxivində Şeyxzamanovlar nəslinin "Türk beşiyindən" boyanmışda bir ziyanlı nümayəndəsinin sənədlərilə tanış olund. Bu materiallardan bəlli olur ki, 1890-ci ildə dünyaya gəlmiş İsaq Şeyxzamanov yeniyetməli çağında atası Musa bayın təkidi fransız dilini öyrənmişdir. Paris Universitetinin hüquq fakültəsində 1915-ci il oktyabrun 29-da və 30-da, 1916-ci il mayın 18-də və 1918-ci il noyabrın 29-da bakalavr imtahanlarını uğurla başa çatdıraraq Paris Universitetinin hüquq fakültəsinin tələbəsi olmuşdur.

Paris Universitetinin hüquqşinas tələbəsi 1919-cu ildə Bakı Dövlət Universitetinin açılması, burada tarix-filologiya, fizika-riyaziyyat, tibb fakültələri ilə yanısı hüquq fakültəsinin də faaliyyət göstərcəyi, bütün fakültələr də dövlət dili olan Azərbaycan türkçəsinin icbari fənn kimi tədris olunacağı xəbərini eşidərək, hədsiz sevinmiş, qoləm götürüb Bakıya, Azərbaycan Respublikası Xalq Maarif Nazirinə aşağıdakı məktubu göndərmişdir:

"Cənab nazir!

Ölkəmizdə universitet və onun nəzdində hüquq fakültəsi açılagacından çox məmənun oldum və sizə yazılı arızə ilə müraciət etməyi özümə borc bildim.

Paris Universitetinin hüquq fakültəsində hüquq elmləri doktoru alimlik dərcəsi adını alaraq, Azərbaycana qayıdır. Bakı Dövlət Universitetinin hüquq fakültəsində işləmək arzusundayam. Mono dəha bir il vaxt lazımdır ki, burada beynəlxalq hüquq, müsəlman qanunvericiliyi, maliyyə qanunvericiliyi və başqa sahələrə dərindən yiyələnmə.

Göstərilənləri nəzərə alaraq təqəüdümün 1921-ci il iyun ayınadək uzal-dılmاسını sizdən xahiş edirəm.

İmza: İ.Şeyxzamanov  
Paris, 27 mart 1920-ci il".

1920-ci il aprel ayının 19-da Azərbaycan Respublikası Xalq Maarif nəzəri N.Şahsuvarovun dərkənarı ilə İ.Şeyxzamanovun xahişinə əməl edilmiş və xarici ölkələrə ali təhsil almağa göndərilən tələbələrə aid hökumət vəsaiti ona da şamil olmuşdur.

Fəqət Azərbaycana hüquq elmləri doktoru kimi qayıtmış arzusu ilə yaşıyan İsaq bəyin əzablı günləri başlamışdır. 1920-ci ilin sentyabrından Azərbaycandan pul barəti ləğv edilir. Gəncəli qohumları da ona kömək əli uzada bilmirlər. Gənc və nadir elm fədaisi təqaüd pulunu ödəmədiyinə görə, Fransanın təhsil haqqında qanununa əsasən həbs cəzasına möhkum edilir.



Hacıyev Bayram  
İbrahim oğlu



Ağarəhimov Məhəmməd  
Paşasadiq oğlu



Mirqasimov Mirzeynalabdin  
Mirləsgər oğlu



Axundov Əjdərbəy  
İsgəndərbəy oğlu

\*\*\*

Azərbaycan Respublikası Dövlət Arxivində aprel işğalından sonra xaricdə təhsil alan Azərbaycan türk tələbələrinin müsibətləri günlərini öks etdirən bir sira materiallar vardır. Bəzilərini nəzərdən keçirək.

1920-ci il iyun ayının 16-də Almaniyada təhsil alan tələbələr adından Darmştadt institutunun tələbəsi M.Rəhimli Bakıya Xalq Maarif Komissarlığımı ünvanlaşdırığı məktubunda yazar: "Almaniyada hər bir aənəbi tələbənin təhsili və güzəranı üçün 2.800 (iki min səkkiz yüz) alman markası tələb olunur. Sizdən xahiş edirik ki, bizə pulu frankla deyil, marka ilə göndərsiniz. Cümlə Qafqazda alman markası frankdan ucuzdur və həmçinin, pulu aldıqda buranın birjalarında markaya çevirməkdə əlavə xərcə düşülmə olurraq ki, buna imkanımız yoxdur".

**Arayış:** M.Rəhimli kimdir

Azərbaycan Dövlət Arxivində saxlanılan şəxsi işindən məlum olur ki, Məhəmməd Paşasadiq oğlu Ağarəhimov 1899-cu il aprelin 10-da Tiflis

şəhərində doğulmuşdur. 1917-ci il sentyabr ayında Tiflisdəki İ.M.Maçайдзе gimnaziyasına daxil olmuş və oranı 1918-ci ildə bitirmişdir. Şəxsi işində 1919-cu ildə notarius tərəfindən təsdiq edilmiş kamal şəhadətnaməsinin surəti var. Bu sənaddən aydın olur ki, Məmməd gimnaziyada rus, latin, alman, fransız dillərini mükməmlər öyrənmişdir. Riyaziyyat, həndəsə, fizika, geometriya, tarix, coğrafiya və başqa fənlərə yiyələnən də, gürçü dili və Gürçüstən tarixi fənlərindən azad edilmişdir.

Bu sənaddən çıxan məntiqi nəticə budur ki, Gürçüstənə yaşıyan Azərbaycan türkləri Gürçüstən tarixi və gürçü dili öyrənməmişlər. Çünkü doğulub boyla-başa çatıqları və Avropanın ölkələrinə təhsil almağa yollandıqları torpaq azəli Azərbaycan araziləridir və Azərbaycan türkəsi bu ərazidə hakim dil kimi işlədilmişdir. Bu gün isə Gürçüstən öz azəli dədə-baba məkanında soydaşlarımız tədris müəssisələrində Gürçüstən tarixi və gürçü dili fənlərindən imtahan verirlər.

\*\*\*

1920-ci il avqust ayının 2-də Avropada dövlət hesabına təhsildə olan Azərbaycan Tələbə Mərkəzində Bakıya daha bir məktub göndərilmişdir. Məktubda yazılır: "Hər bir talabaya nümayandalık tərəfindən elan olundu ki, onlara təhsil xərci avvəllər nəzərdə tutulduğu kimi 1920-ci sənət sentyabrın 1-nə kimi deyil, yalnız avqustun 1-nə qədər verilə biləcəkdir. Bündən başqa, Talabə Sülh Nümayəndəliyinə on beş min franka qədər borcumuz qalmadıqdadır. Hal-hazırda Avropada və İstanbulda səksən üç nəfər azərbaycanlı tələbə bulunuşmadadır. Bunlardan dördü öz hesabına təhsil alsa da, hamisinin hali eyni dərəcədə ağırdır. Zira onlardan heç birisinə vətəndən maaş almaq mümkün olmamışdır. Tələbələrin hali gündən-günə fənalaslaşmadıqdadır. Onlar heç bir tərəfdən müaviniət almadiqları kimi özlərinə bir iş tapmaqdan da məhrumdurular. Çünkü bir çox fransızlar belə işsizdirler. Digər tərəfdən, Avropanın məmləkətimizə dönmək son dərəcə müşküllər hal almadıqdadır. Ingilislər özlərin hakim kimi aparır və hər kəsi istibdəd pəncəsində özürlər. Onlar rusları, azərbaycanlıları, gürçüləri İstanbul boğazından Qara dənizə buraxmayırlar. Ruslara, gürçülərə bəzi hallarda istisna edilir, azərbaycanlılar son zamanlarda məmləkətdə Şura Cümhuriyyəti qurdugularına görə, heç bir vəch-lə istisna yoxdur. Onları heç bir surətdə Bosforda icra etdikləri kontroldən

nə içəriyə, nə dişariya buraxmayırlar. Mən özüm bu çətinliyi öz şəxsimdə təcribədən keçirdim, nəhayət, min-bir müşkilətlə türk rızası ilə galmaq müvəffəq oldum. Bu surətlə vətənə dönmək bir və yaxud iki adamə mümkün ola bilər. Bəs yerdə qalan səksən nəfər başına nə çərə qılın? Mümkün olsa, bu şəraitdə hər bir tələbəyə yol xərci olaraq on azı altı min frank verilməsi lazımdır. Axi, bu tələbələr Azərbaycanın gəncliyinin an çalışqanlarından və ən seçilmişlərindənindirlər. Bunlara iki, yaxud üç sənət çalışmağa imkan verilərsə, təhsilərini bitirəcək, məmləkətimizə faydalı və sağlam ünsür təşkil edəcəklər.

Ümid edirəm ki, hal-hazırda başda duranlarımız ümuminin mənfiətini təqdir edəcəklərindən, xalqımızın ümidi olan bu gənc qüvvənin mahv olunmasının qarşısı alınacaqdır. Fransa, İtaliya və İstanbulda bulunan tələbənin hər birinə ayda doqquz yüz (900) frank, Almaniyyada bulunanlara ayda iki min səkkiz yüz manat (2.800) marka lazımdır, əsəndim.

*İmza: Abdin Mirqasimzadə".*

#### Abdin Mirqasimzadə kimdir

Arxivdə saxlanılan sənədlərdən aydın olur ki, onun əsl adı "Abdin" deyil, Mirzeynalabdinidir. 1913-cü il fevralın 1-də Daxili İşlər Nazirliyi 2-ci bölməsinin dəftərxana direktorunun imzaladığı arayışda deyilir: "Bakı şəhər sakini Mirzeynalabdin Mirqasimovun 26 yaşı vardır. Onun atası Mirələsgər Mirqasimov, anası Seyid xanım Seyid Mehdi qızıdır".

O, 1887-ci ildə Bakıda doğulmuşdur. İstanbulda Osmanlı İmperator litsenziini bitirmiş, sonra Fransanın Nansi Universitetinin elektronika şöbəsində təhsilini davam etdirmişdir. 1919-cu il iyul ayının 31-də Z.Mirqasimovun Azərbaycan Respublikası Xalq Maarifi Komissarlığına yazdığı arzədən malum olur ki, hamin vaxt o, Daxili İşlər Nazirliyində dəraqəman vəzifəsində işləmişdir.

Z.Mirqasimov Azərbaycan hökumətinin vəsaiti ilə 1919-cu ildə Paris Universitetinin hüquq fakültəsində təhsilini davam etdirmək arzusunda olmuşdur.

Oxucuların nəzərinə bunu da çatdırıram ki, Mirzeynalabdinbəy Azərbaycan Milli Elmlər Akademiyasının ilk prezidenti Mirossadulla Mirqasimovun qardaşıdır. Bu günlərdə mərhum akademikin sonbeşik övladı, tanınmış

kinorejissor, Xalq artisti Oqtay Mirqasimovla C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının rejissor otağında görüşüb səhəbat etdim. Peşəkar sonat aşığı doğma əmisi barədə ilk dəfə Ramiz Abutalıbovun mətbuat sahiblərinin çıxardığı acı həqiqi təsdiq etdi: Fransada vətən hasratı ilə aliş-yanan hüquqşunas otuz iki yaşında kəskin sarsıntılar keçirərək, intihar etmişdi...

Səhəbat əsnasında mən hörmətli rejissoru mu Avropada təhsil almış digər tələbələrin da aqibətindən səhəbat açıdmış və "Nota bene!" qəzətinin 5-ci sayında dərc olunmuş 100 nəfər tələbənin siyahısını ona təqdim etdim. Oqtay müəllim siyahidəki birinci tələbənin adını və soyadını ucadan oxudu: "Axundov Əjdərbəy İsgəndərbəy oğlu! Bu ki mənim dayımıdır!"

Mən sevincimi gizlətmədim:

— Deməli, həm əminiz, həm də dayınız Cümhuriyyət tələbələridir!

Dayısı Ə.İ.Axundov barədəki arxiv sənədləri ilə Oqtay Mirqasimovu tanış etdim. Bu materiallardan aydın olur ki, Əjdərbəy Axundov Fransada təhsil almağa göndərilənməsından avval Bakı Dövlət Universitetinin tibb fakültəsində oxumuşdur. Onun atası İsgəndərbəy Axundov Azərbaycan Parlamentində "İttihad" fraksiyasını təmsil etmişdir. Azərbaycan Cümhuriyyəti Parlamentinin "İttihad" fraksiyasında İsgəndərbəy Axundovdan savayı on üç nəfər parlament deputatı vardi. Onlar aşağıdakılardı id:

Qarabəy Qarabəyov, Mir Yaqub Mehdiyev, Qazi Əhməd bəy Məhəmmədbəyov, Cəmi bəy Ləmberianski, Bahram bəy Vəzirov, Sultanməcid Qazizada, Həmdulla Əsfəndi Əsfəndizadə, Zeynal bəy Vəzirov, Heybətqulu bəy Məmmədbəyov, Əli bəy Zizikski, Qara bəy Əliverdiyev, Əsəd bəy Əmirov və Ağa bəy Səfərəliyev.

Qədim ərazimizdə erməni dövləti yaratmaq xülyasında olan daşnakların havadarı Vladimir İliç Leninin 1920-ci illərdə Azərbaycana təyin etdiyi rəhbərlərin imzaladıqları məxfi qararlarla yüzlərlə ictimai xadimiz, ilk növbədə müsavatçılar və ittihadçılar qatlı yetirilmiş, həbsə alınaraq sürgün edilmişlər. 1918 – 1920-ci illərdə Mütəşəqil Azərbaycan Türk Cümhuriyyətinin Avropa təhsilli yüksək mədəniyyət və məfkurə sahiblərini kimlər əvəz etmişdilər? 1920-ci il oktyabr ayının 24-dən 1921-ci il iyul ayının 24-dək Azərbaycanın rəhbəri Qriqori Naumoviç Kaminski Rusiyadan Tula şəhərində Bakıya ən ali vəzifəyə göndərilmişdi. Tulalı Qriqori yerli daşnak əslaltılarına arxalanaraq, millətimizin zəkəhi övladlarını qanına qəltan etmişdi.

Tulalıdan sonra Azərbaycana 1921-ci il iyul ayında Rusiyanın Urjum şəhərində yetimxanada böyümtü, orta savadı olmayan Sergey Mironoviç rəhbərlik etmişdir. Əsl familyası Kostrikov, qondarması "Kirov" olan certyoju baş komandan daşnak Levon Mirzoyanı on yaxın silahdaşı saymış, özündən sonra Azərbaycana hökmərləq estafetini ona vermişdi.

Arxivdə Azərbaycan Kommunist Partiyası Siyasi Bürosunun 1921-ci il yanvarın 23-də keçirilmiş iclasının protokolundan çıxarış saxlanılır. S.M.Kirovun sözləyi ilə olmuş iclasın qararında oxuyurraq:

"Eşidildi: "İttihad" partiyasının sui-qesdi ilə bağlı iş üzrə yoldaş Pankratovun mərzəsi.

#### **Qarara alındı:**

1. Azərbaycanda hazırlı şəraitdə "İttihad" partiyasına qarşı açıq mübarizə zərəri hesab edilsin.

2. Mübarizə metodları: onları izləmək və təşkilatı rəhbərsiz qoymaq və on yaxşı ziyanlı qüvvələri oradan yayındırmaq məqsədilə tədbirlər görülsün".

\*\*\*

Qərarda deyildiyi kimi, belə "ən yaxşı ziyanlı qüvvələrdən" biri də "İttihad" partiyasının üzvü İsgəndərbəy Axundovun Fransada ali məktəb bitirmiş oğlu Əjdər bəy idi. Rusların və daşnakların qanlı divan qurduları Bakıya qayıtmadandan əlini üzən əqidə sahibi Fransada qalmaga üstünlük vermişdi. Başqa elaci yox idi.

Keçən əsrin doxsanıncı illərində Parisdə Ceyhun Hacıbəylinin arxivini araşdırılmış YUNESKO-nun sabiq əməkdaşı Ramiz Abutalıbov çoxlu sənədlər arasından Əjdər bəyin də məktubunu aşkara çıxarmışdı. "İttihad"çı oğlunun vaxtilə "İttihad" qəzətinin təsisi və baş redaktoru olmuş Ceyhun bəy Hacıbəyliyə ünvanlaşdı məktubundan aydın olur ki, o, təhsil borcunu ödəmək üçün Fransanın Dinar kurort şəhərində bir ailədə qulluqçı kimi işləmək məcburiyyətində qalmışdır. Məktubda oxuyurraq:

**"Möhtərəm Ceyhun bəy!"**

**Bəla bir ağır məqamda mənə göstərdiyiniz qardaşlıq qayğısına görə siza səmimi minnətdarlığımı izhar etməkdə acizəm.**

**Men iyul ayının 1-dək Parisdə ev sahibinin yanında işləyirdim. Oradakı işim yüngül idi, tab gətirirdim. Amma ev sahibi ailəsi ilə Dinar kurort şəhərindəki öz villalarına köçdülər. Hər gün səhər saat 6-da yuxudan durmala və**

süd almadan ötrü şəhərin mərkəzinə getməli oluram. Bu iş iki verst yarım yol deməkdir. Səhhətimin ağır olduğunu bildiyinizdən, yaqın ki, nələr çəkdiyi mi təsəvvür edirsiniz. Hər gün 9-un yarısında işə başlayıram. 10 otaqlı mənzili yüksəldəracan, Allaha and olsun, ayaqlarım yorğunluqdan və ziflikləndən ösr. Bündən sonra mətbəxdə kömək etmək lazımdır. Bu iş dəhşətdir...

Bələ cırkınlığın içində axşam düt 2-nin yarısına kimi İsləməyə məcburam...

Allah xatirinə, bağışlayın. Daha yaza bilmirəm, məni ağlamaq tutur... Qorxuram ki, ağlıma itirəm...

Sizə sədaqətli Əjdər bay».

Lakin...

Lakin möcüzə baş vermiş və Mir Mövsum Ağa nəslindən olan gənc ziyanının qırbdətə azablı günlərinə son qoyulmuşdur. Bu möcüzə əfsanəvi bir nağıl kimidir. Qisaca məzmunu ilə tamış olun.

Əjdər bəyin Ceyhun bəyə yazış göndərdiyi məktubundan bir-iki saat sonra Dinar kurort şəhərindəki malum malikançaya ev sahiblərinin Almaniyadan qonaqları təşrif buyurmuşlar. Almaniyalı ata-ananın yanında yeganə qız övladı Milen xanım Əjdər bəyi görən kimi, necə deyərlər, bir könlükdən min könülə türk balasına aşiq olur. Beləcə, Fransada Culyetta-Məcnun dastanı müqabilində alman valideynlərin bu izdivaca xeyir-dua verməkdən savayı əlacları qalmır. Nikah kesilmiş, xudmani toy mərasimi qurulmuşdur. Məclis-də oğlan adəmi bir nəfər – Ceyhun bəy olmuşdur.

Zadəgan qaynatı Berlin universitetinin filologiya şöbəsini bitirmiş qızının xatirinə varını əsirgəməmişdir. Əvvəlcə Dinar şəhərində, sonra isə Paris-də cavan ailə üçün bir gözəldən ibarət manzil almışdır. Özləri isə Almaniyaya qayitmışlar.

Milen xanım Paris şəhərində məktəblərdən birində almancadan dərs demiş. Əjdər bəy isə əvvəlcə Reno avtomobil zavodunda, sonra Eyfel qülləsi tikinti-təmir briqadasından ciliqər, rəngsaz İsləməmişdir. 1930-cu ildə qaynatana və qaynatınan xeyir-duası ilə Milen xanımı qırbdən Vətəna qayttmışdır. Əcnəbi galinin Azərbaycan türkəsində rəvan danışması, evdarlıq işlərinən səriştəliyi hamını valeh etmişdir. Yalnız və yalnız bir haqqıqat doğmaları təsəssüfləndirmişdir – Milen galin sonsuzdur...

Bakının indiki Hüsei Hacıyev (keçmişdə Bazarmaya), Vidadi (keçmişdə I-ci Serkovskaya), Zərgərpalan (keçmişdə Spasskaya) küçələrində Əjdər bəyə Milen xanımın qoşa izləri asfalt yollar altında qalmışdır. Bu küçələrlə

onlar qohumlarına baş çəkmiş, tramvaya minərək indikti Məhəmməd Füzeli (keçmişdə Badaxanskaya) küçəsi ilə vağzala galmış, buradan elektrik qatarına minərək, Sabunçuya getmiş, oradan Suraxaniya, Suraxanidən da Şüvəlana araba ilə bağı yollanmışlar. Bu yollar cavan ər-arvadı indikti 18 sayılı məktəbə də birlikdə aparmışdır.

Bu günlərdə mən də həmin təhsil ocağına baş çəkdim. Direktor Vaqif Hüseynovun söhbətində bəlli oldu ki, məktəbin 110 yaşı təntənə ilə qeyd olunmuşdur. Sonra o, məni Bakının bu qocaman məktəbinin məzunlarına həsr olunmuş muzey eksponatları ilə tanış etdi. Məzunlar arasında xalqımızın ifixarı sayılan şəxsiyyətlərin fotoskopillərini gördüm: Qılman İlkin, Məzahir Abbasov, Azad Mirzəcanzadə, Əhməd Abasquliyev, Şəmsəddin Abbasov...

Vaqif müəllim bunu da söylədi ki, məktəbin ilk müəllimləri və ilə şagirdləri haqqda Qılman müəllimdən yaxşı bilən yoxdur.

Ertəsi günü "Bakının canlı tarixi", ustadım və məsləhətçim, xalq yazıçısı Qılman İlkinə göründüm. Bildirdi ki, həqiqətən, 1929-cu ildə 18 sayılı məktəbi bitirmişdir. O illər bu məktəb şəhər bələdiyyəsinin vəsaiti ilə fəaliyyət göstərmişdir. Əvvəllər ona "Ruşdiyyə", yəni ibtidai məktəblər orta məktəb arasında təhsil ocağı da deyirmişlər. 1926-1941-ci illərdə pedoqoji texnikum adılib. Qılman müəllim bu məktəbi bitirərək, Xaçmaz rayonunun Əhmədəba kəndində müəllim, sonra da direktor olmuşdur.

Səhbəti yənə də 18 sayılı məktəbə yönəldərək Qılman müəllimdən soruştum:

- Xarici dildən sizə kim dərs demişdir?
- Əjdər bəy Axundov və onun arvadı Milen xanım...

Qılman müəllim 18 sayılı şəhər orta məktəbində bir çox məşhur ziyalılara, o cümlədən böyük şairimiz Mikayıl Müşfiqin müəllim işləməsindən söz açdı. Bu təhsil ocağı onun son iş yeri olmuşdur. 1937-ci ildə misilsiz istedad sahibi bu məktəbdən aparılmış, millətə düşmən olan qəddar rejimin hökmü ilə güllələnmişdir.

Mikayıl Müşfiqdən sonra məktəbin başqa bir müəlliminin – Milen xanım Axundovanın da başı üstünü qara buludlar almışdır. İkinci dünya müharibəsi ərzəsində SSRİ-də yaşayan bütün almanlar kimi orta məktəb müəllimi də Azərbaycandan sürgün edilmişdir. Rəsmi nikah pozulmuş, Əjdər bəy ilk məhəbbətlə sevdiyi ömrü-gün yoldaşını göz yaşları içərisində yola salmışdır.

1941-ci ildə məktəb hərbi xəstəxanaya çevrilərək, uzaq-uzaq ellərdən yaralı əsgərləri qoynuna alanda, Bakının yüzlərlə müəllimləri kimi Əjdərbəy Axundov da cəbhəyə yollanmışdır. Müharibədən sonra o, dəhşətli bir xəber çıxmışdır: 1945-ci ildə Milen xanım ata-anası ilə birlikdə hava bombardmanı zamanı hələk olmuşdur...

Cümhuriyyət tələbəsi ömrünün son illərində də olmazın çatınlıkları dəf edərək, Parisə Ceyhun bay Hacıbəyliyə məktub göndərmiş, fəqat cavab almamışdır. Çünkü 1962-ci il oktyabr ayının 22-də Parisdə Ceyhun bayın vəfatından xəbərsiz idi...

Günlərini Şüvələnda bağda keçirən Əjdərbəy Axundov özü isə 1963-cü ilin payızında dünyasını dəyişmiş, Mir Mövsüm Ağanın məzəri yaxınlığında basdırılmışdır.

\*\*\*

1920-ci ilin yanварında Qafqazda ilk Türk Cumhuriyyətinin silah gücülər devrilməsinin rəsmi programı hazırlanırdı. Rusiya Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin Lenin tərəfindən imzalanmış qərarı ilə Şimali Qafqazda Ölkə Komitəsi təşkil olundu. Beləliklə, Qafqazda daşnakların və rus sovinistlərinin antitürk salib yürütləndə rəvac verildi.

Bakida və Azərbaycanın bölgələrində Orconkiçidə, Sarkis, Mikoyan, Mirzoyan və başqa "zen"lər, "yan"lar Azərbaycan müsəlman əhalisinin evlərinə soxulur, var-yoxunu çırpıdıraraq Rusiya quberniyalarına göndəririlər. Bolşeviklər oğurluq, quldurluq və zoraklığa "Müsədirə" adı vermişdilər. 1920-ci il sentyabrın 20-də Azərbaycan SSR-in Moskvadakı fəvqələdə nümayəndəsi Behbudağa Şəntaxtinski Leninə ünvanlaşdığı məktubunda yazdı: "Azərbaycan Komissarlar Sovetinin sədri Nərimanov yoldaş iki həftə bundan qabaq məcbur oldu ki, öz hakimiyyət hüququndan istifadə edib, müsadirəni dayandırınsın və hər kəsin könüllü surətdə artıq şeyi verməyini elan etsin. Bu işi Bakı İcraiyyə Komitəsi keçirdilər. Nərimanov yoldaşın amri ləğv edildi və qərar çıxarıldı ki, tuman-köynəyədək nə varsa, ev mühəlləfati amansız surətdə müsədirə edilsin".

Bəli, Moskvanın Azərbaycana yüksək vəzifələrə göndərdiyi bolşeviklərlə Nəriman Nərimanov arasında daban-dabana ziddiyət vardı. Əcnəbilər xalqımızın halal zəhmətlə topladığı mal-dövləti zorla məngirləmək, Nərimanov isə millətin maddi və mənəvi dəyərlərini daha da zənginləşdirmək üçün

meydanda iddi. Əcnəbi rəhbərlər bisavadlar dəstəsindən ibarət idi. Leninin "Oxumaq, oxumaq, yenə də oxumaq" sözləri də onlar üçündü. Azərbaycan Sovet hökumətinin başçısı Nəriman Nərimanov kökləri bütün Azərbaycan torpağının darinliklərinə uzanmış bir ağacın ayılmas budağı idi! Cənubi Azərbaycanın Urmiya mahalindən olan babasının adını yaşadırdı. Uşaqlıq ilərində arəb dilini öyrənmiş, Qurani oxumuşdu. Qori seminarının məzunu müəllimli faaliyyəti ilə də şöhrətlənmişdi. 1901-ci ildə Bakı oğlan məktəbinin müəllimi 3-cü dərəcəli Stanislav ordeni ilə təltif edilmişdi. İki il qabaq – 1899-cu ildə isə "Müssəlmanlar üçün müəllimsiz rus dilini öyrənməkdən ötrü asan kitabça" dərsliyini çap etdirmişdi. 1902-ci ildə Odessadakı Novorossiya Universitetinin tibb fakültəsinə daxil olmuş və oranı müvəffəqiyyətə bitmiş loğman doğma xalqının bütün dördərlərinə olac axtarırdı. O deyirdi: "Bir millət özünü tanımışınca, hüququnu düşünməz. Tanımaq üçün də milli dil, milli məktəb, milli mətbuat, milli ədəbiyyat lazımdır".

Azərbaycan Xalq Komissarlar Sovetinin sədri vəzifasında çalışarkən Nəriman Nərimanovun imzaladığı dekretlər əsasında həyata keçirilmiş tədbirlər göstərir ki, o, Azərbaycan Cumhuriyyəti hökumətinin yarımcı qalmış işlərini davam etdirmiştir.

Azərbaycan Cumhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə yazardı: "Mədəniyyətin qayası siyaseti elmə təbə etdirməkdir" (...). Nəriman Nərimanov isə öyrəndirdi ki, elmə yiyələnən bir yolu vardır ki, o da təhsildir. 1921-ci il sentyabr ayının 14-da Nəriman Nərimanov maarrif xadimlərinin ikinci qurultayındakı çıxışında deyirdi: "Hərgah mənə desələr ki, əlan (indi – T.Q.) Şura Cumhuriyyətində zavodlar, fabriklar və başqa müəssisələr işləyir, komissarlıqlar da öz yerindədir, yalnız maarif komissarlığından başqa, mən deyərom ki, o şura hökuməti çox davam etməz".

Bu da məraqlıdır ki, Nəriman Nərimanovun Azərbaycan hökumətinin başçısı və eləcə də Kaminskinin və Kirovun Azərbaycanda partiya rəhbəri olduqları bir zamanda xalq maarifi nazirinin müavini Azərbaycan Cumhuriyyətində dini etiqad naziri olmıs Nurmammad bay Şahsuvarov idi.

Azərbaycan Cumhuriyyəti dövründə yaradılmış Bakı Dövlət Universitetinə hər il 100 nəfər tələbə qəbul edilməsi barədə dekret imzalı Nəriman Nərimanov Avropa Əlkələrinə ali təhsil almağa göndərilmiş 100 nəfər gəncin taleyi haqqında da düşünmüşdür. Bu məsələ ilə bilavasita məşğul olmayışı isə Azərbaycan Cumhuriyyəti Parlamentinin keçmiş deputatı Bəhram bay

Axundova həvalə etmişdir. 1895-ci ildə Paris Universitetinin tabiatşünaslıq və tibb şöbəsinə bitirmiş, 1919-cu ildə M.Ə.Rasulzadənin təklifi və parlementin qərarı ilə xaricə göndərilən tələbələrin işinə məsul şəxs təyin olunmuş B.Axundov Azərbaycan Xalq Komissarları Şurasının sədri 1921-ci il 18 iyun tarixli sərəncamla xüsusi müvakkil təyin etmişdi. İki həftədən sonra – iylü ayının əvvəllərində B.Axundov Azərbaycan türk tələbələrinin təhsil alıqları Avropanın şəhərlərinə ezmə olunmuşdur. Bakıya qayıtdıqdan sonra, 1922-ci il martın 2-də Nəriman Nərimanova yazılı hesabat təqdim etmişdi.

Azərbaycan Dövlət Arxivində 1920-ci il avqustun 9-da Azərbaycan İnqilab Komitəsinin Nəriman Nərimanovun sədrliyi ilə keçirilmiş iclasının protokolundan çıxış saxlanılır (...). İclasın qəbul etdiyi qərarla Xalq Məmərfi Komissarlığına tapşırılmış ki, Maliyyə komissarlığı ilə birlikdə xaricdə təhsil alan tələbələrə köməkli göstərilməsi üçün pul ayırsınlar və tələbələrə çatdırılmasını təmin etsinlər.

Azərbaycan Respublikasının Dövlət Arxivində Cümhuriyyət tələbələrindən birisinin Almaniyadan Bakıya göndərdiyi “ərzi-hal”ı həyəcansız oxumaq qeyri-mükündür. Məktubda deyilir: “Paramız tükəndiyindən təkə təhsilimiz deyil, gürzəmiz də bəhərlər bir vəziyyətdədir. Doğquz aydır ki, qeyri-müyyən və müükil halda bulunmaqdır. Belə getsə, dolanacağımız fənalasacaq və təhsilimiz yarımçıq galacaqdır”.

Azərbaycan İnqilab Komitəsinin sadri və hökumət başçısı Almaniyadakı Azərbaycan tələbə komissiyasının sədrinin ərizəsinə bu dörknarı yazmışdır: “T.Əliyev və Tağıyev yoldaşlara. Tacili icra edin. Tələbə komissiyasına yüz min marka pul göndərin.

N.Nərimanov”.

\*\*\*

Bəs 1920-ci il dekabr ayının 14-də Almaniyadan öz dəst-xətti ilə məktub göndərmiş Hilal Münşiyev kimdir?

**Münşizadə Hilal Mirzəhüseyin oğlu** Azərbaycan Cümhuriyyəti hökuməti tərəfindən xaricə göndərilmiş 100 tələbə arasında Şuşa şəhərindən olan 19 nafərdən biridir.

1919-cu il noyabrın 14-də Azərbaycan Respublikası Xalq Məmərfi Komissarlığına yazdığı ərizəsindən aydın olur ki, həmin vaxt o, Bakıda Kladbişənskaya (indiki Mehdi Hüseyn) küçəsindəki 9 nömrəli evin dördüncü

mənzilində qalmışdır. Hilal Münşizadənin arxivdə saxlanılan sənədləri arasında doğum şəhədətnaməsinin surəti vardır. Zaqafqaziya seyxlüsləmə Abdüssəlam Axundzadənin ruhani idarəsinin üzvü Poladzadənin və idarənin katibi Eyyazxanbəyovun imzalıqları rəsmi sənəddən aydın olur ki, Hilal Münşizadə 1899-cu il aprelin 12-də Yelizavetpol qəzasının Şuşa şəhərində anadan olmuşdur. Atası Məşəd Məmməd Mirzə Kərim oğlu, anası Sara xanım Ağa Həsən qızıdır.

Şəhadətnamə 1907-ci il oktyabr ayının 4-də Tiflis şəhərində tərtib edilmiş, üzərinə Zaqafqaziya ruhani idarəsinin möhürü vurulmuşdur.

Hilal Münşiyev səkkiz yaşında Şuşa real məktəbinə qəbul olmuş və orası 1917-ci ilin aprelində bitirmişdir. Həmin ilin oktyabr ayında o, Şuşa real məktəbinən əlavə yeddiillik sinifinə daxil olmuş və 1918-ci ilin mart ayının 15-də orası əla davranış və yüksək qiymətlərlə bitirmişdir. Alman, fransız və rus dilleri, riyaziyyat, cəbr, trigonometriya, fizika, qanunşunaslıq, tarix fənlərindən “4” və “5” qiymətlərlə təhsilini başa vurmaşıdır. Məktəb məzunuuna ali təhsil ocaqlarına daxil olmaq hüquq verilmişdir.

Araşdırıcılar göstərir ki, Hilal Münşiyev yeniyetməlik çağlarından milli istiqlal meydənına atılmışdır. “Difai” partiyasının Şuşa şöbəsinin üzvlərindən biri olmuşdur. Əsası Qaraağ xan Pənahlı noşlından olan Əhməd bəy Ağayev tərəfindən qoyulmuş bu nəhəng milli firqə 1917-ci ilin sonlarında “Müsavat” partiyası ilə birləşəndə Hilal Münşiyev Məhəmməd Əmin Rəsulzadəyə samimi rəğət baslıyınlar arasında idi.

Azərbaycanın rus ordusunun tərəfindən işgalindən sonra Hilal Münşiyevin bütün ümidi Nəriman Nərimanova yönəlmüşdi. Azərbaycan Sovet hökumətinin başçısı çətin bir şəraitdə xalqımızın milli dəyərlərini qoruyub saxlamağa çalışırı. Hilal Münşiyev Azərbaycanda Nəriman Nərimanovun təşəbbüsü ilə həyata keçirilən tədbirlər barədə Almaniyada təhsilini davam etdirməkdə olan tələbələrə məlumat verirdi: Nəriman Nərimanovun imzası ilə Bakı Darülfünunə ilə 100 nofər tələbə qəbul edilməsi barədə dekret qəbul edilmişdir. Müsavatçılığı yaşıdan rəhbərin başqa bir dekreti ilə Novruz bayramı münasibatlı həbsdə olan hərbi qulluqçuların istintaq işləri ləğv olunmuşdur, Bakıda Ali Musiqi Akademiyası təşkil olunmuşdu, Bakıda Leninə deyil, Mirzə Ələkbər Sabirə abidə ucaldılmışdı.

Lakin Nəriman Nərimanova ünvanlanan bir teleqramdan heç kəsin xəbəri olmamışdır. Bu teleqram “Müstəqil Sovet Azərbaycanı” ümidi ilə yaşıyan

Nəriman Nərimanovun bütün arzularını alt-üst etmişdir. Lenin Azərbaycan neftindən azərbaycanlıların, o cümlədən xaricdə təhsil alan gənclərin mənafəyi maqsadıla istifadə edilməsinə son qoymuşdur. 1921-ci il sentyabrın 26-də Leninin Moskvadan Nərimanova vurduğu tam məxfi telegramda deyilirdi:

*"Rusiya Xarici Ticarət İdarəsinin razılığı və RKP MK-nın icazası olmadan nə alımanlarla, na da başqaları ilə xarici ticarət müqaviləsi bağlamayın. Lenin".*

Bir il sonra, 1922-ci ilin sonunda Nəriman Nərimanovu Moskvaya aparaq "irəli" çəkənlər, əslində, onun həyatına son qoydular. Nəriman Nərimanovu zəhərləyənlər istor xaricdə, əstərsə də Azərbaycanda təhsil alan türk tələbələrinin qəsdinə durdular.

### Müəllifdən

Hilal Münşiyevin Bakıda həbsə alınmış tələbə dostları arasında bir nəfərin - Rəhimbəy Ələğa oğlu Vəkilovun haqqında İ.Umudlunun 2003-cü ildə Bakıda nəşr olunmuş "Vəkilogulları" kitabında məlumat verilmişdir.

1924-cü il aprelin 24-də Azərbaycan Dövlət Universitetinin şorqşunaslıq fakultəsinin tələbəsi R.Ə.Vəkilov həbs edilərək, Rusiyaya, Yaroslavl həbs düşərgəsinə göndərilmişdir.

Bakı Universitetinin 26 yaşılı tələbəsi həbs edilənədək görün nə böyük və şərəflili gənclik çağrı yaşamışdır?

Qazax qazasının Salalı kəndində anadan olmuş Rəhimbəy 1916-cı ildə Bakı realnı məktəbini bitirmiş, gənc yaşılarından siyaset meydanına atılmışdır. Azərbaycan Milli Şurasının üzvü, Azərbaycan Parlamentinin deputatı seçilmiş, burada "Müsəvət" fraksiyasını təmsil etmişdir. O, Azərbaycan Parlamentinin an cavān deputati olmuşdur. R. Vəkilov 1920-ci ildə rus dilində "Azərbaycan Respublikasının yaranma tarixi" əsərini yazmışdır. Əsər 1998-ci ildə Bakıda azərbaycanca çap edilmişdir.

Qanlı bolsevik rus rejimi Azərbaycannı vətənpərvər türk ziyyahlarını Rusiyanın ucqarlarına sürgün edir, Avropada təhsil alan gənclərin isə ac-susuz qalmasına çalışır. Berlin Universitetinin məzunu Hilal Münşiyev belə bir şəraitdə Azərbaycana dönmək istəyindən vaz keçdi. Soyadını "Münşiyev" deyil, "Münşி" yazdı - Hilal Münşி!

Hilal Münşி Məhəmməd Əmin Rəsulzadənin əvvəlcə Finlandiyaya, sonra da İstanbula getməsindən xəber tutduqda qötü qərara gəldi: siyasi mühacirlik fəaliyyətinə başlamaq!

1924-cü ildə Almaniyadakı azərbaycanlı tələbələrin və digər mühacirlərin daxil olduğu bir təşkilat - "Azərbaycan İstiqlal Komitəsi" bilavasitə Hilal Münşinin təşəbbüsü ilə yaradıldı və sonralar o, bu təşkilatın sədri seçildi. Azərbaycan müstəqilliyinin alovlu tövliqatçısı "Müsəvət" partiyasının Berlin komitəsi də başlılıq edirdi. Onun təşəbbüsü ilə 1928-ci il may ayının 28-də Berlində Azərbaycan Cümhuriyyətinin onilliyi bayram edilmişdi. Bayram yığincığında o, "1918-ci il 28 mayın əhəmiyyəti" mövzusunda məruzə ilə çıxış etmişdi.

Cümhuriyyət tələbəsinin 1930-cu ildə Berlində almanın "Azərbaycan Cümhuriyyəti" kitabı nəşr olunmuşdur.

Hilal Münşி 1934-cü ildə Berlində "Qurtuluş" adlı jurnalın əsasını qoymuş, onun redaktoru olmuşdur. 1939-cu ildək fasiləsiz nəşr edilən bu məcmuədə Hilal Münşinin müxtəlif mövzularda onlara siyasi və publisistik məqaləsi dərc olunmuşdur.

Qeyd etmək lazımdır ki, Hilal Münşி mühacirətdə ardıcıl olaraq M.Ə.Rəsulzadənin mövqeyini müdafiə etmişdir. Hilal Münşி məhz M.Ə.Rəsulzadə ilə birlikdə 1941-ci ilin sonlarında Berlində Milli Azərbaycan Komitəsini yaratmışdır.

Təəssüflər olsun ki, tarixçilərimiz onun siyasi faaliyyətini hərtərəfi tədqiq etməmiş və əsərlərini külliyyat şəklində çapa hazırlanamamışlar.

Kitabxanalarımızda hələlik bir əsər vardır - Xaləddin İbrahimlinin "Elm" nəşriyyatı tərəfindən 1996-cı ildə buraxılmış "Azərbaycan siyasi mühacirəti (1920 - 1991) kitabı. Bu qiyamılı tədqiqat işində (səh.247) oxuyuruq: "Avropa "əfkari-ümumiyyəsinə" təqdim olunan əsərlərdən Hilal Münşinin "Azərbaycan Cümhuriyyəti" və M.Ə.Rəsulzadənin "Azərbaycan problemi" yığınclığı, eyni zamanda əhəmiyyəti baxımından diqqəti calb edir. Har iki əsər Azərbaycan və onun problemi barədə dolğun təsəssürat yaratmağa qadirdir. H.Münşinin "Azərbaycan Cümhuriyyəti" əsəri, adı türk, əsl isə yəhudü olan bir müəllifin - Əsəd bayın yazdığı əsərlər Avropada Azərbaycan haqqında formalasdırıcı mənfi rəyə əksin zarba vurdu. Əsəd bayın "Min bir gecə" ni xatırladan əsərinin Azərbaycan mədəniyyəti ilə bağlı aldadıcı təəssüratının müqabilində H.Münşி, mədəniyyətimiz, tariximiz, həm də Azərbaycanda

*siyasi fikir tarixi barədə Avropa mühitinə mükəmmal bir tədqiqat məhsulu təqdim edə bilmişdi.*

Xaloddin İbrahimilinin adıçılən kitabında siyasi mühacirər arasında "A. Atamalibəyov" da vardır.

#### A. Atamalibəyov kimdir

**Abbasbəy Seyfullabəy oğlu Atamalibəyov** Azərbaycan Cümhuriyyəti hökuməti tərəfindən Avropa ölkələrinə ali təhsil almağa göndərilmiş 100 nəfər arasında Tiflis şəhərindən olan səkkiz nəfər gəncən biridir. Paris Universitetində təhsil almışdır.

Arxiv sənədlərində bəlli olur ki, o, 1895-ci il fevral ayının 26-da anadan olmuşdur. A. Atamalibəyovun 1919-cu il avqust ayının 17-də Azərbaycan Respublikası Xalq Maarif Komissarlığının ünvanlaşdırılmış əri佐sindən Əyrənik rəki, 1914-cü ildən 1917-ci ilədən Peterburq Politeknik İnstitutunun dəniz mühəndisliyi səbəsində təhsil almışdır.

Dövlət Arxivində saxlanılan sənədlər arasında A. Atamalibəyovun Tiflis real məktəbinin əlavə sinfini bitirməsinə dair şəhadətnamə də vardır. Bu sənəddən bəlli olur ki, qraf Vorontsov-Daşkov adına real məktəbin tam kürsүunu başa vurmuş 17 yaşlı Abbasbəy rus, alman, fransız dilləri, riyaziyyat, cəbr, trigonometriya, fizika, tarix, qanunşunaslıq fənlərindən "əla" qiymətlər almışdır.

Yüz nəfər Cümhuriyyət tələbəsi içərisində Abbasbəy Atamalibəyov bir cəhəti ilə də fərqlənlər: o, xaricə ali təhsil almağa getməmişdən əvvəl gənc siyasi xadim olmuşdur. Azərbaycan Parlamentinin deputati seçilmiş, burada "Sosialistlər" fraksiyasının tərkibində olmuşdur. Bu deputat blokunda A. Atamalibəyovun birləşdikdə Əkbərağa Şeyxülislamzadə, Camo bay Hacınski, Əhməd bay Pepinov və başqları vardı. Azərbaycan Parlamentinin 26 yaşlı üzvü 1920-ci il yanvarın 21-dək davam etmiş Paris Sülh Konfransının iştirakçısı olmuşdur.

Abbasbəy Atamalibəyov mühacirətdə istiqlal məcadiləsini davam etdirmişdir. Gəmiçiyarına ixtisası üzrə ali savadlı mühəndis Fransada Paris Siyasi Elmlər Məktəbini də bitirmiştir.

Əlimardanbəy Topçubaşovdan sonra Fransadakı Azərbaycan mühacirərinin rəhbəri də Cümhuriyyət tələbəsi idi. İkinci Dünya Müharibəsi zamanı Fransa almanlar tərəfindən işğal olunduqdan sonra A. Atamalibəyov mühacir

ünvanını dəyişmişdir. O, bir müddət Berlində yaşamış, Qırmızı Xaç Komitəsində çalışmışdır. Abbasbəy azərbaycanlı əsirlərin xilas edilməsi işində müüm hərəkət etmişdir.

Qələm dostum İsmayıllı Umutlu, Abbasbəy Atamalibəyov və onun ailisi barədə "Ayna" qəzetinin 2002-ci il 7 iyun tarixli sayında "Səksən il yol gələn görüş" adlı çox maraqlı bir yazı dərc etdirmişdir. Burada əsasən A. Atamalibəyovun oğlu Qalibbəy Atamalibəyovun ilk dəfə doğma yurduna gəlməsindən bəhs edilsə də, atası, babası, nənəsi və yaxın qohumları haqqında da məlumatlar verilmişdir.

İsmayıllı Umutluun öcerkindən öyrənirik ki, Cümhuriyyət tələbəsi kimi qələmə aldığım Abbasbəyin atası Seyfullabəy Şamaxı əsilzadələrindəndir. Çar Rusiyası vaxtında Qarsda, Zaqtaladə hərbi dairə rəisi vəzifəsində olmuş, general rütbəsində istəfaya çıxmışdır. Anası Məlek xanım məşhur şamaxılı Mahmud bəy İbrahimbəyovun qızı idi. Ailədə bacının bir qardaşı olan Abbasbəy atası kimi hərbi olmaq arzusunda olmuş. Ancaq görəmə qabiliyyəti zəif olduğundan topçu zabit olmaq həvəsindən vaz keçmişdir.

Öcerkdə A. Atamalibəyovun oğlu Qalibbəy haqqında da maraqlı məlumatlar vardır. O, 1923-cü il yanvarın 1-də dünənyaya göz açmışdır. Orta məktəbi Parisdə bitirmiş, Sorbonna Universitetinə daxil olmuşdur. Universiteti kimyacı ixtisası ilə başa vuran Qalibbəy bir müddət Almaniyyada yerləşən fransız işğal qoşunlarında hərbi xidmətə olmuşdur. Ordudan tərkis edildikdən sonra Fransaya qayıtmış, Parisdə pensilin istehsalı fabrikində çalışmışdır. 1947-ci ildə həmin fabrikin Cili dək filialında işləmiş, ata-anasını öz yanına getirmiştir.

1956-ci ildə pensilin istehsalı üzrə peşəkar mütəxəssis kimi Qalibbəy Atamalibəyov avvalcə Tayvanda, sonra da Hindistanda işləmişdir. 1957 – 1959-cu illərdə Yuqoslaviyada elmi-tədqiqat işini və əmək fəaliyyətini davam etdirmiştir. Qısa vaxtda serb dilini öyrənmişdir. Qalibbəy Yuqoslaviyada serb qızı Nado ilə ailə qurmuşdur...

Qalibbəyin son iş yerinin ünvanı ABŞ-in Klivlend şəhəridir. Qalibbəy burada yeni bir müəssisə açmışdır.

Qalibbəyin anası Reyhan xanım 1967-ci ildə, atası Abbasbəy isə dörd il sonra, 1971-ci ildə vəfat etmişdir.

76 il özür sərmiş Cümhuriyyət tələbəsinin 80 yaşlı oğlu Azərbaycana gəlmış, atasının da, anasının da ruhunu şad etmişdir.



*Atamaliyev Abbasbey  
Seyfullabay oğlu*



*Münsüzadə Hilal  
Mirzəhüseyn oğlu*

### Ədəbiyyat

1. Ağayev İ. Əlabbas Müznib: Həyatı, yaradıcılığı, əsərlərindən seçmələr. Bakı, Elm, 2003.
2. Azərbaycan Xalq Cümhuriyyəti (Ədəbiyyat, dil, mədəniyyət quruculuğu). Bakı, 1998.
3. Azərbaycan Xalq Cümhuriyyəti (1918 – 1920). Parlament (stenoqrafik hesabatlar), 2 cilddə. Bakı, 1998.
4. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. İki cilddə. I cild. Bakı, "Lider nəşriyyat", 2004.
5. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. İki cilddə. II cild. Bakı, "Lider nəşriyyat", 2005.
6. Azərbaycan Respublikası Dövlət Arxiv, fond 970, siyahı 1 (iş № 92, 44, 59, 74, 85, 86).
7. Azərbaycan Respublikası Dövlət Arxiv, fond 51, siyahı 3, iş № 8, s. 67-70.
8. Azərbaycan Respublikası Dövlət Siyasi Partiyalar və İctimai Hərəkatlar Arxiv, fond 1, siyahı 74, vəraq 178; fond 12, siyahı 2, vəraq 90; fond 12, siyahı 2, vəraq 141-143.
9. Cavadov C. Azərbaycanda xeyriyyəçilik hərəkatı (XIX əsrin sonu və XX əsrə). Bakı, 1999.
10. Dudaeva Z. Страннцы истории национальной интеллигенции. "Azərbaycan Tarixi Muzeyi" – 2003 (Məqalələr toplusu). Bakı, 2003.
11. Elşad Qoca. Sibir dərsi. Bakı, 2000.
12. Əliyev M. "Odlar yurdı" qaz., 1989-cu il avqust, № 15 (446).
13. Gancalı S. Hər sətrdə bir tarix. Bakı, 1994.
14. Göyüşov A. 1917 – 1920-ci illərdə Şimali Qafqaz dağlılarının azadlıq mübarizəsi. Bakı, 2000.
15. Hasanov C. Azərbaycan beynəlxalq münasibətlər sistemində (1918 – 1920-ci illər). Bakı, 1993.
16. İsayev Ə. Gəncə və gəncəlilər. Bakı, 2002.
17. "Kaspı" qəzeti, 1920-ci il, 1-6 aprel tarixli sayıları.
18. Mansurov A. Tarixinin ağ lokaları və yenidənqurma. Bakı, 1991.
19. Məmməzdədə M.B. Milli Azərbaycan hərəkatı. Bakı, 1990.

20. Mərdanov M., Quliyev Ə. Azərbaycan təhsili Xalq Cümhuriyyəti illərində (1918 – 1920). Bakı, 2002.
21. Nağı Şeyxzamanlının xatirələri. Bakı, 1997.
22. Nasibzadə N. Azərbaycanın xarici siyaseti (1918 – 1920). Bakı, 1996.
23. Nəzirli Ş. "Cümhuriyyət generalları". Bakı, 1995.
24. Paşayev A. Cümhuriyyət parlamentinə gedən yol. Bakı, 2005.
25. Rəhimli Ə. Mərdəkan. Bakı, 1994.
26. Rosulzadə M.Ə. Əsrimizin Səyavuşu. Çağdaş Azərbaycan ədəbiyyatı. Çağdaş Azərbaycan tarixi. Bakı, 1991.
27. Süleymanov M. Azərbaycan ordusu. (1918 – 1920). Bakı, 1998.
28. Süleymanov Manaf. Son bahara çatdıq. Bakı, 1996.
29. Süleymanov Manaf. Müsəlman dünyasında ilk xalq cümhuriyyəti. Bakı, 1999.
30. Şüküroğlu L. Cümhuriyyət hökuməti repressiya məngənəsində. Bakı, 2000.
31. Tahirli A. Azərbaycan mühacirəti. Bakı, 2001.
32. Yaqublu N. Müsavat partiyasının tarixi. Bakı, 1997.

## ÜÇÜNCÜ HİSSƏ

### TALE SORAGIYLA

Bu bölümün belə adlandırılmasının öz tarixçəsi vardır: "76 il ömür sürmüş Cümhuriyyət tələbəsinin 80 yaşlı oğlu 2007-ci ildə Azərbaycana gəlmış, atasının da, anasının da ruhunu sad etmişdir".

Bələliklə, Cümhuriyyət tələbələrinin tale soragına birlikdə düşdük...

Bu əməkdaşlığın ilk nöticəsi olaraq "Qobustan" sənət toplusunun (redaktör Ələkbər Salahzadə) 2008-ci il 2 və 3-cü sayılarda (№ 2, s.9-18; № 3, s.5-12) Mübariz Süleymanlının "Azərbaycanın ilk peşəkar heykəltəraşı Zeynal Əlizadə: ehtimallar və həqiqətlər" adlı yazısı çap olundu. Biz də, kitabımızın növbəti bölməsini məhz bu yazı ilə başlamağı məqsədəyən şaydiq.


**Süleymanlı M.A.** Azərbaycanın ilk peşəkar heykəltəraşı Zeynal Əlizadə: ehtimallar və həqiqətlər. "Qobustan", Bakı, 2008, № 2, s. 9-18.



Zeynal Əlizadə portret üzərində iş zamanı

\*\*\*

"Mədəniyyət dünyası"nın XIII buraxılışında Teyyub Qurbanın "Cümhuriyyət tələbələri" əsərinə yazdığımız "Mövzu və müəllif haqqında baş redaktorun qeydləri" başlıqlı təqdimatda (22, s. 5-9), Azərbaycan Cümhuriyyətinin ali təhsil almaq üçün yüz gəncin xaricə göndərəsi kimi mədəniyyət tariximizdə vaxtilə elmi-mədəni hadisəyə çevrilmiş, lakin indiyədək diqqətdən kənardan qalmış bir kulturoloji faktdan bəhs etmiş, sözügedən əsər müəllifinin yüz Cümhuriyyət tələbəsinin təleyi ilə bağlı, hər cümləsində təssübkeşlik və narahatlıq ifadə olunan araşdırmalarını alışlaşmışdıq. Əlimizdə olan materialları silsilə şəklində məcmuənin növbəti saylarında verəcəyimizi qeyd etməkə bərabər, onu da vurğulamışdıq ki, Teyyub müəllim yaşının ahiçənında yorulmaq bilmədən axtaşalarını davam etdirir. Yazımı tamamlamamışdan bir neçə gün əvvəl (26.11.07) olan telefon səhəbtində deyəndə ki, axşam qatarı ilə Gəncəyə ezməyi yə gedirəm, bu kişinin qeyrətinə heyrlətləndim. Sən demə, Gəncədəki dostlarından, əslən orali olan Cümhuriyyət tələbərinin bir neçəsinin övladları və qohum-əqrəbələri haqqında məlumat alıb. Məcmuənin mətbəədə olan növbəti sayının naşırını səbirsizliklə gözləyirdi ki, özü ilə Gəncəyə aparsın. Çox təsəffünlənirəm ki, məcmuələri Teyyub müəllim



Azərbaycan Cümhuriyyətinin ali təhsil almaq üçün xaricə göndərdiyi tələbələrdən bir qrupu

yola düşəndən sonra ala bildim. Özümə onunla təsəlli verdim ki, mövzu ilə bağlı illərdən bəri yarımcı qalmış yazımı o günlərdə tamamlamaq üzrəydim. Doğrudur, məni çıxdan məşgül edən suallara bu yazımında tam cavab verə bilədim, bununla bəli ümidi edirəm ki, bu məqalə ilə həm Teyyub müəllimin Cümhuriyyət tələbələri ilə bağlı tədqiqatlarına kömək etmiş olaram, həm də fəaliyyətlərini elma, maarifə, sənətə həsr etmiş, hayatlarını Azərbaycanın is-tiqalıyyəti uğrunda fədə etmiş ata-babalarımızın ruhlarını şad edərəm.



Qasimbay məscidinin giriş divarına vurulmuş lōvhə



Zeynal Əlizadənin 1920-ci ilə qədər yaşadığı evin ön tərəfdən görünüşü

\*\*\*

Heykəltəraş Zeynal bəy haqqında məlumatla ilk dəfə 1995-ci ildə Sultan Boyazid kitabxanasında apardığım araşdırma zamanı rast gəlmişdim. Sonralar, İstanbulda yaşayan İslam Eler adlı bir dostum<sup>1</sup> "Azərbaycan Yurd Bilgisi" dərgisinin bütün saylarını üçüncülik kitab halında mənə göndərdi ki, bu kitabın üçüncü cildində Zeynal bəyin aşağıda haqqında geniş danışacağımız

<sup>1</sup> 1989-cu ildən təqdimiş və əslən İqdirən olan İsləm Eler Azərbaycan milli rəqslarının töbliği və ifası ilə məşgül olan bir dəmənin rəhbəri və hamçinin "Candas" adlı aylıq qəzetin təsisçilərindən biri idi (1995 – 1996-ci illərdə mən həmin qəzetin Azərbaycan üzrə təmsilçisi olmuşum). Onunla ilk dəfə 1989-cu ildə İstanbulda keçirilən Beynəlxalq folklor musiqi festivalında tanış olmuşdum. Azərbaycandan mərhum Aşıq Mikayıl Azəfənin, rəqs üzrə tanınmış müttəxəssis – professor Kamal Həsənovun, eləcə də xalq artisti Ağaxan Abdullayevin və Azərbaycan Dövlət İncəsənət Universitetinin qızıldırıcı ibarət rəqs ansamblının təmsil olunduğu böyük bir yaradıcı gruppda mən qarmonçalan kimi iştirak etdim. Həla o zaman, mərhum Kamal Həsənovun rəhbərliyi etdiyi rəqs ansamblının bütün üzvlərini qonaq davət edən İsləm boyin evində Azərbaycan mühacirat matbuatının çoxsaylı nümunələrini yer alıdıq kitabxana olduğunu görmüşdüm.

üç məqaləsi də yer almaqdı idi. Mövzu ilə əlaqəli bilgim artdıqca, bir tərəfdən yeni-yeni suallar meydana çıxdı, digər tərəfdən də daxiliimdə Zeynal bəy haqqında bir yazı yazmaq arzusu baş qaldırdı. "Elm və həyat" və "Qobustan" jurnallarında Mövsüm Əliyevin məqalələri (10; 11; 12; 13) və Nigar Abutalibovanın "Qobustan"dakı bi yazısı (1) ilə tanışlığım bu şəxsiyyətə olan marağımı dəha artdırdı. Daha doğrusu müxtəlif imzalarla təqdim olunan yazıların və heykəltərəşliq əsərlərinin eyni şəxsə aid olması ilə bağlı ehtimallarımlı çıxaldı. Elə bu marağın natiqası idi ki, Vüsal Bağırovun (elmi redaktoru olduğum) "Azərbaycanda kiçik formalı heykəltərəşliğin inkişafı (XX əsr)" adlı kitabına bu materialların daxil edilməsini tövsiyə etdim. Həmin materialların bir qismi kitabda özəksini tapmışdır (8, s.17-20). Sonralar isə məsələyə daha geniş aspektindən yanaşmaq, əldə edilmiş yəni manబələrə istinadın mövzunu kulturoloji yönəndə araşdırmaq qərarına gəldim. Məqsədəm Teyyub Qurbana bildirində, o da çox sevindi və Zeynal Əlizadəyə aid bir neçə arxiv sənədinin surətini mənə verdi. Birlikdə gedib, vaxtıla Zeynal Əlizadənin yaşadığını ünvanı (Persidski küçəsi № 30, indiki Murtuza Muxtarov küçəsi) tapdıq, vaxtıla onun təvallüdü (1894) qeyd olunmuş "metrik dəftər" in saxlanıldığı və doğum tarixini təsdiqləyən şəhadətnamənin (1919-cu ildə, Molla Ruhulla Hacı Abdulla oğlu tərəfindən) verildiyi Qasimbəy məscidini ziyarət etdik. Yaşıdığını ev hansısa bir xarici şirkətə kirayə verildiyindən heç kimdən bir məlumat ala bilmədi, bədəfəki cəhdimizi evin fotosəkləni çəkməklə bitirdik.

\*\*\*

Yuxarıda qeyd etdiyimiz yazıların izi ilə Ceyhun Əbdülhüseyn oğlu Hacıbəylinin (1891-1962) və Ramiz Abutalib oğlu Abutalibovun (1937) S.Müntaz adına Azərbaycan Respublikasının Dövlət Ədəbiyyat və İncəsənat Arxivində mühafizə edilən arxiv fondları ilə tanış olduq (17; 18). Mühacirət hayatı yaşamasına məcbur olmuş Azərbaycan ziyalılarının həyat və fəaliyyətləri ilə bağlı zəngin məlumatların qorunduğu bu fondlarda Zeynal Əlizadə haqqında da müəyyən tarixi faktlar vardır.

Qeyd edək ki, burada Nigar Ramiz qızı Abutalibova tərəfindən təqdim edilmiş maraqlı materiallarla da tanış olduq (17, fond 648, siyahı 1). Bizi ilk növbədə Zeynal Əlizadə ilə bağlı tarixi faktlar maraqlandırırdıqına görə, avvalaç N.Abutalibovanın "Azərbaycan - Fransa", "Azərbaycan - Fransa əlaqələri" və Ümmü'l Banu haqqında olan məqalələri ilə maraqlandıq. Bundan əlavə,

bu fondlarda N.Abutalibovanın 92 səhifəlik digər yazıları, qeydləri və tərcümələri da saxlanılır.

Arxiv sənədləri içərisində N.Abutalibovanın "Azərbaycan - Fransa mədəni əlaqələri" adlı məqaləsində bəhs olunan üç məktubdan heç birini (Zeynal Əlizadənin Ceyhun Hacıbəyliyə göndərdiyi) tapa bilmədiq. Əslində arxiv və elə bu üç məktubun sorağı ilə getmişdir. Dündür, N.Abutalibovanın mövzuya aid bəzi yazıları, habelə Zeynal Əlizadənin özünün və bir neçə heykəltərəşliq əsərinin fotosu ilə tanış olduq (14), amma Ceyhun Hacıbəyliyə yazılmış yüzlərlə məktubun içərisində söztəgədən üç məktubun olmaması bizi məyus etdi.

Fonddakı məktubların əksəriyyəti bizim oxuya bilmədiyimiz müxtəlif dillərdədir, lakin hər bir məktubun üzərində mütəxəssis tərəfindən yazılmış aydınlaşdırıcı qeydlər vardır. Kim tərəfindən yazılmış bollı olmayan məktublar çoxluq təşkil edir. Görünür, mütəxəssis də həmin məktubların müəlliflərini müəyyənləşdirə bilməmişdir. Hətta fikirləşdik ki, yaqın nədəsə sahə yol veririk, ola bilməz ki, yüzlərlə məktubun içərisində bu sənədləri arxivə verən şəxslərin yazılarında da qeyd edilən üç məktub olmasın. Arxiv işçiləri ilə məsləhətləşmələrin da bir xəriyi olmadı. Uzun müddət cəhd etsək də Ramiz Abutalibovla əlaqə yarada bilmədiq, ev telefonuna zəng vurdुq, dedilər ki, Moskvadadır (Nigar xanımın da xaricda olduğunu bildirdilər). Zeynal Əlizadənin şəxsiyyəti, həyat və yaradıcılığı haqqında bir sıra suallara cavab tapa bilməsək də, əlimizdə olan materiallara oxucuları tanış etmək qərarına gəldik.

## Zeynal Əlizadə kimdir

Mənbələrdə Zeynal Əlizadə haqqında (və ya Zeynal Əlizadə ehtimal etdiyimiz şəxs haqqında) çox dəlaşiq, bəzən də bir-birini təkzib edən məlumatlara rast gəlinir. Fikrimizin təsdiqi üçün bunlardan bir neçəsinə nəzərdən keçirək.

İkicildik "Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası"nda (5; 6) ehtimal ki, eyni şəxs haqqında iki fərqli məlumat verilmişdir:

"Əliyev Zeynalabdin bay Hacıqə oğlu (24.4.1894, Bakı?) – Azərbaycan Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrəndən biri. Parlamentin 1919 il-

*1 sentyabr tarixli qərarına əsasən, təhsilini memarlıq sahəsində davam etdirmək üçün Roma Kral Rəssamlıq Akademiyasına (İtaliya) göndərilmişdi. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır* (5, s. 359).

**Əlizadə Zeynal (? – ?)** – Azərbaycan Cümhuriyyəti dövründə milli mədəniyyətin təraqqisində yaxından iştirak etmiş mədəniyyət xadimi. Əlizadə Azərbaycan Cümhuriyyəti Hökumətinin 1919-cu il 23 mart və 1920-ci il 30 yanvar tarixli qərarları ilə dövlət gerbinin, harbi orden-medalların və dövlət möhürünnü layihələrinin hazırlanması məqsədilə elan olunmuş müsabiqədə fəal iştirak etmişdir. Onun layihəsi əsasında buraxılmış döş nişanları və xatirə medallarında Parlamentin binası, bayraq, aypara, səkkizgüləşli ulduz, günsün doğması, gül çələngi hakk olunmuşdur (5, s.360).

*"Azərbaycan Xalq Cümhuriyyəti (ədəbiyyat, dil, mədəniyyət quruculuğu)" kitabında isə yalnız bunnlar yazılmışdır: "İlk peşəkar heykəltərəz Zeynal Əlizadə respublikamızın milli gerbi və xatirə medallarının hazırlanmasında iştirak edirdi. Onun layihəsinə əsasən buraxılmış döş və xatirə medallarında parlament binası, bayraglar, aypara, 8 güşəli ulduz, günsün doğması, gül çələngləri hakk olunmuşdur"* (3, s.165-166).

"Azərbaycan Yurd bilgisi" dərgisindəki məqalələr (24; 25; 26) isə "Heykəltərəz Zeynal A. Saray" və "Zeynal Akkoç" imzaları ilə çap olunmuşdur.

Bəs görəsən yuxarıdakı məlumatlar fərqli soyadları ilə təqdim edilmiş bir nəfərə aiddir, yoxsa ki, eyni dövrdə, eyni fəaliyyət sahəsi ilə məşğul olan başqa-başa şəxslərə? Mənətiqi bir cavab axtarmaqça çalışığımız bə uşla bir arxiv sənədinin təqdimatı aydınlıq qətirmişə bəşirəyə və həmin sənədin ham orijinal, həm də əski əlifbadan latin qrafikasına çevrilmiş variantını aşağıda təqdim edirik:

### Şəhadətnama



1919-cu ildə, avqust ayının 27-ci günündə və riləş şəhadətnama xüsusunda ki, Ağa Zeynalabdin bəy Hacı Ağabəy oğlu Əliyev Bakı şəhərinin sakini, Hacı Qasımbəy məscidinin camaatına mənsubdur. Təvəllüdü vəqə olub 1894-cü ildə aprel ayının 24-cü gündündə, necə ki, təvəllüdü sübut olunub məscidin metrik dəftərində № 4.

İmzani təsdiq edirəm.

Hacı Qasımbəy məscidinin mollası Molla Ruhulla Hacı Abdulla oğlu (2).

\*\*\*

Zeynal Əlizadənin şəxsiyyəti haqqında ilk dəqiqlik məlumat alıbildiyimiz mənbə mərhum Möhsüm Əliyevin yazıları olmuşdur. O, ötan asrin 60–90-ci illərində yazmış olduğu məqalələrlə (10; 11; 12; 13) oxucular ilə peşəkar heykəltərəsimiz haqqında tarixi faktlər məlumatlandırmışdır. Möhz bu yazıldardan öyrənmişik ki, mədəniyyət tariximizə ilk peşəkar Azərbaycan heykəltərəzi kimi daxil olmuş Zeynal Hacıqə oğlu Əlizadə 1895-ci ildə Bakı şəhərində anadan olmuşdur. Amma göründüyü kimi, təqdim etdiyimiz şəhadətnamə ilə müqayisədə Möhsüm Əliyevin verdiyi məlumatda (həm ad və soyadında, həm də doğum tarixində) cüzi farqlar vardır. Belə ki, şəhadətnaməni əsas götürsək, "Əliyev Zeynalabdin bəy Hacı Ağabəy oğlu 1894-cü il aprel ayının 24-də" anadan olmuşdur. Görünür, Mövsüm Əliyev məlumatı fərqli mənbədən əldə etmişdir.

Həmin yazıldarda məlumat veriliirdi ki, Zeynal Əlizadə orta təhsilini bitirdikdən sonra (1915-ci ildə) Moskva Kommersiya institutuna daxil olmuş, burada üç il təhsilini davam etdirmiş, 1918-ci ilin payızında Bakıya qayıtmışdır<sup>2</sup>. Azərbaycan Cümhuriyyətinin poçt və teleqraf nazirliyində xüsusi tapşırıqlar üzrə baş məmər vəzifəsinə təyin olunan Zeynal Əlizadə eyni zamanda rəssamlıq sənəti üzrə də öz yaradıcılığın davam etdirmiştir.

Təəssüflər olsun ki, nə Mövsüm Əliyevin yazılarına qədər, nə də ondan sonra Azərbaycan mətbuatı və elmi fikrində Zeynal Əlizadənin rəssamlıq sənəti yaxşılaşdırıcı rolunu təsdiq etmişdir. Heykəltərəşliqdan söz düşərən onun nəinki ilk peşəkar heykəltərəz olması faktına toxunulmamış, heç ümumi cərəgahta belə açıqlanmamışdır. Dündür, Azərbaycanda sovet hakimiyəti qurulduğundan sonra incəsənətin digər sahələrində olduğu kimi heykəltərəşliqdə da sürətli dəyişikliklər müşahidə edilmiş, monumental, dəzgah və kiçik formali heykəltərəşin inkişafı üçün imkanlar genişləndimmiş. Lakin sovet dövrünün sonatunas alımları 20-ci illərdə qədərki Azərbaycan heykəltərəşliyi barədə demək olar ki, heç bir məlumat verməmişlər. Hətta sovet hakimiyətinə qədər Azərbaycanda heykəltərəşin mövcudluğunu inkar edən yanlış mühələzələr

<sup>2</sup> Güman ki, təhsilini yarımqi buraxıb qaytmasının bir sabobi Azərbaycanın öz müstəqilliyini elan etmisi olubsa, digar (bizə həm də əsas) sabobi isə Rusiyadakı vətəndaş müharibəsi olmuşdur. Əgər belə olmasdaydı o, yenidən təhsil dəlinə xarici ölkəyə getmək istəyindən olmazdı.

özünə möhkəm yer tutmuşdu. Baxmayaraq ki, sonrakı dövrlərlə müqayisədə XX əsrin əvvəllərindəki Azərbaycan heykəltəraşlığının səviyyəsi aşağı olmuşdur, lakin bu, plastika sənətinin varlığını inkar etməyə əsas vermir. Şübhəsi ki, həmin mərhələdə Azərbaycandakı mövcud ictimai-siyasi, iqtisadi şəraitin mürükkebliyi bu sənət sahəsinin də tərəqqisinə əngəl tərəfdirdi. Bununla belə son illərin araşdırılmaları sayasında ləzə çıxarılan arxiv sənədlərinin, tarixi məlumatların, dövlət muzeylərində, səxsi kolleksiyalarda saxlanılan eksponatların tədqiqi sübut edir ki, 20-ci illər qədər də Azərbaycanda heykəltəraşlıq əsərləri yaradılmışdır. Bu nümunələr həm xalq sənətkarları, həm də Rusiyada və Avropana təhsil almış peşəkar heykəltəraşlar, sənətşünaslar tərəfindən hazırlanmışdır (8, s.14-15).

Azərbaycan Cümhuriyyəti dövründə də hələlik adları biza məlum olmayan heykəltəraşları fəaliyyət göstərmişlər. Bəlkə də, qısa müddədə fəaliyyət göstərmiş Azərbaycan Cümhuriyyətində bütün layihələrin həyata keçirilə bilməməsi səbəbindən nə əsərlərin özü, nə də müəlliflər barədə daqiq məlumatlar yoxdur. Lakin bu layihələrin mövcudluğu haqqında mənbələrdə kifayət qədər informasiyalar getmişdir (12). Misal olaraq göstərə bilərik ki, 1920-ci ilin martında Azərbaycan Cümhuriyyətinin Hərbi Nazırlığı yeni medal və ordenlərin layihələrinin hazırlanması üçün müsabiqə elan etmişdir. Müsabiqəyə verilən layihələri seçməkdən ötrü general-major İbrahim ağa Vəkilovun (1852 – 1934) sədrliyi altında xüsusi komissiya da yaradılmışdır. Lakin müsabiqəyə verilən layihələrə alda olmadığı üçün, daqiq fikir söyləmək çatdırır. Tədqiqatçılar bu layihələrin ikisinin Moskvada yerləşən Dövlət Harbi Arxivində olduğunu təsdiqləyirlər (10; 11). M.Əliyev yazar ki, adı və familiyası hələ biza məlum olmayan müəllif tərəfindən işlənmiş hər iki medalın layihəsi çox cüzi fərqlə bir-birindən seçilir. Layihəyə diqqətlə fikir verdikdə hiss olunur ki, müəllif əsərin qabarğı və yiğcam həll olunmasına çalışmışdır (11, s.77-78)

\*\*\*

Türk-islam aləmində o vaxta qədər bənzəri olmayan və milli tariximizə 28 may 1918-ci il İstiqlal Bəyannaməsi ilə daxil olmuş Azərbaycan Cümhuriyyəti hökuməti qısa bir müddət ərzində dövlət quruluşunun təməli hesab olunan bir çox tədbirləri həyata keçirməyə müvəffəq olmuşdur. İstiqlal Bəyannaməsinin elan edildiyi gündən dövlət rəmzlərinin yaradılmasına

xüsusi önəm verilmiş, ən mühüm dövlət attributlarından biri kimi Dövlət bayrağının qəbul edilməsi daha tez həyata keçirilmişdir. Hökumət 1919-cu il martın 23-də dövlət gerbinin və üzərində dövlətin adı və gerbi təsvir edilən dövlət möhrünün layihələrini hazırlamaq məqsədilə müsabiqə elan olunması barədə qərar qəbul etmişdi. Çox guman ki, müsabiqəyə göndərilən layihələrin heç biri bayanılmadıyından qəbul edilməmişdi. Buna görə də hökumət hərbi ordenlər, milli himn, dövlət gerbi və möhrü üçün layihələrin hazırlanması üçün yeni müsabiqə elan olunması barədə qərar çıxmışdır (5, s.92).

Azərbaycan Cümhuriyyətinin müsabiqəyə təqdim olunmuş ordenlərinin eskitləri ilə ikcimlilik "Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası"nın I cildində da tanış olmaq olar (5, s.47-48). Burada "Müstəqillik", "Hərbi xidmətə görə" və "Dinc xidmətə görə" ordenlərinin (eskizlərinin) rəngli fotosurətləri verilmişdir.



Azərbaycan parlamentinin açılışı (1918-ci il 7 dekabr) münasibəti buraxılmış döş medal-nişanı (fas və arxa görünüşlər).

Bu istiqamətdə görülmüş işlər içərisində Azərbaycan parlamentinin (1918-ci il 7 dekabr) açılışı münasibətlə zərb olunmuş döş və xatırə medalları heykəltəraşlıq baxımından xüsusi maraqlıdır. Bəs bu heykəltəraşlıq nümunələrinin müəllifi kimdir?

Mövsüm Əliyevin yazılarından öyrənirik ki, hər iki medalın diametri 3 sm-dir. Döş medal-nişanının çəkisi 8,1 qrəmdir. Tunçdan tökülen və evdə saxlanmaq üçün nəzərdə tutulan xatırə medalının çəkisi isə 12,3 qrəma

bərabərdir. Dairə formasında olan hər iki medalın təsviri cynitiplidir. Döş medal-nişanın yaxadan asılmaq üçün əlavə hissəsi vardır. Medalların üz görünüşündə Azərbaycan parlamenti binasının yapma üslubi ilə təsviri qabarıq və yiğcam formada verilmişdir. Binanın qabağı çıxan mərkəzi hissəsinin stalaktiki kaminiñin hər iki küncündə Azərbaycan bayraqları dalgalanır. Arxa planda yarımdairə şəklində günəş şəfəqlərinin təsviri verilmişdir. Bu da parlamentin açılması ilə bağlı olaraq Azərbaycan Respublikasında yeni günəşin doğmasına rəmzidir. Günəş şəfəqlərindən yuxarıda, yapma üslubi ilə dairəvi formada "Qanuni əvvəl 7" yazısı qabarıq və ləkəniñ səpgidə həkk edilmişdir. Bu yazı 1945-ci ilə qədər Türkiyədə işlənən təqvime asasən dekabrın 7-nə uyğun galır (12, s.85). Həmin təqvim uyğun olaraq Parlament binasının təsvirinin alt hissəsində hicri təqvim ilə "1337-ci sənəd" yazısı verilmişdir ki, bu da 1918-ci ili göstərir. Medalın arxa hissəsinin qıraqları bütün dairə boyu yapma üslubi ilə işlənilmiş gül çələnglərindən ibarətdir. Aşağıda gül çələnglərinin budaqlarını bir-birinə bağlayan lətin üstündə kiçik səkkizgüzeli ulduz verilmişdir. Bu ulduzdan başlayaraq "Azərbaycan müəssisi açılıcaqdır" sözləri dairəvi şəkildə gül çələnglərinin daxilində yapma üslubi ilə gözəl xatla həkk edilmişdir. İnce dairə içərisində isə Azərbaycan Respublikasının gerbi olan "aypara və səkkizgüzeli ulduz"un təsviri yapma üslubi ilə qabarıq şəkildə verilmişdir. Tuncdan tökülmüş dairəvi xatira medalının hazırlanma üslubi da ceynidir. Fərq ancaq onun asılma yerinin olmamasıdır.

Uzun illərin görən axtarışlarından sonra tədqiqatçı Mövsüm Əliyev bu heykəltərəşliq nümunələrinin eskiz və modellərinin, həmcinin milli gerbin müəllifinilən ilk peşəkar Azərbaycan heykəltərəsi Zeynal Əlizadə olduğunu aşkar çıxarmışdır (10, s.7; 12, s.80-86). Haqqında dövlət gerbinin, orden və medalların hazırlanmasında ilk peşəkar heykəltərəsimiz Zeynal Əlizadənin fəal iştirakı olmuşdur. O vaxt on yaxşı layihə üçün hökumət mükafatı nazarda tutulubmuş. Lakin Azərbaycanın 1920-ci il aprelin 27-də Sovet Rusiyası tərəfindən işğal olunmasından sonra milli dövlətçiliyin süqutu bu tədbirlərin başa çatdırılmasına imkan verməmişdir (5, s.92).

Mövsüm Əliyev yazar ki, o vaxtdan uzun illər keçməsinə baxmayaraq, Zeynal Əlizadının hazırladığı medal-nişanın üz və arxa hissəsi estetik baxımdan həllə də müasirliyini qorumaqdadır. Bu nümunələr yüksək estetik zövqlə, qabarıq və yiğcam həll olunduğu gərə sənətsevərlərin diqqətini bu gün də özünə cəlb etməkdədir. 1919-cu il oktyabrın 22-də buraxılmış ilk Azərbaycan poçt markaları eskizlərinin müəllifi də möhz Zeynal Əlizadə olmuşdur (12).

\*\*\*

Ədalət naminə deyək ki, 20-ci illərdən sonrakı dövrə heykəltərəşliğin sürəti inkişafını və bununa bağlı respublikamız dəvət olunmuş sənətkarların rolunu danmaq tarixi ədalətsizlik olar (bolşevik istiləsinin, sovet hakimiyyətinin Azərbaycan xalqının başına gatirdiyi fəlakət və müsbətləri etiraf etmək şartlaşdır). Lakin XX əsr Azərbaycan heykəltərəşliğinin yalnız dəvət olunmuş sənətkarların adına bağlanması da ona mədəniyyət və incəsənat tariximizə laqeydilik, bigənəlik və hörmətsizlik kimi dəyərləndirilməlidir. Bu konsepsiyanın tərəfdarlarına qarşı on tutarlı dəlliərdən biri isə heykəltərəş Zeynal Əlizadənin həyat və yaradıcılığıdır. Bizcə, 20-ci illər qədərki heykəltərəşlikimiz haqqında təsəvvür yaratmaq üçün bu barədə yiğcam məlumat vermək yetərlidir. Bir daha qeyd etməyi özümüzə borc bilirik ki, ilk peşəkar Azərbaycan heykəltərəsi barədə sovet dövründə yəzilər dərəcədən yeganə tədqiqatçı Mövsüm Əliyev olmuşdur. Onun "Elm və hayat" jurnalının 1969-cu il doqquzuncu sayında və "Qobustan" toplusunun 1969-cu il birinci, 1988-ci il dördüncü, 1989-cu il birinci, 1990-ci il birinci sayılarında çap etdirildiyi məqalələrdə Zeynal Əlizadə haqqında ilkinlik baxımından kifayat qədər məlumat verilmişdir (11, s.77-78; 13, s.85-86).

Sovet hakimiyyətinin qızığın çağlarında Mövsüm Əliyev (o vaxtlar üçün kifayat qədər sensasiyalı hesab edilə bilən məqaləsində) yazırı ki, Azərbaycan Cumhuriyyətinin 1920-ci ilin yanvar ayında Rusiyanın və Avropanın ali məktəblərində oxumaq üçün göndərdiyi azərbaycanlı gənclər içərisində Zeynal Əlizadə də var idi (11, s.77-78). O, İtaliyanın Perua şəhərində – di Belle Arti Akademiyasının heykəltərəşliq bölümündə ali təhsil almış yeganə azərbaycanlıdır (13, s.85-86).

\*\*\*

Mübaligəsiz deyə bilirik ki, Azərbaycan Cumhuriyyətinin yaranması Azərbaycan xalqının milli dövlətçiliyin və özünüdürkənin inkişafı tarixində misilsiz bir hadisə idi. Onun mövcudluğu millatın bütün sosial tabaqalarında sevincə dəyulmuş, fəaliyyəti camiyyətin bütün qurumlarına, milli höyətin hər sahəsinə nüfuz etmişdi. Azərbaycan Cumhuriyyəti öz fəaliyyətində milli mədəniyyətin, o cümlədən təhsilin, ədəbiyyat və incəsənatın inkişaf etdirilməsinə xüsusi diqqət yetirmişdir. Faktlar Azərbaycan parlamenti və

hökumətinin sosial-mədəni sahənin köklü inkişaf etdirilməsi üçün sistemli və məqsədyönlü şəkildə iş apardığını dəlalət edir. Müharibə və daxili qarnameşinqliq nəticəsində dağdırılmış məktəb şəbəkəsinin bərpa edilməsi, məktəblərin yeni şəraita uyğunlaşdırılması, təhsil müləssisələrinin milliləşdirilməsi, milli incəsənətə kömək göstərilməsi və s. b. kimi sahələrdə hökumət tərəfindən müümən quruculuq tədbirləri görüldürdü. Belə şəraitdə məktəb sisteminin dağıldığını dayandırmaq və maarif sisteminin işini xalqın milli mənafələrinin yönəltmək hökumət qarşısında duran müümən vəzifələrdən idi. İşi dövlətçiliyin tələblərinə uyğun şəkildə yenidən qurmaq üçün Azərbaycan Cumhuriyyəti hökumətinin həyata keçirdiyi ilk tədbirlərdən biri təhsil müləssisələrinin milliləşdirilməsi oldu (7, s.481-482).

Azərbaycan hökumətinin həll etməli olduğu ən əkskin məsələlərdən biri də maarif işçilərinin maddi təminatı, onların güzəranının yaxşılaşdırılması idi. 1919-cu ilin sentyabrında parlament Azərbaycan Cumhuriyyəti qulluqqularının məvacibinən artırılması və maaşların müvafiq şəkildə sistemləşdirilməsi haqqında qanun qəbul etdi. Bu qanuna görə, müslümlərlə xeyli imtiyazlar verilməli, onlara əlavə işlər üçün əmək haqqı xüsusi cədvəl üzrə ödənilməli idi (7, s.483-484). Müxtəlif sahələr üzrə yüksək ixtisaslı mütəxəssislər hazırlamaq üçün bütün imkanlardan istifadə edilirdi. Azərbaycan Hökuməti Xalq Maarifi Nazirliyi qarşısında, ilk növbədə, üç ali məktəbin – Bakı Dövlət Universiteti, Kənd Təsərrüfatı İstitutu və Dövlət Konservatoriyasının açılması məsələsinə qoymuşdu. Bakıda Kənd Təsərrüfatı İstitutu açmaq məsələsi Hökumətin 1919-cu il 5 mart tarixli iclasında bəyanılıb və Xalq Maarifi Nazirliyinə bu məsələ ilə əlaqadər qanun layihəsi hazırlanıb parlamentə təqdim etmək tapşırılmışdı. Lakin o dövrədəki tarixi şərait yalnız bir ali məktəbin – Bakı Dövlət Universitetinin açılmasına imkan verdi (5, s.74). Beləliklə, parlament 1919-cu il sentyabrın 1-də Bakı şəhərində Dövlət Universitetinin təsis edilməsi haqqında qanun qəbul etdi (6, s.10-13; 7, s. 486; 27, s. 626-627).

M.Ə.Rəsulzadə sonralar bu haqda yazdı ki, Azərbaycan gənciliyin elm və texnika əsriñə hazırlamaq üçün Bakı Universiteti açılmışdır. Bundan başqa, yüzdə yaxın tələbə müxtəlif texniki sahələrdə təhsil almaq üçün dövlət məsəfəsi ilə Avropanın universitetlərinə və digər yüksək məktəblərinə göndərilmiş, bir o qədər də tələbənin İstanbula yollanması qərara alınmışdır (15, s.43; 16, s.56).

Ümumiyyətlə, bu dövərə aid tarixi mənbələr təsdiqləyir ki, mədəniyyət qurulğunun həyata keçirilməsində elm və təhsil sahəsində ali təhsilli milli

kadrlar hazırlığı məsəlesi daha çox narahatlıq doğurmusdur. Bir sıra tədbirlərlə yanaşı, yüz nəfər azərbaycanlı gəncin xarici ölkələrin ali məktəblərində təhsil almasına qərar verilməsi də mədəniyyət tariximizdə olamadıbir hadisəyə çevrilmişdir. Belə ki, Parlamentin 1919-cu il sentyabrın 1-də keçirilən 70-ci iclasında Bakı Dövlət Universitetinin təsisini ilə yanaşı, 1919-1920-ci tədris ilindən başlayaraq, yüz nəfərin xarici ölkələrin nüfuzlu ali məktəblərinə göndərilməsi haqqında məsələ də müzakirə edilmişdir. Əhməd bay Pepinovun məruzəsinin müzakirəsində iştirak edən ziyalılar iqtisadiyyatın, elm, təhsil və mədəniyyətin gelecekcə inkişafı üçün tələbələrin xarici ölkələrdə ali təhsil alımaq göndərilməsinin əhəmiyyətini vurgulamışlar. Parlamentin stenoqrafik hesabatlarında (4, s.1-75) bu məsələ ilə bağlı geniş məlumat verilmişdir:

“Yetmişinci iclas (1 sentyabr 1919-cu il). Rəis müavini – Sultan Məcid Qənizadə və Katib – Əhməd Cövdət Pepinov. 3-cü məsələ – Əcnəbi məmələkətlərə yüz nəfər tələbənin hökumət tərəfindən göndərilməsi haqqında qanun layihəsi.

Axşam iclası, Əcnəbi məmələkətlərinə yüz nəfər tələbənin hökumət tərəfindən göndərilməsi haqqında qanun layihəsi. Bu haqda məruzəçi Əhməd Cövdət Pepinov bayanat verdi. Rahim Vəkilov, Abdulla bay Əfəndizadə, Rza bay Ağabəyov, Məmməd Rza ağa Vəkilov, Qasim bay Camalbəyov, Arşaq Malxazyan, Behbudxan Cavanşir, Qara bay Qarabəyli, Muxtar Əfəndizadə, Ağa Aşurov taati<sup>1</sup> əfsər<sup>2</sup> etdi. Məruzəçi Əhməd Cövdət bay və maarif naziri Rəsîd xan Kaplanov bayanat verdilər. Axırda zeyldik<sup>3</sup> təkliflər verildi. Əhrarın<sup>4</sup> təklifi: Yüz tələbənin Məmələki-Əcnəbiyyə darülfünunlarına göndərilməsi aşağıdakı şartlarda daxilində qəbul olunur:

1 – Tələbənin məsələ və güzəranı təmin üçün onların üzərinə nəzarət olunsun. Bu hissə səsə qoyulub qəbul olundu.

2 – Gedəcəklərin həm qismi riyaziyyat, ədəbiyyat və təbiət fakültələrinə girməlidirlər. Bu hissə səsə qoyulub, qəbul olunmadı.

Malxazyan Arşaq veran təklifi: “Hökumət stipendiyasından istifadə edən tələbələr təhsillərini bitirdikdən sonra, hökumətin göstərdiyi yerlərdə dörd sənə müddətində qulluq etməyə məcburdurlar”. Səsə qoyulub qəbul edildi. Layihə qəbul edilmiş təshihlər ilə tamamən səsə qoyulduğunda əksəriyyəti-ara ilə qəbul edildi” (4, s.74-75).

<sup>1</sup> taati – mübadilə

<sup>2</sup> əfsər – fikir, rəy

<sup>3</sup> zeyl – (ə) əlavə, nəticə, son, aşağıda qeyd olunan

<sup>4</sup> əhrar – hürriyyət, azadlıq tərəfdarları; azad adamlar

Parlamentin xaricə göndərilən tələbələrə vəsait ödənilməsi haqqında qərarı ilə 1919 – 1920-ci tədris ilində bu iş üçün dövlət xəzinəsindən xalq mənşəli nazirliyinin sərəncamına 7 milyon manat vəsait ayrılmışdı. Avropanı məktəblərinə göndərilən hər tələbəyə ayda 400 frank təqaüd və 1000 frank yol xərci, Rusiya məktəblərinə göndəriləcək tələbələrə isə hər ay 3 min rubl təqaüd və 1000 manat yol xərci ayrılmalı idi.

Xaricə göndəriləcək tələbələri seçmək üçün Xalq Maarifi Nazirliyi yanında Məhəmməd Əmin Rəsulzadə (sadr), Əhməd bəy Pepinov, Qara bəy Qarabəyli, Mehdi bəy Hacinski və Abdulla bəy Əfəndizadədən ibarət çox nüfuzlu münsiflər heyəti yaradılmışdı. Münsiflər heyətinin diqqətlə seçdiyi tələbələrdən 10 nəfərinin İngiltərəyə, 23 nəfərinin İtaliyaya, 45 nəfərinin Fransaya, 9 nəfərinin Türkiyəyə göndərilməsi nəzərdə tutulurdu. Nəticədə isə Xalq Maarifi Nazirliyi tərəfindən xaricə göndərilən tələbələrdən 49 nəfərinə Almaniyadan, 27 nəfərinə Fransanın, 4 nəfərinə İtaliyanın, 1 nəfərinə İngilterənin, 6 nəfərinə isə Türkiyənin müxtəlif ali məktəblərinə göndərilmələri barədə rəsmi sənəd verilmişdi. Qalan 13 nəfər isə Rusiyaya göndərilməli idi. Rusiyada vətəndaş mühəharibəsi ilə əlaqədar yaranmış şəraita görə oraya tələbə göndərmək mümkün olmamışıdı (6, s.15).

Bu tələbələr içərisində hökumətin İtaliyaya göndərdiyi yeganə şəxs, və ya şəxslərdən biri Zeynal Əlibəyli olmuşdur (mənbələrdə İtaliyaya göndərilən tələbələrinin sayı fərqli göstərilir, faktik olaraq isə hansı ölkəyə neçə nəfər tələbənin getdiyini söyləməkdə çətinlik çəkirik). Bu tarixi faktı sübut edən ən etibarlı və ilkin mənbəni – onun özünü Xalq Maarifi Nazirinə yazdığını, rəsmi qurumlar və səlahiyyətli şəxslər tərəfindən qeydiyyata alınmış şəhadətnamənin fotosurutunu və tərcüməsini hörmətlə oxuculara təqdim edirik.

### Cənab Xalq Maarifi Nazirinə

Moskva Kommersiya İstitutunun 5-ci semestr iqtisadi-tələbəsi Zeynal bəy Əlibəyvədən Persidki küçüsü № 30.



### Xahişnamə

Burada dublikatları təqdim edirəm:

1. 6-ci sinfi bitirmə haqqında 1142

№ li attestat,

2. 7-ci sinfi bitirmə haqqında 1064

№ li şəhadətnamə,

3. Molla Hacı Qasim bəy tərəfindən verilən doğum kitabından çıxarış.

Cənab Nazir Sızzən xahiş edirəm dövlət hesabına ali məktəb təhsili bitirmək üçün mənə şərait yaradadınız.

Frankfurt nı Mayndakı Siyasi-iqtisadi Elmlər Akademiyasına göndəriş almaq yaxşı olardı (alman dilini bilirəm).

Siyasi iqtisada dair Moskva Kommersiya İstitutunda imtahanı verdiyim fənlərdən Akademiyada alman dilindən sərbəst imtahan verə bilərəm.

Frankfurta getmək mümkün olmasa, xahiş edirəm məni memarlıq-heykəltəraşlıq təhsili almaq üçün İtaliyaya – Toskana və ya Romaya göndərəsiniz.

16 avqust 1919-cu il.

*Arayış: Xarici pasport Bakı şəhər rəisi tərəfindən verilmişdir. 4 dekabr 1917-ci il, № 140 (2).*

\*\*\*

1919-cu il 9 dekabr tarixli "Azərbaycan" qəzetində dərc olunmuş "Müsəlman tələbələrin xaricə ölkələrə göndərilməsi" başlıqlı yazıda bildirilir ki, hökumət bu tədbiri mütəşəkkil həyata keçirmək məqsədilə tələbələrin nümayəndələrindən ibarət təşkilat yaratmışdır. Təşkilat bürosunun sədri Teymur Aslanov maarifi nazirliyinin nümayəndəsi Şahtaxtinski ilə birlikdə lazımi yol vəsiqələri almaq üçün Tiflis və Batum şəhərlərində olmuşlar (22, s.23). Xaricə göndərilən tələbələr 1920-ci il yanvarın 14-də parlament və hökumət üzvlərinin, tanınmış xeyriyyəçilərin, iş adamlarının, din xadimlərinin, ictimaiyyət nümayəndələrinin və valideynlərin iştirakı ilə təntənəli surətdə yola

salınmışlar. Manaf Süleymanov yazar ki, gedənləri yola salmaq üçün stansiyaya çoxlu adam: qohum-aqraba, yoldaşlar və tanışlar, elm-mədəniyyət xadimləri, adıblər, şairlər, müxtalif partiyaların nümayəndələri gəlmədi. O, yolasalma mərasimi ilə bağlı belə bir mübahisəli məqama toxunur ki, Miryusif Seyid Canab oğlu Mir Abdullazada<sup>7</sup> qəfətən vəfat etdiyindən xaricə 99 nəşər göndərildi<sup>8</sup> (21, s.285). Yazuçı bunları da xatırladır ki, nitqlər söyləndi, xoş arzular diildi. Qurban Pirimov tar. Saşa Oqonozaşvili kamança çalır, Cabbar Qaryagdioglu oxuyurdu. Məclisde çox xoş bir alval-ruhiyyə vardı. Lakin dünyanın bu qarraqartsıq vaxtında Vətəndən, qohum-aqraba və dostlardan ayrılmış, övladı uzaq, qırbdə ellərə yola salmaq intizarı üzəldə oxunurdu. Stansiyada zəng çalındı. Parovoz uzun, sürükli xəbərdarlıq fiti verdi. Həyəcan da da artı, gedənlər də, qalanlar da üzüntülü daşıqçılar keçirildilər, gözlərdə yaş, dodaqlardı həzin bir tabəssüm vardı. Astadan səsler eşidilirdi: "Tezliklə məktub yaz!", "Özündən muğayat ol!", "Dərslərində diqqəti ol!", "Qürbət elda xoşxərəf ol!", "Haftada çox yox, heç olmasa bir saat yaz!". Tələbələr, qohum-aqraba, valideynlərlə vidaslaşış vaqonlara dolmuşdular. Müsiqi tərənləri altında qatar stansiyadan yavaş-yavaş ayrıldı. Pəncərələrdən yaylıqlar görərçin qanadları təki yellənirdi. Göz yaşları ilə ezişlərini yad diyarlara yola salanlar da əlləri ilə, yellədilər yaylıqlarla vida salamı göndərir, onlara uğurlu yol diləyirdilər (21, s.286-287).

"Azərbaycan" qəzetiñin 1920-ci il mart-aprel saylarında tələbələrin Türkiyədən, İtaliyadan, Fransadan göndərilmüş məktubları dorc olunmuşdur. Qəzetiñ 1920-ci il 23 aprel tarixli sayında "Tələbələrimiz xaricdə" başlığı ilə verilmiş xəbərdə deyilir ki, Paris şəhərinə çatan tələbələr Əlimərdən bəy Topçubaşov tərəfindən səmimiyyətlə qarşılımışlar. O, tələbələrə müraciət-lə böyük nitq söyləmişdir. Tələbələr Paris şəhərindən Avropanın müxtalif ölkələrinə yollanmışlar (22, s.27).

Lakin Aprel işgali nöticəsində acinacaqlı vəziyyət yaranmış, tələbələrə pul göndərilməmiş və onlar bu barədə Nəriman Nərimanova müraciət etmişlər. Azərbaycan İnqilab Komitəsinin 1920-ci il avqustun 9-da N.Nərimanovun şəxsi təşəbbüsü və sədrliyi ilə keçirilən iclasında keçmiş Azərbaycan hökumətinin xaricə göndərdiyi tələbələrin təhsillərini başa vurmaları üçün

<sup>7</sup> Miryusif Mir Abdullazada Şamaxı qazasının Lahic qəsəbəsində doğulmuşdu. Şuşa orta məktəbinin qurtarmışdır... (21, s.285-286).

<sup>8</sup> Burada mübahisəli məsələ tələbələrinin sayı ilə bağlıdır. Belə ki, arxiv materiallarına istinad edən tədqiqatçılar 100 nəşər tələbənin göndərildiyini yazarlar (22, s.27-31).

onlara maddi yardım göstərilməsi məsəlesi müzakirə edilərək müsbət qərar qəbul olunmuş və lazımi kömək göstəriləməsi məsələlərinin həlli xalq məarifi və xalq xarici işlər komissarlıqlarına tapşırılmışdır. Azərbaycan SSR Xalq Komissarları Sovetinin sadri kimi yardımın davam etdirilməsi haqqında xüsusi qərar imzalılmış N.Nərimanov hələ 1919-cu ildən bu tələbələrin işinə məsul olan Bahram Axundov xaricdə oxuyan tələbələrin işləri üzrə xüsusi müvəkkil təyin etmişdir (1921-ci il iyunun 18-də). Həmin il iyunun əvvəllərində B.Axundov tələbələrin maddi vəziyyətini öyrənmək və əməli köməklilik göstərmək üçün onların oxuduğu Qorbi Avrope ölkələrinin paytaxtlarına ezam olunmuşdur. O, nə qədər cəhd etsə də Parisə yalnız həmin il oktyabrın axırlarında galib çata bilmışdır. 1922-ci ilin yanvarına qədar Paris, Berlinə və Avropanın digər şəhərlərini zəfər edən B.Axundov Fransanın müxtalif məktəblərində 28, Almaniyanın ali məktəblərində 49, İtaliyada 3 nəşər tələbənin oxuduğunu müəyyənləşdirmişdir. Bakıya qayıtdıqdan sonra - 1922-ci il martın 2-də onun yazdığı hesabat əsasında (N.Nərimanovun göstərişi ilə) tələbələrə lazımi şərait yaradılmasına qərar verilmişdir. 1922-ci ilin sonlarında N.Nərimanov Moskvaya işa keçirildikdən sonra, xaricdə oxuyan tələbələrə münasibət yenidən dayışmış, onlar "sədaqətli" və ya "sədaqətsiz" deyə iki qismə bölünmüş, münasibət də məhz bu ayri-seçkilik yönündə qurulmuşdur. Nöticədə, təhsil haqqını ödəyə bilməyən tələbələr içorisində gündəlik cörəyə möhtac olaraq on ağır şəraidi islamək məcburiyyətdən qalanlar, həbsxanalarla düşənlər, hətta böhrənlə vəziyyətdən çıxış yolu tapmayaqaraq intihar edənlər də olmuşdur. Çox çətinliklə təhsilini başa çatdırıb, yüksək ixtisaslı mütəxəssislər kimi vətənə qayıdan tələbələrin əksəriyyəti isə sonralar Sibir sərgün edilmişlər (6, s.16). Ali məktəbi bitirib vətənəna qayıda bilməyənlər isə hayət və fəaliyyətlərini istiqlalımızın bərpası uğrunda mübarizəyə sərf etmişlər.

Qəbul olunmuş rəsmi qərarları bir kənara qoysaq, təsəssüflər olsun ki, faktik olaraq na qədər tələbənin hansı ölkəyə getməsi, təhsil alıb-almamaları, təhsillərini başa vuranların sonrakı aqibətlərinin necə olması haqqında, ümumiyyətə Cümhuriyyət tələbələrinin taleyi ilə bağlı əlimizdə mükməməl və sistemli bir məlumat verən manba yoxdur. Hələ ki, yalnız Teyyub Qurbanın "Cümhuriyyət tələbələri" adlı (üzərində axtarışlarını davam etdiriyi) tədqiqat işinin (22; 23) mərvüzu da bir sırə suallara cavab verəcəyi ümidiindindiyik.

Tələbələrin xaricə göndərilməsi prosesində bəlkə elə hallar da olub ki, əvvəlcədən nəzərdə tutulmuş ölkəyə heç bir nəfər də getməyib və ya qabaqadan adları siyahıda olan şəxslərin bəzilərinə müyyən obyektiv səbəblərdən vəsiqə verilməyib, ola bilsin ki, olunda vəsiqəsi olub, amma heç getməyənlər də var. Bütün bu sualların cavabı təbii ki, anlaşırıcılardan ciddi tədqiqatlar tələb edir. Biz isə Zeynal Əlizadənin Xalq Maarifi Nazirinə yazdığı xahişnamə osasında ona verilmiş vəsiqənin fotosuratını və bu sənədin tərcüməsini təqdim etməklə bəla bir şəxsin təhsil dəlinə xaricə gedib-getməməsi haqqındaki ehtimallara yəqinlik gətirmək istəyirik.



Əliyev Zeynalabdinbəy  
Hacı Ağabəy oğlu

\*\*\*

Vəsiqə

Verilir Zeynalabdin bəy Hacı Ağabəy oğluna ondan ötrü ki, o, Azərbaycan Respublikası Hökuməti tərəfindən dövlət hesabına ali təhsilini tamamlaması məqsədilə xaricə ezam olunur.

İmzalar və möhür (2).



\*\*\*

13 yanvar 1920-ci il tarixində verilmiş 521 nömrəli vəsiqə iki nəfər – sədr və katib tərəfindən imzalanmışdır. Fotosuratdan göründüyü kimi, imzaların üzərinə vəsiqə sahibinin şəkli yapıldırdığına və surğulu möhür vurulduğuna görə soyadlarını daşıqlıklə oxumaq mümkün deyil.

Zeynalabdin bəyə verilən vəsiqəyə diqqət yetirdikdə məlum olur ki, burada onun təhsil alması deyil, məhz təhsilini tamamlaması qeyd olunur. Bizcə, burada bir yandan onun Moskvada yarımcı buraxıb göldiyi təhsilini tamamlaması nəzərdə tutulursa, digər yandan da bu, mənbələrdə haqqında müxtəlif şəxslər kimi danışın, soyadları fərqli təqdim edilən heykəltəraşın bir nəfər – Zeynal Əlizadə olduğunu dələlat edir. Çünkü həmin dövrdə ikinci bir azərbaycanlı gəncin İtaliyada heykəltəraşlıq təhsili alması faktı məlum deyil.

Zeynal Əlizadənin İtaliyada təhsil almış haqqındaki faktlar, akademiyani 1923-cü ildə bitmiş Zeynal bəyin Parisdə yaşayış Ceyhun Hacıbəyli ilə yazılmalarında da təsdiqlənir (17, fond 648, siyahı 1, s.1-2). N.Abutalibova bununla bağlı yazır: "1919-cu ilin ortalarında (1920-ci ilin yanvarında – M.S.) Rusiyannın və Avropanın ali məktəblərinə oxumaq üçün 99 azərbaycanlı gənc göndərilmişdir. Onlardan ikisinin intihar etdiyini bilib qalanların həyatı ilə maraqlanmağa başladıq. Bu, çox mürəkkəb bir iş idi. Bunnular belə, bəzi şeyləri aydınlaşdırmaq mümkün oldu. Budur, əlimizdə Parisdə çəkilmiş şəkil vardır. Tələbələr Avropa ölkələrinə yola düşməzdən qabaq çəkdirlərlər". Heykəltəraş Zeynal Əliyevin Ceyhun Hacıbəyliyə üç məktubu da bizi dədir. Bunnardan ikisi 1922-ci ildə yazılmışdır və Z.Əliyev xəbər verir ki, Perucada Akkademiya di Belle Artida oxuyur, maddi yardımına görə minnətdardır. Sərgilərindən də səhbəz açır. Eyni ümvanə göndərdiyi sonuncu (27 avqust 1927-ci il) məktubunda yazır ki, Akademiyini bitirib, iş tapa bilmir, korluq çəkir, buna görə də Braziliyaya köçmək istəyir. Məktubunda Bakıdan gəlmiş bacısı Saranı və Berlinda tələbə olan İbad Əliyevi xatırlayır. Burada siz Zeynal Əliyevin İtaliyada poçt oturkaları şəklinde buraxılmış fotosakilləri ilə tanış ola bilərsiniz" (1, s.32).

<sup>9</sup> Ehtimal ki, Cümhuriyyət tələbələrinin yolasalma mərasimində çəkdirdikləri şəkil Bakıda deyil, məhz Parisdə çəkilmişdir. Yəqin ki, son ilların naşlarında verilmiş və bizim məqaləmizdə də təqdim edilən dələ bu fotodur. Çünkü biz bu fotonu Ceyhun Hacıbəylinin arxivindən əldə etmişik – M.S.



Cavan oğlan



Beethoven

Hələ ki, haqqında mükməllər sahib olmayılmışımız Zeynal Əlizadənin 1923 – 1924-cü illərdə Bakıda fəaliyyət göstərməsi ilə bağlı sonatşinaslıq doktoru Cəmilə Novruzovanın verdiyi məlumat (28, s.11) isə onun həyatına dair ziddiyətli fikirləri bir az da dərinləşdirir.

Bu yazımızda Zeynal Əlizadənin bu vaxta qədər məlum olan iki əsərindən – "Naməlum kişi portreti" və "Avtoportret" dən

(bunları ilk dəfə "Qobustan" jurnalında Mövsum Əliyev təqdim etmişdir) əlavə Ramiz Abutalibovun Ədəbiyyat və İncəsənat Arxivinə verdiyi digar üç işinin fotosunu da daxil etmişik. Arxiv əsədlərində bildirilir ki, fotolarda əks olunmuş işlər 1920–1925-ci illərdə İtaliyada hazırlanmışdır. Hər üç iş portretdir. Bu heykəltəraşlıq əsərlərinə istinadən belə ehtimal etmək olar ki, Zeynal Əlizadə əsasən realizm üslubunda işləmiş realist sonatkarıdır, amma işlərində impressionizmin tasarı də hiss olunur. Misal üçün, Beethovenin portretində bu cərəyanın təsirini sezmək olur<sup>10</sup>. Heç şübhə etmirik ki, bu əsərlər onun yaradıcılıq ərisinə yalnız cüzi bir hissəsidir və gələcəkdə Azərbaycan heykəltəraşlığının həmin inciləri toplanaraq aşdırılacaq və o zaman Zeynal Əlizadənin sonatkarlıq xüsusiyyətləri, daha çox hansı üslub və janrda işləməsi haqqında elmi qənaətlər əldə ediləcək.

"Cavan oğlan" portretində də obrazın plastik həlli uğurla həll edilmişdir. Hiss olunur ki, heykəltəraş üzərində çalışdığı obrazın xarakterini ustalıqla aça bilmisdir. Eləcə də (məqaləmizin əvvəlində verilmiş fotodan da görünündüyü kimi) canlı naturadan işlənilmiş portretdə obrazın xarakteri realizm üslubunda dəqiqliyi ilə verilmişdir. Cizgилərin bütövlüyü və obrazın bu səviyyədə açılması əsər müəllifinin professional bir heykəltəraş olduğunu əyani sübutdur.

<sup>10</sup> Heykəltəraş Nəriman Məmmədovla olan məsləhətləşmə bizi belə bir fikir söyleməyə əsas verdi.



Naməlum kişi portreti



Avtoportret



Zeynal Əlizadə

Vaxtıla – 1969-cu ildə Mövsum Əliyevin "Qobustan" toplusunda çap etdirdiyi üç foto (№ 2 (4), s.86) haqqında da eyni sözləri demək olar. Daha doğrusu, "Naməlum kişi portreti" adlandırılan heykəltəraşlıq əsəri da realizm üslubundadır. Burada çap olunmuş fotolardan biri Zeynal Əlizadənin özünü şəklidir.

Bir az mübahisəli görünən məqam isə "Avtoportret"la bağlıdır.

Bələ ki, bu iş, yuxarı da haqqında bəhs etdiyimiz canlı naturadan işlənilmiş portretin eynidir. Bir haldə ki, şəkildə Zeynal Əbeyin özü bu portreti işlədiyi halda təsvir edilmişdir, onda deməli işin "Avtoportret" adlandırılmasının mübahisəlidir.

Zeynal Əlizadənin Türkiyədə yaşayıb-yasamaması ilə bağlı əlimizdə tutuları bir dəlilimiz olmasa da, "Azərbaycan Yurd Bilgisi" dərgisində çap olunmuş üç məqalənin onun qələmindən çıxmış qənaatindəyik. Əvvəldə də qeyd etdiyimiz kimi, Azərbaycan mühacirət ədəbiyyatı və mətbuatı ilə bağlı Türkiyədə tədqiqatlar apardığım zaman bir fakt diqqətimi cəlb etdi. Əhməd Cəfəroğlu tərəfindən İstanbulda naşr edilən "Azərbaycan Yurd Bilgisi" dərgisinin 1934-cü il 33-34-cü və 35-36-cı saylarında "Azərbaycan gözəl sonatları haqqında" başlıqlı məqalələr (24; 25) məni çox maraqlandırdı. Bu yazılar "Heykəltəraş Zeynal A. Saray" imzası ilə dərc edilmişdir. O vaxt Zeynal Əlizadə haqqında demək olar ki, heç bir bilgim yox idi. Sadəcə təəccübləndim ki, görəsən 30-cu illərdə Türkiyədə hansı heykəltəraşdır ki, Azərbaycan incəsənatını belə incəliyinə qədər tədqiq edib. Doğrusu hələ bu gün də həmin yazıların müəllifinin Zeynal Əlizadə olduğunu tam əminlik yaranan dəlillər axtarımdır. Lakin şəxsiyyətinə təsdiqləyən rəsmi sənədlər istinadən Zeynal Əlizadənin Bakıda doğuldugu bilirik və onun bəlkə əslən Bakının

Saray kəndindən olması və bu səbəbdən də imzasını "Heykəltərəş Zeynal A.Saray" kimi vermiş ehtimalı biza daha çox mənşiqi görünür.

Bizə, Ceyhun Hacıbəyliyə yazdıığı məktubları da yada salsaq, Zeynal Əlizadə ali təhsilini başa vurduqdan sonra özünə iş axtarmaq məqsədilə dəha Braziliyaya və ya digər əcnəbi ölkəyə deyil, məhz mühəcir Azərbaycan zi-yahlarının əksəriyyətinin cəmləşdiyi və təşkilatlılığı qardaş Türkiyə üz tutmuşdur. Yazılardan malum olduğu kimi, Azərbaycan mədəniyyət və in-əsənət tarixini incəliyi ilə bilməsi və bu yazılarını dövrün əm mötsəbər el-mi-mədəni naşrlarından olan "Azərbaycan Yurd Bilgisi"ndə çap etdirməsi də müəllifin məhz azərbaycanlı olduğuna dələlat edən sübut sayıla bilər. Çünkü bu dərgidəki yazıların müəllifləri ya azərbaycanlılardır, ya da Azərbaycanla bağlı ciddi tədqiqatları olan şəxslərdir. Bunu, həmin dərgi və adıkeçən yazılar haqqında aşağıda verdiyimiz ümumi məlumatdan da aydın görmək olar. Belə ki, böyük türkoloq alim Əhməd Cəfəroğlunun rəhbərliyi və Fuad Kör-pülüzdə, Zəki Vəlidi Togən, Mirza Hacızadə, Məmməd Ağaoğlu, Abdürkə-dir Bəylərən ibarət mötsəbər bir alim heyətinin iştirakı ilə ayda bir dəfə nəşr olunan "Azərbaycan Yurd Bilgisi"nin 1932-ci ildə işq üzü görən ilk sayında dərginin məqsəd və məramı bayan edildi. Oxucularına "Bir kaç söz" başlığı ilə müraciət edən dərginin həmin yazısından bir parçaya diqqət yetirək:

"Elmi münasibatın millatlar arasında gündən-günə sıxlışması və bir-biri bu vəsiilə ilə daha artıq təməya bilməsi əvvəlcə böyük millatların mövzusu daxilində qalan yurdumuzun artıq müstəqil tədqiqini bir zərərət olaraq tələb etməkdədir. Kendi kendisini özü tədqiq etməyən millatlar başqa millatların etnoqrafiq tədqiqi mövzusundan başqa bir şey olmamışdır. Halbuki Azərbay-can bu ibtidai dövrünü artırıb atmış və qapısını da elmi kapitulyasiyalara çıxdan qapatmışdır.

Son on il ərzində müxtəlif yiyninqaqlarda Azərbaycan tədqiqinə ciddiy-ylə təşəbbüs edilməsi qismən yaxşı nəticələr vermişə də, mədəniyyəti-mizin bir çox cəhətləri hələ müasir məchuliyyətləri içərisində davam edib durmaqdadır. Yəni tikilmək istənilən böyük binanın təməli hələ boşluqlarla doludur. İştə o böyük binanın təməlindəki böyük boşluqlar bu "Azərbaycan Yurd Bilgisi"nin bir an əvvəl intişi etməsinə səbəb olmuşdur.

"Azərbaycan Yurd Bilgisi" tədqiqatı bu gün artıq dar çərçivəsindən siy-riib beynəlməsilə elm alanında öz tədqiqatçısını intizar etməkdədir. Yeni tədq-iqatçı kadrların hazırlanması şübhəsiz, bu intizar müddətini azaldacaq və

nəticədə əvvəlcə bəhsiz zərərlə hesab edilən milli kültürüümüz həqiqi çöhrəsinə almış olacaqdır.

*"Azərbaycan Yurd Bilgisi"*nin məqsəd və qayəsi yalnız Azərbaycanı hər bir xüsusda yaxından bilən və təniyanlara bir tədqiqatçı kadrular ha-zırlayaraq mədəniyyət tədqiqatı ilə uğraşmaqdan ibarət olmayıb, eyni zamanda onu bu ölkə ilə əlaqədar irqdəş və sevgi baslayanlara tanıtmaqdır. Eyni zamanda məcməümüz bununla da kifayətlənməyəcək və müştərək Türk mədəniyyətinin hələ aydınlaşmamış olan nöqtələrini işqlandırmağa çalışacaqdır" (9, sayı 1, s. 3-4).

\*\*\*

Zeynal Əlizadənin "Azərbaycan Yurd Bilgisi"nin 33-34-cü və 35-36-cı saylarında çap edilmiş "Azərbaycan gözəl sənətləri haqqında" başlıqlı məqalələrindən başqa dərginin 20 il fasilədən sonra (1954) naşr edilmiş 37-ci sayında da "Azərbaycanlı Zərdüştün məbədlərinin tarixi" (26) adlı bir yazısı dorc edilmişdir. Amma bu dəfə "Zeynal Akkoç" imzası ilə. Yazı ilə tanışlıq, "Zeynal Akkoç" və "Heykəltərəş Zeynal A. Saray" imzaları ilə dərc olunmuş məqalələrin eyni şəxsi məxsus olması ilə bağlı bizzət heç bir şübhə yeri qoymadı. Daha daqiq desək, bu imzalarla çap olunmuş yazıların müəllifi çox böyük ehtimalla, məhz Zeynal Əlizadədir. İlk növbədə onu deyək ki, 1954-cü ildə çap olunmuş sonuncu məqalə, dərginin 35-36-ci saylarında (1934) dərc edilmiş məqalənin müəyyən qədər ixtisar edilmiş və adı dəyişdirilmiş variantıdır. Bəlkə də, bu dəyişiklik müəllif tərafından deyil, dərginin naşırını yenidən bərpa etmək arzusunda olan şəxslər tərəfindən edilmişdir.

"Azərbaycan Kültürüni Tanıtma Dərnəyi"nin yayın orqanı kimi, 1954-cü ildə naşrinin bərpa edilməsinə cəhd kimi dəyərləndirilə bilən "Azərbaycan Yurt Bilgisi" dərgisinin 56 səhifəlik 37-ci sayında oxuyuruq:

*"Milli Azərbaycan mədəniyyət və tarixini araşdırmaq və tanıtmaq qay-sıla 1932 – 1934-cü illar arasında Prof. Dr. Əhməd Cəfəroğlu tərəfindən üç cild 36 sayı halında yayımlanmış olan "Azərbaycan Yurt Bilgisi" dərgisi təssüflər olsun ki, bəzi səbəblər üzündən uzun bir zaman fəaliyyətini dayandırmışdır.*

*Halbuki Türklüyü xidmətdən başqa qayası olmayan və eyni zamanda iş-risinə aldığı zəngin araştırma materialı ilə Azərbaycan sahəsində çalışan Qərb və Şərqi bilgilərinə, sağlam və bitərəf bir qaynaq vəzifəsi görməkdə*

olan bu dərginin, daha artıq ətalətdə qalmاسının doğru olmayacağımı diqqətə alan "Azərbaycan Külətürünü Tanıtma Dərnəyi" özüün bir yayın organı olaraq yayınlanmasını üzərinə almışdır.

Hələlik üç ayda bir, üç formadan əksiz olmamaq şərtilə, yayınlanma-sına başlayan dərgi, əvvəlki elmi xarakterini tamamilə mühafizə edəcəkdir. Və böyük Türk Dünyasının bir parçası olan Azərbaycan elinin mədəniyyətini araşdırmaq və yayınlamaq kimi ağır bir vazifəni üzərinə alan dərnəyimiz heç şübhə yoxdur ki, ancaq bu Türk diyarunu sevənlərin yaxın maraq və sevgilərinə güvənərək bu yüksəltmə girməkədədir. Bu yolda çalışan araşdırıcılarımımızın çox yaxın marağınə möhtac olduğunu və dərgimizə hər cür yardımında olanlara inididən şükrənlərimizi bildirməyi özlümüza şərəflə bir borc bilirik" (9, sayı 37, s.1).

Bildiyimiz qədər, dərgini bərpa etmək istəyənlərin buraxdıqları 37-ci say həm ilk, həm də sonuncu olmuşdur. Hansı səbəblərdənən bu iş yarımqıç buraxılmışdır. Hər halda dərginin bu dəfə işiq üzü görmüş yeganə sayında da Zeynal bayın yazısına müraciət edilməsi onun yaradıcılığına olan marağı təsdiqləyir.

Bələliklə, həm müxtəlif mənbələr vasitəsilə Azərbaycanın mədəniyyət tarixinin müqayisəli təhlili, həm də mühacir ziyanlılarının yaradıcılıq irlisinin öyrənilmesi baxımdan əhəmiyyətli hesab etdiyimiz və yuxarıda haqqında bəhs etdiyimiz yazıları – Zeynal Əlizadənin "Azərbaycan Yurd Bilgisi" dərgisində məqalələrini müasir Azərbaycan türkəscinə müəyyən uyğunlaşdırımlarla oxucularımıza təqdim edirik. "Azərbaycanlı Zərdüşdün məbədlərinin tarixi" adlı yazı əvvəlki məqalələrin ixtisar edilmiş variantı olduğuna görə, çapını məqsədəyən hesab etmadık.

Çətin anlaşılan ərəb-fars tərkibli sözlərin qarşılığını sətiraltı qeydlər şəklində vermişik. İlkin variantda olan fotoların ("Suraxani atəsgahı", "Xan sarayı, məhkəmə, xan məscidi və uzaqda Bayıl burnu", "Qız qalası", "Xan sarayı, məhkəmə qapısı", "Bibi-Heybat məscidi və məqbərəsi"nin təsvirlərini əks etdirən beş foto) keyfiyyəti qonaqtəbəxş olmasa da, hər halda bunların da mənənə daxil edilməsini lazım bildik. Müəllifin dili və yazı üslubu eynilə saxlanılmışdır.


İnanırıq ki, yaxın gələcəkdə Zeynal bayın şəxsiyyəti ilə bağlı müəmməli cəhətlərə aydınlıq gətiriləcək, onun yaradıcılıq irlisi və bilavasitə heykəltəraşlıqla bağlı əsərləri xalqımıza tanidlacaqdır. Hələlik isə yalnız bunları

deyə bilsək: bu vaxta qədər apardığımız araştırma və təhlillər nəticəsində bizdə belə bir əminlik yaranmışdır ki, müxtəlif soyadları ilə darc olunmuş məqalələrin və fərqli imzalarla təqdim olunmuş heykəltəraşlıq əsərlərinin müəllifi eyni şəxs – Azərbaycanın ilk peşəkar heykəltəraşı Zeynal Əlizadədir.


## Ədəbiyyat

1. Abutalibova N.R. Azərbaycan – Fransa mədəni əlaqələri. "Qobustan" incəsənat toplusu, 1988, № 4 (80), s.32-35.
2. Azərbaycan Respublikası Dövlət Arxiv, fond 970, siyahı 1; fond 51, siyahı 3. Bu arxiv sənədlərini bizə Teyyub Qurban təqdim etmişdir.
3. Azərbaycan Xalq Cümhuriyyəti (ədəbiyyat, dil, mədəniyyət quruculuğu). Bakı, Elm, 1998.
4. Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920). Parlament (II kitab. Stenoqrafik hesabatlar). Bakı, "Azərbaycan" nəşriyyatı, 1998.
5. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. İki cilddə. I cild. Bakı, "Lider nəşriyyat", 2004.
6. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. İki cilddə. II cild. Bakı, "Lider nəşriyyat", 2005.
7. Azərbaycan tarixi. Yeddi cilddə, V cild (1900 – 1920-ci illər). Bakı, Elm, 2001.
8. Bağırov Vüsal. Azərbaycanda kiçik formatchı heykəltəraşlığın inkişafı (XX əsr). Bakı, Nurlan, 2004.
9. Bir kaç söz. "Azərbaycan Yurt Bilgisi", Yıl: 1, Sayı 1, s. 3-4, İstanbul, Bürhanettin Matbaası, 1932; Şubat (Cilt: IV) 1954, Sayı: 37, s.1.
10. Əliyev M. Heykəltəraş Zeynal Əlizadə. "Elm və həyat" jurnalı, Bakı, 1969, № 9, s.7.
11. Əliyev M. Respublikamızda medalyer sənəti haqqında. "Qobustan" incəsənat toplusu, 1983, №2 (58), s.77-78.
12. Əliyev M. Azərbaycanda medal sənəti. Qobustan incəsənat toplusu, 1989, № 1 (81), s.80-86.
13. Əliyev M. Azərbaycan Demokratik Respublikasının poçt markaları. "Qobustan" incəsənat toplusu, 1990, № 1(85),s.85-86.


14. Heykəltəraş Zeynal Əliyevin və onun yaratdığı heykələrinin fotoso-killəri (İtaliya, 1920 – 1925-ci illər). S.Mümtaz adına ARMDƏİA, fond № 648, siyahı 1, saxlama vahidi 329.
15. Rəsulzadə M.Ə. Əsrimizin Siyavuşu, Çağdaş Azərbaycan ədəbiyyatı, Çağdaş Azərbaycan tarixi. Bakı, Gənclik, 1990.
16. Rəsulzadə M.Ə. Azərbaycan Cümhuriyyəti. Bakı, Elm, 1990.
17. S.Mümtaz adına Azərbaycan Respublikasının Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənat Arxiv, fond № 648, siyahı № 1, 2, 3, 4, 5.
18. S.Mümtaz adına Azərbaycan Respublikasının Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənat Arxiv, fond № 649, siyahı № 1, 2, 3.
19. Süleymanov Manaf. Eşidliklərim, oxuduqlarım, gördüklərim. Bakı, Azərnşəhər, 1978.
20. Teyyub Qurban. Cümhuriyyət tələbələri. "Mədəniyyət dünyası", XIII buraxılış, Bakı, ADMİU, 2006, s. 5-32.
21. Teyyub Qurban. Cümhuriyyət tələbələri. "Mədəniyyət dünyası", XIV buraxılış, Bakı, ADMİU, 2007, s. 25-42.
22. Zeynal A. Saray. Azərbaycan Güzel Sanatları Hakkında. "Azərbaycan Yurt Bilgisi", Eylül – I. Teşrin (Yıl: III) 1934, Sayı: 33-34, s.348-351.
23. Zeynal A. Saray. Azərbaycan Güzel Sanatları Hakkında. "Azərbaycan Yurt Bilgisi", II. Teşrin – I. Kanun (Yıl: III) 1934, Sayı: 35-36, s.388-399.
24. Zeynal Akkoş. Azərbaycanlı Zerdüstün Mabedlerinin Tarihi. "Azərbaycan Yurt Bilgisi", Şubat (Cilt: IV) 1954, Sayı: 37, s.22-25.
25. Азербайджанская Демократическая Республика (1918-1920). Парламент (Стенографические отчеты), Баку, издательство «Азербайджан», 1998.
26. Novruzova D.Q. Skulptura Sovetskoqo Azerbaydjana. Baku, Gim, 1979.
27. Абуталыбов Рамиз. Азербайджанские студенты в Западной Европе. «Ранорама», 15 марта 1996 г. (стр.3).



Suraxanı Ateşgahı



Qızqalası

Xan Sarayı, məhkəmə, xan məscidi və  
uzaqda Bayıl burnuXan Sarayı,  
məhkəmə qapısı

## IV məqalə

Azərbaycan adının rəsmi dövlət dəyeri vahidləri üzərində adı ilk dəfə Azərbaycanın birinci müstəqilliyi dövründə hayata keçirilmişdi. Bu zaman metal pul zərbə həyata keçirilməmişdi. Dövriyyəyə buraxılan pullar kağızdan çap olunmuşdu. Cumhuriyyətin elanından əvvəl Azərbaycanda baş verən siyasi hadisələr fonunda fəaliyyət göstərən bankların sırasında ham yerli, ham da acnəbi banklar mövcud olmuşdu. Belə banklardan Azov-Don kommersiya bankı, Bakı tacirlər bankı, Volqa-Kama bankı, Sankt-Peterburq beynəlxalq kommersiya bankı, Rus-Asiya, Rus xarici ticarət, Rus ticarət-sənaye, Qafqaz, Tiflis tacirlər, İran uçot-ssuda, iki sayıda Bakı qarşılıqlı kredit camiiyəti, Dövlət bankının Bakı filialı fəaliyyət göstərirdi. Baş verən siyasi hadisələr, birinci dünya müharibəsinin növbələri sonundan yaranan içtimai-iqtisadi væziyyət çox böyük qarşılıqlıqlara gətirib çıxarmışdır. Adları göstərilən banklarda bütün dövlətlərin pulları istifadə edilirdi, birçə Azərbaycanın öz valyutasından başqa. 1918-ci ilin yanvar ayında pul çatışmamazlığı yarandığı zaman Bakı şəhər idarəsi tərəfindən "Bakı bonu" adlı pul nominalları buraxıldı. Belə kağızdan hazırlanan pullar iki idarə tərəfindən – şəhər idarəsi və şəhərin tasarrufa idarəsi tərəfindən buraxılırdı. Fevral ayında, Rusiyada baş verən təlatütlə inqilab væziyyəti dəha ağırlaşdırıldı və bu zaman yerlərdə, o cümlədən Qafqazda göstərilən ayın 5-də "Zaqafqaziya bonu" adlı pul nişanları tədavülə buraxıldı. Pulların buraxılmasına və yeni yaradılmış 3 respublika ərazisinə Zəkfederasiya tərəfindən paylaşıldırları.

Bonlar adı kağızda, rənglərin bir neçə çalarlarında çap olunurdu. Bonların üzərində 4 dildə - rus, erməni, gürçü və Azərbaycan dilindən olan yazı belə səslənirdi: «Zaqafqaziya Komissarlığının bonları dövriyyədə dövlət kredit biletləri ilə bərabər işlədilmək hüququna malik idi». Zaqafqaziya Komissarlığının bonları 1, 3, 5, 10, 50, 100 və 250 rubllıq nominallar şəklində buraxılmışdır. 22 aprel 1918-ci ildə Zaqafqaziya Seymi Zaqafqaziyani müstəqil federativ dövlət elan etmişdir. 26 may 1918-ci ildə Seym dağılmış, əvvəzində

üç demokratik respublika yaranmışdır: Gürcüstan, Ermənistan, Azərbaycan. Lakin Zaqafqaziya Komissarlığının bonları 1919-cu ilin sentyabrına qədər çap olunmuşdur. Büütün dövr ərzində nominal üzrə 1.360.000.000 rubl o cümlədən Bakı şəhər idarəsi tərəfindən 172 mln. rubl, Bakı surası şəhər təsərrüfatı tərəfindən isə 117 mln. rubl «Bakı bonu» emissiya olunmuşdu.

İlk dövrədə müstəqil respublikada Rusiya pulları və Bakı bonları ilə yanaşı Zaqafqaziya bonlarından da geniş istifadə olunurdu. Azərbaycan hökuməti pul dövriyyəsini nizamlamaq üçün bir sıra tədbirlər həyata keçirirdi. 1918-ci ilin sentyabr ayınddan başlayaraq 1919-cu ilin noyabr ayınınadək dövriyyəyə 160 mln. rubl «Bakı bonu» buraxılmışdır.

1918-ci il sentyabrın 6-də Azərbaycan, Gürcüstan və Ermanistan nümayəndələri maliyyə və pul-kredit əmaliyyatları üçün birlikdə 280 milyon rubl məbləğində «Zaqafqaziya bonu» buraxılması haqqında saziş imzaladılar. Həmin il noyabrın 15-də Azərbaycanla Gürcüstan arasında, əlavə olaraq, daha 160 milyon rubl məbləğində «Zaqafqaziya bonu» buraxılması haqqında Tiflisdə müqavilə bağlandı. Müqaviləyə görə, Dövlət Bankının Tiflis kontoru 10 gün ərzində hər respublika üçün 100 və 250 rubllıq əskinaslarla 80 milyon rubl məbləğində pul buraxmalı idi.

1919-cu ilin mart ayında 320 mln rubl «Zaqafqaziya bonu» emissiya olunmasına dair üç Qafqaz respublikaları arasında müqavilə imzalanmışdır. Müqavilənin şartlarına görə respublikalardan heç biri digərilərinin icazəsi olmadan pul emissiya edə bilməzdilər. Gürcüstana Ermanistana əlib olaraq, Azərbaycanın icazəsi olmadan dövriyyəyə əlavə olaraq 80 mln. rubl «zaqafqaziya bonu» buraxıldır. Azərbaycan hökuməti şərtləri pozulduğuna görə müqaviləni yerinə yetirməkdan imtina etdi.<sup>11</sup> Azərbaycan Respublikası fəaliyyət göstərdiyi dövr ərzində cəmi 2345 mln. rubl pul emissiya olunmuşdur. 1919-cu ilin iyun ayında pul bazarında Bakı bonunun dəyəri, Nikolayın kağız pullarının dəyərinə nisbatən 130%, Zaqafqaziya bonunun dəyərinə nisbatən isə 11% aşağı olmuşdur.

Maliyyə Nazirliyi Bakı bonuna olan etibarı və onun məzənnəsini artırmaq məqsədi bilər birləşdirən tədbirlər həyata keçirməyə başladı. Azərbaycan hökuməti neft sənayeçilərinə, iki kapitalistlərə və xarici banklara güzəştli şartlarda Bakı bonu almaq təklif edirdi.

1919-cu il iyulun 20-də Bakı bonunun məzənnəsini qaldırmaq məqsədilə dövlət nəzarətinin, neft sənayeçilərinin, bankların və digər iqtisadi qurumların

<sup>11</sup> Məqalədə iqtisadiçi Çingiz Qurbanovun alyazma hüququnda olan əsərindən istifadə edilmişdir.

iştirakı ilə xüsusi iclas keçirildi. İclasda elan olundu ki, tezliklə Azərbaycan Dövlət Bankı təsis olunacaq, yeni əmanət kassaları açılacaq və əmanət kassalarındaki hökən hesablar bərpa olunacaqdır. İclasdan sonra Maliyyə Naziri bankın nizamnaməsinin layihəsini hazırlamaq barədə kredit şöbəsinə xüsusi tapşırıq vermişdi.

1919-cu il sentyabrın 16-da Azərbaycan parlamenti tərəfindən Azərbaycan Dövlət Bankının nizamnaması təsdiq olundu. 1919-cu il sentyabrın 30-da bankın təntənəli açılış mərasimi oldu. Azərbaycan Cumhuriyyətinin Nazirlər Sovetinin sədri N. Yusifbəyli, təntənəli mərasimdə iştirak edirdi. Bankın açılışında iştirak edən H.Z. Tağıyev öz çıxışına «Avropada tezliklə bizim bank haqqında eşidəcəklər» sözü ilə başlamışdı.

Azərbaycan Dövlət Bankına rəhbərlik etmək Maliyyə Nazirinin müavini Mark Mixayloviç Abequza həvalə olundu və Həsənbəy Fəttahov onun müavini təyin olundu.

Pul nişanlarının emissiyası salahiyəti Dövlət Bankına mənsub idi. Büttövlükədə Azərbaycan Cumhuriyyəti dövründə Azərbaycanda 2 milyard 345 milyon rubl məbləğində pul nişanları emissiya edilmişdir. Milli valyutanın dönəriliyini təmin etmək məqsədi ilə Hökumət Bakı bonu ilə digər valyutaların mübadilə məzənnəsini aşağıdakı kimi müəyyən etmişdir:

1919-1920-ci illərdə buraxılmış pul vahidlərinin adları Azərbaycan dilində manatla, rus dilində isə rubl ilə verilmişdir. Burada əsas məqsəd uzun illər Rusiya kağız pullarına öyrəşən əhalinin hələ də dövriyyədə qalan Rusiya rubluna nisbətdə tədricən yeni milli Respublika puluna inamını qazanmaq idi. Azərbaycan Cumhuriyyətinin bu sahədəki iqtisadi siyaseti milli valyuta-manatın beynəl miqyasda tanınması ilə üzvi surətdə bağlı olmuşdur. Məhz buna görə də Fransa hökumətinin dəstəyini hiss edərək (qismən də fransız dilinən o çäglarda beynəlxalq dil rolunu nəzərə alaraq), Cumhuriyyət 500 manatlıq pulların üzərində Respublikanın və nominalın adlarını fransız dilində verməyi lazımlı bilməsi.

Azərbaycan Cumhuriyyəti dövründə Azərbaycan hökuməti adından 1919-cu ilin əvvəllərində tədavülə buraxılan birinci kağız pul emissiyasına mənsub 100 manatlıq pul vahidinin bir neçə nüsxəsi, həmin ilin ortalarında buraxılmış 25 manat (I-VII seriyali), 50 manat (I-XI seriyali), 100 manat (I-VIII seriyali), 250 manat (I-VII seriyali) və 1920-ci ilin əvvəllərində dövriyyəyə daxil olmuş ən iri nominal - 500 manatlıq (I-IV seriyali) pul vahidləri

Azərbaycan Tarixi Muzeyində saxlanılır. Sonuncu «əskinasın» üzərində Azərbaycan Respublikasının və nominalın adı Azərbaycan, rus və fransız dilində verilmişdir.

Bələliklə, Azərbaycanın adı dövlətçilik tarixində dövlətçilik rəmzi olan sikkələr və pullar üzərində dəfələrlə aydın şəkildə yazılmış, zərb edilmişdir. Bu adı bizim xalqımıza na Sovet hökuməti, nə o quruluşun rəhbərlərindən olan İ. Stalin, na də bir başqa verməmişdi. Bu bizim öz admızzdır. Azərbaycan türklərinin adıdır. Dünyada çox az xalq belə şərəfə nail olubdur. Bu silsilə məqalənin birinci hissəsində biz Azərbaycan adının həm də etnotonim olduğunu yazmışdım. Bu fikrin mülliiflərindən görkəmli alımlarımız M.Seyidov, Y.Yusifov, F.Ağasioglu və digərlərinin fikrini bizlər çox dəyərli maddi-mədənliyət nümunəsi olan –numizmatik materiallara bər daha təsdiq etməyə çalışmışı. Dünyada hər kəsin, hər xalqın öz adı var. Ola bilar ki, zaman-zaman bu ad kimlər tərafından daşıdırılır, cürbəcür formatlara salınır. Belə bir taleyi bizlər də yaşamışıq. Amma imkan olan kimi öz dövlətərimizin və xalqımızın adını atribut olaraq pullarda bərpa etmişik. Bu faktları olduğu kimi qəbul edib dünya xalqlarına da qəbul etdirməyi bacarmalıyıq. Bu bizim borcumuzdur.



Aqasibayov Yusif  
Süleyman oğlu



Aslanov Teymurbay  
Zəkəriyyəbay oğlu



Cavanşir Əbdülhəmid  
Həmid oğlu



Əbdülrahmanov Ağacəfər  
Məşədi Səftor oğlu



Ağayev Balığa  
Məmmədhənifə oğlu



Bağırlı Abdulla  
Sadiq oğlu



Dagirov Zaurbay  
Yusifbay oğlu



Əfəndiyev Abdulla  
Molla İbrahim oğlu

## ƏYİLMƏZLİK

Müəllifin şəxsi arxivindən

Azərbaycan Respublikası

Azərbaycan Yazıçılar Birliyi

Nº 1k – 13 - 251

4 iyun 2005 – ji il

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Naziri  
Cənab Eldar Mahmudova

Hörmətli Eldar müəllim!

Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair və publisist Teyyub Qurban Azərbaycan Demokratik Respublikası dövründə Avropa ölkələrinə ali təhsil almağa göndərilmiş azərbaycanlı tələbələrin taleyindən bəhs edən yeni kitab üzərində işləyir. Zənn edirik ki, rəhbərlik etdiyiniz nazirliyin arxivində bu barədə müvafiq materiallar vardır.

Teyyub Qurbanın həmin materiallarla tanış olmasına icazə verməyinizi xahiş edirik.

**HÖRMƏTLƏ ANAR**  
*Azərbaycan Yazıçılar Birliyinin sədri*

\*\*\*

2004-cü ildə Bakıda "Lider" nəşriyyatı tərəfindən buraxılmış "Azərbaycan Xalq Cümhuriyyəti ensiklopediyası"nın (iki cilddə) səhifələrində Azərbaycan Cümhuriyyəti tərəfindən xarici ölkələrə ali təhsil almağa göndərilmiş yüz tələbədən bəziləri haqqında məlumat verilmişdir. Ensiklopediyadan 1-ci cildindəki (səh.372) üç cümlədən ibarət məqalədə deyilir: "**Əşrəfov İsrafil**

*İsmayıł oğlu (30.05.1900-Bakı-?) Azərbaycan Cümhuriyyəti Parlamentinin xüsusi qərarı (bax: xaricə təhsil almağa göndərilmən azərbaycanlı tələbələr haqqında qərar) ilə dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmən tələbələrdən biri. Bakı Kommersiya Məktəbinə bitirmişdir (1918). Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini davam etdirmək üçün Paris Universitetinə (Fransa) göndərilmişdi. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.*

Sən demə, Əşrəfov İsrafil İsmayıł oğlunun «sonrakı taleyi barədə məlumat» elə Bakıdakı arxivlərdə imiş! Azərbaycan Respublikası Dövlət Arxivində və Milli Təhlükəsizlik Nazirliyinin arxivində tanış olduğumuz qovluqlar Cümhuriyyət tələbəsinin tale dəftərləridir. Birincisində İçərişəhərli gəncin əslİ-nacabəti, ikincisində işgəncələr qarşısında ayılmazlıyi eks olunmuşdur.

Birinci qovluqdakı sənədlərdən öyrənirik ki, Əşrəfov İsrafil İsmayıł oğlu 1900-cü il yanvar ayının 1-də İçərişəhərdə, indiki Müslüm Maqomayev (keçmiş Dvortssovaya) küçəsindəki 23 nömrəli evdə dünyaya göz açmışdır. İsrafil doğulduğu atası İsmayıł Hacı Kazım oğlunun 47, anası Xədicə xanım Hacı Mir Əbdülvahab qızının 30 yaşı varmış.

Balaca İsrafil İçərişəhərdə molla yanında təhsil almış, on iki yaşında olarkən Bakı Kommersiya Məktəbinə daxil olmuşdur. 1918-ci il mart ayının 15-də məktəbi müvəffəqiyyətlə bitirmişdir. Onun attestatindəki fənlər şəriətdən başlayır. 27 fən arasında tatar (Azərbaycan dil - T.Q.), rus, alman və fransız dilleri, cəbr, həndəsə, fizika, iqtisadi coğrafiya və s. vardır.

1919-cu il noyabrın 16-da İsrafil Əşrəfov Xalq maarif nazirinə xarici ölkədə təhsil almağa göndərilməsi barədə ərizə ilə müraciət etmişdir. Parlament komissiyası arzusunu nazarə alaraq, onu Fransanın Tuluzə şəhərindəki Elektronika İnstitutuna təhsil almağa göndərməyi qərar almışdır, Əşrəfovun rəsmi yol vəsiqəsini Azərbaycan Cümhuriyyətinin xalq mərəf naziri Nurməmmədbay Şahsuvarov imzalamışdır.

1923-cü ildə Bakıya qayıtdıqdan sonra İsrafil Əşrəfov müxtəlif sahələrdə əmək fəaliyyətindən davam etdirmişdir. 1934-cü ildən sonra, Mir Cəfər Bağırovun Azərbaycana rəhbərliyi dövründə Kommunist partiyasının üzvü, keçmiş Cümhuriyyət tələbəsi Azərbaycan SSR Xalq Ticarət Komissarlığının Plan-maliyyə bölməsinin rəhbəri vəzifəsinə irəli çıkmışdır. SSRİ Xalq Daxili İşlər Komissarlığının 1937-ci il 8 iyun tarixli məxfi sərəncamından sonra məsul vəzifələrdə çalışan keçmiş Cümhuriyyət tələbələrindən biri kimi İsrafil Əşrəfovun da başı üstünü qara buludlar almışdır.

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin arxivində İsrail İsmayılov oğlu Əşrəfovun istintaq materialları toplanmış RP-166181 sayılı iş ilə tanış olurq. 1938-ci il iyulun 15-də Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığı Üçüncü şöbəsinin rəisi, dövlət təhlükəsizliyi kapitanı Meşşer-yakov tərəfindən tərtib olunmuş arayışdan bəlli olur ki, İ.Əşrəfov "Azərbaycanda əksinqilabi millatçı təşkilatın həbs olunmuş üzvü Məmməd Xəlilovun aşağıdakı ifadəsi əsasında cinayət masuliyyyatına alınmışdır: "Ziyanvericilik işimdə mən həmçinin Azərbaycan Ticarət Komissarlığının Plan şöbəsinin rəisi İsrail Əşrəfovla əlaqə saxlayardım. O, Ruhulla Axundovun yaxın adamı idi. İ.Əşrəfov 1929-cu ildə Ankarda safirliyin əməkdaşı olmuşdur".

Həmin gün, 1938-ci il iyulun 15-də Azərbaycan SSR Cinayət Məcəlləsinin 64 və 73-cü maddələrinə əsasən həbsə alınmış İ.Əşrəfovun Bakı şəhəri, Myasnikov küçəsindəki 6 nömrəli evində axtariş zamanı aşağıdakılardan götürülmüşdür:

1. Pasport
2. Partiya bilet
3. Hərbi bilet
4. Həmkarlar biletli
5. Əmək kitabçası.

1938-ci il iyul ayının 16-da habsxanada saxlanılan İ.Əşrəfov dövlət təhlükəsizliyi leytenantı K.Petrosyan tərəfindən dindirilmişdir.

**Sual:** - Siz Azərbaycanda qeyri-legal əksinqilabi millatçı təşkilatın üzvü olduğunu böynünəza alırsınız?

**Cavab:** - Xeyr! Mən heç bir əksinqilabi təşkilatın üzvii deyiləm və heç bir günahım yoxdur!

İsrail bir aydan artıq ayrıca kameralada saxlanılmışdır. Dəmir qapının gözlüyündən ona su və çörək uzadan gözətçinin əlindən savayı heç nə görməmişdir.

1938-ci il avqustun 21-də dindirilmə yənə da K.Petrosyan tərəfindən davam etdirilmişdir;

**Sual:** - Xarıcdə olmusunuzmu?

**Cavab:** - Bəli, olmuşum.

**Sual:** - Hansı ölkələrdə?

**Cavab:** - 1920-ci ilin yanvar ayında Konstantinopolda, Romada olmuşam, oradan da Parisə getmişəm.

**Sual:** - Hansı məqsədlə xaricə getmisiniz?

**Cavab:** - Mən xaricə 1920-ci ildə Müsavat hökuməti tərəfindən ali təhsil almağa göndərildim. (Bu cümlənin altında protokola qızılı xətt çəkilmişdir - T.O.)

**Sual:** - Mifəssəl damışın, haralarda olmusunuz?

**Cavab:** - Parisdə üç ay müddətində "Alyans Fransa"da, yəni, "Fransa ittifaqı"nda fransız dilini müükəmməl öyrənmişəm, 1920-ci ilin sentyabrından 1921-ci ilin iyun ayının əvvəlində Tuluza şəhərində Elektrotexnika İnstitutunda oxumuşam, 1921-ci il oktyabr ayından 1922-ci il iyun ayının əvvəlində Naisi şəhərindəki Elektrotexnika İnstitutunda təhsilimi davam etdirmişəm.

**Sual:** - Baş Almaniyyaya niyə getmişiniz?

**Cavab:** - Biz tələbələrə Azərbaycandan pul Almaniyyaya göndərildi. Mən, tələbə dostlarım Cəbrayıl Rəhimov və İsa Şeyxzamanovla birlidə ora gedib pulumuzu almışq, Fransaya qayitmışq.

**Sual:** - Niyə Almaniyyada üç güz qalmışınız?

**Cavab:** - SSRİ safirliyində sanadlarımızı yubatmışdırlar.

**Sual:** - Türkiyədə nə işlə məşğul olmusunuz?

**Cavab:** - Mən SSRİ safirliyinin Ərzurum nümayəndəliyində katib, Ankara nümayəndəliyində isə dragoman vəzifəsində çalışmışam.

**Sual:** - Arvadınız barədə na deya bilərsiniz?

**Cavab:** - Arvadım Frida Fyodorovna 1903-cü ildə Almaniyyada anadan olmuşdur. Atası polyak, anası almandır, pasportunda milləti "alman" yazılımışdır. Onunla 1923-cü ildə Berlinlə tanış olmuşam, bir-birimizlə əhd-peymən bağlaşmışq. 1927-ci ilədək məktublaşmışq. 1927-ci ildə o, valideynlərinin xeyir-duası ilə Türkiyəyə getmiş, Ərzurumda nikah kəsdirib ailə qurmuşuq. Ankara işləyərkən, 1929-cu ildə ilk övladımız dünyaya gəlmüşdür. Qızım Ninelin indi doqquz yaşı var.

**Sual:** - Nağıl damışma. Arvadınızın Almaniyyada hansı yaxın qohumları var?

**Cavab:** - Qaynanam Veronika Kovalosskaya, baldızım Anna ilə birlidə Berlin şəhərində Lorsinq Ştrasse küçəsindəki 33 nömrəli mənzildə yaşayır. Qaynanam 1934-cü ildə Bakıya, bizim yanımıza qonaq gəlmişdi...

**Sual:** - Yenə nağıl damışma. Almaniyyada daha kimlərin var?

**Cavab:** - Qaynatam vəfat etmişdir. Beş qaynim və beş baldızım hazırda Almaniyyada yaşayırlar. Əfsuslar olsun ki, indiyədək onların üzünü görəməmişəm.

*Sual: - Əfsuslar olsun ki, siz xarici dövlətin agentisiniz və istintaqa düzgün cavab vermirsiniz!*

*Cavab: - Man heç bir ölkənin agenti olmamışam və agenti deyiləm. Yaxamad al çəkin!*

1938-ci il avqustun 23-də Azərbaycan SSR XDİK dövlət təhlükəsizliyi baş mayoru Rzayev K.Petrosyanın təqdim etdiyi aşağıdakı ittihamnaməni imzalamışdır:

*“Müttəşəhim Əşrəfov İsrafil İsmayılov oğlu Azərbaycan SSR CM-nin 64 və 73-cü maddələri ilə istintaqa cəlb olunmuşdur. İstintaqın gedisində müəyyən edilmişdir ki, Ə.Şərəfov Almaniya kəşfiyyatının agenti olmuş və Almaniyadan mənəfeyinə casusluq fəaliyyəti göstərmüşdür. Bunu nəzərə alaraq, Əşrəfov İ.İ. Azərbaycan SSR CM-nin 66-ci maddəsi ilə də müqəssir hesab edilməlidir.”*

1938-ci il avqust ayındand oktyabr ayındakı Ə.Şərəfovaya ağır işgəncələr verilmişdir. Onu rezin şlanqla döymüş, içməli sudan möhrum etmişlər. Fəqat sindirə bilməmişlər.

1938-ci il oktyabr ayının 19-da əyilməz insan «Üçlüyün» hökmü ilə güllələnmə cəzasına məhkum edilmişdir. Hökm oktyabr ayının 27-də yerinə yetirilmişdir.

Milli Təhlükəsizlik Nazirliyi arxivində asudə bir otaqda üzərində «RP-1668» yazılım qovluğu başa çatdırırıram. Elə bu anda arxivin üzügülər və qayğıkeş əməkdaşı Güney xanım əlindəki məcməyi qəndən və fincanda çay içəri daxil olur. Təzə dəm çayı qaynar idikdən damarlarım qızınır. Yenə də qəhrəmanımı, əyilməz İsrafil Əşrəfovun gözlərim qabağına gotırıram; bir qurtum suya həsrat qalmışdı...

Cümhuriyyət tələbələrinin aqibəti eks olunmuş materialıllarla tanış olmaqdə yaxından kömək etdiklərinə görə arxivin direktoru Xəqani Bağırova, əməkdaşı Şəfiqə Məmmədəvəyə minnətdarlığımı bildirirəm. Şəfiqə xanım tərtibçisi olduğu «Soyqırımlar analardan başlanır» kitabının bir nüsxəsinə mənə hadiyyə edib. Sovet cəza orqanlarının Azərbaycandakı törətdikləri kütləvi repressiyaların qurbanı olmuş anı və bacılarımızın hayatından bəhs edən bu əsər ensiklopedik malumat toplusuna bənzərir. Kitabı vərəqlədikcə öz-özümə dilişnürəm: görəsan, İsrafil Əşrəfovun ömrü-gün yoldaşının və yeganə övladının taleyi necə olmuşdur?

Axtarışa Cümhuriyyət tələbəsi qızının 1955-ci ildə yaşadığı Montin qəsəbəsindəki 98-ci binanın 4-cü mənzilindən başlayıram. Soraqlaşa-soraq-

laşa Ninel xanım İsrafil qızı Əşrəfovani Bayıldakı evlərin birində tapıram. Yetmiş yeddi yaşı qadını iki oğul, iki gəlin gözləri üstündə saxlayırlar...

Ninel xanımın səhəbatlərindən bəzi məqamları cib dəftərimə yazdım. Onun dediklərindən:

*“Anam 1923-cü ildən 1927-ci ildək Almaniyadan göndərdiyi məktublarım bir neçəsinə sonralar mənə də göstərmmişdi. Anamın atama məhabəbbəti Avropa Cülyettasının Azərbaycan Məcnunuyla bağlı bir nağıla bənzəyirdi. Mən məktəbdə oxuyanda onlar bəzən daimca qoşa gələrdilər. Mülliimlər də, valideynlər də ata-anama həsəndlə baxardılar – necə də bir-birinə yaraşırlar!”*

Mühəribə başlayanda SSRİ-də yaşayan bütün almanlar kimi anamı da vətəndən didirən səldilər. 1941-ci il sentyabrın 13-də onu habs etdilər. Məni Kurhan şəhərinin 100 kilometrliyində yerləşən Polovinnaya kəndindəki uşaq evinə göndərdirənlər. Anamın mənə verdiyi bir ünvan tale yolumu işqalandırdı. Əmim oğlu Əşrəfov Məmməd Əbdülrəhim oğlu Kurqana golərkə, məni axtarıb tapdı, uşaq evindən götürüb Bakıya götürdü, qayyumluluğunu aldı. 1948-ci ildə Bakıda orta məktəbi bitirdim, Məni institutda qəbul edəcəklərmi? Anam alman qadını, atam “xalq düşməni”... Xoşbəxtlikdən hər şey ürəyimcə oldu. 1948-ci ildə indiki Neft Akademiyasının mühəndis-iqtisadiyyat fakültəsinə daxil oldum, 1953-cü ildə təhsilimi başa vuraraq, mühəndis-iqtisadçı diplomunu aldım. Həmin ildən pensiyaça çıxanadək Azərbaycan Elm-i-Tədqiqat “Hidroənizneftqaz” İnstitutunda mühəndis, baş mühəndis və bölmə müdürü vəzifələrində çalışdım.

*Elm-i-Tədqiqat İnstitutunda işlədiyim illərdə ailə həyatı qurmuşam. Ərim Kazım Seyid oğlu Kərimov dənizçilik məktəbini bitirmiş, Xəzər dənizi gəmiçiliyində çalışırdı. Odessada oxumuşdu.*

Ninel xanım iki oğlu ilə də mənə tanış edir. Böyük oğlu Kamal Kərimov 1962-ci ildə anadan olmuşdur. Kamalın oğlu Zaur on iki yaşındadır.

Kamal həm babası İsrafil Əşrəfovun, həm də atası Kazım Kərimovun ali təhsil yoluunu davam etdirmişdir. 1979-cu ildə Bauman adına Moskva Ali Texnik Məktəbinə qəbul imtahanlarını uğurla başa vurmuşdur. Lakin azərbaycanlı gənclər olaraq qəbul siyahısına salmamışlar. Kamal Bakıya qayıtmış, indiki Neft Akademiyasının avtomatika və telemekanika fakültəsinə daxil olmuşdur, 1988-ci ildə institutu fərqlənmə diplomu ilə bitirmiş, hesablaşma sistemləri və kosmonavtika üzrə tanınmış mütəxəssislərden biri olmuşdur. Kamal Kərimov Moskva, Kalininqrad və Omskda hərbi-kosmik

obyektlərdə, «Baykonur» kosmodromunda çalışmışdır. Hazırda Xəzər Dəniz Gəmiçilik İdarəsində avtomatika və elektronika üzrə aparıcı mühəndis vəzifəsində işləyir.

Ninə xanımın kiçik oğlu Fuad Kərimov 1965-ci ildə doğulmuşdur. İki övladı vardır – yeddi yaşı Cavid və üç yaşı İsmayıllı. Fuad da atası kimi əmək fəaliyyəti ilə dənizə bağlıdır. O, 1986-ci ildə Bakı Dənizçilik Məktəbini bitirərək, şurmanı ixtisası almışdır. Bir neçə il Xəzər gəmiçiliyinə massus gəmilərdə çalışmışdır. 1990-ci ildə Leningrad Ali Mühəndis Dənizçilik məktəbinə daxil olmuş və orası 1995-ci ildə gəmi mühəndisi ixtisası üzrə bitirmişdir. Həmin ilin yanvar-avqust aylarında Londonda ezamiyətdə olmuşdur. Hazırda Xəzər Dəniz Gəmiçilik İdarəsində şöbə müdürüdür. Fuad Kərimov, eyni zamanda, Azərbaycan Yelkənlə Qayıq İdmanı Cəmiyyətinin katibi vəzifəsində fəaliyyət göstərir.

Bəlli, Cümhuriyyət tələbəsi İsrafil Əşrəfovun nəvələri babalarının Avropana səfəri zamanı Ərzurum, Ankara, Berlin, Paris, Tuluza şəhərlərinə London, Moskva, Sankt-Peterburg, Baykonur kimi adları da əlavə etmişlər. Hər il yanvarın 1-də, yəni ilin ilk gündündə, otuz səkkiz il ömrü sürmüş olmaz İsrafil Əşrəfovun qızı, nəvələri, nəticələri, ocağın galinləri Bayıldakı Krasin küçəsindəki 10 nömrəli binanın 17-ci mənzilinə toplaşırlar. Onlar üçün yeni il İsrafil Əşrəfovun dünyaya gəlməsi ilə başlanır. 2010-cu ildə bu gəlisin 110 illiyi – yubiley yaşı olacaqdır. Ümid edirəm ki, respublikanın əlaqədar təşkilatları Avropana ölkələrinə ali təhsil almağa göndərilmiş 100 nəfər arasından İsrafil Əşrəfovun xatirəsini əbədinləşdirmək məqsədi ilə müvafiq tədbirlər görücək, ayılmaz insanın dünyaya göz açdığı İçərişəhərdə küçələrdən birinə adı veriləcəkdir.



Əşrəfov İsrafil İsmayıllı oğlu





*Kamal Kazım oğlu Kərimov ailəvi (2013)*



*Ninə Əşrəfova və Kamal Kazım oğlu Kərimov (2013)*



*Ailəvi (2014)*



Alim Yusifzada



Alina Yusifzada (Alim Yusifzadənin böyük qızı)

## GƏNCƏ SƏFƏRİ

*Müəllifin şəxsi arxivindən*

### Xalq Təhsili Muzeyinin direktoru Lalə xanım Bayramovaya

Sizin 19 may 2005-ci il tarixli sərəncamınıza əsasən ayın 23-dən 28-dək Gonca şəhərində ezamiyyatdə oldum. Gəncə Şəhər Təhsil İdarəsinin rəisi Cəlal Fətullayevlə görüşdüm. Azərbaycan Cümhuriyyəti dövründə xarici ölkələrə ali təhsil almağa göndərilmiş göççilərin arxiv sanadları ilə onu tanış etdim. Cəlal müəllimin tövsiyəsi ilə ilk növbədə Gəncənin tarixini yaxşı bilən ziyanlılarla görüşdüm. Onların arasında «Gəncənin səsi» qəzetinin redaktoru, yazıçı və tədqiqatçı, respublikanın əməkdar jurnalisti Sabir Hacıyev, «Azərbaycan» qəzetinin bölmə müxbiri, Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının faxri elmlər doktoru Əhməd İsayev də vardi. May ayının 26-da Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının muzeyində Azərbaycan Cumhuriyyətinin yaradılmasının 87-ci ildönümünə həsr olunmuş elmi konfransda iştirak etdim. Vaxtilə Odessada ali təhsil almış və Azərbaycan Cümhuriyyəti dövründə ilk maarif naziri vəzifəsində fəaliyyət göstərmiş Nəsib bay Yusifbəylinin fəaliyyətinə dair çıxışlara qatıldım.

Konfransdan sonra muzeyn eksponatları ilə ətraflı tanış oldum. Azərbaycan Cumhuriyyətinin görkəmli xadimlərinin fəaliyyətini öks etdirən materiallar diqqətimi cəlb etdi. Muzejin əməkdaşı məni Cümhuriyyət hökumətində öks-inqilablı mübarizə təşkilatının rəisi olmuş Nağı bay Şeyxzamanlının nəvəsi Arifa xanım Şeyxzamanlı və Abbas Sahhat adına 6 sayılı şəhər poliklinikasının hökimi Səidə xanım Rahimova ilə tanış etdi. Onlar dedilər ki, sorağında olduğum tələbələrdən birisinin – Məcid bay Qasıim bay oğlunun qohumları hazırda Şəmkir rayonunun Qaracəmili kəndində yaşayırlar.

Ertəsi günümü səhərdən axşamadık Qaracəmili dəkcirdim. Qasıim bay Qaracəmiliinin qohumu Ruhnəndin Məmmədov, kəndin ağsaqqalı Azay kişi məni Cümhuriyyət tələbəsinin dəfn olunduğu qəbrstanlığı apardılar. Vəfətindən 42 il keçirdi... Allah rahmat eəsin...

Axşamüstü rəhmətliyin dayısı qızı Ədfinaz xanım bizi evlərinə dəvət etdi. Süfrə arxasında səhbətimiz davam etdi. Cümhuriyyət tələbəsinin əmisi qızı Ağgül xanımın söylədiklərində aydın oldu ki, Məcidin atası Qasımbay

Qaracəmili 1919-cu ildə Bakıda hərbiçi olmuş, xəritəçəkmə sahəsində kamil mütəxassis kimi tanınmışdır. Rəhmətliyin Xosrov bay Sultanov, Nağı bay Şeyxzamanlı barəsində xatirələri ağsaqqalların yadındadır. Dünyasını döyişənək Azərbaycan Cümhuriyyəti ordusunun hərbi mudirini evində saxlayırdı. Cümhuriyyət hərbçisinin yolunu həmyerli polkovnik Malik Hacıyev davam etdirmişdir. O, respublika Daxili İşlər Nazirliyinin idarə rəisi vəzifəsində çalışmışdır.

Doğuldugu torpaqda əbədiyyət yuxusuna dalmış Cümhuriyyət tələbəsi Qaracəmili Məcid bay Qasımbay oğlunun hayatı həmyerlilərinə yaxşı məlumdur. O, Xarkov Dövlət Universitetinin hüquq fakültəsində təhsilini başa vurduqdan sonra Gəncəyə qayıtmış, uzun illər Gəncə Şəhər Məhkəməsində hakim və sonralar vəkil İslamiyyətdən çalışmışdır.

Məcid bay Gədəbəyin Slavyanka kəndindən olan alman qızı Yevgeniya Fyodorovna ilə ailə qurmuşdur. Yevgeniya xanım ərinin vəfatından dörd il sonra, 1967-ci ildə vəfat etmişdir. Ailənin yegana övladının taleyi barədə məlumatı vaxtilə Gədəbəy Rayon Xalq Nəzəratı komitəsinin sadri vəzifəsində işləmiş Kamran Rzayevdən almışdır. Bəlli olud ki, Jeyhən Məcid oğlu Qaracəmili də ali təhsilli hüquqşunas imiş. 1989-cu ildə Belorusiyada məsul vəzifələrdə çalışmışdır.

Şöbə müdürü T.QURBAN  
29.05. 2005.»

### Kişilik məktəbi Arayaşa oləvə

Məlum olduğu kimi, Azərbaycan Cümhuriyyəti hökuməti 1918-ci il iyun - sentyabr aylarında Gəncə şəhərində fəaliyyət göstərmişdir. Azərbaycan Respublikasının ilk baş naziri Fətəli xan İskəndər xan oğlu Xoyski olmuşdur. O, 1875-ci il dekabrın 7-də Şəki'də anadan olmuşdur. Əsl cənubi Azərbaycanın Xoy şəhərindəndir. Atası İskəndər xan Rusiya təbəəliyini qəbul etmiş və ona çar orduşu general-leytenantı rütbəsi verilmişdir.

Fətəli xan 17 yaşında Gəncə klassik kişi gimnaziyasını, 22 yaşında Moskva Universitetinin hüquq fakültəsini bitirmiştir. Təyinatla Tiflis Məhkəmə Palatasına göndərilən məzun on ilə yaxın məhkəmə və prokurorluq orqanlarında

çalışmışdır. Azərbaycanın ilk baş naziri bolşevik işgalindən sonra, 1920-ci il iyunun 19-da qırx beş yaşında ikən Tiflisdə düşmənlərimiz tərəfindən qətlə yetirilmişdir. Xaricdəki Cümhuriyyət tələbələri bundan sonra xəbər tutmuşdur...

Aparıldığımız araşdırmalar göstərdi ki, Azərbaycan Cümhuriyyətinin baş naziri Fətəli xan Xoyski kimi, Cümhuriyyət dövrünün neçə-neçə dövlət və hərbi xadimi də ilk təhsilini Gəncə kişi gimnaziyasında almışdır. Vaxtsız itirdiyimiz peşəkar tədqiqatçı və nəcib ziyanımız Xanlar Bayramov 2010-cu ildə Bakıda naşr etdirirdi «Gəncə üsüni-1920. Sənədlər və materiallar» kitabında (baş məsləhətçisi tarix üzrə fəlsəfə doktoru, əməkdar müslüm Firdovsiyyə Əhmədovadır) onlardan bəziləri barədə ilk dəfə oxuculara məlumat vermişdir. Bəlli olud ki, 1920-ci ildə işgalçi sovet rejiminə qarşı ölüm-dürmə mübarizəsinə qalxmış cəngavərlər kişilik dörsün elə Gəncə kişi gimnaziyasında yiylənmişlər Belə ki, kitabda göstərildiyi kimi, (səh. 111) ilk təhsilini Gəncə gimnaziyasında almış tanınmış maarif xadimi Cavad bay Rəfibəyli 1911-ci ildə Kiiev Imperator Universitetinə daxil olmuş və 1916-ci ildə oranı əla qiymətlərlə qurtarmışdır. 1918-ci ilin dekabrın 21-də Azərbaycan Cümhuriyyəti maarif naziri Nəsib bay Yusifbəylinin əmri ilə Gəncə gimnaziyasının müdafiəti, 1919-cu il oktyabrın 1-dən isə direktor təyin edilmişdir. 1927-ci ildə Gəncədən uzaqlaşdırılmış, 1941-ci ildə isə ailəsilsələ sərgül olunmuşdur. 1947-ci ildə sürgündən azad edilmiş, Bakı şəhərinə qayıtmışdır. Cavad bay 1956-ci ildə dünyasını dəyişmişdir.

Azərbaycan Cümhuriyyətinin qurulmasına yaxından iştirak etmiş Xudadat bay Ələkbər bay oğlu Rəfibəyli də Gəncə kişi gimnaziyasını bitirmişdir. Onun haqqında Xanlar Bayramovun yazdıqları (yuxarıda adı çəkilən) kitab, səh. 56 - 61) bu gün də qürülər səslənir. Tanış olun; «Uzun illər Gəncədə apardığım tədqiqat araşdırmasından sonra belə qənaata gəlmisəm ki, xalq arasında «Xudu bəy» adlanan Xudada bayın 1920-ci ilin mayın 10-də tutulması, acımacaqlı halda vağzala gətirilməsi və oradan Bakıya aparılması xalqın səbə kasasını tamam doldurub. Millət onu vağzaldan yola salınanadək müşaiyət edib, silaha sarılıb onu azad etmək, son damla qanlarınındak döyişmək istəsələr də, buna Xudadat bay razılıq verməyib. Və vağzalda xalqa müraciətində də qürülər bildirib: «Mən bütün hayatımı vicedanla yaşamışam. Manı heç vaxt həbs edə bilməzər. Hərəkatlırımında cənayət tərkibi yoxdur. Xahiş edirəm artıq hərəkatlara yol verməyin, evinizi gedin.» Bunu eşidən Gəncə camaaati könülsüz halda evlərinə qayıdır. Onun

müraciati cəxolarının əqlolunu bağlayır. Xüsusilə də Sarı Ələkbərin, Tatoğlu Həsən, Qaçq Qəmərin silahlansız sürüvari dəstalarının..."

Xudadat bəy 1920-ci il mayın 12-də Çekanın zindanında müştəntiq Şəfik-yana verdiyi ifadəsində yazdı: «Ermanı kəndlərinin yandırılması və dinc erməni əhalisinin tərkisələr edilməsi ilə bağlı məna qarşı irəli sürürlər ittihamda özümüzü günahkar sayırmuram.. Əgər ixtiyarımdakı bütün sənəd-sübutları təqdim edə bilsəydim, aydın olardı ki, mən Qaraçınar, İravan Çaykənd erməni icmaları ilə bağlı məsələlərin dinc yolla nizama salınması üçün hər cür tədbirlər görmüşəm. Adları çəkilən kəndlərin İravandan gelmiş daşnak xadimləri və yerli cinayətkar ünsürlər tərafından təhrif edilən əhalisi 1917-ci ildən bəri heç bir hakimiyyət tanımır, bir çox fasadlar törədiridilər. Onlar aranada yaşanan müsəlmanların yayılığa qalxmasına mane olur, yollarda pusqu qurur, suyun qabağın kəsərək camaati tarlaları suvarmağa qoymurdular. Müsəlmanlar bu barədə dəstələrlə şikayət etmişdilər. Ermanılər hətta inzibati hakimiyyət orqanları nümayəndələrini yaxına buraxmayaraq deyirdilər ki, yalnız Qarabağ Milli Şurasını təntyurlar.

Lakin Gəncə və Qarabağ səhədlərinin əvvəlki kimi qaldığı və onlarin Gəncə qəza hakimiyyətinə təbe olmaları barədə müsavat partiyasının qararı Gəncə və Cəvansır qəza rəisilarının iştirakı ilə ermənilərə təqdim ediləndə aydın oldu ki, onlar heç bir hakimiyyət tanımır və bildirdilər ki, Ermənistandan kömək tələb edirlər. Onların özlərinin quberniya idarəsində erməni silahlı qüvvələrinə rəhbərlik edən adamları var ki, onlar Ağası, Dəli Qacar, Mnasakanov və bir çox başqalarının sözüne tabedirlər. Nəhayət, mən yerli erməni icmasının nümayəndələrinə - Gəncə şəhər qəlavasının müavinləri Ter-Parsedova, Leogeryana, Mnasakanova, parlament üzvü Ter-Azaryana və başqalarına müraciət etdim. Lakin yuxarıda adları çəkilən icmaların qəza hökuməti tabeliyi məsələsində cəhdərənək əbas idi.

Qonşu müsəlman kəndlərinin sakınıları biləndə ki, ermənilər Azərbaycan hökumətini tanımır və ona təbe olmaq istəmirlər, silahlanaraq hərbçilərə köməyə gəldilər və böyük atışma baş verdi. Ermənilər bir neçə müsəlman kəndini, Nodular, Qaryagdi, Liman, Duşallı, Keşər və başqa kəndləri yandırdılar. Erməni quldur dəstələri hətta Mərzi yolunda pusqu quraraq beş min altıncı köçürü müsəlmani qırıldılar. Taun əleyhinə Zurnabad stansiyasını ala keçirdilər...

Mənim fəaliyyətimlə bağlı yalnız ermənilər deyil, ruslar, almanlar, gürçülər, yəhudilər və başqa millətlərin nümayəndələri fikir söyləyə bilərlər.

Qatı daşnak olduğuna görə dəstələrlə həbsxanaya düşmiş Babakehvyanıns dedikləri diqqətə layiq ola bilməz və həqiqətə uyğun deyil.

Evinən tapılmış gümüş dəstəklə qılınc mərhum atamımdır. Tüfəng və Brauning sistemli revolyer də rəhmətlidən yadigarlıq. Qalan iki tüfəng və bir revolyer çar polkunda komandır olmuş əmin oglumunkudur. Bir tüfəng və iki revolyer isə evdə saxlayırdı ki, üzüm yığımı vaxtı qarovalıçulara verə, ya da onlar təsərrüfat işləri ilə əlaqədar kəndə gedəndə özləri ilə götürürədilər.

Gəncə qubernatoru Xudadat bəy Rəfibəyli Azərbaycan Cümhuriyyətinin daşnakları qarşısında əyilməzlik rəmzi idi. Əyilməzliyin kişilik dərsini elə Gəncədə kişi gimnaziyasında almışdı... Bu gimnaziyada təhsil alanlar arasında Gəncə qəzasının Səfikürd kəndindən olan, Azərbaycan Parlamentinin otuz doqquz yaşı üzvü Aslan bəy Ağalar bəy oğlu Səfikürdski də vardi. Gəncə kişi gimnaziyasını bitirdikdən sonra Xarkov Universitetinin hüquq fakültəsinə qəbul olunmuş, oradan öz xahişilə Peterburq Universitetinə dayışmışdı. Tələbə hərəkatında fəal iştirakına görə 1903-cü ildə Universitetdən xaric edilmiş və bir il sonra yenidən bərpa olunmuşdu.

Aslan bəy Səfikürdski 1918-ci ilin dekabrında Qazax qəzasından Azərbaycan Cümhuriyyət Parlamentinə deputat seçilmişdi. O, Azərbaycan Cümhuriyyəti hökumətində əvvəlcə poçt-telegraf və əmək naziri, sonra ədliyyə və əmək naziri vəzifəsində çalışmışdır. Yeri gölmüşkən, nazir ikən onun söylədiyi «Xalq məhkəməyə deyil, məhkəmə xalq xidmət etməlidir» məşhur sözləri əsrin sonlarında «Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır» şəklinə salınıb Bakının magistral yollarının kənarından asılmışdır.



Aslan bəy Səfikürdski

Cümhuriyyət dövrünün daha bir görkəmlili xadimi - Azərbaycan Cümhuriyyəti hökumətində 1919-cu il avqustun 20-də Əksinqilabla Mübarizə Təşkilatının rəisi təyin olunmuş və 1920-ci il martın 6-nadək bu quruma rəhbərlik etmiş Nağı bəy Şeyxzamanlı da Gəncə klassik kişi gimnaziyasının yetirməsidir. Həmçinin

1919-cu ildə Gəncədən Avropa ölkələrinə ali təhsil almağa göndərilmiş tələbələrdən bir çoxu da.. Bu nadir elm və bilik müsəssəsi yarananlardan birisi barədə Xanlar Bayramov «Gəncə üşyani - 1920» kitabında məlumat verir (sah.110): «*Mirzə Məhəmməd Mirzə Kərim oğlu Axundzadə (1875-1923)*. Görkəmlü, publisist, dramaturq, ədəbiyyatçınas alim. Gəncədə «Difai» partiyasının yaradılmasında iştirak etmiş və rəhbərlərindən biri olmuşdur. 1908-ci ildə sərgün olunmuş, sərgündən sonra da siyasi fəaliyyətindən al çıkmamışdır. Gəncə Milli Mütəslimən Komitəsinin üzvü. «Molla Nəsrəddin» jurnalının fəal əməkdaşı. Bir çox sanballı kitabların müəllifi. Azərbaycan Cümhuriyyətinin yaradılmasında fəal iştirak etmiş, müstəqilliyimizin qorunub saxlanılmasında, yeni məktəblərin və Bakı Dövlət Universitetinin yaradılmasında xüsusi fəallılıq ilə seçilmişdir. Axundzadə nüfuzlu din xadimi kimi Gəncədə və ətraf bölgələrdəki münasibətlərin sülh yolu ilə nəticələnməsindən da alındıñ gələni asır gamasıdır. 1920-ci ilin Gəncə üşyandan sonra oktyabrın 2-də Azərbaycan Fövqəladə Komissiyası tərəfindən həbs edilib Bakıya göndərilmiş, 10 il müddətinə həbs cəzasına məhkum edilmişdir. 1921-ci ildə Nəriman Nərimanovun köməkliyilə cəzası yüngülləşdirilib azadlıq buraxılsa da, 1923-cü ildə vəfat etmişdir. Gəncə şəhər qəbiristanlığında dəfn olunmuşdur.»

Gəncədə Cümhuriyyət tələbələrinin böyük müəllimi Mirzə Məhəmməd Axundzadənin nəslindən olanlarla maraqlandım. Bildirdilər ki, nəvəsi Nazim Rza Bakıda yaşayır. Sən demə, gəncəlilərin ifixitarla adını çəkdikləri müasirimiz elə mənim tələbəlik illərindən tanıdığım ziyanlılardan birisi imiş. Onunla zanglaşıb, ertəsi günü Məhəmməd Füzuli adına Əlyazmalar İstitutu qarşısında görüşdüm. Aşağı enib Mirzə Ələkbər Sabir yanında xeyli səhbat etdi. Ayrılarkən dedi:

- Sağlıq olsun, səninə birlikdə Gəncəyə, ata-baba yurduma baş çəkərik. Hələlik işa Əlyazmalar İstitutu elmi şurasının qərarı ilə babam haqqında təzəcə nəşr edilmiş kitabımı hədiyyə kimi qəbul et.

Qırx səkkiz il ömrü sürmüştə (2015-ci ilin avqustunda anadan olmasının yubiley yaşıdır, 140 illiyi tamam olur - T.Q.) babasının əbədiyyət salnaməsini yaratmış navəsi kimdir? Tanış olun; **Nazim Əsrafil oğlu Rza** 1941-ci il yanvarın on birində Gəncə şəhərində anadan olmuşdur. Anası – Mirzə Məhəmməd Axundzadənin qızı Hafizə xanım övladına erkən yaşında vəfat etmiş dəyisinin adını qoymuşdur. Nazim bu ismi bugündək şərəfi daşımaqdadır. Ailənin başçısı Əsrafil Rza oğlu Gəncə Kənd Təsərrüfatı İstitutunu

bitirdikdən sonra həmən ali məktəbdə saxlanılmış və müəllimlik etmişdir. Xidməti işe keçməsi ilə əlaqədar ailisi ilə Bakıya köçməli olmuşdur. Nazim Məmməd Rahim adına indiki orta məktəbi bitmiş, Bakıda Mirzəağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstıtutuna daxil olmuşdur. Gənc teatrşunas 1971-ci ildə Leningrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstıtutunun rejissorluq fakültəsini da bitirmişdir. İstedadlı teatrşunas, rejissor və kinodramaturq 1970-ci ildə Beynəlxalq Kino Festivalının mükafatına layiq görülmüşdür. Uzun illər Azərbaycan Televiziyasında, «Azərbaycantelefilm» yaradıcılıq birliyində çalışan Nazim Rza çoxlu sayıda televiziya filmlərinin yaradıcısıdır. O, 1998-ci ildə «Ödül məmələkət» adlı 7 müstəqil filmi özündə birləşdirir və 12 seriyadan ibarət ilk Azərbaycan elmi-publisistik kinoseriyalın müəllifi və quruluşu rejissoru olmuşdur. Nazim Rza elmi və pedoqoji fəaliyyətilə de fərqlənir. O, bir müddət Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində və «Xəzər» Universitetində çalışmışdır. Nazim Rza həm də bir neçə dəyərli kitabın müəllifidir. Onun 2002-ci ildə nəşr edilmiş «Ödül məmələkət» və «Neft və cahan savaşı» kitabları xüsusiələ qeyd edilmişdir. Heç də təsadüfi deyildir ki, 1996-ci ildə Norveçin Oslo şəhərində Beynəlxalq Nobel Sülh mükafatının təqdimat mərasimində dəvət olunmuş və onun haqqında sənədlə film çəkilməmişdir. Azərbaycan Kinematoqraflar İttifaqının və Azərbaycan jurnalistlər Birliyinin üzvü təqaüddə olsa da, yorumlaq bilmədən yaradıcılıq işini davam etdirir. Mənə hədiyyə etdiyi kitabı bunun bariz nümunəsidir.

Nazim Rzanın unudulmaz babasının xatirasına hər etdiyi əsərinin giriş hissəsində tarix elmləri doktoru, professor Elmira Muradəliyevin «Azərbaycan siyasi hərəkatının öncüllərindən olan Mirzə Məhəmməd Axundzadə» sərlövhəli geniş məqaləsi verilmişdir. İyirminci yüzilliyin əvvəllerində Azərbaycanda baş verən siyasi hadisələrin dörn elmi təhlilini araşdırın professor göstərir ki, türk və müsəlman dünyasında ilk olaraq Azərbaycanda Cümhuriyyət elan olundu. Cümhuriyyəti quran şəxslər Azərbaycan türklərinin şərafını xilas edənlərdir. Rus işğalı nəticəsində noinki xalqın soyadı inkar edildi, ölkənin adı – «Azərbaycan» məshhûm rəsmən işlədildi. Məsələn, Rusiya ilə Qacarlar arasında 1813-cü ildə Gültüstan və 1828-ci Türkmençay müqavilələrində Azərbaycan adı deyil, xanlıqların adı rəsmi qeyd olunmuşdu. Amma buna baxmayaraq 1918-ci ilin mayın 28-də «Azərbaycan» adı türk və müsəlman dünyasında ilk demokratik cumhuriyyətin adı kimi təsbit edilmişdir. Mirzə Məhəmməd Axundzadə Gəncə kişi gimnaziyasında müəllim ikən

deməmişdi; «Biz Türkler zəncirlənmiş aslan kimiyik. Nə qədər əsarətdə olmuş olsaq da, həmişə azadlığımız uğrunda mübarizə aparmışq. İndi isə zəncirləri parçalayıb azad və müstəqil yaşamaq vaxtıdır.» Azərbaycan Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə isə məsləkdaşının sözlərinə qızıvt verərək deməmişdir; «Rusiya idarəsindəki müsəlmanlara «Türk» dedirtmək indi qazanılmış bir davadır. Yalnız «Türk» kalması deyil, «Azərbaycan» adı da qazanılmışdır.» (Bax; adı çəkilən kitab, Səh.3, 16 ).

Kitabın «millətin nüvəsi maarifçilikdədir» və «müülliimlikla başlanan ömür» fəsillərində Mirzə Məhəmməd Axundzadənin Azərbaycan təhsili sahəsindəki səmərəli fəaliyyəti geniş əks olunmuşdur. Məhəmməd ilk dərsini Gəncə camaatı arasında böyük nüfuz sahibi olan atası Mirzə Kərim Axundzadən almış. Şah Abbas məscidindəki mədrəsədə və gimnaziyada oxumuşdur. İyirmi yaşında ikən onun həyatında möcüzəyəbənzər hadisə baş vermişdir. Belə ki, fitri ettedad sahibinin 1896-ci ildə həm Tiflisde Kamal Ünsiəzadənin mətbəəsində «Sərfi-Türk» kitabı naşr olunmuş və həmdə Gəncə klassik kişi gimnaziyasına müülliim qəbul edilmişdir. Sonralar səriştəli pedaqoq məktəbi «elm evi» adlandırmışdır. Heç də təsadüfi deyildir ki, Avropa ölkələrinə ali təhsil almağa göndərilmiş 100 talabədən bəş nəfəri onun Gəncədə ata kimi qayğılaşmış edib yetişirdiyi gənclərdər. **Hacizadə Mirzə Məşədi Yusif oğlu, Ağasibəyli Yusif Süleymanbəy oğlu, Nəğıyev Hüseyn Hacı Musa oğlu, Cavanşir Əbdülhəmid Həmid oğlu, Məmmədli Zal Məşədi Cavad oğlu.** Adları çəkilənlərdən birincisi – **Mirzə Məşədi Yusif oğlu Hacizadə** bəlkə də on çok bəxti gatırınidir. Onun hayatı inkar edilməz arxiv sənədləri kimi həqiqətin güzgüsüdür. Bir daha yaqın edirən ki, 1918-ci ildə bütün müsəlman aləmində Cümhuriyyətin banisi Məhəmməd Əmin Rəsulzadə 1923-cü ildə Türkiyə Cümhuriyyətinin manavî dayağı olmuşdur. «Bir millət – iki dövlət» kələməni tarixin silinməz yaddaşına Rəsulzadə – Atatürk yazmışdır. 1918-ci ildə Azərbaycan Cümhuriyyətçiləri 1923-cü ildə Atatürküñün yanından on yüksək vazifələrdə çalışmışlar. Atatürk respublikasının Azərbaycan mühacirlərinin vətənəna çevrilmişdir. Onların arasında Cümhuriyyət tələbəsi Mirzə Hacizadənin öz yeri vardır. Bu maraqlı tale yolu barədə Azərbaycan oxucularına ilk dəfə unudulmaz tədqiqatçıımız Xanlar Bayramov (Bax: Gəncə üşyani - 1920 «Sənədlər və materiallar.» Bakı – 2010, səh.265-266 ) məlumat vermişdir.

Belə ki, Azərbaycan Respublikası Dövlət Arxivində saxlanılan sənədlərə görə Gəncə klassik kişi gimnaziyasının məzunu Mirzə Hacizadə Xarkovda

ali təhsil almış, Azərbaycan Parlamentinin 1919-cu il 1 sentyabr tarixli qərarı ilə Almaniyaya göndərilmişdir. Azərbaycanın Sovet işğalından sonra Sovet vətəndaşlığını qəbul etməyən Cümhuriyyət tələbəsi alman vətəndaşlığını qəbul edərək orada qalmışdır. Berlinlə doktorluq dissertasiyası müdafiə etmiş, seleksiyaçı alım kimi fəaliyyət göstərmişdir. Sonra ömrünün sonuna dək qardaş Türkiyəde yaşamışdır. Burada Azərbaycan Cümhuriyyətinin baş naziri Nasib bay Yusifbəylinin qızı Zöhrə xanımla ailə qurmuşdur. Xanlar Bayramov kitabının «İstanbullu görmək - bir dünya ziyyəratı» hissasında belə yazar: «Azərbaycan xalqının tələyiklili məsələlərinin həllində mühüm rol oynamış ziyahıların uzun illər yaxın qohumlarından, əzizlərindən xəbərsiz yaşamları mənə rahatlıq vermişdir. Bu arzumu Akif Rəfiyevə bildirdim. O, məni 1992-ci ilin yayında İstanbulda yola saldı.» ... Xanlar Bayramov İstanbulda Nağı Seyxəzamanlının kiçik oğlu Yavuz bəyi axtarıb tapır. Birlikdə gəncəli rəhmətliliklərin qobilərləri ziyarət edirlər. Onların arasında 1980-ci ildə Türkiyədə vəfat etmiş Cümhuriyyət tələbəsi Mirzə Məşədi Yusif oğlu Hacizadə də vardi... Yavuz bəy onun ömür-gün yoldaşının sağ olduğunu qonaq bılır. Ertəsi günü iki gəncəli balası – Yavuz bəylə Xanlar on iki il əvvəl Cümhuriyyət tələbəsinin əbabidiyyət dünəsinə yola salındığı eva qonaq düşür. Müəllif bu tasirli sehnəni belə təsvir edir: «Zöhrə xanımla görüşümüzzdə Nasibbay Yusifbəylinin 90 yaşı qızının dilindən eşidtilim ilk kəlmələr belə oldu – Azərbaycan üçün yana-yana Türkiyəni özüma Vətan etdim. Söhbət əsnasında Zöhrə xanım rəhmətlük əri barədə belə dedi: «1920-ci il aprelin 28-də baş verən işğaldan sonra Mirzə bəy Vətanə qayıtmığının mümkünsüzlüyüni dərk edərək, təhsilini başa vurub Almaniyada yaşayır. Çox çəkmədən orada nüfuzlu alım kimi tanır. Daha sonra Türkiyəyə dəvət alır, burada ailə qurdudan sonra bir daha geriye qayıtmır. Yaddaşından silinməyən bir əhvalatı da sizlərə danışmaq istəyirəm. O zaman Türkiyədə işləyən acənəbi vətəndaşlarla üç qat artıq əmək haqqı veriliirdi. Mirzə bəy üçün də bu miqdarda məvacib hesablanan o eittərə edərək deyir ki, mən türkəm, acənəbi deyiləm. Onun bu cavabı böyük sensasiyaya səbəb olur.

*Hələ Almaniyada yaşadığı və işlədiyi zaman kənd təsərrüfatı elmləri doktoru olmuş Mirzə bəy Türkiyədə seleksiyaçı alım kimi geniş şöhrət qazanmışdır. Dünyanın bir çox ölkələrinə dəvət olunur, konfranslarda, simpoziumlarda çıxış edir, bir sira qabaqcıl ölkələrin akademiyalarının faxri üzvü seçilir. »*

Müsəfirlər otaqda maestro Niyazinin portretinə heyranlıqla baxanda ev sahibəsi deyir: «1969-cu ildə Türkiyəyə gəlmişdi, İstanbulda Atatürk

mərkəzində bəstəkarlara dars keçirdi. Mərkəz yaxınlığımızda idi. O, biza galor. Mirzə bəylə saatlarla səhbət edərdi. Aralarında qardaşcasına dostluq əlaqələri yaramıydı. Maestro çox çatınılıkla bizim Bakıya getməyimizə icazə alırdı. Səfərimiz zamanı yuzlərlə azıri Türkiyədə yaşayış qohumlarından xəbər tutulardı. Bakıda Mirzə bayın Universitetində çıxışı sürklər alqışlarla qarışlındı və bu çıxışdan sonra biza Gəncəyə getməyə icazə vermişdilər.»

Bələliklə, 1920-ci ildən bəri Almaniyada və Türkiyədə yaşamış dünya səhərətli Cümhuriyyət tələbəsi arvadı Zöhrə xanımla doğma yurda qayıtmış, Gəncəyə ayaq basmadan ata-anasının və yaxınlarının qəbrini ziyarət etmədən geriye dönməyə məcbur olmuşdur. "37"-ni 69-də davam etdirənlər Cümhuriyyət tələbəsinə və Cümhuriyyət başqanının qızına mənəvi əzəb vermişlər. Bundan sonra İstanbulda Mirzə bayın pərişanlığı çərasız dərda çevrilmişdir və səksəni adlaya bilməmişdir. Dörd övlad atadan yetim qalmışdır...

### Zal oğlu Rüstəmələ necə görüşdüm

Gəncə klassik kişi gimnaziyasını bitirmiş və Almaniyaya ali təhsil almağa göndərilmis tələbələr arasında bir nəfəri Şuşa şəhərindəndir. (O zaman Şuşa şəhəri Gəncə qəzasının tərkibində idi – T.Q.). Onun barəsində 2005-ci ildə «Lider Nəşriyyat» tərəfindən buraxılmış «Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası» 2-ci cildində (səh.191) oxuyuruq: «**Məmmədov Zal Məşədi Cavad oğlu** (1898, Şuşa – ?). Yelizavetpol kişi gimnaziyasını bitirmişdir (1918). Parlamentin 1919-ci il 1 sentyabr tarixli qərarınə əsasən təhsilini dağ mühəndisliyi sahəsində davam etdirmək üçün Dresden Universitetinə (Almaniya) göndərilmişdir. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.»

Cümhuriyyət tələbəsinin sonrakı taleyi barədə materialları ocululara təqdim edirik. Əvvələ, Cümhuriyyət tələbəsinin atasının adı təhrif edilmişdir - Məşədi Cavad əvəzinə Məmmədcavad yazılmışdır. Belə ki, Azərbaycan Respublikası Dövlət Arxivində saxlanılan rəsmi doğum şəhadətnamasında göstərildiyi kimi, Yelizavetpol qəzasının Şuşa şəhər sakini **Zal Məşədi Cavad oğlu** 1898-ci ildə anadan olmuşdur. Atası Məşədi Cavad Məşədi Məmməd oğlu, anası Güllü Kərbalayı Rüstəm qızıdır. Doğum şəhadətnaması 1907-ci il avqust ayının 21-də Zaqafqaziya Şəh Ruhani İdarəsi tərəfindən verilmişdir. 98 il keçidkən sonra Ensiklopediyada «Məşədi» «Məmməd» lə avəz edilmişdir. Əllaməlik deyilmi?

Arxivində Zal Məmmədovun Azərbaycan Cümhuriyyəti xalq təhsili nəzirinə 1919-cu il avqustun 17-də Gəncə şəhərində yazdığı ərizəsi ilə yanaşı «Kamal attestatı»nın surəti da saxlanılır. Burada deyilir: «Verilir 1898-ci ildə doğulmuş, Məhəmməd məzəhəbli Məmmədov Zal Məşədi Cavad oğlu na ondan ötəri ki, 1910-cu il yanvar ayının 30-da Yelizavetpol kişi gimnaziyasına qəbul edilmiş və 1918-ci il fevralın 20-da nümunəvi davranışla aşağıdakı qiymətlərlə gimnaziyanı bitirmiştir:

1. Şəriət	5 (beş)
2. Rus dili	4 (dörd)
3. Fəlsəfə	4 (dörd)
4. Latin dili	4 (dörd)
5. Riyaziyyat	4 (dörd)
6. Riyazi coğrafiya	4 (dörd)
7. Fizika	4 (dörd)
8. Tarix	4 (dörd)
9. Qanunşunaslıq	3 (üç)
10. Coğrafiya	3 (üç)
11. Fransız dili	4 (dörd)
12. Alman dili	5 (beş).

Almanca alman kimi damışan Zal Məşədi Cavad oğlu Almaniyadan Fray-berq Dağ-Mədən Akademiyasına daxil olmuş və... taleyi soydaşlarımıza naməlum qalmışdır. Halbuki bu barəda bilgi əldə etmək üçün, necə deyərlər, dağ-daşa düşənək lazım deyilmi. Təkcə Bakının mərkəzindəki Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasına buyurmaq kifayat imis. Burada 1994-cü ildə Bakı və Kəndlər Birliyinin mətbuat xidmətinin rəhbəri olduğum müddətdə ünsiyyətdə olduğum nəcib bir insanın – Hafiz Sadığın dövrü mətbuat səhifələrinde dərc olunmuş yazılarını aradım. Sən demə, Cümhuriyyət tələbəsi Zal Məşədi Cavad oğlu Məmmədinin tale yoluñ ilk dəfa Hafiz Sadıq işqlandırılmışdır. Budur, «İnşaatçı» qəzetinin 1994-cü il 15 iyun tarixli sayının dördüncü səhifəsində «100-dən bir» başlığı altındakı Hafiz Sadığın «Unutsaq, unudular» məqaləsi dərc olunmuşdur. Yazı müəllifiň şəxsan yaxından tamidigi Zal Məşədi Cavad oğlu Məmmədiyə həsr edilmişdir. Soydaşlarımız ilk dəfə burada 100 nəfər Cümhuriyyət tələbəsi arasında əslî-nəcabəti Şuşadan olan 19 nəfər gəndən birisinin tale yolu

ilə tanış olurlar. O, 1898-ci ildə Azərbaycanın Şuşa şəhərinin «Məmal» məhəlləsində xırda tacir ailəsində dünyaya gəlmüşdür. Erkon yaşlarında atasını itirən Zal böyük qardaşı, Azərbaycan Parlamentinin katiblərindən biri Talib Məmmədlinin himayəsində olmuşdur. İbtidai təhsilini Şuşada alan Zal yuxarıda göstərildiyi kimi, 1910-cu ildə Gəncə klassik kişi gimnaziyasına daxil olmuş, 1918-ci ildə buranı bitirmiştir. Kişi gimnaziyasının məzunu həmin ilin aprelində Müsavat Ordusu sıralarında Qarabağda daşnaklara qarşı savaşda topçu kimi döyüşməşdir. 1919-cu ilin dekabrında hərbi məktəbdən verilmiş fərqlənmə xasiyyətnaması assasında Avropana ali təhsil almağa göndərilən gənclərin siyahısına daxil edilmişdir.

1920-ci il aprelin 28-də Azərbaycanın Rusiya tarəfindən işğalından sonra Azərbaycan Cümhuriyyəti tarəfindən xarici ölkələri ali təhsil almağa göndərilmiş tələbələrin təqüdü kəsilmişdir. Fəqat Zal Məmmədli ali təhsilini yarımcıq qoymamışdır. Gecələr «Aylebek» mis mədənlarında və kömür şaxtalarında fəhlə İsləməşdir. Gecənin fəhləsi, gündüzün tələbəsi Almaniyada Azərbaycan möcüzəsi göstərməşdir – 1923-cü ildə Dresden şəhərindəki Ali Texniki Məktəbin inşaat fakültəsinə daxil olmuş və 1928-ci ildə oranı əla qiymətlərlə bitirərək inşaatçı-mühəndis diplomu almışdır.

Azərbaycan Cümhuriyyəti tələbəsinin Almaniyada keçən səkkiz illik həyatı digər hadisələrlə də slamatdır. Zal Məmmədli dünydə, Rusiyada və Azərbaycanda baş verən hadisələrə bigənə qala bilinməmişdir. Bunun nəticəsidir ki, 1922-ci ildə Almaniyada təhsil alan tələbələrin «Sovetlər İttifaqı» təşkilatına daxil olmuşdur. Bu təşkilat Ernest Telmanın başçılıq etdiyi «Rot front» ilə six əlaqədə idi. Müsavat ordusunda top atəşi ilə daşnakları Qarabağda məhv edən şüşəli Zal faşizmə qarşı mübariz otuz altı yaşlı alman oğlunu qiyabi tənirirdi. Biliardı ki, yeniyetmə çəğənlərində fəhləlik etmişdir. Birinci dünya müharibəsi zamanı beynəmliləçili məvqə tutmuşdur. 1926-ci ildə iyirmi səkkiz yaşlı Zal Məmmədlinin 40 yaşlı Ernest Telmanla ikilikdə görüşü Almaniyada təhsil alanlar arasından gizli surətdə «Rot-front» təşkilatının, başqa sözlə desək, Ernest Telmanın sədr olduğu Kommunist partiyasının üzvlüyü ilə nəticələnmişdi.

Hafız Sadıq adı çəkilən məqaləsində yazır: «Almaniya Kommunist partiyası sıralarında geniş fəaliyyət göstərən Zal Məmmədlinin gizli partiya ləqəbi «Adolf Berke» idi. Tarixi sənədlərdən aydın olur ki, Zal Məmmədlinin Almaniya Kommunist Partiyası sıralarında fəaliyyəti Moskvaya və Bakıya bəlli idi.»

Almaniyada təhsilini başa vuran Zal Məmmədli 1928-ci ildə Moskvaya galır. «Komintern» in icra komitəsinin təqdimatı əsasında onu 1926-ci il-dən partiya stasi saxlanılmaqla Almaniya Kommunist Partiyası sıralarından ÜİK(b) P sıralarına keçirir, Moskvada qalıb ixtisas üzrə işləməyi təklif edirlər. Cümhuriyyət tələbəsi minnətdarlığını bildirir, ancaq xahiş edir ki, onu ixtisas üzrə işləməyə Azərbaycana göndərsinlər. Belə də olur. Moskva – Bakı – Şuşa – Gəncə – Bakı marşrutu səkkiz illik həsrətə son qoyur. Almaniyadın Dresden şəhərindəki Ali Texniki Məktəbi inşaatçı-mühəndis ixtisası üzrə əla qiymətlə bitirmiş mütəxəssis Azərbaycan Politexnik İnstutunun inşaat fakültəsində pedoqoji fəaliyyətə başlayır. Onun dərs verdiyi Mikayıl Hüseynov, Sadıq Dadaşov, Xanabadi Gəncinskii və başqa tələbələri sonrakı inşaat-memarlıq sahəsində adlı-sənli şəxsiyyətlərə çevrilirlər...

1932-ci il dekabrında Zal Məmmədlini Azərbaycan hökumətinin başçısı Mir Cəfər Bağırovun qəbuluna dəvət edirlər. Söhbətdən sonra Zal Məmmədli Azərbaycan Kommunal Təsərrüfatı Komissarlığının Tikinti idarəsinin rəisi təyin olunur. Bir il sonra, 1933-cü il dekabrın 20-da yənə Zal Məmmədlini yuxarıya, bu dəfə təzəcə birinci katib vəzifəsinə başlaşması Mir Cəfər Bağırovun yanına dəvət edirlər. Azərbaycan Dövlət Plan Komitəsinin Tikinti Bölməsinin müdürü vəzifəsinə təsdiq olunur. Yeni il ərafəsində Zal Məmmədlinin ailəsinə Bakının mərkəzində mənzil verilir. Almaniyada təhsil alan tələbələrin bir çoxundan fərqli olaraq əcnəbi xanımla ailə qurmayan otuz beş yaşlı xalis subay Zal Əhd-peyman bağladıq və anası Güllü xanım Kərbələyi Rüstəm qızının xeyir-duası ilə təzə mənzilə galin gatırır. Bir ildən sonra, Bilqeyis xanım Cəmilbəy qızı Məmmədli ocağı bir qız uşağı bəxş edir, adını «Adilə» çağırırlar. 1935-ci il oktyabrın 1-də iki yaşı Adiləyə qardaş da doğulur. Zal balaca pəhləvanın qulığına «Şəninin adın Rəsim» piçıldır. Bu da Zalın ən yaxın tələbə dostları ilə dəfə təzə mənzilə mürbəkbadlıq golirlər...

Fəqat şad-xürrəm çəğənlər uzun sürmədi. 1937-ci il iyunun 30-da Kreml divarları arasında hazırlanın operativ əmr tarixdə görünməmiş repressiyanın başlanğıcı oldu. Azərbaycan Cümhuriyyəti tarəfindən xarici ölkələri ali təhsil almağa göndərilmiş gənclər «əksinqiləbi təşkilatın üzvü kimi» istintaqa cəlb olundular. (Bələlərinin qondarında istintaq materialları Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin arxivində saxlanılır – T.Q.) Bəs Almaniyada ali təhsil almış Zal Məmmədlinin aqibəti necə olmuşdur?

Hafız Sadıq 1994-cü ildə «İnşaatçı» qəzetində çap etdirdiyi məqaləsində bu barədə belə yazar: «Zal Məmmədli Azərbaycan K(b) P MK-nin

statdankənar mühazırıcı kimi tez-tez yerlərdə, idarə və təşkilatların kollektivləri qarşısında çıxış edirdi. Gözəl natiqlik qabiliyyətinə malik idi. 1937-ci ildə Mərkəzi Komitənin mühazırıcılar qrupunun üzvü Partiya institutunun kollektivləri qarşısında çıxış edirdi. İnstitutun direktoru professor Novodvorskii, eləcə də partiya və dövlət xadimi Həmid Sultanov da salonda idilər. Mühazırıcı çıxışının bir yerində deyir: «*Bolşeviklərin Kommunist Partiyası proletariatın qabaqcıl dəstəsindən bütün sovet xalqının öncüл dəstəsinə çevrilmişdir.*» Bu sözlərdən sonra dinləyicilər arasında qalmaqla düşür. İnstitutun direktoru professor Novodvorskii ayaga qalxbı deyir: «*Yoldaş Məmmədli, siz nə dəmənişsizsin, Kommunist Partiyası proletariatın, fəhlə və kəndlilərin partiyasıdırsa, bəs ziyanlılar hansı partiyada temsil olunurlar?*» Direktorun sözlərinə yığıncaqdakilar yerbəyerdən qoşularaq həmrəylik ifadə edirlər: «*Məmmədli maskalanmış kommunistidir. Ona partiya siralarında yer yoxdur. Qoy qarşımızda yazılı izahat versin və b.k.*» Zal dediklərinizi yazılı şəkilde yazaraq yığıncaq iştirakçılarına təqdim edir. Zal Məmmədlini yaxşı tanyan Həmid Sultanov üzünü ona tuturka və çəkir: «*Sən nə edin, Zal!* - deyir. Partiya siralarından çıxarılmazı təklifinə isə zaldıkların hamisi kimi o da səs verir..

Partiya üzvü Zad Məsədi Cavad oğlunun partiya siralarından çıxarılması barədə Partiya İnstitutu ilk partiya təşkilatının qərarı təsdiq olunmaq üçün rayon partiya komitəsinə və nəhayət, Azərbaycan K(b) P MK Bürosuna təqdim edilir. Məsul işçilər birinci katibə deyirlər ki, biz canavar cildində girmiş bir xalq düşmənini ifşa etmişik Mir Cəfər Bağırov onlara istehza ilə baxaraq cavabında deyir:

«*Sizin içərinizdə bir ağıllı tapılmadı ki, Zal Məmmədlinin söylədiklərini başa düşsün!*»

Beləliklə, 1937-ci ildə böyük Üzeyiri Kremlin repressiya caynağından qurtaran Mir Cəfər Bağırov Cümhuriyyət tələbəsini də xilas etmişdir.

### Yeri gəlmışkən

Zal Məmmədli haqqındaki yazını çapa hazırlayarkən, 2014-cü il avqustun 4-də Azərbaycan Televiziyasında Mirzə İbrahimovun həyat və yaradıcılığından bəhs edən verilişin takrirə nümayis etdirilirdi.. Verilişdə 1937-ci ilə aid bir neçə arxiv sənədi ötəri göstərildikdən sonra uydurulmuş səhnə

canlandırılır. Budur, respublika fəalları Mərkəzi Komitədə böyük bir yığıncaqdırlar. Mir Cəfər Bağırov xıtabat kürsüsündə bayan edir:

- *Üzeyir Hacıbəyov xalq düşmənidir! Səməd Vurğun xalq düşmənidir!*

*Heç kas yerində qırmızıdanmur. Bu an Mirzə İbrahimov ayağa qalxır, üzünü M. C.Bağirova tutur;*

- *Yoldaş Bağırov, mən sizinlə razı deyiləm! Üzeyir bəy xalq düşməni ol-sayıdı, «Koroğlu» operasını yaza bildirdim? Səməd Vurğun xalq düşməni ol-sayıdı, «Vaqif» pyesini yaradı bildirdim*

*M.C.Bağirov cavabında «sən özün də xalq düşmənisan»-deyir.*

Hoqiqət aşığı olan tədqiqatçılarımız yaxşı bilirlər ki, arxivdə belə bir «diałoq» yoxdur. İyirminci yüzyillin otuz ilində Azərbaycana rəhbərliyi zamanı Vətənin har qarşın torpağını göz bəbəyi kimi qoruyan, son nafəsədək daşnaklarla mübarizə aparan və qalib gələn nəhəng bir şəxsiyyəti bu qədər alçatmaq ən azı məsuliyyətsizliyidir.

\*\*\*

Hafız Sadıq məqaləsinin sonunda yazar: «*Hündür boylu, gözəl vücutlu, sıq geyiməyi sevən Zal Məmmədli 7 xarici dil bilirdi. Hayatda olduqca ədalətli, xoşxasiyyət, qonaqpərvər şəxs idi. Əqidəsində möhkəm və dönməz, işində intizamlı, dostluqda sədaqətli olan bu nəcib insan fikirlərində yüksəm və konkret idi. Azərbaycamın xaricdə təhsil almış ilk inşaatçı-mühəndislərindən biri olan Zal Məsədi Cavad oğlu Məmmədli 1969-cu il yanvar ayında döyüşəni dəyişdi. Bütün şüurlu həyatını xalqına xidmətdə keçirən Zal Məmmədliyən biza yadigar üç övladı qalıb. Qızı Adilə xanım Az.PL-də baş müəllimidir, rus dilini tədris edir. Oğlu Rəsim respublikamızın tanınmış inşaatçı – konstruktörlerindəndir. Sonbesiyi Rüstəm Məmmədli hal-hazırda Maddi Ehtiyatlar Nazirliyinin Hesablama Mərkəzinin müdürüdür.*»

Rəhmətlik Hafız Sadığın mətbuatda dərc olılmış məqaləsindən bu il iyulun 15-də 20 il keçdi. Zal Məmmədlinin övladlarının sərəgəna düşdüm. Sonbesiğən başladım.. Həmişə olduğu kimi, yenə də hazırda təqaüddə olan dövlət xadimi, yazıçı və jurnalist Saleh Tahirova müraciət etdim:

- *Rüstəm Zal oğlu Məmmədlini tənyürsün?*

- *Tənyürsün nədir, Ali Attestasiya Komissiyasında bir yerdə işləmişik. İndi də oradadır.*

Qızmar yay günü, iyulun 16-da Respublika Ali Attestasiya Komissiyasında birinci mərtəbədə asudə bir otaqda səhəbatımız ürəyimcə oldu. Mən onu

atası haqqında arxiv materialları ilə tanış etdim. O, isə valideynləri, özü, bacısı, qardaşı haqqında danışdı. Qeyd etdiklərimi yığcam şəkildə oxuculara çatdırırıam.

Rüstəm Zal oğlu Məmmədli 1940-ci il dekabrın 12-də Bakıda anadan olmuşdur. Babasının adını yaşadır. Atasının xeyir-duası ilə Moskvada Elmlər Akademiyasının aspiranturاسını bitirərək dissertasiya müdafiə etmişdir. Bakıya qayıtdıqdan sonra respublika hesablaşma mərkəzində əvvəlcə direktor müavini, sonra direktor vəzifəsində çalışmışdır. Kamil mütəxəssis kimi 1980-ci ildən 1987-ci ildək Kuba Respublikasında texniki gibertexnika sahəsində çalışmışdır. Azərbaycana qayıtdıqdan sonra yənə Maddi Ehtiyatlar Nazirliyinin hesablaşma mərkəzində başçılıq etmişdir. 2003-cü ildən hal-hazırkı kimi Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının şöbə müdürü vəzifəsində işləyir.

Rüstəm müəllimin bacısı Adilə xanım M.F.Axundov adına Rus-dili və Ədəbiyyatı İnstytutunu bitirmiş, ali məktəbdə rus dilindən dərs demişdir. Hazırda təqaüddür. Qızı Nailə vaxtılıq babasının təhsil aldığı Almaniyada, Hamburq şəhərində informasiya texnologiyası sahəsində mütoxassis kimi çalışır. Maraqlıdır ki, Rüstəm əminin qızı Bilqeyis da xalası ilə bir yerdədir. Bəs kimi alman dilini mükəmməl bilən nəvə Hamburq şəhərində bakalavr pilləsini fərqlənmə diploma ilə bitirdikdən sonra magistr pilləsini da 2013-cü ilda başa vurmaşdır.

...Saata baxdim. Fasiləyə dəqiqələr qalmışdı. Rüstəm müəllim iş başında, mən da Bakıxanov qəsəbəsində olmalı idim. Ayrılanda o mənə atasının fotoşəkillərini və bir da əl ilə varaqaya yazılmış şeir verdi .. Mən isə qardaş kimi meyl saldıqım adəb-ərkanlı insana (mənim da sonbeşik qardaşımın adı Rüstəmdir-T.Q.) ərkyanə dedim;

*- Rüstəm bəy, sabah iyulun 17-si cüümə axşamıdır. Xahiş edirəm, mümkünsə məni atanızın məzərini ziyarətə aparınız.*

*- Baş üstə, Ancaq xahiş edirəm, səhər-səhər gedək. Sabah, deyilənə görə Bakıda hava bir az da istilşəcək.*

*- Neçədə burda olum ?*

*- Mümkünsə, on bir tamamda.*

*- Baş üstə, Rüstəm bəy sabaha qədər:*

\*\*\*

Eva qayıdış yazı masamın arxasına keçdim. Zal Məmmədlinin Almaniyada doxsan il bundan əvvəl çəkilmiş fotolarını bir-bir nəzərdən keçirdim. Zal Məmmədlinin Almaniyada dəst-xəttiyle yazılmış və həmvətənlərə paylanmış şeir isə Abbas Səhhətin məşhur əsəri idi:

Könlümün sevgili məhbubi manım  
Vətanımdır, vətanımdır, vətanı.  
Məni xalq eyləmiş əvvəlcə Xuda,  
Sonra vermiş vətanım nəşvü-nüma.  
Vatanım verdi mənə nanı-namək,  
Vətəni, mənə unutmaq na demək?!  
Anadır hər kişiyə öz vətəni,  
Bəsləyib sinəsi üstündə məni.  
Südüdür kim dolanıb qanım olub,  
O mənim sevgili cananım olub.  
Saxlaram gözlərim üstə onu mən,  
Ölərəm əldən ağar getsə vətən.  
Vatanın neməti nisyan olmaz,  
Naxələflər ona qurban olmaz.  
Vətən - əcdadımızın mədfənidir,  
Vətən övladımızın maskənidir.  
Vətəni sevməyən insan olmaz,  
Olsa, ol şəxsə vicedən olmaz.



Məmmədov Zal  
Məşədi Cavad oğlu

Ertəsi günü, iyulun 17-də Rüstəm Zal oğlu ilə birlikdə Yasamal qəbirstanlığına ziyarət zamanı mənə elə gəldi ki, Abbas Səhhətin bu həmişəyəşər şeiri təkcə Cümhuriyyət tələbələri andının poetik ifadəsi deyildir, iyirmi iki ildən bəri Şuşasız qalmış şüvalıların, bütün Azərbaycan xalqının intiqam çağırışıdır.




Zal Məmmədli. Tələbəlik illəri.  
Almaniya Drezden. (1922)




Zal Məmmədli (1965)



Zal Məmmədli tələbə yoldaşları ilə Almaniyada



Zal Məmmədli, Surxay Şahsuvarov, Mürsəl Şahsuvarov,  
Almaniya



Zal Məmmədli.  
Mühəzirə oxuyarkən




Dərs dediyi  
tələbələri ilə



Teyyub Qurban Zal Məmmədlinin  
məzarını ziyarət edərkən



Rüstəm Zal oğlu Məmmədli (1995)



Rasim Zal oğlu (01.10.1935-18.11.1998)

## SALYANDAN ÜÇ NƏFƏR

*Müəllifin şəxsi arxivindən*

«Xalq təhsili müzeyi üzrə  
20 Nə-li əmrəndən çıxarış

Bakı şəhəri                            18 may 2006-cı il

Qurban Teyyub  
Yarməmməd oğlu

Muzeyin şöbə müdürü

Azərbaycanda təhsilin inkişafı tarixinə dair elmi – axtarış işinin aparılmasına məqsədilə 22 may 2006-cı il tarixdən 26 may 2006-cı il tarixdək 5 (beş) gün müddətinə Salyan rayonuna ezam edilsin.

ƏSAS; Muzeyin iş planı və rəhbərliyin sərəncamı.

Direktor                                L.N. BAYRAMOVA.»

May ayının 22-də səhər saat on bir radələrində Salyanda idim. Rayon Təhsil Şöbəsinin müdürü Ələsgər Mehdiyev məni xoş üzlə qəbul etdi. Qədim Salyan torpağından olan Cümhuriyyət tələbələri – Hüseynzadə Bəhrambəy İsmayılbəy oğlu, Hüseynbəyov Zeynalabdinbəy Adilbəy oğlu və Hüseynov Əlihüseyn Ağahüseyn öğlunun arxiv sənədləri ilə onu tanış etdim. Təhsil Şöbəsinin müdüründən xahiş etdim ki, adları çəkilən Cümhuriyyət tələbələrinin hazırda Salyanda yaşayan qohumlarının axtarışında mənə köməklilik göstərsin..

- *Bu işdə sizə yalnız rayonumuzun tanınmış ziyalısı Yəhya Hüseynov kömək edə bilər*, -deyə qətiyyətlə dedi.

Man cavabımda; - *Yəhya müəllimi yetmişinci illərdə xalq nəzarəti orqanlarında çalışdığı vaxtlardan yaxından tanıyıram. Salyan rayon xalq nəzarəti komitəsinin sadri işləyirdi. Sonra rayon partiya komitəsinin ikinci katibi seçildi...*

Rayon təhsil şöbəsindən köhnə və etibarlı dostuma zəng çaldım. Hal-əhval tutdum və yarım saatdan sonra dahi şəxsiyyət - Əlibəy Hüseynzadənin

əzəmətli abidəsi öündə görüşdük. Yəhya müəllimə Salyandan olan üç nəfər Cümhuriyyət tələbəsinin sonadlarını göstərdim. O ifixlər dedi;

- *Biz üç nəfərin birisinin – Bəhrambəyin əmisiinin heykali öündənəyik. Sevincimin həddi-hüdudu olmadı. Dərhal soruşdum;*
- *Bəs Salyanda qohumları tapa bilərik?*
- *Salyanda Bəhrambəyin heç bir qohumu yoxdur. Yalnız Bakıda bir nəfər vardır. Ünvannı qaydanda yazarsan... İndi isə, evə gedək, Söhbətimizi sıfırda başında davam etdirək.*

\*\*\*

Seliqə - sohmları həyat evinin ikinci mərtəbəsindəki bir otaq kitabxana zalına bənzəyirdi. Rəflər nadir kitablarla yanaşı qəzet və jurnal nümunələri də vardı. Cümhuriyyət tələbələri barədə şəxsi kitabxanasında saxlanılan naşrlərlə maraqlandı. Yəhya müəllim qəzet toplusu arasından «Ədəbiyyat və incəsənət» qəzetinin 1988-ci il 4 mart tarixli (№ 10 (2301) nömrəsinin 6-cı sahifəsinin çıxarı: və mənə göstərə-göstərə dedi:

- *İndi Əlibəy Hüseynzadədən çox yazırlar. Ancaq ən dürüstü bu qəzetdədir.*

«Arxivlər açılır» başlığı altında yarım sahifəlik yazıda Cümhuriyyət tələbəsi Bəhrambəy Hüseynzadənin əmisi Əlibəy Hüseynzadənin haqqında çox maraqlı bir material dərc olunmuşdur. Müəllifi Mövslüm Əliyevdir. Xahişimlə ev sahibi məqənlərin surətini mənə hadiyyə etdi. Bu qiymətlə varlığı Cümhuriyyət tələbələri materialları arasında saxlayıram. Bəzi hissələrini oxuculara təqdim edirəm. Elə bil 1988-ci ildə yazılmamışdır. 2014-cü ildə dahi şəxsiyyətin anadan olmasının 150 illiyi yubiley günlərində deyilimmişdir: «Kəlkültədən tutmuş Parisə qədər, Qahirədən Peterburga kimi geniş bir ərazidə tanınmış Əlibəy Molla Hüseyin oğlu Hüseynzadə 1864-cü ildə Azərbaycanın qədim şəhərlərindən biri olan Salyanda anadan olmuşdur. Tiflisdə Qafqaz müsəlman ruhani möclisinin məktəbində müəllim işləyən atasının erkən vəfatından sonra Əlibəy babasının himayəsində olmuşdur. Əlibəyin bacısı Qafqaz şeyxilişləri Axund Molla Əhməd öz dövrünün görkəmli alimlərindən biri idi. Molla Əhməd Azərbaycanda ilk dəfə olaraq illəri hicridən miladiya çevirmək üçün sinxronik təqdim cədvəli hazırlanmış və onu çap etdirmişdi. Molla Əhmədin ziyanlı dostları arasında Mirzə Şəfi Vazeh, Abbasqulu ağa Bakixanov, Mirzə Fətəli Axundov və başqa görkəmli şəxsiyyətlər olmuşdur. Beləliklə, gənc Əlibəy ziyalılar mühitində böyümüştür.

1885-ci ildə 1-ci Tiflis gimnaziyasını bitirən Əlibay təhsilini Peterburg bəddi akademiyasında davam etdirmək qərarına gəlmışdır. Lakin rəssamlıqlıdan daha çox dəqiq elmlərə həvəsinin üstün gəldiyi üçün Peterburg Universitetinin fizika və təbiət fakültəsinə daxil olmuşdur. O, artıq bu illərdə latin, yunan, fransız, alman, ingilis və s. döldərə sərbəst dənüşə yazmağı öyrənmişdi.

Mövsum Əliyev fitri istedad sahibinin tərcüməçilik fəaliyyətinə dair çox maraqlı bir episodu da oxuculara çatdırır: «1976-ci ildə filologiya elmləri doktoru, alman dili üzrə mütəxəssisi Nəzakət xanım Ağazadə ilə respublika Elmlər Akademiyasında xalqımızın yetirdiyi görkəmli ziyahtalar arasında tez-tez səhəbat edirdik. O vaxt mərhəm Əhməd Cəmiil Hötenin məşhur «Faust» əsərini dilimiz tərcümə edib başqa çatdırmışdı. Mən Nəzakət xanımından soruştum ki, siz bir alman dili mütəxəssisi kimi, Əlibay Hüseynzadonun «Faust» dan etdiyi tərcüməni necə qiymətləndirirsiniz? Nəzakət xanımın cavabı belə oldu: «Əlibay Hüseynzadənin əruz vəznində «Faust»dan etdiyi tərcümə əvəzedilməzdir. Əgər biz bu gün həmin tərcüməni alman dilinə çevirsək, eynilə Hötenin «Faust»unu alarıq.»

### Müəllifdən

Salyana goldik. Ertəsi günü, gürəşli may sahərində ana Kürün seyrangahına çıxdı. Qədim şəhərin tarixi yerlərinə baş çökdik. Rayon tarix-diyarşunaslıq muzeyinin direktoru Adilə xanım Cəfərovə bizi muzevin nadir eksponatları ilə tanış etdi. Axırda mən Adilə xanımı hadiyyəmi təqdim etdim, Salyandan olan üç nəşr Cümhuriyyət tələbəsinin arxiv sənədlərinin surəti muzevin ekspoziyasına əlavə olundu.

Əlimizdə təzə-tar çıçıklar şəhər qəbirstanlığına tərəf yönəldik. Cümhuriyyət tələbəsi Əlihüseyin Ağahüseyin oğlu Hüseynovun və onun yaxın qohumlarının məzarlarını ziyarət etdik. Taleyin acısına bax: Əlihüseyin 21 yaşında atası Ağahüseyin və anası Püstəxanının xeyir-duası ilə Salyandan ayrılmış, 1919-cu ildə Almanının Rostok Universitetinə qəbul olunmuşdur. Fəqat ağır xəstəliyə düber olduğundan təhsilini davam etdirə bilməmişdir. Azərbaycana dönmüş, Salyana gəlmış, Ana Kürün seyrinə dalaraq, dərinində köks ötürməş və... iyirmi beş yaşında abadiyyətə qovuşmuşdur.

May ayının 25-də Yəhya müəllimlə birlikdə Salyandakı altı saylı orta məktəbin qonağı idik. Məktəbin direktoru Nadir Rüstəmov tədqiqatçı-pedaqoqdur.

Onunla Bakıda «Şirvannəşr»də tanış olmuşdum... Nadir müəllim zala toplaşanlara Azərbaycan Cümhuriyyəti hökuməti tərəfindən xarici ölkələrə ali təhsil almağa göndərilmiş 100 nəfərdən üçünün Salyandan olduğu barədə malumat verdi. Yəhya müəllim dünən şəhər qəbirstanlığında Cümhuriyyət tələbəsi Əlihüseyin Hüseynovun qəbrini ziyarət etdiyimizdən səhət açdı. Mən isə arxiv sənədlərini nümayiş etdirdə- etdirdə dənişdim:

- 1911-ci il may ayının 17-də Zaqqafqazıya Şir Ruhani İdarəsi tərəfindən verilmiş doğum şəhadətnaməsinin surətində deyilir ki, Əlihüseyin Hüseynov 1898-ci ildə Bakı quberniyasının Cavad qəzasının Salyan qəsəbəsində doğulmuşdur. Doğulduğu ay və gün məlum deyilir. Atası Ağahüseyin Hacıhüseyin oğlu, anası Püstəxanım Məşədi Mehdi qızıdır. Ağahüseyin kişi və Püstəxanım ana Salyan torpağına beş oğul bəxş etmişlər: Əlihüseyin (ilkbeşik, 1898-ci il), Gülhüseyin (1900-cü il), Xanhüseyin (1905-ci il), Məmmədhüseyin (1910-cu il) və Aslan (1916-ci il). İlkbeşik - Cümhuriyyət tələbəsi Əlihüseyin barəsində Azərbaycan Dövlət Tarix Arxivində araşdırırdıq bəzi sənədlərə tanış olun.

1919-cu il may ayının 23-də Lənkəran Kişi Gimnaziyası tərəfindən verilmiş şəhadətnamədə göstərilir ki, Əlihüseyin Ağahüseyin oğlu Hüseynov 1912-ci il avqustun 14-də Lənkəran Kişi Gimnaziyasına qəbul olunmuş və 1919-cu il may ayının 18-də gimnaziyanı aşağıda göstərilən qiymətlərlə bitirmişdir:

1. Şəriət -----	əla
2. Rus dili -----	yaxşı
3. Latın dili -----	yaxşı
4. Riyaziyyat -----	yaxşı
5. Fizika -----	yaxşı
6. Coğrafiya -----	yaxşı
7. Tarix -----	yaxşı
8. Fransız dili -----	yaxşı
9. Alman dili -----	yaxşı
10. Fəlsəfə -----	yaxşı
11. Qanunşünaslıq -----	yaxşı
12. Türk dili -----	əla

İlahiyyatdan və ana dilimiz türk dilindən əla, latin, fransız, alman dillərindən yaxşı qiymət alan Salyan əvladı, əlbəttə, Avropanın hər hansı qabaqcıl ali məktəbində təhsilini başa çatdırıcı bilərdi...



Hüseynov Əlihüseyin  
Agahüseyin oğlu



Əlihüseyin Hüseynovun məzəri  
(1898-1923)



Leyla Hüseynovanın məzəri



Aslan Hüseynovun məzəri



Teyyub Qurban Əlihüseyin  
Hüseynovun  
məzarını ziyarət edərkən



Hüseynova Anaxanum  
Ənnağı qızı



Teyyub Qurban Aslan Hüseynovun  
məzarını ziyarət edərkən

\*\*\*

Azərbaycan Cümhuriyyətinin ildöntümlü ərafasında, 2006-ci il may ayının 27-də Yəhya mülliəmli birlikdə Salyandan olan daha bir Cümhuriyyət tələbəsinin - 1925-ci ildə Paris Universitetinin Tibb fakültəsini bitirmiş Zeynalabdinbəy Adilbəy oğlu Hüseynbəyovun qohumlarının sorağına düşdü. Şəhərdən aralanaraq, Cümhuriyyət tələbəsinin doğulduğu Ərəbqardaşbəyli kəndinə yol alanda, Kür üzündəki həyətlərdən birinin qarşısında Yəhya mülliəmli maşını əyləndirdi: «Gülməmməd dayı bu evdə yaşayır, - dedi. - doxsan üçü haqlayıb. Hüseynbəyovlar naslinə yaxşı bələddir.»

Yaşına görə qırvı görünən Gülməmməd kişi məqsədimizdən hali olan kimi bildirdi ki, süfəsi o rəhmətlik doktorun əmisi nəvəsi Arifə Salahovanı görmək lazımdır. Elə də etdi. Yarım saat keçməmiş Ərəbqardaşbəylinin yamyasıl həyatı evlərindən birinin açıq darvasından içəri keçdi. Bizi Arifə ana, oğulları, gəlinləri, nəvə və nəticələri güllərzlə salamladılar. Ürəyim daşa döndü. Elə bil ki, dünyaya göz açdığını Bülbülədə qədim həyətimizdə nənəm, anam, bacılarım və həyat uşaqlarının arasına düşmişəm. Həyata göz gəzdirdim. Xuxan başdağı köhnə bir tikili nəzərimi cəlb etdi. Sən demə, bir əsr öncə Zeynalabdinbəy bu daxmada dünyaya gəlibmiş. İndi burası nəvə-nəticələrin dars otağıdır. Həyatı dolasılıq geri qayıdanda artıq samavarə od salmışdı. Açıq havada süfrə başında Hüseynbəyovlarla yanışı qonum-qonşular da əyləşmişdilər. Yəhya mülliəmli bu qeyri-adi toplantıya işarə edərək üzündə təbəssüm mənə baxdı: «28 May sabahdır, bugün Ərəbqardaşbəylidə bayram-axşamıdır...»

«Bayramaxşamı» - nim yubilyarı Zeynalabdinbəy idi. Yeməkden sonra onun barəsindəki sanadırlar homkəndlilərini tanış etdim. Dedin ki, bu sonadılarda göstərlidiyi kimi, Zeynalabdinbəy ibtidai təhsilini Ərəbqardaşbəyliyə almış, 1918-ci ildə Lənkəran realm gimnaziyasını əla qiymətlərlə bitirmişdir. Azərbaycan Cümhuriyyəti Parlamentinin 1919-cu il 1 sentyabr tarixli qərarı ilə dövlət hesabına Fransaya ali təhsil almağa göndərilmişdir. 1920-ci ilin may aymadək Azərbaycan dövlətinin vəsaiti hesabına Paris Dövlət Universitetinin tibb fakültəsinin uşaq xəstəlikləri şöbəsində təhsil almışdır. Azərbaycanın Rusiya tərəfindən işğalından sonra Cümhuriyyət tələbəlerinin təqəüdü kəsiləndə Zeynalabdin bay axşamlar dəmir yolunda fəhləlik etməklə təhsil haqqını ödəmişdir. Elə bu zaman iyirmi yaşılı salyanlı gəncin ürəyinə məhəbbət odu düşmüştür. Universitetin iqtisadiyyat fakultəsində oxuyan

fransız qızı Tereza ilə ailə qurmuşdur. 1925-ci ildə gənc ər-arvad Azərbaycana gelmişdir. Ancaq Zeynalabdinbəyin də, Terezanın da Paris Universiteti tərəfindən verilmiş diplomi qəbul edilməmişdir – Sovet ölkəsində sovet diplomu gərəkdir!

Zeynalabdinbəy doğmalarının məsləhəti ilə bu əmmanı da aradan qaldırmışdır. Hələ Parısda tələbə iken aila quracağı bəyin ana dilində danışmaqdan zövq alan Tereza xanım Ərəbqardaşbəyliyə «oçaq gəlini» olmuş, Zeynalabdinbəy isə ikinci dəfə ali təhsil diplому almaq üçün Kiyeva getmiş, imtahan verərk, 1927-ci ildə yeni diplomi Azərbaycana qaytmışdır. Bundan sonra, Z. Hüseynbəyov Bakıda bir müddət uşaq klinikasında ordinatör işləmiş, 1935-ci ildə isə N. Nərimanov adına Azərbaycan Tibb İnstitutunun dosenti olmuşdur. Z. Hüseynbəyov Azərbaycanın xaricdə təhsil almış illə pediatr professoru idi. Fransız, ingilis, alman və rus dillərini mükəmməl bilən pedaqqoq dünyı tibb elminin bütün nailiyyətlərindən bilavasitə xəbərdar idi. Fəqət sovet rejiminin repressiya maddələrinə görə bu nadir istedad sahibi olan pak bir insan «müsəvət hökuməti tərəfindən xaricə göndərilmiş ünsür» idi. Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Arxivində tanış olduğum istintaq materialları arasında ilk növbədə diqqətimi 1940-ci il iyun ayının 27-də Salyandan göndərilmiş rəsmi məlumat cəlb etdi. Tanış olun:

#### «Yoxlama arayışı»

Haman yoxlama arayışı verilir Salyan şəhər icraiyə komitəsi tərəfin-dən ondan ötəri ki, 1898-ci ildə təvəllüd tapmış (düz deyildir, doğum şəhədnaməsində «1900» yazılmışdır – T.Q.) Hüseynbəyov Zeynalabdininin atası Ədilbəy mülkədar olmuşdur. Ədilbəyin bir oğlu - Ağabəy alverci, o biri oğlu - Feyzulla isə sovet hökumətinə qarşı aq qvardiyada ofitser olmuşdur.

Zəhmətkeş deputatlarının Salyan Şəhər Soveti  
İcraiyə Komitəsi sadri  
RƏHİMOV

Katib ƏHMƏDOV

27 iyun 1940-ci il.»

\*\*\*

Axtarış zamanı «atası mülkədar», «bir qardaşı alverçi, digəri aqvardiyacı» olmuş Cümhuriyyət tələbəsinin mənzilindən aşağıdakı «var – dövlət» tapılmışdır:

*Pasport jjA № 543214*

*Hərbi bilet*

*Kitab – 35 ədəd, türk və ərəb dillərində*

*jurnal – 4 ədəd*

*Müxtəlif əlyazmalar*

*Fotoşəkillər – 14 ədəd.*

1940-ci il may ayının 15-də müstəntiq leytenant M.Mustafayev tərəfindən aparılmış dindirilmə protokolu ilə arxivdə tanış oluram.

*Suaî – Harada və nə vaxt ali təhsil almısınız?*

*Cavab – 1919-cu ildə Mütəsəvət hökuməti tərəfindən ali təhsil almaq üçün xarici ölkələrə göndərilən 100 nəfər arasında mən Fransaya, Paris Tibb İnstitutuna göndərildim. 1927-ci ildə ali təhsili başa çatdırılmışam.*

*Suaî – Nə vaxt və hansı marşrutla Fransaya getmişiniz?*

*Cavab – Sənədlərim və vizam 1919-cu il dekabr ayında Mütəsəvət Hökumətinin xarici işlər nazirliyi tərəfindən hazırlanmışdır. Fransaya başqaları ilə birlikdə Batumdan getmişəm. Bizi aparan gəmi Türkiyədə, İstanbul limanından ləvbər salıb dayandığında digər sərnişinlər kimi mən də şəhəri gəzməyə çıxmış, buranın tarixi yerləri ilə tanış olmuşam. Sonra gəmimiz Tərənto liman şəhərinə istiqamət götürdürdü. Tərəntodan isə dəmir yolu ilə Roma şəhərinə çatdıq. Roma şəhərində tələbə yoldaşlarımla birlikdə yeddi günədək mehmanxanada qaldım. Roma şəhəri ilə hərtərəfli tanış olmağa imkan tapdıq. Romanın dəmir yolu ilə birbəzə Parisa çatdıq. Orada bizi Mütəsəvət hökumətinin nümayəndələri qarşılıqlılar.*

*Suaî – Bakıdan Parisə uzun yol keçib gəmiylə, qatarla gəlmisiniz. Türkiyədə, İtaliyada mehmanxanalarda qalmısınız. Yaxşıca yeyib kef çəkməsiniz. Bu qədər pulu hardan tapırımdız?*

*Cavab – Əvvələ, adam kimi qidalanmışq, kef çəkməmişik. Bütün xərcimiz dövlət hesabına olmuşdur. Bakıdan Fransaya yola düşərkən hər tələbəyə*

*olduğu kimi mən də min frank yoxçarı və Parisdə bankdan almaq üçün iki min franklıq talon verilmişdi. Bundan sonra, hər tələbəyə ayda iyirmi dollar miqdardında dövlət təqəüdü kəsilmişdi. Mən bu təqəüdü Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra da almışam. Belə ki, 1921-ci ildə sovet səfirliyinə gəlmış və orada sovet vətəndaşlığını rəsmi qəbul etmişəm.*

*Suaî – Sizdən başqa daha kimlər Fransaya oxumağa göndərilmişlər və indi onlar haradadırlar?*

*Cavab – Aşağıdakları tanıyıram:*

1. Muradov Məmməd – Paris Tibb İnstitutunu bitirmişdir. 1928-ci ildə Azərbaycana qayıtmışdır. Hazırda Azərbaycan Tibb İnstitutunun corrahiyyə kafedrasının dosentidir.

2. Muradov Abbas – Paris Tibb İnstitutunu bitirmişdir. Azərbaycan SSR-ə dönməkdən imtina etmiş və Fransada qalmışdır.

3. Cəvəngir Əbdülləhəmid – Fransanın Mansi Universitetinin agronomiya fakültəsini bitirmişdir. Hazırda harada işlədiyini bilmirəm.

4. Rzayev Tağı – Fransada iki illik toxuculuq kurslarını bitirmişdir. Hazırda Bakıda Lenin adında toxuculuq kombinatında işləyir.

*Suaî – Xaricdə təhsil almış azərbaycanlı tələbələrdən daha kimləri xatırlayırsınız?*

*Cavab – İki nəfəri deyə bilərəm:*

1. Hüseynov Əlihüseyn – Almaniyada təhsil almışdır.

2. Axundov İsmayıł – Almaniyanın Münhen Universitetini bitirmişdir. Professorudur, hazırda Azərbaycan Tibb İnstitutunun tropik xəstəliklər kafedrasının müdürüdür.

*Həmçinin XKDİ orqanları tərəfindən həbsə alınmış mühəndis Bəhram Hüseynzadəni və hüquqşurası Mustafa Vəkilovu tanıyıram.*

*Suaî – Fransanın hansı təhsil müəssisələrində təhsil almısınız?*

*Cavab – Parisə gələn kimi, 1920-ci ilin yanvarında tibb fakültəsinin nəzdindəki təbiyyat elmləri kurslarına qəbul olunmuşam. Bu kurslar «TEN» adlanırırdı və tibb fakültəsinə daxil olmaq üçün vacib mərhələ idi, çünki burada fransız dilini müükəmməl öyrənməli idin. Ancaq mən buna nail ola bilmirdim. Çünki burada həmvətanlımla ana dilində konuşurdum. Cıxış yolu tapdim –*

Bezans şəhərinə getdim. Bezansdakı kurslarda azərbaycanlılar yox idi və mən hamı ilə fransızca danışdım. Bezanda xüsusi mənzilin bir otağında qalırıdım. Ev sahiblərinin adlarını unutmuşam, ünvan da yadında deyil. Beləliklə, «TEN» kurslarında fransızcayı tam öyrəndikdən sonra Parisə qayıtdım və tibb fakültəsinə qəbul olundum.

**Sual – Baş fransız xanımı ilə harada və neçə tanış olmusunuz?**

**Cavab – Leman Mariya Tereza ilə Bezanda tanış olmuşam. O, anası ilə pansionatda qalırdı. Mən ona fransızca sual verəndə, türkçə cavab qaytarırdı. Münasibətimizi anası biləndə bərk əsəbiləşmişdi. Qeyri-müsləman qızının müsləmənlərə etməsini qəbul edə bilmirdi. Tereza atasına məktub yazaraq onun xeyir-duasını aldı. Gələcək qaynatam yazmışdı; «Dinlər müxtəlif, allah bərdir. Xoşbəxt yaşayasın». Beləliklə, 1924-cü ildə Tereza ilə evləndim. Ailə qurandan sonra Parisdə kirayədə qalmışq. 1926-ci ildə tibb institutunu və eyni vaxtda Paris Universitetini gigiyena ixtisası üzrə bitirdim. 1927-ci ildə dissertasiya müdafiə etdim və arvadımla birlikdə Azərbaycana qayıtdım.**

**Sual – Xaricdə hazırda qohumlarınızdan kimlər yaşayır?**

**Cavab – Şəxşən mənim xaricdə heç bir qohumum yaşamır. Arvadımın yaxınlarından hazırda Fransada aşağıdakılardır:**

1. Leman Bernardin – qaynatam. Natarius işləyir.
2. Leman Leon – Terezanın əmisi. Rəssamdır, mühərribə əlilidir.
3. Leman Hüiit – baldızım. Əri pedaqoqdur.

Hazırda Fransada olan qaynanamdan isə xəbərimiz yoxdur. Yuxarıda göstərdiyim kimi, fanatikcasına dindar olduğu üçün qaynanam bizzən öz döndərdi, Terezanın da, mənim də məktublarımıza cavab vermədi.

**Sual – Antisovet fəaliyyətə nə zaman başlamışınız?**

**Cavab – 1933-cü ildə. Həmyerlim, Azərbaycan Parlamentinin üzvii olmuş Baxışbay Rüstəməyovla görüşəndən sonra. 1934-ci ilin aprelində o, məni evinə dəvət etdi. Qonaqlarla tanış oldum: Mütəsavat Parlamentinin deputatları olmuş Nərimanbəy Nərimanbəyli, Hacıhüseyn Əfəndiyev və başqları... Baxışbay Rüstəməyov bəyan etdi ki, ideoloji cəbhədə antisovet təbliğatını təşkil etmək məqsədilə grupp yaradırdı. Mən gruppun üzvü kimi, tələbələrin türkçülük ruhunda tərbiyə olunması və onların antisovet təbliğatı işinə cəlb olunmasına təşkil etməliydim.**

**(Müəllifin qeydi: Azərbaycan Cümhuriyyəti Parlamentinin Mütəsavat və bitərəflər fraksiyasının üzvü Baxışbay Rüstəməyovun başçılığı etdiyi qrupun bütün üzvləri 1937-ci il – 1940-ci illərdə həbs edilib, Azərbaycandan sürgün edildilər. Salyan torpağının böyük ziyyəti 1942-ci ildə yetmiş iki yaşında sürgündən vətənə qayıdarkən vəfat etmişdir.)**

Zeynalabdinbəy Hüseynbəyovun dindirilməsi 1940-ci il iyunun 16-da davam etdirilmişdir.

**Sual – İfadələrinizdə əksinqılıb fəaliyyətiniz barədə biri-birinə zidd olan cavablar verirsiniz. Bunu nə ilə izah edirsiniz?**

**Cavab – Mərkəzi əsəb sistemimdə pozğunluq baş vermişdir. Müalicəyə ethiyatım var.»**

1940-ci il sentyabrın 16-da Cümhuriyyət tələbəsinə aşağıdakı arayış təqdim edilmişdir;

«SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyası Səyyar sessiyasının bağlı məhkəməsinin 1940-ci il 5 oktyabr tarixli protokolundan çıxarış:

«Hüseynbayov Zeynalabdin Adilbəy oğlu əksinqılıb fəaliyyətinə görə 8 il müddətinə islah-əmək düşərgəsinə göndərilsin.»


Sevimli həyat yoldaşını göz yaşları ilə Qazaxistana yola salan qırx bir yaşılı Terezanın kədərləri günləri başlanır. Repressiyanın dəhşətli maddələrinə görə o, ya ərindən imtina etməli, ya da sürgün olunmalı idi. Vəfəli Tereza orin yanına, Qazaxistana getməyi üstün tutur. Fəqət onu Qazaxistana deyil, Sibiria sürgün edirlər... Və orada dünyasını dəyişir...

1948-ci ildə ceza müddətini başa vuran Z.Hüseynbayov Azərbaycana qayıdır. Həkim dostu, Respublika Tibb İşçiləri Hamkarlar İttifaqı Komitəsinin sədri Vəli Axundovun köməkliyi ilə Yevlax rayonuna baş həkim vəzifəsinə göndərilir. Sonra daha bir xeyirkah və qədirbələn loğman – Tibb İnstitutunun rektoru Bahadur Eyyazov onu uşaq xastalıkları kafedrasının müdürü vəzifəsinə tayin edir. Vaxtilə Cümhuriyyət hökuməti tərəfindən Fransaya ali təhsil almağa göndərilmiş məşhur uşaq həkim, professor Azərbaycan SSR-də Uşaq Həkimləri Cəmiyyəti idarə Heyətinin sədri seçilir. Fəqət, necə deyərlər, sen sayıdığını say, gər fələk nə sayı. İyirmi yaşında tələbə ikon gecəloru damır yolunda fəhləlik edərkən qəzaya düşməmiş, qırx yaşında sürgünlük məşəqqətlərindən qalib çıxmış Azərbaycan tibb ordusunun sərkərdələrindən biri 1969-cu ildə almış doqquz yaşında İrvanda keçirilən ümumiyyətli

simpoziumda ürəyini tutub qəfildən keçinmişdir. Hazırda Salyan rayon uşaq xəstəxanası onun adını daşıyır. Ezamiiyyətdə olarkən, bu səhiyyə ocağına baş çəkdim. Xəstəxananın direktoru Sabir Kərimovun kabinetində divarın baş tərfində Zeynalabdinbəy Hüseynbəyovun portretini görəndə ürəyim dağda döndü.



*Hüseynbəyov Zeynalabdinbəy  
Adilbəy oğlu*



*Z.Hüseynbəyovun ata-baba evi. Ərəbqardaşbəyli kəndi*




*Z.Hüseynbəyovun bacısı Ağabaci  
Babazadənin məzəri (1885-1979)*



*Z.Hüseynbəyovun portreti Salyan  
uşaq xəstəxanasının direktoru  
Sabir Kərimovun kabinetində*



*Arifə ana*



*Arifə ana və Teyyub Qurban, Z.Hüseynbəyovun  
dədə-baba həyatında*



*Ərəbgardasbəyli kəndi. 25.05.2006*



*Arifə ana doğmaları ilə*

\*\*\*

Salyan torpağının Cumhuriyyət tələbəsi **Bəhrəmbəy İsmayılbəy oğlu Hüseynzadə** də ömrü boyu tələbəlik andına sadıq qalmışdır. Arxiv sənədində deyildiyi kimi o, 1901-ci il mart ayının 4-də Bakı quberniyasının Cavad qazasının Salyan şəhərində doğulmuşdur. Atası İsmayılbəy Hüseynzadə (Əlibəy Hüseynzadənin qardaşı – T.Q.), anası Minaxanım Məşadi Məmməd qızıdır. Valideynlərinin himayəsi ilə on iki yaşı Bəhrəmbəy 1913-cü il sentyabrın 1-də Şamaxı realnı məktəbinə daxil olmuş və 1918-ci il martın 14-də aşağıdakı atestat qiymətləri ilə oranı bitirmişdir;

1. Şəriət	4 (dörd)
2. Rus dili	4 (dörd)
3. Alman dili	4 (dörd)
4. Fransız dili	4 (dörd)
5. Riyaziyyat	5 (beş)
6. Cəbr	5 (beş)
7. Həndosə	5 (beş)
8. Trigonometriya	4 (dörd)
9. Fizika	4 (dörd)
10. Təbiət tarixi	5 (beş)
11. Coğrafiya	4 (dörd)
12. Tarix	4 (dörd)
13. Rəsm və rəsmxət	4 (dörd)
14. Tatar dili	4 (dörd)

Şamaxıdan sonra Bəhrəmbəy təhsilini Bakıda davam etdirmişdir. O, 1918-ci il oktyabr ayında Bakı 1 nömrəli realnı məktəbinin yuxarı sinfinə qəbul olunmuş və 1919-cu il iyun ayının 14-də nümunəvi davranışın və əla qiymətlə təhsilini başa çatdırmış, həmin il avqust ayında xaricdə təhsil almaq üçün Azərbaycan parlamentinə erizə yazmışdır. Arxivda on sekkiz yaşı Bəhrəmbəyin aile vəziyyətinə aid bir sənəd doş saxlanılır. Cavad qazası Salyan şəhərinin pristav rəisiin möhtəvü turub Bakıya göndərdiyi arayışda oxuyuruq: «Verilir Salyan sakını Bəhrəmbəy İsmayılbəy oğlu Hüseynzadəyə ona görə ki, o, həqiqətən varlı ailədən deyildir. Atası İsmayılbəy müəllimdir; əlli bir yaşındadır. Anası Mina İsləmiz; qırx iki yaşı var. İyirmi iki yaşı böyük qardaşı zabitidir. On yeddi və on iki yaşlarında qardaşları məktəbdə oxuyurlar.»

Bələliklə, Azərbaycan Cumhuriyyəti parlamentinin qərarı ilə Əlibəy Hüseynzadənin qardaşı oğlu dövlət hesabına Almaniyadan Darmstadt Ali Texniki Məktəbinə ali təhsil almağa göndərilmişdir. 1926-cı ildə ali məktəbi bitirən Bəhrəmbəy Vətənə sevərək əhd-peyman bağlılığı Luiza Helt ilə qayıtmışdır. Bəhrəmbəy əmək fəaliyyətinə Gəncədən başlamışdır. Toxuculuq kombinatının elektrik təsərrüfatına rəhbərlik kimi məsul sahə ona tapşırılmışdır. Bu şəhərdə o, Gəncə texnikumunun texniki təchizat şöbəsinin müdürü vəzifəsində də çalışmışdır. Gəncə or-arvard, iki ali savadlı mühəndis – Salyanlı balası iyirmi altı yaşı Bəhrəmbəy və alman gözəli iyirmi dörd yaşı Luiza xanım asuda vaxtlarında qədim Gəncənin qeynunda, Göygöl sahilində keçmişlər.

1936-cı ilin sentyabrında Cumhuriyyət tələbəsi Gəncədən Bakıya gəlməli olmuşdur. Onu daşın məsul vəzifəyə təyin etmişdir – Azərbaycan Xalq Torpaq Komissarlığının bölmə rəisi. Cumhuriyyət tələbəsi həm də Azərbaycan Xalq Tasərrüfatı İnstitutunda energetikadan dərs demişdir. Fəqət... İkinci dünya müharibəsi orafəsində dəhşətli sovet qanunu Luizani Bəhrəmbəydən ayrı salmışdır. SSRİ ərazisində yaşayan bütün almanın köçürülməsi qərarından sonra Luiza xanım Almaniyaya qayıtmışdır. Vəfali Luiza Bəhrəmbəyin təhsil aldığı Darmstadt şəhərində dükən açmış və bu dükəni rəsmi olaraq «Luiza Hüseynzadə» adlandırmışdır. Dükana gələn yerli almanları «Hüseynzadə» kəlməsi maraqlandırılmışdır. Dükən sahibi ifixarla cavab vermişdir – ərimdir, mütləq yanına gələcək!

Zavallı Luiza bilməmişdir ki, onu Bakıdan göz yaşları ilə yola salmış Bəhrəmbəy hansı fəlakətlərə düşər olmuşdur. Milli Təhlükəszlik Nazirliyinin arxivində Bəhrəmbəy Hüseynzadənin dindirilmə protokolları saxlanılır. Bu qondarma sorğu-suallar Zeynalabdinbəy Hüseynbayovun istintaq işindən fərqlənmir. 1938-ci il aprelin 2-də Bəhrəmbəy İsmayılbəy oğlu Hüseynzadə həbs edilmiş, 25 il müddətində Krasnoyarsk vilayətinə sürgün edilmişdir. Cumhuriyyət tələbəsinin Almaniyada aldığı təhsil türbünlük vaxtında əlin-dən tutmuşdur. İslah-Əmək Düşərgəsi nəzdindəki trestin elektri olmuşdur.

Salyanda ezamiiyyətdə olarkən Bəhrəmbəyin nə yaxın-uzaq qohumlarından, nə də bu qohumlardan soraq verənlərdən tapa bilmədim. Birçə bunu dedilər ki, Bəhrəmbəyin qardaşı qızı Bakıda yaşayır. Bəlkə... Sən demə, Cumhuriyyət tələbəsinin qardaşı qızı qiyabi olaraq tanıdığım müsiqisünas və rəssam Cəmilə Hüseynzadəmiş. Hazırda Azərbaycan Milli Konservatoriyası nəzdindəki Musiqi Kollecinin müəllimidir. İlk baxışdan müsahibini

sadəliyi və səmimiyyəti, danişq tərzinin şirinliyi ilə məftun edən ziyanlı xanım köməyimə çatdı. Arxivdə olmayanlardan məni xəbərdar etdi. Söylədiğim lərini oxuculara çatdırırıam;

**CƏMİLƏ XANIM HÜSEYNZADƏ** – Bəhrambəyin iyirmi beş il sürmüş sügünlük cozasına 1956-ci il yanvarın 31-də son qoyulmuşdur. O, bəraət almış və Bakıya qayıtmışdır. 1956-ci il oktyabrın 15-dən ömrünün sonuna dek Azərbaycan Kommunal-Enerji trestinin rəisi vəzifəsində çalışmışdır. 1967-ci ildə 66 yaşında vəfat etmişdir. Almaniyada daimi Bəhramın həsrətilə yaşayaraq ailə qurmayan Luiza Hüseynzadəyə ərinin ölüm xəbəri bir ildən sonra malum olmuşdu. Bu dəhşətli xəbərdən sarsılmış biçərə xanım bir neçə aydan sonra dünyasını dayışmışdır.



Bəhrambəyin qardaşı qızı  
Cəmilə Hüseynzadə  
Cumhuriyyət tələbəsi olmuş  
əmisi Bəhrambəy  
Hüseynzadənin məzarını  
ziyarət edərkən



Hüseynzadə Bəhrambəy  
İsmayılbəy oğlu



Bəhrambəy Hüseynzadənin  
məzəri



Əli bəy Hüseynzadənin  
heykəli

## ŞAMAXI BEŞLİYİ

*Müəllifin şəxsi arxivindən*

Xalq təhsili Muzeyinin direktoru Lala xanum Bayramovaya

Sizin 17 iyun 2005-ci il tarixli 33 sayılı əmrinən əsasən iyun ayının 20-dən 25-dək Şamaxı rayonunda ezamiyətdə oldum. Rayon Təhsil Şöbəsinin müdürü Viktor Əliyev Xalq təhsili Muzeyi ilə rayon xalq təhsili şöbəsi arasında işğur olağolorların yaranmasından məmənnən olduğunu bildirdi. Qeyd etdi ki, Şamaxı şəhəri Azərbaycan tohsilinin tarixi mərkəzlərindən biri olduğu üçün burada Respublika Tohsil Muzeyinin filialını yaratmaq məqsədəyən olardı. Ekspozisiyaların hazırlanmasını Ədalət Məmmədəvə həvələdərək. Yəqin ki, Ədalət müəllimi tanıyırız. Muzeyinizdə tez-tez olur. Şamaxıda siz o, müşayət edəcəkdir.

Tohsil şöbəsinin metodika kabinetində Ədalət müəllimi beş nəfər şamaxıli Cümhuriyyət tələbəsi – **Axundov İsmayıł Əbdülxalıq oğlu, Xudaverdiyev Əlibala Hacı Murtuza oğlu, Məmmədov Ağababa Kərbələyi Ələsgər oğlu, Əliyev Abbas Mirza Əhməd oğlu və İskəndərov Ağalar Məşədi Abbasqulu oğlunun** arxiv sənədləri ilə tanış edirəm. Ezamiyət günlərində Ədalət müəllimlə birlikdə Cümhuriyyət tələbələrinin sorağında Şamaxının qocaman ziyahları ilə görüşüb şübhələşmişən. Nəticədə **Əliyev Abbas Mirza Əhməd oğlu və Axundov İsmayıł Əbdülxalıq oğlu** barəsində mürfəssəl məlumat toplaya bildi. Ayndı oldu ki, **Abbas Əliyev** 1916-ci ildə Bakı realnı məktəbini bitirdikdən sonra Kiçiyev Politexnik İnstitutunun inşaatçı-mühəndis şöbəsində təhsil almağa başlamış, 1919-cu ildə tohsilini başa vurmayış Azərbaycanı qayıtmış və Azərbaycan Cümhuriyyəti hökumətinin qorarı ilə dövlət hesabına Almaniyaya Berlin Kimmersiya institutuna göndərilmişdir. Ali tohsilini başa vurduqdan sonra Abbas Əliyev Azərbaycanı qayıtmış, sonra isə Moskvaya köçüb orada yaşamışdır. 1939-1945-ci illərdə ikinci dönya müharibəsində iştirak etmişdir. Ömrünün sonundak Moskvadakı «Bakı» restoranında direktor müavini vəzifəsində çalışmışdır. 1972-ci ildə Moskva da vəfat etmişdir.

Cümhuriyyət tələbəsi **Axundov İsmayıł Əbdülxalıq oğlu** 1897-ci il yanvarın 25-də Şamaxıda doğulmuşdur. Atası Əbdülxalıq Məşədi Abdulla oğlu,

anası Sitarə Hacıməmməd qızıdır. İsmayıł Axundov iyirmi yaşında Bakı kişi gimnaziyasını bitirdikdən sonra 1919-cu ildə Azərbaycan parlamentinin 1 sentyabr tarixli qorarına müvafiq olaraq ali təhsil almağı Almaniyanın Münhen Universitetinə göndərilmişdir. Universiteti müvəffəqiyətlə bitirmiş soydaşımız epidemiologiya ixtisası üzrə tanınmışdır. Münhen Universitetində İsmayıł Axundova dərs demis məşhur epidemioloq Martini keçmiş tələbosunu rəhbərlik etdiyi Hamburg Tropikologiya institutunda işləməyə davət etmişdir. İsmayıł Axundov burada bilik və tacribəsini zənginləşdirmiş, disertasiya müdafiə etmişdir. 1928-ci ildə Azərbaycana qayıdan elmər doktoru respublikada malyaruya ilə mübarizədə aparıcı rol oynamışdır. İsmayıł Axundov 1952-ci ildə Bakıda vəfat etmişdir.

Şöbə müdürü T.Qurban  
27.06.2005..»

Bakıya qayıtdıqdan sonra da Şamaxı Rayon Tohsil Şöbəsinin təlimatçısı Ədalət Məmmədəvə əlaqlarımız kasılmadı. 1974-cü ildə Bakı Dövlət Universitetinin filoqiyası fakültəsini bitirdikdən sonra doğma Adnalı kəndində müəllim və sonra da dərs hissə müdürü işləmiş Ədalət Məmmədəvə respublika mətbuatı şəhifələrində məraqı yazılar müəllifi kimi da tanınmışdır. Xatirimdər, 2009-cu il iyulun 18-də o muzeyimizə yeni çap olunmuş qalın cildli kitabıyla gəlmidi. Otuz üç çap vərəqi hacmində olan «Şamaxı – tohsil tarixi» kitabını Ədalət müəllimi Şamaxı rayon Tohsil Şöbəsinin müdürü Viktor Əli oğlu Əliyev ilə birlikdə yazışın naşır etdirmişdir. İki min tirajla «Zərədabın nəşriyyatı tərəfindən buraxılmış bu kitab qədim Şamaxının tohsil tarixinə həsr olunmuş iri həcmli monoqrafiyadır. Kitabın elmi redaktoru Bakı Universitetinin professoru, Nyu York Elmər Akademiyasının həqiqi üzvü Əmirxan Xəlilovdur. «Öz sənədə oxuyuruq: «Mahiyyət etibarı ilə tohsil tarixinə həsr olunmuş bu kitabda on qədim dövrərin mənbə və qaynaqları geniş şəkildə şərh edilməklə yanşı, Azərbaycanın manəvi sərvətinin tərkib hissəsini təşkil edən ictimai-ədəbi mühitin və fikrin formallaşmasına üzur oşular boyu Şirvanın paytaxtı olmuş Şamaxının özünəməxsus yeri, yaşam tərzisi və ümumiyyətlə bir mədəni mərkəz kimi tarixi rolu da əks olunmuşdur.»

Kitabın «Azərbaycan Demokratik Respublikası dövründə məarif və məktəb (1918-1920)» fəsliндə (səh.195) göstərilir ki, Avropanın mixtəlif ölkələrinə ali təhsil almağa göndərilmiş gənclərdən beş nəfəri Şamaxıdan idi. Beləliklə, tohsil məsələlərinə həsr olunmuş monoqrafiyada ilk dəfə Şamaxıdan olan Cümhuriyyət tələbələri haqqında məlumat və onların fotosu verilmişdir.



Axundov Ismayıl Ədülxaliq oğlu



Məmmədov Ağababa Kərbalayi  
Ələsgər oğlu



Əliyev Abbasmirza Əhməd oğlu



Seyidəliyev Mirməmmədrəz  
Mir Abutalib oğlu



Xudaverdiyev Əlibala Hacı  
Murtuza oğlu

## GÜLABLİNIN CÜMHURİYYƏT TƏLƏBƏSİ

Müəllifdən

2004-cü ildə Bakıda «Lider naşriyyat» tərəfindən buraxılmış və cildin üz qabığında «Azərbaycan Xalq Cümhuriyyəti ensiklopediyası» yazılımış (yanlışdır, tariximizdə «Azərbaycan Cümhuriyyəti» mövcuddur – T.Q.) Ensiklopediyasının birinci cildinin 341-ci sahifəsində oxuyuruq;

«Əliyev Firdun Əzim oğlu (3.12.1898, Şuşa – ?). Azərbaycan Cümhuriyyəti Parlamentinin xüsusi qərarı ilə dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. Bakı politeknik məktəbinin elektrotexnika şöbəsini bitirmişdir (1919). Parlamenti 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini elektrotexnika sahəsində davam etdirmək üçün Almaniyaya göndərilmişdi. Azərbaycanda sovet hakimiyyəti qurulduğundan sonra xaricə dövlət hesabına təhsil alan tələbələrin vəziyyətini öyrənən Azərbaycanlı Tələbələr İttifaqının 1923-25 illər üçün məlumatında Firdun Əliyevin təhsilinin bitməsinə 1 il qaldığı göstərilirdi. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.»

«Sonrakı tale» axtarışına çıxdım. 100 nəfər tələbələr arasından Şuşada doğulmuşlar sırasından Firdun Əzim oğlu Əliyevi tapa bilmədim. Azərbaycan Respublikası Dövlət Arxivindən, Milli Təhlükəzlilik Nazirliyinin Arxivindən topladığım materialları ələk-vələk elədim, Azərbaycan Prezidenti İşlər İdarəsi Siyasi Sənədlər arxivinə üz tutдум və ... nəhayət, cümhuriyyət tələbəsinin doğulduğu yer de, sonrakı taleyi de bəlli oldu. Bəlli oldu ki, Almaniyada ali təhsil almış soydaşımız millatimizin əzli düşmənləri tərəfindən işğal edilmiş Ağdam rayonundandır. Gülablı kəndində 1832-ci ildə maşhur sinədəftər Aşıq Valeh, 1880-ci ildə ustad tarzən Qurban Pirimov, 1898-ci ildə Azərbaycanın Cümhuriyyət tələbəsi Firdun Əliyev dünyaya göz aqmışdır. Arxiv sənədlərləri tanış olun.

Azərbaycan Respublikası Dövlət Arxivində Cümhuriyyət Hökuməti tərəfindən dövlət hesabına xaricə ali təhsil almağa göndərilmiş gənclər arasında Əliyev Firdun Əzim oğluna aid sənədlərdən məlum olur ki, o, 1898-ci il dekabrın 30-da Şuşa qəzasının Gülablı kəndində doğulmuşdur (Ağdam rayonu 1930-cu ildə təşkil edilmişdir – T.Q.). 1908-14-cü illərdə Bakı Alekseyevsk altısınıflı məktəbi bitirib, politeknik məktəbinə daxil olmuşdur. 1919-cu il iyul ayında təhsilini aşağıdakı qiymətlərlə başa vurmusdur;

İlahiyat	yaxşı (dörd)
Rus dili	yaxşı (dörd)
Coğrafiya	əla (beş)
Cəbr	əla (beş)
Triqoqometriya	yaxşı (dörd)
Fizika	kafı (üç)
Mexanika	yaxşı (dörd)
Maşın hissələri	kafı (üç)
Termodinamika	yaxşı (dörd)
Metallar texnologiyası	kafı (üç)
İnşaat-qazima	əla (beş)
Qanunşünaslıq	əla (beş)
Daxiliyinə mühərrikləri	kafı (üç)
Buxar maşınları	yaxşı (dörd)
Tərsimi həndəsə	yaxşı (dörd)
Texniki rəsmxətt	yaxşı (dörd)
Konstruktur rəsmxətt	yaxşı (dörd)
Elektrotexnika	əla (beş)
Elektrik xəttlərinin quraşdırılması	əla (beş)
Elektrik laboratoriyası	əla (beş)
Elektrik işıqlandırılması	əla (beş)
Mineralogiya	əla (beş)
Xattatlıq	kafı (üç)
Rəsm	dörd (yaxşı)
Diplom layihəsi	əla (beş)

\*\*\*

Gülablının Cümhuriyyət tələbəsi barədə görəsən daha hansı sənədlər vardır, Bu məqsədə Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsi Siyasi Sənədlər Arxivinə üz tutдум. Arxivin illərdən bəri tanıdığım məhrəbin əməkdaşları bu dəfə də köməyimə goldular. Məlum oldu ki, arxiv qovluqları arasında Firdun Əzim oğlu Əliyevin 1932-ci ildə dəst-xəttlə cavablandırılıb imzaladığı dörd səhifədən ibarət «kadroların hesabı üçün şəxsi vərəqə» si saxlanılır. Buradan aydın olur ki, Firdun Əzim oğlu Əliyev 1898-ci ilin dekabrında Şuşa qəzasının Gülablı kəndində (Ağdam rayonu inzibati ərazi kimi 1930-cu ildə təşkil edilmişdir – T.Q.) anadan olmuşdur. Milliyəti türk,

valideynlərinin əsas peşəsi fəhləlikdir. Firdun on yaşında Bakıdakı Alekseyevsk altısınıflı məktəbdə oxumuş, 1914-cü ildə isə Bakı Politexnik məktəbinə daxil olmuşdur. 1918-ci ildə texnik-elektromexanik ixtisası üzrə təhsilini başa vurmuşdur. 1920-ci ildə dövlət hesabına Almaniyaya ali təhsil almağa göndərilmişdir. 1926-ci ildə oradakı Karlsruye Politexnik İnstitutunu bitirərk mühəndis-elektromexanik diplomu almışdır.

Cümhuriyyət tələbəsinin əmək fəaliyyəti da diqqəti cəlb edir. 1918-ci il may ayının 1-dən 1920-ci ilin yanvar ayının 15-dək Bakıda Quberniya İdarəsində çertyoçlu işləmişdir. 1920-ci il sentyabrın 7-dən 1923-cü il mayın 10-dək maddi çatınlıklar ucbatından (Aprel işğalindan sonra Cumhuriyyət tələbələrinin təqəddümi kəsilməsi - T.Q.) Almaniyadan Xentüstər və Zuiqardlı şəhərlərində, Manşterdən mədənindən elektromantory olmustur. 1926-ci ilin dekabrında doğma yurduna qayıtmış Firdun Əzim oğlu Əliyev əmək fəaliyyətinə Lənkərandan başlamışdır. 1928-ci il noyabr ayının 20-dək burada peşə məktəbinin direktoru vəzifəsində çalışmış, həm də əvəzçiliklə Lənkərən Məarif Şöbəsi nözdündə inşaat baş icraçısı olmuşdur. Maarif işçiləri onu həmkarlar ittifaqının rayon konfransında təftiş komisiyasının üzvü seçmişlər.

1928-ci ilin noyabrından 1929-cu ilin sentyabrın 1-dək Cumhuriyyət tələbəsi Bakıda Nəriman Nərimanov adına texnikumda elekrik şöbəsinin müdürü təyin edilmişdir. Altı aydan sonra, 1929-cu il sentyabrın 1-də isə Gəncə Sənaye Texnikumunun direktoru vəzifəsinə təyin olunmuşdur. Firdun Əliyev dörd il yaxın bu vazifədə çalışmışdır. Otuz iki yaşı direktor burada da «çörək ağacı»na sadıq qalmışdır – Gəncə toxuculuq fabrikində əvəzçiliklə elektromantory işləmişdir. Gəncəlilər bu sadə, pak-təmiz, ana dilini, alman və rus dillərini mükəmməl bilən Gülbələ balasını Şəhər Sovetinin İdarə Heyətinin üzvü seçmişlər.

1932-ci ilin fevralında Firdun Əliyev Bakıya çağırılmış və həmin ayın 16-da Nəriman Nərimanov adına texnikumun direktoru təyin edilmişdir.

1929-cu ildən Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının üzvü mühəndis Firdun Əliyev respublikannı ictimai hayatından yaxından iştirak etmişdir. Tosadüfi deyildir ki, Sovet Azərbaycanının 15 illiyi münasibətilə tanımış soydaşlarını Stalina göndərdikləri məktubda (bax; «Bakinski raboci» qəzeti 30 dekabr 1935-ci il, №299) onun da adı vardır... Fəqət bir il sonra digər Cumhuriyyət tələbələri kimi məşhər ayağına çəkilmişdir. Milli Təhlükəsizlik Nazirliyinin arxivində saxlanılan sənədlərdən aydın olduğu kimi, Firdun Əzim oğlu Əliyev – otuz doqquz yaşı pak və ləkəsiz insan

1937-ci il iyul ayının 12-də yaşadığı evdə (Bakı, Qızıl Əsgər, indiki Səməd Vurğun küçəsi, bina 2,15, mənzil 160) həbsə alılmış və 1938-ci il aprelin 17-dək, yəni məhkəməsinədək Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığının daxili təcridxanadasında saxlanılmışdır.

Axtarış zamanı evindən aşağıdakilar götürülmüşdür:

*100 alman markası*

*QAZ markalı avtoobil*

*Elmi işinin makinada yazılmış iki nüsxəsi*

*Səxsi sənədlərindən ibarət qovulq*

*Telefon üçün 50 metr uzunluğunda kabel*

Almanca kitablar, Hötenin, Şekspin, Mopassanın, Bodaşonun, Vilhelm Büsun, Dantenin əsərləri, habelə «Min bir gecə» kitabı.

Cümhuriyyət tələbəsi həbs ediləndən sonra «çekist libashları» bir daha onun evində peydə olmuşdur. Ölüm ayağindakı Əzim atanın balışının altından 1500 manatı, dolabdan üç dəst kostyumu, təptəzə uzunboğaz çəkməni, binol və fotoaparatus mangırılıyib aparmışlar.

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin arxivində Firdun Əzim oğlu Əliyevin 1938-ci il aprelin 17-də tərtib edilmiş 23506 nömrəli istintaq işində deyilir:

*“Mütəəhim Firdun Əzim oğlu Əliyev 1934-cü ildə Azərbaycanda əksinqilabi millətçi qrupun üzvü olmuşdur.”*

Qeyd etmək lazımdır ki, Firdun Əliyevin dindirilmə protokolları dəhşətli 37-ci il represiya qurbanları digər Cumhuriyyət tələbələrinin sorğu-sualımlan və köklü şəkildə fərqlənmir. Bəzi məqamlara diqqət yetirin:

*Sual – Almaniyaya necə getmisiniz ?*

*Cavab – Biz tələbələr Almaniyaya 1920-ci il aprelin 2-sində çatmışıq. Marsrut belə olub; Bakıdan Batuma, oradan İstanbula gəldik. Orada 1 ya da 2 gün qaldıq. Xəsta olduğumda görə mən gəminin gövərtəsindən sahilə düşmədim. Romada iki ayadək qalmalı olduğ, çünki viza gözəylərdik. Roma-da mən azərbaycanlı tələbə qrupundan ayrılaraq, İçvəçrəyə, oradan Bern şəhərinə, sonra da viza alıb Almaniyaya – Karlsruye yə getdim.*

*Sual – Romada harada qaldınız?*

*Cavab – «Nou Roma» qonaq evində.*

*Sual – İçvəçrədə harada və kimin yanında oldunuz?*

*Cavab – İcveçrədə «Dipont» qonaq evində qaldım.*

*Sual – Siz niyə Almaniyaya İçvəçrədən getmək qərarına gəldiniz?*

**Cavab** – Çünkü azərbaycanlı tələbələrin hamisi Almaniyaya Parisdən getmək istayırdılar. Mən isə təkbaşına yolumu ləvəçrədən saldım.

**Sual** – Tələbələr qrupuna kim başçılıq edirdi?

**Cavab** – Dəqiqi xatırlamram. Ancaq bütün tələbələrin arasında hamidən çox Əsrəf Əliyev seçildi.

**Sual** – Almaniyada olmağımızdan nə deyə bilərsiniz?

**Cavab** – Karlsruyeyə 1920-ci il aprelin 2-də çatdım və Serdnerstrasse ilə Kronstrasse küçələrinin tinindəki evdə yaşayın Qoldşmidt soyadlı yahudinin mənzilində qaldım. Burada ta Unterriixdorf kəndindək, yəni 1920-ci il sentyabrınadək qaldım.

**Sual** – Karlsruyedə nə iş görürdünüz?

**Cavab** – Karlsruyedə həm oxuyur, həm də işləyirdim.

**Sual** – Musavat hökumətinə nə qədər təqaüd almısınız?

**Cavab** – Musavat hökumətindən yəl xəci və bir dəfə da təqaüd almışam. Çünkü tezliliklə Azərbaycan sovetləşdirilib. Mən isizsiz qaldığuma görə Karlsruyeni tərk edərək Unterriixdorf kəndində itüb tutдум. Orada «Dirisshshau» şaxtasında iş düzəlddim. Əvvəlcə fəhlə, sonra isə elektrik montyoru köməkçisi oldum. Burada ay yarım işlədiyindən sonra Kinfraemerhitte çılingər emalatxanasına göndərildim və orada da elektrik montyoru köməkçisi oldum və 1921-ci ilin mayınadək işlədim. İşdən çıxarıldığımı görə Hannoverə geddim, burada Ali Texniki Məktəbə daxil oldum. Ancaq bir semestr oxumalı oldum. Çünkü buradakı professorlar əcnəbilər pís münasibət göstəridilər. Yenidən Karlsruyeye qayitımlı oldum. Burada 1926-ci ildək, yəni Sovet İttifaqına qayidianadək Sovet Azərbaycanından aldiğım təqaüdlə və işləməklə topladığım pulla yaşıyışam.

**Sual** – Almaniyada nə kimi içtimai-siyasi iş aparmısınız?

**Cavab** – 1923-cü ildə Almaniyada təhsil alan SSRİ Tələbələri Birliyinin Baden bölməsinin rəhbəri olmuşam.

**Sual** – Tələbə bölməsinə necə başçı oldumuz?

**Cavab** – Mən Badenə oxuyan SSRİ tələbələri seçildər.

**Sual** – Almaniyada siz Azərbaycan SSR təqaüdü verilməsi üçün tələbə seçimi edən Ruhulla Axundovlu görüşmüslüñiz?

**Cavab** – Ruhulla Axundovlu heç vaxt görəməmişəm. Başqa tələbələrdən eşimmişəm ki, o, Berlinə gəlib.

**Sual** – Almaniyada neçə dəfə həbs olunmuşunuz?

**Cavab** – İki dəfə. Birinci dəfə 1921-ci il martın 21-də Hetştatda Maks hələsevi üşyanından sonra, ikinci dəfə 1926-ci il sentyabr ayında Karlsruyedyə

kirayə qaldığım mənzil sahibinin iddiasına görə. Guya mənzildə siyasi yığın-caqlar keçirmişəm, Məni polis həbs etdi, İstintaq dustraxandasında bir ay yarım qaldım. Məhkəmədə siyasi fəaliyyətlə möşğül olduğum sübuta yetmədi və azadlığa buraxıldı.

1926-ci ildə Cümhuriyyət tələbəsinin Almaniyada keçirilmiş məhkəməsi ilə 12 ilən sonra Bakıda olmuş məhkəmə arasında yerləş-göy qədr vardır. Birincidə müttəhim «siyasi fəaliyyəti sübut edilməməsi üçün» məhkəmə zalından ali məktəbə yollanmışdır. Ikincidə isə... Azərbaycan Respublikası Milli Təhlükəszlilik Nazirliyinin arxivində saxlanılan dindirilmə protokolları ilə tanışlıq bir daha sübut edir ki, «doğma» məhkəmələrimiz yalana doğru, ağə qara hökmü vermək üçün mövcuddur.

1938-ci ildə Firidun Əliyevin məhkəməsində şahidlərin dediklərinə diqqət yetirin;

**X.Zeynallı** – Mühəndis-texnoloq Firidun Əliyev istehsalatda iş yerində zərərli diversiya qrupları yaratmışdı.

**D.Axundzadə** – 1935-ci ildə Bakıda trotskiçi mərkəzin üzvü Müzəffər Nərimanov Almaniyada ali texniki təhsil almış Firidun Əliyevlə yaxın idi. Nərimanovun şəxsən tapşırığı ilə mən onu K.Marks adına elektrotokun (Bakı Elektrik Şəhərəsi-T.Q.) direktoru vəzifəsinə təyin etdim. Əliyevi əksinqibə qattı millətçi kimi tanıyıram.

**L.Dormontova** – Əliyevi Elektrotokda çalışdığını müddətdən yaxından tənyarım. O elektroku yad tənsürlərlə doldurmuşdu.

**L.Ruştəyn** – Firidun Əliyevin əksinqılıbzılı ziyanverici fəaliyyəti nəticəsində Pirsatda elektrik stansiyası vaxtından istifadəyə verilmədi. Nəticədə Artjom adasındaki madanlılar enerjizə qaldı.

Qondarma məhkəmədən sonra dövlət təhlükəzliyi leytenantı Qolubtsov aşağıdakı ittihamı imzalamışdır:

«Əliyev Firidun Əzim oğlu - 1898-ci ildə doğulmuşdur. 1937-ci ilin dekabrında xalq düşənəsi kimi partiya sıralarından çıxarılmışdır. Azərbaycanlı, SSRİ vəzəndəndir. Musavat hökuməti tərəfindən Almaniyaya ali təhsil almağa göndərilmişdir. Almaniyada olarkən iki dəfə inqilabi fəaliyyətə meyli olduğunu görə qismənidəttilə həbs cazasına mahkum olunmuşdur.

Vətəndaş F.Ə.Əliyev Azərbaycan SSR Mülki Məcəlləsinin 72,73 və 69-cu maddələri ilə həbs olunmuşdur. Müttəhim özünü müqəssir hesab etməmişdir.»

«Özünü müqəssir hesab etməyən» Cümhuriyyət tələbəsi səkkiz il Rusiyanın Kirov vilayətindəki Lesnaya stansiyası yaxınılığında həbs düşərgəsində

saxlanılmışdır. Məhbusun Almaniyada aldığı ixtisası həbs döşögəsində də dadına çatmışdır. O, düşərgənin ştat cədvəlində olmayan baş energetik işini görmüşdür. Nəhayət, azadlığa buraxılmış, Lesnaya stansiyasından qatarla uzun yol keçərək Bakıya çatmışdır. Ancaq aidiyatı orqanları onu get-gələ salaraq qeydiyyata götürməmişlər. Cəzənənə gələn Firidun Əliyev 1948-ci il mart ayının 24-də Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin birinci katibi Mir Cəfər Bağırovə arxivdə saxlanılan aşağıdakı məktubu göndərmişdir:

*«M.C.Bağırov yoldaşa*

*Yoldaş Bağırov! On dörd yaşımdan əmək fəaliyyətinə başlamışam və 1946-ci ildək fasiləyə yol verməmişəm. Ancaq əmək qabiliyyətimi itirmədiyi mənzərə baxmayıaraq indi işsiz qalmışam. Büttün həyatım boyu heç bir yerə mən ərizə və ya şikayat yazmamışam. Son iki ildə isə aidiyatı orqanlara göndərdiyim məktubların hesabını itirmişəm.*

*Yoldaş Bağırov! Bir vaxtlar mənim fəaliyyətimi Siz özünüñ qiyamətləndirmisiniz. Azərbaycanın sovetləşməsinin 15 illiyi münasibətilə Stalin yoldaşa məktubda milli kadrlar arasında adımı ən yaxşı mütəxəssislər cərgəsində çəkmisiniz. Məni kabinetiniza dəvət edib səhəbat etdiğdən sonra, Azərbaycan Nefi Kəşfiyyatı Trestinin rəisi təyin olunmuşam. Mən həmən adamam, dayışmağışam. Təqsirim deyil ki, həbs müddətində fəaliyyətimin səmərəli mərhələsi hədər getmişdir.*

*Yoldaş Bağırov! İnanıram ki, Siz əzəblərimə son qoyacaqsınız və Azərbaycanda öz hayatinizi sərf etdiyiniz böyük quruculuğda mən də bir mütəxəssis kimi faydalı olacağam.*

*İmza; Firidun Əliyev.»*

M.C.Bağırovun dərkənarıyla Nazirlər Sovetinin söri Teymur Quliyev, MK katibləri Həsən Seyidov və Həsən Həsənov məktubla tanış olmuşlar. Məsələ 1948-ci il martın 28-də Azərbaycan K(b) P MK Bürosunda müzakirə olunmuş və nöticədə Cümhuriyyət tələbəsinin bütün vətəndaşlıq hüquqları bərpə olunmuşdur. Gülablının qəfəsdən çıxmış qartal balası pərvazlanaraq yuvasına qayıtmış, Gülablıdan qıvı varuraq Şuşanın Cıdır düzüne enmiş və günəş batanda qayıdır Ağdama sağlamışdır. 1949-cu ilin aprelində Bakıya dönmüş, «Bakı – Moskva» sürət qatarında yerini tutmuşdur. Paytaxtın Kazan vağzalında onu peronda qardaşı Niyaz qarşılımışdır...

## «YAŞIL QƏLƏM» LƏ AVROPAYA

Çağdaş Azərbaycanın bütün rəsmi bayramları Cümhuriyyət dövründən başlayır. Tekcə Azərbaycan Yazıçılar Birliyinin doğum günü 1934-cü ildən hesablanır. 2014-cü ildə 80 yaşlı qeyd edildi. Bu, on azı ədəbiyyat tariximizə hörmətsizlikdir. Belə ki, 2014-cü ildə Azərbaycan Yazıçılar Birliyinin 95-ci ildöntübü iddi. Azərbaycan Cümhuriyyəti dövrünün həqiqətən Yazıçılar Birliyi olan «Yaşıl qələm» cəmiyyətinin təsis toplantısı 1919-cu il avqust ayının 18-də keçirilmiş, Seyid Hüseyn cəmiyyətin söri seçilmişdi. Qobul olunmuş mərəmməmədə deyilirdi ki, «cəmiyyətin məqsədi Azərbaycan xalqının fikrən yüksəlkəməsinə çalışmaq, Azərbaycan ədəbiyyatında müşahidə edilməkdə olan yenilikləri qüvvətləndirmək, onu türkiliyə və sadələşdirməyə səvg etməkdir.»

Cəmiyyət üzvlərinin əksariyyəti milli mədəniyyətimizin inkişafı yolunda çalışan görkəmləri ziyalılar idi: Məhəmməd Əmin Rəsulzadə, Mırzəbala Məmməzdə, Məhəmməd Ağaoğlu, Həsən bəy Ağayev, Ümmügülsüm, Əhməd Cavad, Hüseyn Cavid, Cəfər Cabbarlı, Abdulla Şaiq, Salman Mümtaz, Nəcəf bəy Vəzirov, Üzeyir bəy Hacıbəyov və başqaları vərdi. «Yaşıl qələm» in 1919-cu ildə həyata keçirdiyi tədbirlərdən biri 1918-ci ildə erməni daşnaklarının yandırıldığı «İsmailiyyə» və həsəl olunmuş aserlərin müsəbiqəsinə təşkil kıldı. Müsəbiqədə Seyid Hüseynin «Həzin bir xatra – İsmailiyyə» sənədli həkayəsi birinci yer tutmuşdu və mükafata layiq görülmüşdü.

Avropa ölkələrinə 100 nəfər soydaşımızın ali təhsil almağa göndərilməsində Azərbaycan Cümhuriyyəti Xalq Maarif Nazirliyinin nozdında olan «Yaşıl qələm» cəmiyyətinin müümən rölu olmuşdur. Bu cəhətdən «Azərbaycan» qəzetiinin 1920-ci ildəki saylarında xeyli material vardır. Qəzeti hamil il yanvarın 14-də çıxan nömrəsində Avropaya yola düşəcək tələbələrin şərafında «Yaşıl qələm» cəmiyyəti tərəfindən təşkil edilmiş çay məclisindən səhəbat açılır. Burada deyildiyi kimi, məclisdə 30 nəfər tələbə, «Yaşıl qələm» cəmiyyətinin üzvləri, habelə osmanlı adıblarından Feyzulla Sacıq və Rəşid Süroyanın iştirak etmişlər. Macilisi Salman Mümtaz aparmışdır. «Azərbaycan» qəzetiinin 1920-ci il 17 yanvar sayında «Yola salınma mərasimini» belə təsvir olunur: «Yanvarın 14-də xarici ölkələrə ali təhsil almağa göndərilənlərin böyük bir hissəsi yola salındı. Sürət qatarı sahər saat 8.48-də vağzalдан tərəpnəcəkdir. Ancaq saat 7-dən vağzala çoxlu adam yığışmışdır. Vağzala həmçinin parlament üzvləri gəlmişlər. Onların arasında Məhəmməd

*Əmin Rəsulzadə, İbrahim bəy Əbilov, Səmədağa Ağamalioğlu, Aslanbəy Səfi-kürdski, Abbasqulubay Kazimzadə, Əhmədbəy Pepinov və başqları vardi. Vağzalın 2-ci zalında çay süfrəsi açılmışdır. Süfrə arxasındakılardan M.Ə.Rəsulzadə, İ.Əbilov, A.Səfi-kürdski, R.Mürsəlzadə və başqları çıxış edərək, tələbələr uğurlu yol və təhsil mühəqqiqiyat arzuladılar. Sonra tələbələr onlar üçün nəzərdə tutulmuş vagona qalxdılar. Vagonun qapıları Azərbaycan bayraqları ilə bəzədilmişdir, hamının əhval-ruhiyyəsi yüksəkdir. Vagonun içərisindən tarın səsi ətrafa yayılır, "Segah" çalınır. Nəhayət, üçüncü zəng çalınır və qatar "Segah" sədaları altında yola düşür. «Yaşasın Azərbaycan!» şurə ucadən səslənir.*

Tələbələri aparan qatari Azərbaycanın damır yolu boyu yerleşən şəhər va rayonlarının əhalisi də hərəkatla qarşılayırdılar. «Azərbaycan» qəzetində (1920-ci il, fevral, №20) tələbələrin qatardan Gəncə şəhəri valisinə ünvanlaşdıqları teleqramın mətni də dərc olunmuşdur. Burada deyilir: «Avropa ölkələrinə ezm olunan Azərbaycan tələbələrinin sonuncu dəstəsi Gəncə stansiyasından keçərək, Azərbaycanın bu qədim mərkəzinin qapısı qarşında bəz ayır və Gəncə əhalisini səmimi salamlar göndərir.»

«Azərbaycan» qəzeti 1920-ci il mart-aprel saylarında tələbələrin Türkiyədən, İtaliyadan, Fransadan göndərdikləri məktubları dərc olunmuşdur. Qəzeti 1920-ci il 23 aprel tarixli sayında «Tələbələrimiz xaricdə» başlığı ilə verilmiş xəbərlərdə deyilir ki, Paris şəhərinə çatan tələbələr Əlimərdenbəy Topçubəyov tərəfindən səmimiyyətlə qarşılanmışdır. O, tələbələr müraciətlə böyük nitq söyləmişdir. Tələbələr Paris şəhərindən Avropanın müxtəlif ölkələrinə yollanmışlar... Onların arasında «Yaşıl qələm» cəmiyyətinin iki üzvü – Məmməd Hənəfi Zeynalı və Cəfərov Əliyusif Maşadi Abutabib oğlu da vardi..

«Yaşıl qələm» cəmiyyətinin üzvü və Cümhuriyyət tələbəsinin Azərbaycan Respublikası Dövlət Arxivində saxlanılan arxiv materiallarından aydın olur ki, Məmməd Hənəfi Baba oğlu Zeynalı 1896-ci ildə (arxiv sənədlərində ya və gün göstərilmişdir – T.Q.) Bakının Mərdəkan kəndində anadan olmuşdur. Altı yaşında ikan atası vəfat etmiş, ona ata əvəzi də olmuş anasının himayəsi ilə boy'a – başa çatmışdır. «Balaca kişiv 10-12 yaşlarında 7-ci rus-tatar məktəbində oxuya-oxuya həm də qəzet satmaqla ailəyə maddi dayaq olmuşdur. Məktəbi bitirdikdən sonra ali savad almaq həvəsilə Bakıdakı Alekseyev adına 3 sayılı Ali – İbtidai Məktəbə (indiki Neft Akademiyasına – T.D.) daxil olmuşdur. 1916-ci ildə ali məktəbi əla qiymətlərlə

bitirən Məmməd Hənəfi Moskva – Nijninovqorod Dəmir Yolu Baş İdarəsinə təyinat almışdır. Bakılı mühəndisi elə baş idarə aparatında işlə təmin etmişlər. Ancaq gənc mühəndisi dörd divar arasında məmər kimi işləmək ürəyincə olmadığından, müsabiqə ilə Moskva Ali Texniki Məktəbə (indiki Bauman adına İnstitut – T.Q.) qəbul olunmuşdur. Tələbəlik hayatı onu siyasi fəaliyyət meydənina qovuşdurmuşdur. 1917-ci il fevral inqilabından sonra esserlər partiyasına üzv olmuşdur. Gənclər hərəkatında faal iştirak edən ikinci kurs tələbəsi institutdan xaric edilmiş, Azərbaycana qayıtmalı olmuşdur. Hənəfi Bakıda siyasi fəaliyyətini davam etdirməklə yanaşı, ədəbi yaradıcılıqla məşğul olmuş, 1919-cu ildə «Yaşıl qələm» cəmiyyətinin üzvü seçilmişdir. Azərbaycan Cümhuriyyəti Parlamentinin müvafiq qərarı ilə dövlət hesabına İstanbul Universitetinin hüquq fakültəsinə qəbul olunmuş Hənəfi Zeynalı Azərbaycan Cümhuriyyətinin səqutundan sonra Bakıya qayıtmış, həmyerli, esser partiyasının üzvü Ruhulla Axundovla birlikdə fəaliyyət göstərmişdir (hər ikisi 1919-cu ilin may ayında kommunist partiyası sıralarına keçmişdir - T.Q.) Araşdırıcılar göstərir ki, xalqımızın bu iki böyük ziyanımızın 1920-ci ildən 1937-ci ildək davam etmiş fəaliyyətindən bir paralellik vardır. Həmin dövrə Ruhulla Axundov hansı vəzifələrdə çalışmışdır? 1920-1924-cü illərdə Azərbaycan K(b)P Mk katibi, «Bakinski raboci» və «Kommunist» qəzetlərinin redaktoru, 1924-30-cu illərdə Azərbaycan SSR Xalq Maarif komissarı, Azəraşşirin direktoru, sonra ÜİK (b) P Zaqafqaziya Ölkü Komitəsinin katibi olmuş, 1937-ci ildək isə Azərbaycan K(b) P MK yanında Partiya Tarixi İnstitutunda, Xalq Komissarları Soveti yanında İncəsənət İşləri İdarəsində, SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialında rəhbər vəzifələrdə çalışmışdır. Bəs Hənəfi Zeynalının 1937-ci ildək ömrü yolu hansı pillələrdən ibarətdir? Azərbaycanın rus ordusu tərəfindən işğalından üç ay sonra, 1920-ci ilin iyulunda Ruhulla Axundovun 24 yaşlı eser məsləkəsi Bakıya qayıtmış, təşkilatçıq qabiliyyəti və işgülərə ilə rəhbər orqanların diqqətini cəlb etmişdir. O, Göyçay, Salyan, Şamaxı qazalarında partiya və sovet orqanlarının təşkilində iştirak etmiş, Şuşa qəza partiya komitəsinin katibi işləmişdir. 1921-1923-cü illərdə Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsində Kənddə iş Şöbəsinin müdürü vəzifəsində çalışmış, Azərbaycan Xalq Maarif Komissarlığının kollegiya üzvü seçilmiş, nazirliyin məktəbdənənar səbəsinin müdürü vəzifəsində işləmişdir. Daha sonra Azərbaycan Həmkarlar İttifaqları Şurasının orqanı olan «Zəhmət» qəzetiñin redaktoru təyin edilmişdir. 1923-cü ilin mart ayının 12-16-da

Azərbaycan kommunistlərinin beşinci qurultayının nümayəndəsi olmuş və qurultayın Tətiş Komissiyasının üzvü seçilmişdir. 1927-ci ildən 1934-cü ilədək Azərbaycan Dövlət Universitetində dosent vəzifəsində çalışmış, 1937-ci ildə SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialında fəaliyyət göstərmişdir.

Həmin il bütün dünyada ən dəhşətli repressiya SSRİ-də keçirilməyə başlamışdır. Kreml divarları arasında 1936-ci il avqustun 5-də hazırlanmış 4470 nömrəli qərar maddə-maddə həyata keçirilmişdir. SSRİ Xalq Daxili İşlər Komissarlığının əmrində deyildirdi: «Fəal antisovet ünsürlərin və ci-nayatkarların repressiya olunması işinə başlanılsın. Fəal pozuculuq şəali-yatı ilə möşgül olan antisovet partiyaların üzvləri (esserlər, gürçü menşe-vikləri, müsavatçılar, ittihadçılar və daşnaklar) keçmiş ağlar, jandarmalar, məmurlar, banditlər, bandalarla kömək edən və bələdçilik edənlər, mīha-cırılar repressiya olunmalıdır»

Azərbaycan üzrə «Üçlüyü» başında SSRİ Prokuroru A.Y.Vışinskiinin müavini Matuleviç durdurdu. İki-üç ay ərzində xalqımızın ən dəyərli insanları, o cümlədən ali təhsilini Avropanın ölkələrindən alaraq Sovet Azərbaycanına qayıtmış Cümhuriyyət tələbələri məhşər ayağına çəkildilər. Ruhulla Axundov və Hənəfi Zeynallı hədəfa alındı. 1937-ci il dekabrın 17-də SSRİ Elmlər Akademiyası Azərbaycan Filialının Rəyasət Heyətinin sədr müavini Əhəd Yaqubovun tərtib edib imzaladığı siyahı «SSRİ EA Azərbaycan Fi-lialının xalq düşməni kimi ifşa olunmuş antisovet keçmiş əməkdaşları» adlanır. Siyahıda Ruhulla Axundov və Hənəfi Zeynallı barədə oxuyuruq:

**Axundov Ruhulla** – Filialın keçmiş direktoru, əksinqilabçı trotskist mü-savatçı, ifşa edilmiş xalq düşmanları bandasının başçısı.

**Zeynallı Hənəfi** – Dil və Ədəbiyyat İnstitutunun elmi katibi, R.Axundo-vun irəli çəkdiyi adam. Ədəbiyyat və folklor sahəsinə ciddi ziyan vurmuşdur. Keçmiş eser:

Azərbaycan Respublikası Milli Təhlükəzlik Nazirliyinin Arxivində Hənəfi Zeynallının istintaq materialları «PR- 26385» sayılı qovluqda saxlanılır. Burada Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığı Dövlət Təhlükəzliyi İdarəsinin 4-cü şöbəsinin rəisi, dövlət təhlükəzliyi mayoru Gerasimovun 1937-ci il yanvar ayının 26-da imzaladığı arayışda oxuyuruq: «Zeynallı Hənəfi Baba oğlu 1896-ci ildə anadan olmuş, türkdür, Azərbaycan Kommunist

(bolşeviklər) Partiyasının üzvü, SSRİ Elmlər Akademiyası Azərbaycan Filialı Tarix və Ədəbiyyat İnstitutu direktorunun müavinidir. Zeynallı əks inqilabi millətçi təşkilatın üzvüdür. Onun haqqında məlumatımız vardır:

1. 1917-ci ildə eserlər partiyasının üzvü olmuşdur.

2. 1928-ci ildə Bakıda Türkiyə konsulu Ferid bəylər əlaqə saxlamış və onun vasitəsilə tanınmış türk millətçi xadimi İsmayıllı Hikmətə məktublaşmışdır.

3. 1929-cu ildə və sonrakı illərdə müsavatçılarından Baharlı, Feyzullayev, Mövsümov və başgaları, habelə Çobanzadə ilə six əlaqədə olmuşdur.

4. Özünün praktik elmi işlərində əksinqilabçı millətçi ideyalarını təbliğ etmişdir.»

1937-ci il oktyabr ayının 12-də SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyası Səyyar Sessiyasının qapalı məhkəmə iclasının qərarı ilə Hənəfi Baba oğlu Zeynallı on yüksək cazaya – güllələnməyə məhkum edilmiş və hökm ərtəsi günü, oktyabrın 13-də icra olunmuşdur.

Azərbaycan Respublikası Milli Təhlükəzlik Nazirliyinin Arxivində Cüm-huriyyət tələbəsinin 1956-ci ildə bərəatına aid sənədlər də saxlanılır. Bu sənədlər arasında «Yaşıl qələm» cəmiyyətinin bir zamanlar iirmi üç yaşlı üzvü Hənəfi Zeynallıya bu cəmiyyətin on beş yaşı ən gənc üzvü Mikayıl Rəfili tərəfindən yazılmış rəsmi məktub da saxlanılır. Millətimizin əyləməş şəxsiyyətlərindən biri – Mikayıl Rəfili öz dəst-xatılı yazdırından bəlli olur ki, 1956-ci ilin sentyabrında respublika Dövlət Təhlükəzliyi Komitəsinə gəlmiş, represiya qurbanı olmuş əqidə dostunun müdafiəsinə qalxmışdır. Arxivda saxlanılan sənəddə oxuyuruq: «Ali məktəb professoru Mikayıl Həsən oğlu Rəfili biza ifadə vermişdir ki, o, Hənəfi Baba oğlu Zeynallı həqiqətən uzun illərdən bəri yaxından tanıır və onu namuslu və pak bir kommunist kimi səciyyələndirir.

**SSRİ Baş Hərbi Prokurorluğunun  
əməkdaşı, polkovnik V. Plexanov  
22 sentyabr 1956-ci il.»**

Əfsuslar ki, əqidə dostunun bərəatindən sonra Mikayıl Rəfili də çox ya-şamamışdır. İki il keçməmiş, 1958-ci il aprelin 25-də dünyaya gəldiyi gündə dünyadan köçmüştür. Olli üç yaşında...

Mikayıl Röfilidən sonra Hənəfi Zeynallının xatırmasını əziz tutan qələm sahibləri arasında ədəbiyyatşunas və tədqiqatçı, mərhum Rasim Tağıyevin müstəsnə əməyi olmuşdur. O, ilk dəfə olaraq, Hənəfi Zeynallının 1922-1936-ci illarda yazılmış əsərlərini toplamış, 1983-cü ildə «Yazıcı» nəşriyyatında filologiya elmləri namizədi Arif Sofiyevin redaktorluğu ilə H.Zeynallının «Seçilmiş əsərləri»ni nəşr etdirmişdir. Təəssüflər olsun ki, 310 sahifədən ibarət bu əvəzsiz kitab in迪yadak latin qrafikası ilə buraxılmışdır.

Kitabın giriş hissəsində müəllif arxivdə saxlanılan bir sənədi oxuculara çatdırır. 1917-ci ildə iyirmi bir yaşı Hənəfi Zeynalli on səkkiz yaşı Cəfər Cabbarlıya yazdırdı: «Sevgili qardaşım Cəfər! O gün səninlə görütüdük. Lakin vaxt al vermedi ki, sanın öz həyatından, dərslərindən, ədəbiyyatda cəhdə işlədiyindən həli olum. Bakıda çox qalmadım. Narahat oldum ki, san neyləyirsin. San, özümüz, banövşələrdən birləşən, həvəsinə daha da artır. Galacəkdə bizim millətdə səni Tofiq Fikrət, Namiq Kamal kimi, ingilislərin Şekspri, almanların Hötesi kimi görmək istəyirəm. Özündən muğayat ol, şair və adib millətə lazımdır.»

Rasim Tağıyevin tərtib etdiyi kitabı oxuduandan sonra oxucuya məlum olur ki, Cümhuriyyət tələbasi erkən yaşlarından dövri mətbuatda şeir, hekaya və məqalələri ilə çıxış etmişdir. Hənəfi Zeynallının «Namus» adlı ilk kitabı 1914-cü ildə 18 yaşında ikən nəşr edilmişdir. 1928-ci ildə yazdığını «Şair ilə mühitin ixtilafı» məqaləsi bu gün də Azərbaycanda ayrı-ayrı istedad sahiblərinə obyektiv münasibət göstəriləşsinin meyarıdır: «Bəzən şair ilə mühiti arasında mübarizə gedə bilər. Puşkinin və Lermontovun saray mühiti ilə uyusa bilmədikləri, ona görə də dəfələrlə Qafqaza sürgün edildikləri ədəbiyyat tarixində qeyd edilmişdir. Azərbaycan mühitindən uzaqlaşmış və öz mühitində yabançı olmuş Mirzə Fətəli Axundovu da misal görtirmiş olsaq, mənzərə təkmil olur, zənnindəyik.»



Əliyev Firdun Əzim oğlu

Cəfərov Əliyusif Maşədi  
Abutalib oğlu

Məmməd Hənəfi Zeynalli

\*\*\*

Cümhuriyyət tələbələri arasında daha bir nəfər – **Ağaolı Cəlal oğlu Yusifzadə** «YAŞIL QƏLƏM» cəmiyyətinin üzvü olmuşdur. Onun Azərbaycan Respublikası Dövlət Arxivində saxlanılan doğum şəhadətnaməsindən bəlli olur ki, 1900-cü il yanvar ayının 1-də Yelizavetpol qəzasının Şuşa şəhərində doğulmuşdur. Atası Axund Mirzə Cəlal Yusifzadə, anası Zeybə Mir İman qızıdır. Şəhadətnamə 1908-ci il iyun ayının 16-da Tiflis şəhərində tərtib edilərək möhürülmüşdür. Sənədi Zaqafqaziya Şeyxülislami vəzifəsinə müvəqqəti icra edən Sultan Hüseynov, idarənin üzvləri Poladzadə və Məhmudzadə imzalamışdır.

Ağaolı Yusifzadə 1916-ci il avqustun 17-də Şuşa Realni Məktəbinin əlavə sinfina daxil olmuş, 1917-ci il aprelin 20-də oranı əla davranışla və aşağıdakı qiymatlarda bitirmiştir:

1.Şəriat -----	əla
2.Rus dili -----	dörd
3.Alman dili -----	əla
4.Fransız dili-----	dörd
5.Riyaziyyat -----	dörd
6.Cəbr -----	dörd
7.Triqometriya -----	dörd
8.Tarix -----	əla
9.Təbiətşünaslıq -----	əla
10.Fizika -----	dörd
11.Riyazi coğrafiya -----	əla
12.Rəsmxət -----	əla
13.Qanunşünaslıq -----	əla
14.Tatar dili -----	əla

Direktor A.İVANOV  
Pedaqoji Şuranın katibi  
R.ŞAHNAZAROV  
Şuşa şəhəri  
20 aprel 1917-ci il.

Ağaolı Yusifzadənin 1919-cu il avqustun 2-də Azərbaycan Cümhuriyyəti Xalq Maarifi Komissarlığına yazdığı ərizədə də göstərilirdi kimi, o, həmin vaxt Azərbaycan Hökuməti İşlər İdarəsində dragoman (kərgütər-T.Q.) vəzifəsində işləmişdir. Azərbaycan Parlamentinin 1919-cu il 1 sentyabr tarixli qərarına müvafiq olaraq o, Fransaya əla təhsil almağa göndərilmiş, burada Paris Siyasi Elmlər Məktəbinin diplomatiya fakültəsinə daxil olmuş və 1922-ci ildə təhsilini başa vurmuşdur. Təəssüflər əsasən, Cümhuriyyət tələbəsinin sonrakı tələyi barədə heç bir arxiv mənşəti yoxdur. Bəs Ağaolı Yusifzadə – Əli Yusif haqqında Azərbaycan mətbuatı səhifələrində hansı materiallardır? Axtarışında ilk nəticəsinə verdi. «Ədabiyat və incəsənat» qəzetinin 1989-cu il 28 iyul tarixli sayında Abbas Abdullayevin «İllər və tələlər» başlıqlı məqaləsini dərin maraqla oxudum. Müəllif yazar: «Men bu istedadlı gəncin – Əli Yusifin 1920-ci ilin yanvarında təhsil almaq üçün Fransaya göndərildiyini bildirdim. Lakin sonrakı tələyi barədə bütün cidd-cəddimə baxmayaraq, mətbəər bir məlumat əldə edə bilməmişdim. Doğrusan, Əli Yusifin Parısda təhsilini başa çatdıracağına da ümidiim yox idi. O dövrün mətbuatında verilən xəbərlər göstərirdi ki, Avropaya göndərilmis tələbələrimiz maddi cəhətdən olduğunu acınacaqlı bir vəziyyətə düşməstidilər. Azərbaycan hökumətinin 6 ay əvvəl onlara təyin etdiyi təqaüd pulun məzənnəsi dəyişdirinə görə quru çörəyə belə çatmırı. Tələbələrin hayacanlı maktablarında «çarəsizlikdən xalçamı satdım», «özüma münasib is arayıram» kimi fəryadlar onların yenica başladıqları təhsili başa vuracaqlarına heç bir ümidi yeri qoymurdu... Əli Yusif qırbağtə yola düşdüyü gün doğma Vətənlər vidasıarkən, sanki gələcək tələyini qabaqcadan görmüş və şeirlə belə ifadə etmişdi:

Ey müqəddəs, şanlı, sevimli ölkə!  
Haqqını halal et, biz gedər olduq.  
Kim bilar qəzay?  
Dönmədik bəlkə ...  
Haqqını halal et, biz gedər olduq.»

...2005-ci ildə nəşr olunmuş «Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası»nın 2-ci cildində (səh. 443) bu misraların müllifi haqqında oxuyuruq: «*Yusifzadə Ağaolı Cəlal oğlu (1.1.1900, Şuşa – ?)* «Bu sənədin cavabını Azərbaycanda ilk dəfə arxiv sənədlərinə əsaslanaraq professor Nazif Qohrəmanlı hazırlamışdır. Onun 2010-cu ildə vur-tut 200 nüsxə nəşr olunmuş

«Vətən və istiqlal asığı Əli Yusif» (Bakı, Avropa nəşriyyatı, elmi redaktoru professor Aydin Dadaşov) Cümhuriyyət tələbəsinin anadan olmasının 110 illiyinə həsr edilmişdir. Müəllifin «Ön söz əvəzinə»ndə oxuyurug: «Əli Cəlal oğlu Yusifzadə (ədabî imzası Əli Yusif, Əli Yusif Rai). Bu görkəmli insanın hayatı və fəaliyyəti yetərinçə öyrənilməmişdir. Əli Yusif Azərbaycan tarixinin kifayat qədər takvarisiz, unikal, orjinal və parləq şəxsiyyətlərindəndir. Əli Yusif XX əsrin ilk ali diplomatik təhsil almış bir siyaset adamıdır.»

Kitabın «Mirzə Cəlal ömrü» və «Yusifzadələr nəslü» fasilələrində «XX əsrin ali diplomatik təhsil almış siyaset adamlarının acədaları və yaxınları barədə ensiklopedik məlumatlar vardır. Müəllif Əli Yusifin atası Mirzə Cəlal barədə səhbat açarkan başı bələlər çəkmiş soydaşımız, məşhur müsiquşunas Firudin Şuşinskinin məşhur «Şuşa» kitabından bir parçası olduğu kimi oxuculara çatdırır: «Mirzə Cəlal Yusifzadə (1862 – 1931) Şuşanın an qabaqcıl ziyahlarından biri olmuşdur. O, vətəni Şuşada kamil təhsil almış, ərab və fars dillərini mükammal öyrənmiş, 40 ilə yaxın müəllimlik etmişdir. Bunlardan əlavə Mirzə Cəlal ədabî yaradıcılıq və musiqi ilə məşgül olmuşdur. Mirzə cəlal eyni zamanda şeirlər, pesyler yazmış, həm də tərcüməçiliklə məşgül olmuşdur. Mirzə Cəlal məşhur Saşa Oganezashvilinin «Fərhad və Şirin» operasının librettosunu yazımışdır. Mirzə Cəlal eyni zamanda xarrat Qulunun və Mir Mövsün Nəvvabın musiqi məclislərində yaxından iştirak etmişdir.»

Cümhuriyyət tələbəsinin acədalarına həsr olunmuş fəsildə Nazif Qəhrəmanlı göstərir ki, Yusifzadələr Qarabağ torpağının ən məşhur nəsillərindəndir. Naslin ilk məşhur şəxsiyyəti Mirzə Ağa Yusif olmuşdur. O, İbrahim xanın sarayı ilə bağlı olan alim və şair kimi şöhrətləniş, Qarabağda və Şuşada sözü keçən şəxs sayılmışdır. Mirzə Ağa Yusifin oğlu Mirzə Əliqulu, Mirzə Əliqulunun oğlanları Mirzə Ələkbər və Mirzə Abbas da görkəmli şair və alim olmuşlar...




Əliyev Ələkbər Qəhrəman oğlu



Əmirov Umbay



Əlimuradbəyov Cümşüdbəy  
Əlimurad oğlu



Əliyev Əşrəf Ağalı oğlu



Hacıyev Mammədbəy  
Kərimbəy oğlu



İskəndərov Ağalar  
Məşədi Abbasqulu oğlu



Həsənov Rzaqulu  
İsmayıł oğlu



Kərimov Əli Məşədi  
Xəsbulad oğlu



Həsənov Əlimuxtar Yaqub oğlu



Hacıyev Xasbulat İsmayıł oğlu



Hüseynzadə Salman  
Hüseyin oğlu



Kazimov Cəfər Kərbalayi  
Ələsgər oğlu

## IRƏVANDAN ALTI NƏFƏR

Qədim Azərbaycan şəhəri İravan Qafqazda elm və mədəniyyət mərkəzlərindən biri olmuşdur. Uzun illər Qorbi Azərbaycanda Kommunist Partiya-sı Mərkəzi Komitəsinin üzvü, respublika parlamentinin vitse-spikeri olmuş Talib Musayev (sabiq millət vəkili Maksim Musayevin atası- T.Q.) 2008-ci ildə Bakıda «Nurlan» nəşriyyatında nəşr olunmuş «Ermanlılar və faciələrimiz» kitabından (sah. 240-241) yazır: «İndi Ermanistan adlanan respublikada olan yer, məhəllə, kənd adlarının hamisini azərbaycanlılara məxsus olmasına sibut edən yuzlərlə inkardelmiş faktlarda yanına, burada öz dövründə uyğun ziyanlılar, alimlər da, az olmamışdır. Məsələn, İravan şəhərinin Tarəbaşı məhəlləsində böyük mülkləri olan Topçubaşovlar hələ XIX əsrin əvvəllərində Sank-Peterburq şəhərində elm ocaqlarında iştəmlisər. Məşhur akademik Mustafa bay Ağabəy oğlu Topçubaşov həmin nəslin davamçısı idi. O, 1895-ci il avqust ayının 5-də İravan yaxınlığında Göygümber kəndində anadan olmuşdu. Göygümber kəndi Topçubaşovların malikanası idi. Mustafa bay 1915-ci ildə İravan gimnaziyasını əla qiyamılarda bitirərək Kiyev Tibb Universitetinə qəbul olmuş, 1919-cu ildə ali təhsilini başa vuraraq həkim diploma almışdır.»

Maraqlıdır ki, bir il sonra, 1920-ci ildə Topçubaşovlar nəslindən olan 19 yaşı gənc xaricdə təhsil almaq üçün Azərbaycan Cümhuriyyəti maarif naziri müraciət etmişdir. Rəşidbəy Əlimərdanbəy oğlu Topçubaşovun arxivdə saxlanılan sənədləri ilə tanış olnan.

1918-ci il aprel ayının 24-də Azərbaycan Cümhuriyyəti maarif nazirliyinin daftərxanasında təsdiqlənib möhr vurulmuş attestatın suratında oxuyuruz: «Verilir Bakı Realni Məktəbinin məzunu, 1901-ci il oktyabrın 26-da anadan olmuş, müsəlman, məmər oğlu Rəşidbəy Əlimərdanbəy oğlu Topçubaşova ovdan ötəri ki, həqiqətən 1917-ci il sentyabrın 1-dən 1918-ci il aprelin 18-nördək Bakı Realni Məktəbinin əlavə sinifində təhsil almış, əla davramış və aşağıda göstərilən qiymətlərlə məktəbi bitirmişdir.

- 1.Şəriət ----- əla (5)
- 2.Rus dili ----- yaxşı (4)
- 3.Alman dili ----- yaxşı (4)
- 4.Fransız dili ----- əla (5)

- 5.Riyaziyyat ----- kafı (3)
- 6.Cəbr ----- kafı (3)
- 7.Triqometriya ----- kafı (3)
- 8.Handasa ----- kafı (3)
- 9.Tarix ----- əla(bəş)
- 10.Təbiyyat ----- yaxşı (4)
- 11.Fizika ----- yaxşı (4)
- 12.Riyazi coğrafiya ----- yaxşı (4)
- 13.Rəsmxət ----- yaxşı (4)
- 14.Qanunşunaslıq ----- yaxşı (4)»

Arxiv sənədləri arasında bir məktub nazırımızı cəlb etdi. Məktubu Cümhuriyyət tələbəsinin anası Pəri xanım Topçubaşova yazmışdır. Tanış olun:

*«Azərbaycan Respublikasının Xalq Maarifi Naziri  
Əlahəzər cənablarına*

*Birinci Bakı Realni Gimnaziyasının tam kursunu  
bitirmiş Rəşidbəy Topçubaşovun anası Pəri xanım  
Topçubaşovadan*

*Sizdən xahiş edirəm ki, Bakı Realni Gimnaziyasının tam kursunu bitirmiş oğlum Rəşidbəy hökumət hesabına xaricə ali təhsil almağa göndərirlən tələbələrin siyahısına daxil edəsiniz. Zira o, hazırda Parisdədir və pansiona daxil olmuşdur. Oğlum arzu edir ki, tarix - filoloji və yaxud texniki ixtisas üzrə ali təhsil alınsın.*

*Müraciətimə aşağıdakı sənədləri əlavə edirəm:*

*1.Dوغum haqqında şəhadətnamə*

*2.Attestat*

*3.Realmi gimnaziyanın əlavə kursunu bitirməsi haqqında sənəd.*

*İmza: Pəri xanım Topçubaşova.*

Pəri xanımın Parisdən Bakıya göndərdiyi şəhadətnamənin əsliində göstərilir ki, Rəşidbəy 1901-ci il oktyabr ayının 26-də doğulmuşdur. Atası Əlimərdanbəy Ələkbərbəy oğlu Topçubaşov, anası Pəri xanım Həsənbəy qızıdır. 1919-cu ildə oğul da ana da arzusuna çatmışdır. Rəşidbəy Paris Universitetinin hüquq fakültəsinə daxil olmuşdur.

Azərbaycan Cümhuriyyəti tələbəsinin hippokrat andına sadıq qalan Rəşidbəy Topçubaşov maddi ehtiyac içinde olmasına baxmayaraq, 1922-ci ildə sovet rejiminin taqqudından imtina etmişdir. Azərbaycan Parlamenti-nin sədrinin oğlu, əyilmər türk oğlu 1925-ci ildə 25 yaşında axırət dünyasına qoşmuşdur. Ata və ana həyətindən vaxtsız köçmüs övladı çox da tək qoymamışlar. 1934-cü ildə Əlimardan bay, 1947-ci ildə Pari xanım Parisdə Sen-Deni qəbristanlığında dəfn edilmişlər.

Arxiv materialları ilə tanışlıq bunu da sübut edir ki, Qərbi Azərbaycandan olan Cümhuriyyət tələbələri orta təhsillərini ata-baba torpağında almışlar. Belə ki, İrəvanın Cümhuriyyət tələbələrinən dörd nəfəri İrəvan kişi gimnaziyasını yetirmişdir:

Əhməd Məşədi Cabbar oğlu, Əsildərəv Abbasəlibəy oğlu, Tağı Kərballay Əsgər oğlu və Adilbəy Abbasəlibəy oğlu. Onların hər birisinin həyatı Qərbi Azərbaycan ziyalılarının tale kitabının səhifələridir. Arxiv sənədlərini varaqlayaq.

Əhməd Məşədi Cabbar oğlunun 1919-cu il avqust ayının 6-da dəst-xəttılı yazdığı ərizəsində deyilir:

**«Zati ailələri Xalq Maarifi Naziri cənablarına**

*Moskva Petrovsk-Razumovsk Akademiyasının tələbəsi  
Əhməd Rəcəbovdan*

*Ə R I Z Ə*

Hörmətli zati-ailələri! Özümə şərəf hesab edərək Sizə məlumat verirəm ki, mən 1916-ci ildə İrəvan klassik gimnaziyasını gümüş medalla bitirdikdən sonra Moskva Universitetinin Tibb fakültəsinə daxil olmuşam. Birinci kursu bitirdikdən sonra Petrovsk-Razumovsk Akademiyasına imtahan verərək təhsilimi orada davam etdirmiş və beləliklə də gimnaziyanı bitirdikdən sonra an böyük arzuma çatmışam. Hal-hazırda Akademiyada oxuyuram və mənim sənədlərimin, yəni attestatumin və doğum şəhadətnaməsinin əslİ oradadır. Bunu nəzərinizə çatdırıram ki, valideynlərimin yoxsulluğu uebatından gimnaziya-də dövlət hesabına və Universitetdə Qəfqaz dairəsinin təqəddümi ilə oxumusam. Dediklərimin doğruluğunu İrəvan gimnaziyasının dəftərxanasında saxlanılan sənədlər, həmçinin Parlamentin üzvü cənab Rizayev və Azərbaycanın

Zaqafqaziyadakı konsulu cənab Sadıqov təsdiq edə bilər. Ayndır ki, könar-dan maddi köməklik olmadan təhsilimi davam etdirə bilmərəm.

Arzu edirəm ki, İstanbul Kənd Təsərrüfatı İnstitutunda ali təhsil alm.

İmza; Əhməd Rəcəbli  
6 avqust 1919-cu il.»

Əhməd Rəcəblinin ərizəsinə doğum haqqında şəhadətnamənin və İrəvan kişi gimnaziyasını bitirməsi barədə kamal attestatının surətləri eləvə olunmuşdur. 1907-ci il sentyabrın 13-də Zaqafqaziya Şia Ruhani İdarəsi tərəfindən verilmiş şəhadətmənin surətində oxuyuruz: «Irəvan şəhərinin sakini Əhməd Məşədi Cabbar oğlu 1898-ci il avqustun 28-də doğulmuşdur. Atası Əhməd Məşədi Cabbar Məşədi Cəfər oğlu, anası Kübra xanım Hacı Xəlil qızıdır.»

Arxivdə Əhməd Rəcəblinin İrəvan kişi gimnaziyasında təhsilinə dair kamal attestatının surəti də saxlanılır. Tanış olun:

**«Kamal attestatı**

Verilir 1898-ci ildə İrəvan şəhərində doğulmuş müsəlman, meşşan oğlu Əhməd Məşədi Cabbar oğluna ondan ötəri ki, həqiqətən 1907-ci il sentyabrın 15-də İrəvan kişi gimnaziyasına daxil olmuş və 1916-ci il iyunun 1-də tam səkkizilik kursu aşağıdakı qiymətlərlə bitirmiştir:

1.Şəriət -----	5 (beş)
2.Rus dili -----	4 (dörd)
3.Fəlsəfi anlayış -----	5 (beş)
4.Latin dili -----	4 (dörd)
5.Riyazi coğrafiya -----	5 (beş)
6.Fizika -----	5 (beş)
7.Tarix -----	5 (beş)
8.Coğrafiya -----	5 (beş)
9.Fransız dili -----	4 (dörd)
10.Alman dili -----	5 (beş)
11.Qanunşünaslıq -----	5 (beş)

Arxiv sənədindən bu da məlum olur ki, 1916-ci il yanvarın 1-də İrəvan kişi gimnaziyası pedoqoji şurasının qərarı ilə nümunəvi davranışı və təhsildə

uğurları ilə əlaqədar Əhməd Məşadi Cabbar oğlu Rəcəbliyə gümüş medal verilmişdir.

Aşağırmalarımız göstərir ki, Cümhuriyyət tələbəsi Əhməd Rəcəblinin 1923-cü ildə İtaliyanın Perucci şəhərində Ali Kral Eksperimental Aqrar İnstitutunu bitirdikdən sonra həyat və fəaliyyətinin ilk tədqiqatçısı M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının sabiq öməkdaşı Hərifat xanım Həmidovadır. O, uzun illər yorulmadan nadir istedad sahibinin fəaliyyətinə dair mənbələrlə tanış olmuş və nəhayət, 1993-cü ildə tərtib etdiyi bibliografiya kitab halında müxtəlif təqdimatlıdır.

Kitab «Tərtibcidiə» sərlövhəli ön sözlə (səh.3) başlayır. Burada deyilir: «Azərbaycan kənd Təsərrüfatı elminin inkişafında misilsiz xidmətləri olmuş, respublikanın görkəmli elm xadimi Əhməd Cabbar oğlu Rəcəbli ölkəmizin hüdudlarından kənarda da kənd Təsərrüfatı mütəxəssisləri arasında geniş şöhrət tapmışdır. Azərbaycan Kənd Təsərrüfatı Elmlər Akademiyasının akademiki Əhməd Rəcəblinin bu bibliografik məlumat kitabı onun həyat və fəaliyyətini geniş oxucu kütləsinə çatdırmaq məqsədini daşıyır. Vəsait üç hissədən ibarətdir. Birinci hissədə Ə.Rəcəblinin həyat və fəaliyyətinin əsas tarixləri, biografiq əşyalar, elm xadimlərinin onun haqqında dedikləri və xatirələr verilmişdir. Vəsaitin ikinci hissəsində Ə.Rəcəblinin əsərlərinin bibliografiyası, üçüncü hissədə isə həyat və fəaliyyətinə dair çap olunmuş ədəbiyyat əksini tapmışdır.»

İrəvanın Cümhuriyyət tələbəsinin ömrü yolunu işıqlandıran bu maraqlı kitabı oxuduqdan sonra bu qənaata göldən ki, Hərifat xanım Həmidovanın tərtib etdiyi bibliografik vəsait həm də sənədlidir. Kitabda 65 yaşında dün-yasını dəyişmiş nəhəng bir insanın ömrü yolu illar üzrə belə təqdim olunur:

**1918-ci il** – «Azərbaycan füqərəsi» qəzetinin redaksiyasında korrektor işləmisiştir.

**1919-cu il** – Azərbaycan Demokratik Respublikası onu İtaliyaya oxumağa göndərmişdir.

**1923-cü il** – İtaliyanın Perucci şəhərində Ali Kral Eksperimental Aqrar İnstitutunu bitirib, Bakıya qaytmışdır.

**1924-cü il** – Zaqatala mahalına agronom təyin olunur, həmin ildən Zaqatala Kənd Təsərrüfatı Texnikumunu təşkil edir və 1937-ci ilə qədər oraya

rəhbərlik edir, eyni zamanda Zaqatala fındıqtəmizləmə zavodunda məsləhətçi kimi fəaliyyət göstərir. Professorun təşəbbüsü və iştirakı ilə Zaqatala «Car tütünçüləri» yoldaşlıq kooperativi yaradılır.

**1926-ci il** – Əhməd Rəcəblinin təşəbbüsü ilə Zaqatalada təcrübə – sınaq stansiyası yaradılır və o, 1937-ci ilin iyuluna kimi stansiyaya rəhbərlik edir.

**1930-1936-ci illər** – Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda kafedra müdürü vəzifəsində çalışır.

**1931 – 1934-cü illər** – Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun canub – Texniki Bitkilər kafedrasının müdürü və Respublika Torpaq Komissarlığında dövlət müşaviri vəzifələrində işləmişdir.

**1935-ci il** – Elmi-praktiki fəaliyyətində görkəmli xidmətlərinə görə Ali Attestasiya Komissiyasının qərarı ilə professor elmi adını almışdır. 1937-ci ildək Ümumittifaq Kənd Təsərrüfatı Elmləri Akademiyası Subtropik Bitkilər Bölümünün üzvü olmuşdur.

**1937-ci il** – Avqust ayının 15-də Azərbaycan SSR Daxili İşlər Komissarlığı tərəfindən (SSRİ) Xalq Daxili İşlər Komissarlığının 1937-ci il 30 iyul tarixli 0044 №-li qərarına müvafiq olaraq – T.Q) həbs edilmişdir.

**1939-cu il** – «İngiləb əleyhinə» fəaliyyətinə görə səkkiz il müddətinə məhkum olunub Maqadana sürgün edilmişdir.

**1945-ci il** – Sürgündən qayıtdıdan sonra Azərbaycan Elmi-Tədqiqat Çoxillik Bitkilər İnstitutuna elmi işçi, sonra isə şöbə müdürü təyin edilmişdir.

**1950-ci il** – yenidən həbs edilərək Cambula sürgün edilmişdir.

**1954-cü il** – Sürgündən qayıtdıdan sonra Azərbaycan Elmi-Tədqiqat Çoxillik Bitkilər İnstitutu meyvəçilik şöbəsinin rəhbəri təyin olunmuşdur.

**1955-ci il** – Ə.Rəcəbli bərəat almışdır.

**1958-1962-ci illər – Azərbaycan Kənd Təsərrüfatı Elmləri Akademiyasının akademiki, bitkiçilik bölməsinin akademik katibi olmuşdur.**

**1965-ci il – dekabr ayının 15-də vəfat etmişdir.**

Kitabın ikinci fəslində verilmiş xatirələrdə Əhməd Rəcəbli ömrünün müxtəlif məqamları qaləmə alınmışdır. Bu cəhətdən akademik İmam Məstafayevin «Müəllimimlə fərxi edirəm» yazısı (səh. 10-14) səciyyəvidir. Bir parçanı oxuculara təqdim edirəm; «Əhməd Rəcəbli Azərbaycan Demokratik Respublikası (Azərbaycan Cumhuriyyəti)tərəfindən Avropaya ali təhsil almağa göndərilmiş, Azərbaycana qayydəndə doktor-agronom adı almış yüksək səviyyəli kənd təsərrüfatı mütəxəssisi idi. Ona görə də Zaqatalada yeni təcrübə stansiyası təşkil etdi və onun ilk müdürü oldu. Əhməd Rəcəblinin texnikum və təcrübə stansiyasına rəhbərlik etməsi bu iki təhsil müəssisəsinin möhkəm birliliyinə, təhsilin təcrübə ilə möhkəmlənməsinə kömək edirdi. Tələbələr Əhməd Rəcəblini əfsandi deyə çağırardılar. O zamanları ziyalılara ya "əfəndi", ya "molla" deyə ikinci adı verirdilər. Əhməd Rəcəbli tələbələrin hərtərəfli bilik almasına çox müdrükliklə kömək edirdi. O, eyni zamanda təbiat aşığı idi. Tətil vaxtlarında yuxarı sinif tələbələri ilə birləşdikdən sonra Zaqatala ətrafında olan dağlara, dərələrə, meşalara, çöllərə səyahətlər təşkil edirdi, rast gəldikləri meşə ağacları, yabani bitkilər, sıxurlar, qayalar, minərallar, tarixi abidələr haqqında geniş məlumat verirdi. Bunların hamisi bizim həfizimizə həkk olunurdu. Rəcəbli keçmiş tələbələri ilə əlaqəsini kəsməyir, onların şəhəriyyəti və inkişafı ilə həmişə maraqlanırı... Mən onun tələbəsi olduğum üçün özümü xoşbaxlı hesab edirəm.»

Hərifat xanım Həmidova tətbiq etdiyi kitabında (səh.15-18) başqa bir elm xadiminin – biologiya elmləri doktoru İ.M.Axundzadənin məqaləsi verilmişdir. Həmin yazımı bütünlüklə oxuculara çatdırıram; «Əhməd Rəcəblini heç kəs mənim qədər yaxşı tanımur. Mənim on bir yaşım olanda atam məni Zaqatalaya – kənd təsərrüfatı texnikumuna apardı. O vaxt Əhməd Rəcəbli orada işləyirdi. Mənim cılızlığımı baxıb dedi ki, bu uşaqlı buraya niyə gətirmisiniz?»

Mən texnikumu bitirdikdən sonra kənd təsərrüfatı institutuna daxil oldum. O gündən Rəcəblinin son günlərinə qədər bir yerda olmuşuq. Mən institutda oxuyarkən o, ham Zaqatalada, ham da Gancada işləyirdi. Mən Rəcəblinin laboranti olmuşum. İnstitutu əla qiyamətlərlə bitirdim, mənə vasiqə (o zaman diplom verilmirdi) verdilər. Rəcəbli məni Suxumiya «Subtropik bitkilər»

ixtisası üzrə aspiranturaya göndərdi. Suximidə oxuyarkən bir dəfə məni direktorun yanına çağırıb dedilər ki, qohumun gəlib. İçəri keçdi, Rəcəblini gördüm. İrəli gəldi, çox somimi şəkildə məni qucaqlayıb öpdü. Mən Suximidə olanda hər ay Rəcəbli mənə pul göndərirdim. Mən bu pullara çoxlu əkin materialı alıb vagonla göndərirdim. Rəcəbli beş-altı araba ilə mənim qabağıma galırdı. Gətirdiyim əkin materialları özüm əkirdim. 1937-ci ildə axırıncı dəfə Balakənə gələrkən mənə dedilər ki, Rəcəblini tutublar. Dayaq məntəqəsini mənə tapşırırdılar. Mən Zaqatalada olarkən dedilər ki, bu gecə Fəhimə xanım tutacaqlar. Mən gecə onu Zaqatalanın Tala kəndində gizlədirdim, səhərəsi isə Bakıya göndərdim.

Aspiranturam bitirdikdən sonra evləcə Zaqatalada işlədim. Sonra Mərdakana göndərdilər. O zamanlar Əhməd müəllim Maqadanda idi. Fəhimə xanım mənə dedi ki, Əhməd müəllim pomidor, xiyar toxumu istəyir. Tapıb göndərdim. Əhməd müəllim Maqadanda bu bitkiləri istixanalarda yetişdirib generallara verib. Bir gün Fəhimə xanım yanına gəlib dedi ki, generallar Rəcəbləyi vətəna getməyə icazə veriblər, onlara məktub göndərmək lazımdır ki, əllərində əsas olsun. Mən o dövrde İrədan – ekspedisiyadan yenice qaytmışdım. Çox illik Bitkilar İnstitutunun direktoru idim. Biç İrənda olarkən 100 kişmiş növündən Rza şahın heykəlini yaratmışdım. Bizim ekspedisiyada Moskvadan nümayəndələr çox idi. Mikoyana 100 kq kişmiş göndərdilər. Mən isə hər növdən 0,5kq alıb M.C.Bağrovə göndərdim.

O vaxtlar bizim institutun Orta Asiyada, Gürcüstəndə filialları vardı.

...Mən Əhməd Rəcəblini geri qaytarmaq üçün M.C.Bağrovun adına məktub yazdım. Məktubu hazırlayınca Rəcəblinin Mərkəzi Komitədə işləyən tələbələri ilə maslahatlaşdım. Dedilər ki, məktub yazmaq lazımdır, səni tutacaqlar.

Məktubu göndərdikdən sonra çəmədanımı, paltarlarımı hazırladım ki, aşşam NKVD gəlib məni aparacaqdır. Evdə ağlaşma, vay-şivan başlandı. ..Məni M.C.Bağrovun yanına çağırıldilar. İçəri girəndə Bağrovun yanında büro üzvləri Mürsəl Qasımov, Yaqubov, Kirsanov oturmusdu. M.C.Bağrov alında bir dəstə karandas tutmuşdu və onları əlinin içərisində əzidiirdi. Məndən soruşdu ki, sən Rəcəblini haradan tənyursan? O İrəvanlı, sən Tovuzlu. Nə üçün sən xalq düşmənini müdafiə edirsin? Dediim ki, Əhməd müəllim mənim müəllimim olub, o görkəmli alındır. Heç bir taqsıri yoxdur. Zaqatala zonasında tütünün, araxisin, çəltiyin, soymanın artırılması Rəcəbli-nin adı ilə bağlıdır.

Əhməd müəllim haqqında dediyim sözlər görünür M.C.Bağirovun çox xoşuna gəldi. Əlini çiyinmə qoyub – «Afırın, – dedi, öz müəllimini belə ürkədən müdafiə etdiyin üçün səni daha çox istayıram, bizi məhz belə mərd oğullar lazımdır.»

Sonralar M.C.Bağirov Rəcəbliyə demisi ki, Sizi biz tutmamışq, ətrafinədən adamlar o qədər yazdlar ki, nəhayət, tutulmağımız nail oldular. M.C. Bağırov Rəcəblidən mənzilinin olub-olmamasını soruşub, telefon çəkdi-rib və göstəriş verib ki, Rəcəbli haraya getsə ona mane olmasınlar.

Demək istayıram ki, Rəcəbli çox savadlı, geniş dünya-görüşünə malik, hərtərəfli adam olduğunu üçün bəzi nadanların onu gözü götiitmərdi və onun haqqında yazıldır.

Rəcəbli elmi hər seydon üstün tuturdu. Dəfələrlə ona vəzifə təklif etmişdilər, o imtina etmişdi. Naxçıvana gələndə yerli sortların öyrənilməsi ilə məşğul oldu. Mən o vaxt Naxçıvanda agronom işləyirdim. Bir gün məna dedi ki, sən aspiranturaya götiürürməm və götiürdü də. İnstitutda onun bir çox aspirantları vardi. Məsələn, Muxtar Əliyev, Mirləbab Cəfərov, M.Əmrəhov və başqları. O, deyirdi ki, sizi ona görə aspiranturaya götiürümşəm ki, hər zona üçün bir meyvəçi hazırlayım. Yorulmaq bilmirdi, hamımızın qayığısını çəkirdi, çox vaxt rəs cibindən biza pul xarçlayırdı. Mənda onun 50-yə yaxın məktubu var... Bir dəfə telegram vurdub ki, yeddi nəşər akademiklə Naxçıvana gəlirəm. Gələnlərin arasında Sumbatzadə, Firuz Məlikov və başqları vardi. Onları mən qarşılıdım. Zona müşavirəsində Rəcəbli çox savadlı və səlis çıxış etdi. O, deyirdi ki, torpağı daşlardan təmizləyib meyvəçiliyi inkişaf etdirmək lazımdır. Onun məsləhəti ilə min hektar yer seçdi və ərik əkdilər. Ordubad meyvələri Amerikada, Almaniyada sərgilərdə Qızıl medal aldı.

Rəcəbli bir çox dörs kitabı yazuşdu. Onun birinci kitabı texnikumlar üçün latın alfabə ilə yazılımış tədris vəsaiti idi. Türk tarixini çox yaxşı bilirdi. Bütün aspirantları ikiinci və üçüncü il müdafiə etmişlər. Tütünü Zaqataladan Naxçıvana Rəcəbli gətirib. O vaxt bir qrup Naxçıvandan Zaqatalaya gəlib, tütünün agrotexnikasını öyrəndi, tütünün Naxçıvanda yayılmasına şərait yaradı. Rəcəblinin araxis sortu Orta Asiyada rayonlaşdırılıb. Bizdə isə sıradan çıxıb, onu Naxçıvanda və Zaqatalada artırmaq lazımdır.

Qubadlıda çəltikciliyi inkişaf etdirən Əhməd Rəcəbli olmuşdur. Xanlıqlar kəndində hər ay otuz manat pul göndərirdi. Ümumi Əkinçilik İnstututuna da rəhbərlik edirdi. Naxçıvanın Badamlı zavodunun ətrafini Əhməd müəllim özü yaşıllaşdırmışdı. Sibirdən gələndə yaradıldığı sortlara görə ona şəhadətnamə vermişdi.

1922-ci ildə Əhməd Rəcəbli Azərbaycanda o vaxt geniş yayılmış qanlı mənənəyə qarşı bioloji üsulunu öyrənib, İtaliyanın qanlı mənənənin yurticisi olan aqiləmus böcəyini gatırıb, artırıb, bağlara buraxmışdır. İtaliyada onun böyük hörməti var idi, hər yerdən qonaqları gəlirdi.

Əhməd Rəcəblinin respublikamızda meyvəçi kadrlar yetişdirməkdə xidmətləri böyükdi. Onun rəhbərliyi ilə T.Tağıyev, Ş.Keyservski, F.Qazıazadə, N.Məmmədov, M.Əmrəhov, P.Əhmədov və başqları kənd təsərrüfatı və biologiya elmləri namizədi adına layiq görülmüş və onlарın respublikada bağçılığın inkişaf etdirilməsində böyük xidmətləri olmuşdur. M.Əmrəhov dissertasiyada müdafiə etdikdən Rəcəbli xəstə-xəstə onun müdafiəsinə getmişdir.

Xalqımızın rəsədatlı oğlu, böyük alim, samimi yoldaş və nəcib insan, akademik Əhməd Rəcəblinin xatırası onu tanyanların, Azərbaycan bağçılarının qəlbində əbədi yaşayacaq, onun bağçılıq sahəsindəki arzuları və irs qoymuğu anənəsi davam etdiriləcəkdir.

**İ.M. Axundzadə**

Biologiya elmləri doktoru »

**Müəllifin qeydi:** Görəsən Əhməd Rəcəblinin tələbəsi və ömrü dostu olmuş Axundzadənin adı və atasının ismi necədir? Axtara-axtara nəhayət, suala cavabı 1970-ci ildə Rəsul Rzanın baş redaktorluğu ilə naşr olunmuş yaşılı cildli Azərbaycan Sovet Ensiklopediyasında tapdıq (1-ci cild, səh. 384). Fotosu ilə müşaiyət olunan məqalədən öyrənirik ki, **İdris Məmmədhüseyn oğlu Axundzadə** 1914-cü il noyabrın 21-də anadan olmuşdur. Genetik - seleksiyası. Biologiya elmləri doktoru, professordur. 1946-cı ildə Qırız məzuniyyətini almışdır. 1976-cı ilin (baş redaktoru Cəmil Quliyevdir) isə onun haqqındaki məqalə ixtisara düşməsdür. Nə üçün? Görünür, yetmişinci illərin yeni ensiklopediyaçılارının mövqeyinə zidd olmussudur. Mir Cəfər Bağırovə rəqəbat baslayan alim ensiklopediyalı ola bilməzdi.

1976-cı ilin (baş redaktoru Cəmil Quliyevdir) isə onun haqqındaki məqalə ixtisara düşməsdür. Nə üçün? Görünür, yetmişinci illərin yeni ensiklopediyaçılarının mövqeyinə zidd olmussudur. Mir Cəfər Bağırovə rəqəbat baslayan alim ensiklopediyalı ola bilməzdi.

Təqdirəlayıq haldır ki, M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası 2014-cü ilin «Əlamətdar və tarixi günlər təqvimini» nə(baş redaktoru əməkdar mədəniyyət işçisi, professor K.M. Tahirovdur ) onun haqqında məqalə daxil edilmişdir. Burada deyildiyi kimi, 1914-cü il noyabrın 21-də Tovuzda anadan olmuş alimini bu il 100 yaşlı tamam olur.

Təəssüf ki, yetmişinci illərin üzdonraq ensiklopediyaçıları indi də elektron saytından baş qaldırırlar. 2014-cü il sentyabrın 17-də anadan olmasının

118-ci ildönümündən bir gün sonra «Qubalılar.Biz.» də M.C.Bağirov haqqında oxuyur: «Bu gün Azərbaycan colladi Mir Cəfər Bağırovun ad günüdür. Özünü tənyandan əlində silah insan öldürməklə məşğul olub. Öncə Əli bay Zizikskiy (Azərbaycan Cümhuriyyəti parlamentinin üzvü) müavini kimi Qu-bada erməniləri və bolşevikləri qırıb. Sonra Azərbaycan «CK»-sinin sadri və daxili işlər komissarı kimi bolşeviklərin əmriylə müsavatçıları və başqa azadlıqsevərləri kütləvi şəkildə məhv edib. 1930-cu ildə Azərbaycanda baş qaldırmış Şəki əşyanı kimi onlara xalq etirazını an amansız şəkildə qan içində bogub. Daha sonra Azərbaycanın KP-nin 1-ci katibi işləyərək 1937-38 və 1947-49-cu illər repressiyalarında Azərbaycan xalqının milli ziyyəli elitəsinin və comiyat içerisinde nüfuzu olan bütün şəxsləri Moskvadan göstərişinə uyğun olaraq sistemli şəkildə məhv edib və bunların həlledici qismini ermənilərin əli ilə edib (Yuvelian Sumbatov-Topuridze onun ən sevimli dostu olub). Bütün karyerası boyunca Kremlin ən sədəqətli nökrəi vəzifəsinə yerinə yetirib. Sonu isə şəkildə görədiyiniz kimi – on minlərcə yurdadımızı məhv etdirdiyi zindanə özü düşdükdən sonra sindirilmiş gözlüyüünü yerinə yeni gözük də vermadılər.»

Deyilənlərin cəfəngiyat olduğuna yəqinlik götirmək üçün son illərdə Mir Cəfər Bağırov haqqında həqiqətləri öks etdirən nəşrləri nəzərdən keçirmək kifayətdir. Belələri arasında bilavasitə arxiv əməkdaşının və tarixçi alimin birlikdə yazdıqları bir kitab xüsusi yer tutur. Söhbət Musa Qasımlı (həzirdə Milli Məclisin deputatıdır) və Azərbaycan Prezidenti İşlər İdarəsi Siyasi Sənədlər Arxivinin əməkdaşı (həzirdə təqaüddürən) Cavid Hüseyinovun müəllifi olduqları və 2005-ci ildə «Adiloglu» naşriyyatı tərəfindən buraxılmış «Azərbaycanın baş nazirləri» kitabından gedir. Kitabın 58-68-ci səhifələrində M.C.Bağirova aid geniş və faktik material vardır. Mir Cəfər Bağırovun «zindanə çəkilmiş və inidiyədən heç kəsin görmədiyi son şəklinə» gəldikdə isə... bu, nəhəngləri cütdən şəklinə salanların kompüter əməliyyatıdır.

Hələ iyirmi bir il əvvəl, 1993-cü ildə Hərifət xanım Həmidovanın min nüsxə tirajla nəşr olunmuş kitabında Mir Cəfər Bağırovun Azərbaycanın həqiqi ziyyalılarının düşmanı deyil, xilaskarı olduğunu öks etdirən yazılar özünə yer tapmışdır. Bu ziyyalılardan on maşhuru elə Əhməd Rəcəbli idi. Cümhuriyyət tələbəsinin qızı Nigar Rəcəblinin (adi çəkilən kitab, səh.27-29) «Atam haqqında xatirəm» məqaləsində oxuyur: «Atam 1937-ci ildə

«troika»nin qərarı ilə səkkiz il məhkumluq cəzası almışdı. 1945-ci ildə respublika rəhbərliyinin vasatılıqla Azərbaycana qayıtmış və bütün varlığı ilə elmi-tədqiqat işlərinə qoşulmuşdu... Atam hərtərəfli təhsil almış ziyyələ insan idi. Alman, fransız, ispan, italyan, fars, türk, yunan, latin dillərini mükəmməl biliirdi. Sürğündən qayıtdıqdan sonra ingilis dilini deyrənnəsi. İncasənatı, poeziya və musiqini sevirdi. Maqadanda sürgündə Babək haqqında roman yazmışdı. Biz onu yazıçı Ənvər Məmmədxanlıya göstərdik. Oxuyub heyrətə gəldi. Dedi ki, əsər tarixi dəqiqliklə yazılmışdır, əlinin altında tarixi material olan adam belə yaza bilər.»

Nigar Rəcəbli atası haqqında xatirə yazısını bu sözlərlə bitirir: «M.F.Axundov adına Azərbaycan Dövlət Kitabxanasının bibliografiya şöbəsinin müdürü Hərifət xanım Həmidovaya Əhməd Rəcəblinin elmi-tədqiqat işlərinin axtarışı zamanı çəkdiyi əziziyətə görə ailəmizin adından dərindən minnətdarlıq etdiyimi bildirirəm».

Bu sözlərlə man də ürəkdən qoşuluram. Hələ unudulmaz ədəbiyyatşunas dostum Şamil Salmanova birlikdə tələbəlik illərində dərsdən sonra günümüzü zərubə respublika kitabxanasında keçirdiyim vaxtlardan Hərifət xanımı tanıydım. Onun ömrü yolu bir kitabə siğmaz. Bu barədə M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının bölmə müdürü, Məmməd Məmmədovun respublika mətbuatında (bax: «Mədəni-Maarif – 12,2009») məqaləsindən bir parçanı nəzərinizə çatdırıram; «Hərifət Həmidova yeddi yaşında doğuldugu Qusar rayonunun Yasab kəndində olvida deməyə məcbur oldu. Atasının Böyük Vətən müharibəsinə yola salıqlıdan sonra anası da ağır xəstəlikdən döyüşəni dəyişdi. Bundan sonra Yasab kəndinin dolama yolları onu Qusardakı usaq evinə getirdi. 1947-ci ildə usaq evinin nozdindəki məktəbin yedinci sinfini əla qiymətlə bitirdi. Sonra Bakı Mədəni-Maarif Texnikumunda təhsil aldı. Təyinatını Sabunçu rayonundakı N.Krupskaya adına kitabxanaya verdilər. Bir müdiddətdən sonra M.Ə.Sabir adına kitabxananın qiraat zalına müdür təyin olundu. Daha sonra Fioletov adına kitabxananın müdürü vəzifəsində çalışdı. Nəhayət, 1960-ci ildə Azərbaycan Dövlət Universitetini qiyabi yolla qurtaran Hərifət xanım M.F.Axundov adına Azərbaycan Dövlət Kitabxanasına bibliografiya vəzifəsinə işə götürüldü. Sonra da kitabxananın ən məsuliyyətli şöbələrindən biri olan Məlumat-Bibliografiya şöbəsinin rəhbəri oldu.»

Azərbaycan Milli Kitabxanasının mülüm bir şöbəsinin rəhbəri olmuş Hərifət xanımın faaliyyəti, əlbəttə, ayrıca bir mövzudur. Ancaq başlıcası

bundan ibarətdir ki, akademik Əhməd Rəcəblidən yazarlar arasında ilk dəfə o, Əhməd Rəcəblinin ədəbi-bədii yaradıcılığı barədə oxuculara məlumat vermişdir. Əhməd Rəcəbliyə həsr olunmuş bibliografiyada bədii əsərləri belə göstərilmişdir:

*"Babək"*. Roman – Əlyazması alimin şaxsi arxivində saxlanılır.

*"Boyaçı Eldar"*. Roman – Əlyazması alimin şaxsi arxivində saxlanılır.

*"Usta Səməd"*. Hekayə – Əlyazması alimin arxivində saxlanılır.

1993-cü ildə adı çəkilən kitabın nəşrindən sonra Əhməd Rəcəblinin qızı Nigar xanım Rəcəbli atasının əlyazmalarını respublika Əlyazmalar institutuna təhlil vermişdir. İstitutun direktoru Məmməd Adilov və onun müvənnini, əvəzsiz şairimiz Əli Kərimin oğlu Paşa Əlioğlu «Babək» romanının dan ayrı-ayrı parçaları 1997-ci ildə «Ədəbiyyat qəzeti»nda, 2001-ci ildə «Azərbaycan» jurnalında çap etdirmişlər. 2004-cü ildə isə Rəsul Rza adına Beynəlxalq Ədəbiyyat Fondunun hesabına «Babək» romanı «Nurlan» nəşriyyatı tərəfindən kitab halında nəşr edilmişdir. Əlyazmalar institutunun direktoru Məmməd Adilov «Yarmıçqıqlaşmış roman» sərlövhəli on sözdə yazar: «Əhməd Rəcəbli ömrünün ən ağır illərində – Maqadanda sürgündə olarkən Azərbaycan xalqının tarixi keçmişindən bəhs edən «Babək» və «Boyaçı Eldar» romanlarını və bir neçə hekaya yazılmışdır. Vətəndən uzaqlarda lazımı ədəbiyyata müraciət etmək imkanına malik olmasa da, öz mütləsəsin və yaddaşının gücüne yaxşılığı «Babək» romanı əsərdə Azərbaycan nəşri tarixində bəzi böyük sərkərdəyə həsr edilmiş ilk bədii əsər sayına bilar. Romandan mülliəf tarixi qəhrəmanın və onun silahdaşlarının canlı surətlərini yaratmağa nail olmuş, tarixi hadisələri müfəssəl şəkildə təsvir etməyə çalışmışdır. Şaxtalı Rusiya çöllərində doğma Azərbaycan (əski) əlifbasında qələmə aldığı əsərdə mülliəf həm də öz yanışını, vətənin azadlığı uğrunda düşüncələrinə əks etdirmiş, həqiqi millətpərvər vətəndaş kimi çıxış etmişdir. Romanın azadlığa çağırın ideya xətti keçmiş sovet dönməndən də özünən aktuallığı ilə diqqəti cəlb edir, müsər nəsillərin vətənin və millətin müstaqiliyi uğrunda mübarizəyə səsləyirdi. Belə bir əsərin mülliəfin sağlığında nəşri mümkün deyildi. Buna görə də Əhməd Rəcəbli bu əsəri somrağı nəsillər üçün, gələcəyinə inandığı günlər üçün yazmış qoymuş, sonralar onun üzərində işləməmişdir. Nəticədə roman biza sona çatdırılmış haldə gəlib çıxmışdır:»

Romanın ilk oxucularından biri, Salman Mümtaz adına Azərbaycan Respublikası Dövlət Ədəbiyyat və İncəsənat Arxivinin direktoru, əməkdar

mədəniyyət işçisi Maarif Teymur təəssüratını qısaca belə ifadə edir: «Roman-dakı bəzi obrazlar mülliəflər tərəfindən öz yaddaşına inamı ilə verilmişdir. Əksər adlar düzəldir. Azərbaycanımızın füsunkar tarixi şəhərləri, yaşayış məskənləri, təbəti, dağları, axar suları, sərin bulaqları o qədər təbii təsvir edilmişdir ki... Babəkin 20 illik döyüş yolu, arəb işğalına qarşı mübarizəsi canlı bir sahnəni xatırladır. Romanın üçüncü bölümündə Səhə ibn Sumbatın suratında «yazıçı» donuna bürünmüş» vəhşi ermanı xarakteri verilmişdir. «Babək» romanı bu gün də təsirini itirməmişdir. Qarabağımız sühə yolu ilə qaytarılmışa, Babək kimi «Ya onlar, ya da bütünə azad olkəmiz!» deyərək döyüşə atılmışdır».

### Mülliəfidən

Mənə elə gəlir ki, Cümhuriyyət tələbəsi, ensiklopedik bilik sahibi, həqiqi akademik və ədib Əhməd Rəcəblinin «Babək» romanı daxil olmaqla nəşr əsərlərinin kitab halında nəşr edilməsi oxucuların ürəyindən olardı. O zaman mülliəfin də, Əlyazmalar İstitutunun dünyadan vaxtsız köcmüş direktoru Məmməd Adilovdan da ruhu şad olardı.

İravanın yenilməz övladı, Cümhuriyyət tələbəsi, ensiklopedik bilik sahibi, həqiqi akademik və ədib Əhməd Rəcəblinin dolğun həyatı və çoxsahəli fəaliyyəti matbuat sahifələrində da geniş əks olunmuşdur. Bəzi materialları nəzərdən keçirək. 1958-ci il oktyabrın 26-də «Kommunist» qəzeti (№ 253 (10894) Azərbaycan Kənd Təsərrüfatı Elmlər Akademiyasının açılışında dair geniş məqalo dərc etmişdir. Burada deyildiyi kimi, oktyabrın 25-də Kirovabad (Gəncə) şəhərində Cəfər Cabbarlı adına Dövlət Teatri binasında alımlorin, kənd təsərrüfatı mütəxəssislərinin, respublika ictimaiyyəti nümayəndələrinin, müttəfiq respublikalardan göləmiş qonaqların iştirakı ilə Azərbaycan Kənd Təsərrüfatı Elmləri Akademiyası yaradılmışdır. Təntənəli yığıncağın rayasət heyətində Azərbaycan SSR Elmlər Akademiyasının prezidenti Yusif Məmmədəliyev, respublika kənd təsərrüfatı naziri Həsən Seyidov, iki dəfa sosialist əməyi qəhrəmanı Şəmməna Həsənova, Ümumittifaq Kənd Təsərrüfatı Elmləri Akademiyası Rayasət Heyətinin üzvü N.F.Rostoptsev və başqları olmuşlar. Respublikanın Kənd Təsərrüfatı Elmləri Akademiyası həqiqi üzvlərinin ilk toşkilat yığıncağında akademik Firuz Əli oğlu Məlikov yeni yaradılmış akademiyanın prezidenti seçilmişdir. Akademiyanın səkkiz nəfərdən ibarət həqiqi üzvləri arasında Əhməd Cabbar oğlu Rəcəbli de vardır.

Akademiyanın həqiqi üzvü Əhməd Rəcəbli həqiqətən bənzərsiz fitri istedad sahibi idi. Cümhuriyyət tələbəsinin İtalyanlı təhsilini başa vurub Azərbaycana qayıtdıqdan sonra elmi-təcrübə fəaliyyətinin məyusunun təsəvvür etmək üçün Hərifət xanım Həmidovanın tərtib etdiyi bibliografiya kitabına müraciət etmək kifayətdir. 1926-cı ildə Azərbaycan Dövlət Nəşriyyatı Əhməd Rəcəblinin «Azərbaycanda tütünçülük» kitabını çap etmişdir. İyirmi səkkiz yaşlı alimin dəyərləri əsəri dalbadal 1931 və 1932-ci illərdə təkrarən nəşr edilmişdir. 1926-ci ildə Əhməd Rəcəblinin Azərnəşt tərəfindən daha iki kitabı işıq üzü görmüşdür – «Ələf bitkilərinin bacarılması» və «Ümumi əkinçilik».

1927-ci ildə kənd təsərrüfatı mütəxəssisləri Əhməd Rəcəblinin Azərnəşt tərəfindən buraxılmış «Gülbərə: üzvi və qeyri-üzvi» kitabını əldə etmişlər. 1929-cu ildə Əhməd Rəcəbli «Kəndçi gənclər məktəbləri üçün dars katabı» ni Azərnəşt təqdim etmişdir. Kitabın birinci hissəsi 1929-cu ildə, ikinci hissəsi 1930-cu ildə çapdan çıxmışdır.

1932-ci ildə alimin «Tütünçülük», «Findiq, qoz və şabalıd», «Çəltik», 1937-ci ildə «Zeytun». 1949-cu ildə «Şaftalı» kitabları naşır olunmuşdur. Büyök alimin «Azərbaycanın meyvə bitkiləri» kitabı isə müəllifin vəfətindən sonra, 1966-cı ildə Azərnəşt tərəfindən çap olunmuşdur.

1963-cü il dekabrın 18-də 65 yaşında dünəyini dəyişmiş akademikin adı «Kommunist» qəzetiндə qara çərçivəyə (foto-şəkli verilməmişdir – T.Q.) alılmışdır. «Nekroloqda oxuyuruq: «Görkəmlili bağıçı alim, professor Əhməd Cabbar oğlu Rəcəbli vəfat etmişdir. Bu yorulmaz zəhmətkeşin bütün həyatı respublikamızda kənd təsərrüfatı istehsalatının inkişafı ilə bağlı olmuşdur. Ə.C.Rəcəbli 1923-cü ildə ali təhsil aldğıdan sonra Zaqatala kənd təsərrüfatı texnikumunun direktoru təyin edilmiş, iki ildən sonra isə Zaqatala təc-rübə stansiyasına rəhbərlik etməyə başlamışdır. Burada o, kənd təsərrüfatı bitkilərinin qiyaməti sortlarını yetişdirmək və yeni bitkilər əkmək sahəsində böyük iş görmüşdür.

Bacarıqlı seleksiyaçı Ə.C.Rəcəbli 1945-ci ildə Azərbaycan Elmi – Tədqiqat Bağıçı, Üzümçülük və Subtropik Bitkilər İnstitutunda islamaya başlamışdır. Həmin vaxtdan onun bütün fəaliyyəti Azərbaycanda yeni meyva bitkiləri sortlarının yetişdirilməsinə və bağçılığın əsas problemlərinin işləniləşdirilməsinə həsr edilmişdir. Dərin biliyi, zəngin təcrübəyə malik olan Rəcəbli on bir yeniyə meyva sortu yetişdirmiştir. Ə.C.Rəcəblinin rəhbərliyi və bilavasitə iştirakı ilə Azərbaycanın müxtəlif zonaları üçün meyva bitkilərinin rayonlaşdırılmış sənaye standartları hazırlanmışdır.

*Professor Ə.C.Rəcəbli böyük elmi və əməli əhəmiyyəti olan onlarda elmi əsərin müəllifidir. O, alim və müəllim kadrları hazırlanmasında fəal iştirak edirdi.*

*Tükənməz enerjisi, tədqiqatçılıq fəaliyyətinin geniş vüsəti və səmərəliliyi, öz işinə hədsiz sədəqəti sayəsində Ə.C.Rəcəbli respublikamın alimləri və kənd təsərrüfatı zəhmətkeşləri arasında böyük hörmət qazanmışdır.*

*Geniş ərəklə insan, həssas və qayğılı yoldaş olan professor Rəcəblinin xatırı onu tanıyanların qəlbində uzun müddət yaşayacaqdır.*

***Yoldaşlarından bir qrup***

Əfsuslar olsun ki, respublika matbuati səhifələrində bu nekroloqdan sonra ta 1988-ci ilin martın 1-nədək Əhməd Rəcəbli barədə heç bir məlumat yoxdur. Yalnız 1988-ci il martın 1-də «Sovet kəndi» qəzetinin dördüncü səhifəsində Azərbaycan Bağıçı və Subtropik Bitkilər üzrə Elmi İstehsalat Birliyinin baş direktoru, biologiya elmləri namizədi F.Məmmədovun və həmin birliyin baş elmi işçisi, kənd təsərrüfatı elmləri namizədi Ə.Sadiqovun «Görkəmlili alim» sərfləvhəli məqaləsi dərc olunmuşdur.

Sual olunur, bəs niyə 1898-ci il avqustun 28-də dünyaya gəlmiş Əhməd Rəcəbli 1978-ci ildə 80 yaşında yada düşməmişdir? Hansı sabəbə görə vəfətindən 1973-cü ildə on iliyi 1983-cü ildə iyirmi illiyi, 1993-cü ildə otuz iliyi nozardan qaçırlımsıdır?

Bütün burlara Azərbaycan matbuati səhifələrində ilk dəfə 1992-ci ildə «Xalq qəzeti»nin müxbiri, peşəkar jurnalisti Bariz Əsədov aydınlıq götirmişdir. Müəllifin «Adamlar və tələlər» başlığı altında (bax: «Xalq qəzeti», 1992-ci il, 14 fevral, səh.2) Əhməd Rəcəbliyə həsr olunmuş əhatəli yazısı belə adlanır: «Onu unutmak olar?» Müəllif öncəkündə 1992-ci ildə Əhməd Rəcəblini unutmayanların dediklorunu olduğu kimi oxuculara çatdırır. Müsahiblərinin hamisi Əhməd Rəcəblinin yetirmələridir, Qubada yerləşən Bağıçılıq və Subtropik Bitkilər Elm – İstehsalat Birliyinin əməkdaşlarıdır:

***Əlibaba Məmmədov, Birliyin baş direktoru, Kənd Təsərrüfatı elmləri namizədi – Əhməd Rəcəbli asl elm fədaisi idi. Təsdiqisi deyil ki, yetişdirdiyi şəftalı sortlarından birini «Fədai» adlandırmışdı. Man onuna birəcə dəfə görürüşmişəm, amma yaddaşma əbədi həkk olunub. 1963-cü il idi, aspiranturaya təzəcə qəbul edilmişdim, metodikam hazırlayıb professorə göstərdim. Faydalı məsləhətlər verdi və bildirdi: təcrübəni dağılıq şəraitində aparacaqsınız,***

sizin yerinizi olsaydım qışlıq alma sortlarının əvəzində payızlıq sortları əkardım. Belə də etdim və bunun işimə çox köməyi dəydi. Əfsus ki, bu böyük insanla görüşmək bir daha mənə nəsib olmadı.

*İrina Jiqarneviç, Baş direktorun elm üzrə müavini, Biologiya elmləri namizədi – Əhməd Rəcəbli hətərəflü inkişaf etmiş, geniş profilli alım idi. Tərxiyi, coğrafiyamı, adəbiyyatı yaxşı bildirdi, alman, fransız, ispan, italyan, türk, fars, latin və qədim yunan dillərinini müükəmməl öyrənmişdi. Təkcə meyvə bitkiləri və subtropik bitkilərlərə məşğul olmuşdur, taravəz, zeytun, danlı – paxlalı, texniki və digər bitkiləri də tədqiq edirdi. Məşhur rus akademiki N. Vavilovla möhkəm dost idi. Onlar birlikdə dövlət tarla bitkilərinin dövlət sort sinağlarının əsasını qoymuşdular. Əhməd Rəcəbli ölkədə ilk dəfə qanlı mənənə ilə mübarizənin bioloji metodunu tətbiq etmiş. İtaliyadan bə zərərvericinin yurtucusı olan afelinus gətirib artıraq bağlara buraxmışdı. Azərbaycanda meyvə bitkilərindən yüksək və sabit məhsul almaq üçün bir sira agrotexniki tədbirlər hazırlamış, tırmışdan artıq alma, şəftalı, heyva, aľça, ərik, armud, habelə buğda, çəltik, yer findığının sortları yetişdirmiş, onları rayonlaşdırıb geniş yarmışdı. Respublikada tütün və yer findığının bitkilərinin öyrənilməsi inkişaf etdirilməsi, Zaqatala zonasında çay yetişdirilməsi onun adı ilə bağlıdır.*

*Məmmədəsəsl Əhmədov. Aqrokimya və Torpaq Münbitliyi laboratoriyanın müdürü, Kənd Təsərrüfatı elmləri namizədi – Son dərəcə mehriban, qayğıtəş insan idi. Öz sortları əsilmis bağın gözətcisi Atamalı kişiyyə tez-tez pilla, pal-paltalar kümək edardı. Məni elmi-tədqiqat işinə o həvəs-ləndirdi. Dissertasiyamla əlaqədar evinə gedər, məsləhətlər alardım. Məni həmişə doğma balası kimi qarşılıyordu. Biliyini heç kəsədnən əsirgəməzdə. Zəhməti batmayıb, yetirmələri sırasında çoxlu elmlər doktoru, professor, akademik, respublika miqyaslı rəhbər işçilər vardır.*

*Əladdin Sadıqov. Seleksiya və Sortyörənmə laboratoriyanının aparıcı elmi işçisi, Kənd Təsərrüfatı elmləri namizədi – Əhməd Rəcəblinin seleksiya yolu ilə aldığı alma sort və formalarının genefonduğunun yığılması və təsərrüfat-bioloji xüsusiyyətlərinin öyrənilməsi davam etdirilir. «Pipvahid» kolxozunda on beş hektarda onun «Rəcəbli peneti», «Fəhimə», «Qızıl Şirvan» alma sortlarından ibarət bağ salılmışdır. Hazırda yardımçı tacirübə təsərrüfatımızda həmin sortların yeni kolleksiya bağını yaradırıq.*

Bariz Əsədovun adı çəkilən məqaləsində göstərildiyi kimi, Qubada yerləşən Birlilərin əməkdaşları unudulmaz alimin xatirəsinə əziz tutur, onun ailəsinə baş çəkirlər. 1992-ci il Yeni il ərzəsində Birlilərin əməkdaşlarından bir qrupu Əhməd Rəcəblinin ömrü-gün həmdəmi Fəhimə xanımın yanında olmuşlar. Fəhimə xanım uzun illər Bakı Dövlət Universitetinin fizika kafedradasında çalışıb, fizika-riyaziyyat elmləri namizədidir.

Qeyd etmək lazımdır ki, 1963-cü ildə Əhməd Rəcəblinin vəfatından sonra əsrin sonuna dek onun xatirəsinə biganə münasibətin səbəbini Azərbaycan mətbuatında ilk dəfə Bariz Əsədov qələmə almışdır. «Onu unutmaqmı olar?» məqaləsində oxuyuruz: «1954-ci ilin payızı id... Sakitca üz-üzə oturmusduşular. Quda idilər, lakin birinci dəfəydi görüsürdüllər. Professor ömrünün hədər getmiş illərindən damışmaq istəyib, ancaq bacarmırdı. General onun və ailəsinin başına gətirilənlərdən olı olduğundan xəcalat çəkir, dina bilmirdi və hər ikisi gələcək haqqında düşünürdü. Həyatlarının çoxu gedib, azi qalib. Bu qalan müddətdə necə yaşayacaqlar, taleləri necə olacaq? Əhməd Rəcəblinin müsibətləri günləri qurtarmışdı, irəlidə onu sevimli işi, yeni elmi xəttarışlar gözləyirdi. Ağasəlim Atakişiyevin yaman günləri indi başlanırdı. Vəzifədən götürülmüş, bütün mükafat və rütubəldən məhrum edilmişdi, mühakimə olunmaq qorxus vardi. Süküttü Fəhimə xanım pozdu:

– Çayınızı soyutmayın, söhbət edin. Yüz fikir bir borcu ödəməz, - dedi. Özü də nəvəsi Zenfirani qucağına atıb onların yanında əyləşdi. Qudalar eyni vaxtida əllərini stakanlara uzatıdlılar.

Məqalənin sonunda deyildiyi kimi, Əhməd Rəcəbli 1963-cü ildə 65 yaşında, Ağasəlim Atakişiyev 1970-ci ildə 67 yaşında vəfat etmişdir. Qudalar eyni qəbirşəhərdə bir-birinin yaxınlığında dəfn olunublar. Uşaqları hər ikisinin xatirəsinə əziz tuturlar, onların mənzil qapısının üstündə ikisinin də familyası yazılıb: «Rəcəbli, Atakişiyev».

1992-ci il yanvarın ilk günü «Rəcəbli – Atakişiyev» Moskva mətbuatından yüksəlmışdır. «Literaturnaya qazeta»-nın 12-ci səhifəsində qəzetiñ xüsusi müxbiri Elmira Axundovanın «Məhəbbətin tarixi» başlığı altında Ağasəlim Atakişiyevin oğlu Tofiqlə Əhməd Rəcəblinin qızı Xalidə arasındaki ülvi eşq qələmə almışdır. İstedadlı və cəsarətli söz sahibinin «Tofiq və Xalidə»si mənə elə gəlir ki, inkiyadək yazılmamış on kiçik həcmli məhəbbət dastanıdır.

Elmira Axundovanın «Tofiq və Xalidə» hekayəti ölməz şairimiz Məmməd Arazin məşhur misrası ilə bitir:

Dünya mənim, dünya sənin, dünya heç kimin..

Bu da maraqlıdır ki, «Literaturnaya qazeta»nın xüsusi müxbirinin yazısında Tofiqin və Xalidənin valideynləri barədə də məlumat verilir. Burada oxuyuruq: «Они покойная на одном и том же кладбище – некрополю отца от отца: Генерал Амакашитев и профессор Раджабли. Их памятник Тифис и Халида чутум одинаково и свежий светы равными холмиками ложатся на землю после визита гостей.»

Elmira Axundovanın «Qoy ədalət zəfər çalsın» səciyyəli daha bir məqaləsi xüsusi müxbiri olduğu qəzetiň 1992-ci il 20-ci sayında 12-ci əsərfədə dərc olunmuşdur. Büyük Azərbaycan bioloqu və agronomu Əhməd Rəcəblinin xatirinən əbdüləşdirilməsinə həsr edilmiş çığırış «Rezonans» başlığı ilə verilmişdir. Akademik Rəcəbli niyə unudulmuşdur? Bakıda yaşıdığı evə xatirə lövhəsi vurmaq, bir küçəyə, məktəbə, instituta adını vermək olmazmı? Nə yaxşı ki, xüsusi müxbir Azərbaycan Parlamentinin deputati seçiləndən sonra təkliflərinin hayata keçirilməsinə nail olmuşdur. 1998-ci ildə Əhməd Rəcəblinin anadan olmasının 10 illiyi ərəfəsində vaxtilə yaşıdığı binaya xatirə lövhəsi vurulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 3 mart tarixli 106 sayılı qərarı ilə Qubadakı Elmi-Tədqiqat Bağılılıq və Subtropik Bitkilər İnstitutuna Əhməd Rəcəblinin adı verilmiş və foyeda büstü qoyulmuşdur. 1992-ci ildə həmçinin Bakıda Şəhər İcra Hakimiyyətinin müvafiq qərarı əsasında Ümumtəqəf Leninq Kommunisti Gənclər İttifaqının (ÜLKGI) 50 illiyi adına kükə Əhməd Rəcəbli adlandırılmışdır. Beləliklə, Azərbaycan Cümhuriyyəti tərəfindən xaricə ali təhsil almağa göndərilmiş 100 nəfərdən birisinin adına paytaxtda küçə yaranmışdır.

Ötən əsrin doxsanıncı illərində və çağdaş yüzyilliyin əvvəllərində Əhməd Rəcəbli – general Ağasəlim Atakişiyev münasibətləri «düzü düz, əyrini əyri» qələmə almaq ənənəsinə sadıq qalan tanınmış tədqiqatçı-alim İltifat Əliyarlının elmi fəaliyyətində də özüñə yer tapmışdır. Azərbaycan polisinin tarixi mövzusunda respublikada ilk dəfə dissertasiya müdafiə etmiş İ.Əliyarlı 2008-ci ildə T.Bebhudov ilə müstərək «Azərbaycanın daxili işlər nazirləri» adlı kitab nəşr etdirmişdir. 535 əsərfədən ibarət əsərdə Ağasəlim İbrahim oğlu Atakişiyev barəsində geniş məlumat verilmişdir. O, 1903-cü ildə Maştağada dənizçi ailində anadan olmuşdur. İbtidai təhsilini rus-tatar məktəbində almışdır. On beş yaşında Hacı Zeynalabdin Tağıyevin toxuculuq fabrikində əmək fəaliyyətinə başlamışdır. Azərbaycan Cümhuriyyəti dövründə Bakı

dəmiryolcular məktəbində işləmişdir. Aprel işğalindan sonra, 1920-ci il may ayında Bakı Soveti İnzibati Şöbəsində içtimai asayıñın mühafizəsi üzrə nəzarətçi vəzifəsində çalışmışdır. O zaman gələcək general 17 yaşında idi... 1950-ci il martın 22-də 47 yaşlı general qudası Əhməd Rəcəblinin Moskvanın rəsmi əmrinə əsasən ikinci dəfə sürgün olunmasına dair orderi imzalamışdır. 1952-ci il sentyabrın 28-də iki toləbə – Dövlət Təhlükəzliyi nazirinin müavini general-major Ağasəlim Atakişiyevin oğlu Tofiq və «xalq düşmanı» Əhməd Rəcəblinin qızı Xalidə gizləcə nigah bağlamışlar. Gənc ailəyə tale bir qız uşağı baxş etmişdir. Hazırda Zenfira Kanadada yaşayır.

### Müəllifdən

Qudaldardan biri – Əhməd Rəcəbli digərindən beş il əvvəl dünyaya gəlmış və 65 yaşında dünyasını dəyişmişdir. Ağasəlim Atakişiyev 1970-ci ildə 67 yaşında vəfat etmiş və doğulduğu Maştağə kəndindəki Seyidlər qəbiristanlığında, qudası Əhməd Rəcəblinin yanında basdırılmışdır. Hər ikisinin baş və sinə daşları sonralar yoxa çıxmış, nişanəsiz qəbirlər illər keçdiyə unudulmuşdur. Fəqət hər ikisinin məzar torpağından «İrəvan – Bakı» məhəbbət dəstəsinin canlı təcəssümü – Tofiq və Xalidənin ləpirləri yaşıł otlar kimi baş qaldırır...



Rəcəbov Əhməd  
Məşdi Cabbar oğlu



Ə.C.Rəcəbli İtaliyada təhsilini davam etdirir.  
1919-1920-ci illər



Ə.C.Rəcəbli İtaliyada təhsilini  
qurtardıqdan sonra, 1923-cü il.



Ə.C.Rəcəbli Zagatalada təcrübə-  
sınaq stansiyasına rəhbərlik etdiyi  
müddətdə. 1936-1937-ci illər



Ə.C.Rəcəbli yenidən  
Canbulda sürgündə  
olan zaman hayatı  
yoldaşı Fəhimə xanum  
onun yanında olarkən.  
1950-1951-ci illər



Ə.C.Rəcəbli ikinci dəfə  
Canbulda sürgündə  
olarkən onun yanında  
gəlmis hayatı yoldaşı  
Fəhimə xanum və  
qızı Xalida.  
1951



Ə.C.Rəcəblinin həyat yoldaşı  
Fəhimə xanım



Ə.C.Rəcəblinin qızı Nigar xanım.  
1947-ci il



Ə.C.Rəcəblinin qızı Xalidə xanım.



Ə.C.Rəcəblinin nəvəsi  
Zemfira Atakişiyeva ilə.



Ə.C.Rəcəblinin sürgündən qabaq  
Zaqatalada iş otağında həyat  
yoldaşı Fəhimə xanım, qızları  
Nigar və Xalidə. 1936-ci il.



Ə.C.Rəcəblinin qızı  
Nigar xanıç. 1948-ci il



Ağasəlim İbrahim oğlu Atakişiyev

\*\*\*

İravanın Cümhuriyyət tələbələri arasında iki doğma qardaş da vardi – 1920-ci ildə Almaniyaya ali təhsil almağa göndərilmiş iyirmi iki yaşı **Adil və iyirmi yaşı Əsildar**. Onların arxiv sənədləri ilə tanış olun.

Zaqafqaziya Şəhər Ruhani İdarəsi tərəfindən 1904-cü il aprelin 21-də verilmiş şəhadətnamədə göstərildiyi kimi, Eçmədzin qazasının Həkəri şəhəri sakını Adilbəy 1898-ci il dekabrın 13-də doğulmuşdur. Atası Abbasəli bəy Ağabababəyov-Muğanlınski, anası Leyli xanım İsləkəndər bəy qızıdır.

**Adil bəy Abbasəli bəy oğlu Ağabababəyov - Muğanlınski** – 1907-ci il sentyabrın 15-də İravan Kişi Gimnaziyasına qəbul olunmuş və 1917-ci il may ayının 1-də nümunəvi davranışla və aşağıdakı qiymətlərlə təhsilini başa vurmaştı:

Şəriət -----	5 (beş)
Fəlsəfi anlayış -----	5 (beş)
Latin dili -----	4 (dörd)
Riyaziyyat -----	3 (üç)
Riyazi coğrafiya -----	5 (beş)
Fizika -----	4 (dörd)
Tarix -----	4 (dörd)
Coğrafiya -----	4 (dörd)
Fransız dili -----	5 (beş)
Alman dili -----	5 (beş)
Qanunşunaslıq -----	5 (beş)

Azərbaycan Cümhuriyyəti Parlamentinin 1919-cu il sentyabrın 1-də qəbul etdiyi qərara əsasən İravanlı gənc hüquq sahəsində ali təhsil almaq üçün Almaniyaya göndərilmişdir. Gəndəriş vəsiqəsini Azərbaycan Cümhuriyyəti xalq təhsil naziri Nurməmmad bəy Şahsuvarov imzalamışdır.

Kiçik qardaş – **Ağabababəyov - Muğanlınski Əsildar bəy Abbasəli bəy oğluna** Zaqafqaziya Şəhər Ruhani İdarəsi tərəfindən verilmiş doğum şəhadətnaməsində göstərilir ki, o, 1900-cü il sentyabrın 14-də Eçmədzin qazasının Əkərkəndi Dəyirman küçəsi ünvanındaki evdə doğulmuşdur. Atası Abbasəli bəy Ağabababəyov-Muğanlınski, anası Leyli xanım İsləkəndər bəy qızıdır. Əsildar bəyin kamal attestatının surətindən məlum olur ki, Cümhuriyyət

tələbəsi 1909-cu il sentyabrın 15-da İravan Kişi Gimnaziyasına qəbul olunmuş və 1918-ci il aprelin 7-də təhsilini aşağıda göstərilən qiymətlərlə başa vurmaştı :

Şəriət -----	5 (beş)
Rus dili -----	5 (beş)
Milli fənlər (belə də yazılmışdır-T.Q.Üzrə) -----	5 (beş)
Folsofi anlayış -----	4 (dörd)
Latin dili -----	5 (beş)
Riyaziyyat -----	4 (dörd)
Riyazi coğrafiya -----	4 (dörd)
Fizika -----	4 (dörd)
Tarix -----	5 (beş)
Coğrafiya -----	4 (dörd)
Fransız dili -----	5 (beş)
Alman dili -----	5 (beş)
Qanunşunaslıq -----	5 (beş)

Arxivdə Əsildar bəyin 1919-cu il avqustun 10-da Gəncədən və həmin ilin dekabrın 30-da Bakıdan Azərbaycan Cümhuriyyəti təhsil nazirinə ünvanlaşdıığı məktubları da saxlanılır. Birinci məktubunda o, hüquq sahəsində ali təhsil almaq arzusunu bildirir. Həm də göstərir ki, subaydır, tamamilə atasının öhdəsindədir. Əsildar bəy bunu da qətiyyətlə vəd edir ki, Avropada təhsilini başa vurduqdan sonra iki ildən az olmayıaraq Azərbaycanda çalışacaqdır. 1919-cu il dekabrın 30-da isə Əsildar bəy Azərbaycan Cümhuriyyəti Hökumətinə iltizam verir: «Mən, aşağıda imza edən Əsildar Ağabababəyov - Muğanlınski söz verirəm ki, Azərbaycan Respublikasının taqəbüd ilə ali təhsil alacağım dövlətin ərazisində heç bir siyasi – partiya işlərinə qoşulmayacağam. »

Cümhuriyyət tələbəsi Almanıyan Leypsiy Universitetində tələbəliyi dövründə iltizamnamasına əməl etmiş, 1927-ci ildə ali təhsilini başa vurduqdan sonra Azərbaycana qayıtmışdır. Büyük qardaşı Adil bəy isə Fransaya üz tutmuşdur. Taleyi bu günədək bəlli deyildir... Əsildar bəyin Vətəndaşına gatırılanlar Milli Təhlükəsizlik Nazirliyinin arxivindəki sənədlərdə əksini tapmışdır. Məlum olur ki, Cümhuriyyət tələbəsi 1932-cü ilədək Azərbaycan Dövlət Bankında məsləhətçi, 1933-cü ildə isə V.I.Lenin adına Azərbaycan

Pedoqoji İnstytutunda assistent vəzifəsində işləmişdir. Bakının Tolstoy küçəsi, 100 ünvannından yaşıyan otuz üç yaşlı assistent Azərbaycan SSR Dövlət Siyasi idarəsinin rəsədində həbs edilmiş və... «casus»luqda təqsirləndirilmişdir. Qərarı 1933-cü il may ayının 26-da Zaqafqaziya Dövlət Siyasi idarəsi sadrının müavini Sumbatov imzalamışdır. Cümhuriyyət tələbəsi nədən təqsirləndirilir? Onda təqsirləndirilir ki, atası çar vaxtı və musavat hökuməti dövründə İrəvanda dairə möhkəməsinin sədri vəzifəsində işləmişdir. Bəy iki oğlunu musavat hökumətinin vasitəsilə Almaniyyaya oxumağa göndərmişdir. Muğanlınski qardaşları Almaniyyada antisovet qrupların tərkibində fəaliyyət göstərmişlər. İştintaq göstərmişdir ki, Əsildər Muğanlınski Almaniyyadan SSRİ-yə qayıtdıqdan sonra da xaricdəki millətçi-antisovet ünsürlərlə əlaqədə olmuşdur.

Milli Təhlükəsizlik Nazirliyinin Arxivində tanış olduğumuz dindirilmə protokolunda (dindirilmə protokolunu müştəqilər Novovitski və Qozdev tərtib etmişlər - T.Q.) müttəhimə böyük qardaşı Adil bəy Muğanlınski ilə əlaqədar suallar da verilmişdir:

- *Qardaşımız Ağababəyov - Muğanlınski Adil bəy Abbasəli bəy oğlu Fransada nə işləmişdir?*

- *Qardaşımı son görüşümüz Almaniyyada olmuşdur. 1927-ci ildə Berlinlən mən Bakıya qaytmışam, o Parisə getmişdir, əlaqəmiz kəsilmədir, məlumatım yoxdur.*

\*\*\*

İrəvanın Cümhuriyyət tələbələri arasında Paris Universitetini bitirmiş Rizayev Tağı Kərbalayı Əsgər oğlunun taleyi barədə axtarışımız nəticə vermişdi. Buna görə də Azərbaycan Cümhuriyyəti dövrünə aid müvafiq arxiv sənədlərini oxuculara təqdim edirəm:

*Azərbaycan Respublikasının Xalq Maarifi naziri Zati-Ali cənablarına*

*Moskva Universitetinin hüquq fakültəsinin birinci kurs tələbəsi, İrəvan şəhər sakini Tağı Rizayevdən*

*Ərizə*

Zati-aliləri, Sizdən acizənə surətdə xahiş edirəm ki, burada təhsilimi başa vurmaq üçün maddi imkanım olmadığını nəzərə alıb məni dövlət hesabına Fransaya, yaxud Almaniyyaya Dağ-Madən İnstitutuna, ya da Yol - Rabitə İnstitutuna göndərəsiniz.

Zati-aliləri, bunu da nəzərinizə çatdırıram ki, mən 1916-cı ildə İrəvan Kişi Gimnaziyasını bitirmiş və həmin il Moskva Universitetinin Hüquq fakültəsinə daxil olmuşum.

Ərizəmə 860 nömrəli kamal attestatını və doğum şəhədətnaməni əlavə edirəm.

*İmza: Tağı Rizayev,  
Bakı şəhəri, 16 avqust 1919-cu il.*

Moskva Universitetinin birinci kurs tələbəsinin müraciəti müsbət həll olunmuşdur. O, Azərbaycan Parlamentinin 1 sentyabr 1919-cu il tarixli qərarı ilə təhsilini davam etdirmək üçün Paris Universitetinə göndərilmişdir. Rəsmi göndəriş vəsiqəsini Cümhuriyyətin təhsil naziri N.Şahsuvarov və nazirliyin doftərxana katibi F.Rzabəyov imzalamışlar.

Cümhuriyyət tələbəsinin kamal attestatının surəti də arxivdə saxlanılır. Burada deyilir: «*Verilir meşşən oğlu, müsləman, 1895-ci il sentyabr ayının 3-də İrəvan şəhərində doğulmuş Tağı Kərbalayı Əsgər oğluna ondan ötəri*

ki, həqiqətən 1906-ci il sentyabrın 15-də İrəvan Kişi Gimnaziyasına qəbul edilmiş və 1916-ci il iyunun 1-də gimnaziyani əla davranışla və aşağıdakı qiymətlərlə bitirmiştir :

Şəriat -----	5 (beş)
Rus dili -----	3 (üç)
Fəlsəfi anlayış -----	3 (üç)
Latin dili -----	3 (üç)
Riyaziyyat -----	3 (üç)
Riyazi coğrafiya -----	4 (dörd)
Fizika -----	4 (dörd)
Tarix -----	3 (üç)
Coğrafiya -----	4 (dörd)
Fransız dili -----	3 (üç)
Alman dili -----	3 (üç )
Qanunşunaslıq -----	4 (dörd )

Gimnaziyanın direktoru,  
Pedagoji Şuranın sədri  
Çoqosvili

1 iyul 1916-ci il  
İrəvan şəhəri. »

Cümhuriyyət tələbəsinin doğum şəhədətinin mətni ərəb əlifbası ilə yazılmış, mətni Zaqafqaziya Şəh Ruhani İdarəsinin katib köməkçisi H.Həsənzadə rusçaya çevirmiştir. 1906-ci il may ayının 16-da verilmiş şəhadətməda deyildiyi kimi, İrəvan sakini Tağı Rzayevin atası Kərbalayı Əsgər, anası Leyli Hacı Xəlil qızıdır.

\*\*\*

İrəvanın Cumhuriyyət tələbələrindən biri – Məmmədəmin Əfəndiyev (Arxivdə onun valideynləri barədə məlumat yoxdur.T.Q.) 1897-ci il fevralın 14-də İrəvan şəhərində anadan olmuşdur. 1907-ci ildə Tiflis şəhərində imperator 1-ci Aleksandr adına Kişi Gimnaziyasına daxil olmuş və 1916-ci il may ayının 30-da oranı aşağıdakı qiymətlərlə bitirmiştir :

Şəriat -----	5 (beş)
Rus dili -----	4 (dörd)
Fəlsəfi anlayış -----	4 (dörd)
Qanunşunaslıq-----	5 (beş)
Latin dili -----	4 (dörd)
Riyaziyyat -----	5 (beş)
Riyazi coğrafiya -----	4 (dörd)
Fizika -----	4 (dörd)
Tarix -----	4 (dörd)
Coğrafiya -----	4 (dörd)
Alman dili -----	4 (dörd)
Fransız dili -----	4 (dörd)

Tiflis gimnaziyasını bitirdikdən sonra Məmmədəmin Əfəndiyev Moskva Universitetinin fizika-riyaziyyat fakültəsində oxumuş, burada təhsilini yarımçıq qoyaraq, Azərbaycan Cumhuriyyətinin 1 sentyabr 1919-cu il tarixli qərarı əsasında Almaniyadan Darmştadt institutuna göndərilmişdir. 1926-ci ildə ali təhsilini başa vurmuşdur. Əfsuslar ki, sonrakı taleyi barədə məlumat toplaya bilmədi.



Ağabababəyov-Muğanlınski  
Adilbəy Abbasəlibəy oğlu



Ağabababəyov-Muğanlınski  
Əsildarbəy Abbasəlibəy oğlu



Əfəndiyev Məmmədəmin



Rizayev Tağı Kərbəlayı Əsgər oğlu

## MƏLUM «NAMƏLUM»

2012-ci il iyul ayının 26-da «Xalq qəzeti»nin altıncı səhifəsində Anar Turanın «Azərbaycan Xalq Cümhuriyyəti» (Tarixdə «Azərbaycan Cümhuriyyəti» vardır - T.Q.) dövründə xaricə göndərilən tələbələr və onların taleyi barədə qeydlər məqaləsi dörç edilmişdir. Müəllif tələbələrdən birisinin barəsində yazır: «*Dadaşov Abdulla Ələsgər oğlu*(1.4.1902 Bakı-?)». I-ci Bakı realni məktəbini bitirmiş, təhsilini davam etdirmək üçün İngiltərəyə göndərilmişdir. Sonrakı taleyi naməlumdur».

«Naməlum» məlumat etmək məqsədilə ilk növbədə Azərbaycan Respublikası Dövlət arxivinə üz tutdum. Burada Cümhuriyyət tələbəsinin şəxsi işləri saxlanılır. Zaqqafqaziya Şia Ruhani İdarəsi tərəfindən 1913-cü il iyulun 1-də verilmiş rəsmi şəhadətnaməsi göstərilir ki, («Xalq qəzeti») 1902-ci ildə dünyaya gəlmış maştağalı balası Ağa Əbdülhüseyni bir əsrənən sonra «Abdu-la» etmişdir - T.Q.) Ələsgər oğlu Dadaşov 1902-ci il aprelin 1-də Bakıda anadan olmuşdur. Atası Ağa Ələskər Hacı Şeyxəli oğlu, anası Cəvahir xanım Hacı Nağı qızıdır. Sənədlər arasında 962 №-li arayışdan məlumat olur ki, Əbdülhüseyn Ağa Ələskər oğlu Dadaşov 1919-cu ildə Bakı 1-ci Realni məktəbini nümunəvi davranışla və aşağıdakı qiymətlərlə bitirmiştir:

Şəriət	-----	( 5 ) Əla
Rus dili	-----	( 3 ) Kafi
Alman dili	-----	( 3 ) Kafi
Fransız dili	-----	( 3 ) Kafi
Riyaziyyat	-----	( 3 ) Kafi
Cəbr	-----	( 3 ) Kafi
Trigonometriya	-----	( 3 ) Kafi
Xüsusi kurs	-----	( 3 ) Kafi
Tarix	-----	( 3 ) Kafi
Təbiətşünaslıq	-----	( 3 ) Kafi
Fizika	-----	( 5 ) Əla
Riyazi coğrafiya	-----	( 3 ) Kafi
Rəsmxətt	-----	( 3 ) Kafi
Türk dili	-----	( 5 ) Əla
Türk-tatar tarixi	-----	( 3 ) Kafi

## Teyyub Qurban

Arxivdə Bakı Realni məktəbi məzmununun 1919-cu il noyabrın 18-də Azərbaycan Cümhuriyyəti Hökumətinə – Xalq Təhsili Nazirliyinə göndərdiyi məktubunun surəti da saxlanılır. On doqquz yaşlı Əbdülhüseyn nazirdən xahiş edir ki, şəxsi vəsaiti osasında Almaniyanın Darmstadt şəhərindəki Veli-köqtəsov Politexnik institutunun elektrotexnika şöbəsinə daxil olması üçün ona köməklə göstərilsin. (Anar Turan isə onu İngiltərəyə göndərir – T.Q.) Məktubun aşağısında yazılıb: «Ünvanım: Sahil küçəsi, ev 57. Ələsgər Dadaşovun kontoru»

Azərbaycan arxivlərində 1919-cu ildə şəxsi vəsaiti «hesabına xaricdə təhsil almaq «istəyən yeniyetmənin həyatına dair əlavə heç bir sənəd tapılmadı. Çaram «Sahil küçəsi 57, Ələsgər Dadaşovun kontoruna» qaldı. O başdan bu başa dolaşdım. İndi «Neftçilər prospekti» dediyimiz bu məkanda «Ələsgər Dadaşovun kontorunu»nun yerdə «göydələnlər» ucralı. Yalnız və yalnız Cümhuriyyət tələbəsi Əbdülhüseyn Dadaşovun vaxtilə orzə yazış göndərdiyi bina qalır – Azərbaycan Cümhuriyyəti Hökumətinin yerləşdiyi əzəmətli tikili. Hazırda burada Azərbaycan Dövlət Neft Şirkəti yerləşir...

Tanınmış telejurnalist – tədqiqatçı Zemfira Kürdəxanlı ilk dəfə olaraq Dadaşovlar nəslinin maşhur nümayəndələrini televiziya tamaşaçılara çatdırılmışdır. Onun hazırladığı «Zamanın sorağında» verilişində dəfələrlə bu mövzu atrafında maraqlı söhbət getmişdir. Arxiv manబalarına osaslanan müəllif göstərmüşdür ki, Rusiya imperiyasının şəxsi hüquqa malik əsilzadə zədəgələrinin siyahısına 17 azərbaycanlı nəsil daxil edilmişdi ki, onlardan biri də Dadaşovlar nəslidir. 1876-ci ildə Bakı quberniyasından birinci dərəcəli tacir rütbasına layiq görülen dörd nəfərdən ikisi Hacı Hacağa və Hacı Şixəli qardaşları olub. Bakının maşhur neftxudalarından fərqli olaraq Dadaşov qardaşları fontan vuran neft quyularına bel bağlamayıb, ticarətlə, gəmiçiliklə məşğul olublar. Var-dövlətlərini də sandığa yığmayıblar, xeyirxah əməllərə sərf ediblər. 1870-ci ildə Dumanın iclaslarının birində Hacı Hacağa qocalar evinin açılması haqqında məsələ qaldırıb. Deyib ki, məməkətimizin kimsəsiz, ahil adamları küçələrdə qalır. Qocalar evinin açılmasını təklif etməkla bütün xərcləri üzərimə götürürəm. Duma üzvünün təklifi alıqlanır. Hacı Hacağa qocalar evini Bilgəhdə, on hektardan çox ərazisi olan bağında yaradır. İki mərtəbəli pansionat binası qocaların ixtiyarına verilir. Çoxları bilmir ki, Nizami adına Ədabiyat muzeyinin yerləşdiyi binanı Hacı Hacağa vaxtilə «Metropol» otel kimi tiki dir. Həm də o zaman Bakıda kazinosu olmayan yeganə otel olub.

Hacı Hacağa qardaşı Hacı Şixəlini yeddi il öz gəmisində fohla işlədir. Ağır zəhmata alışan Hacı Şixəli Rusiya Dövlət bankının hesablama komitəsinin «Şixəli Dadaşov və varisləri» şirkətini qurub. Hacı Şixəlinin iki oğlu olub.—Ələkbər ağa və Ələsgər ağa. Baltık dənizindən Xazər dənizinə ilk gəmini Ələkbər ağa gotırıb. O, hər sahə İçərişəhərdəki evinin evyanına çıxaraq gəmilərin hərəkəti ilə saatını düzəldərmiş. Qardaşı Ələsgər ağa gəmi sahibkarı və «Səadət» xeyriyyə cəmiyyətinin təsisçilərindən biri idi.

## Müəllifdən



Dadaşov Ağaabdülhüseyn  
Ələsgər oğlu

Veriliş başa çatıldıqdan sonra tədqiqatçı-jurnalist Zemfira Kürdəxanlıya zəng vurdum, «Zamanın sorağında» yeni uğurlu addımımı alqışladığımı bildirdim. Bunu da bildirdim ki, Dadaşovlar nəslindən olan Ağa Əbdülhüseyn Ələsgər oğlu 100 nəfər arasında «öz hesabına» ali təhsil almağa Avropaya göndərilmiş yeganə tələbədir.

Araşdırılmalarımız elə özüm üçün də çox maraqlı bir faktı bəyan etdi. Sən demə, bir vaxt haqqında şeir yazdım, Yaziçilar İttifaqında uzun illər katibə işləmiş Kübra xanım Ələsgər qızı Dadaşova Cümhuriyyət tələbəsinin doğma bacısı imiş... 1992-ci ildə Bakıda «Yaziçi» nəşriyyatı tərafından (redaktoru Müzəffər Şükürkirdür) buraxılmış «Ömrün gecikin yazılı» şeirlər kitabında (səh.74) dərc olumuşdu. Şəri oxuculara iyrimi beş ildən sonra bir daha çatdırmaqla, qardaş və bacının ruhunu şad etmək istəyirəm:

*İllər galib keçib, dolanıb dövran,  
O manı uzaqdan necə tamdı ?  
– Teyyub yoldaş! – dedi,  
Duruxdum bir an,  
Bu kimin səsidi? – Kübra xanımı.*

*Gümüşü saçları nur çeşməsitək,  
Ədiblər sonası yaşa dolubdur.  
Ömirlər bağında güllər əkərək,  
Özü yarpaq kimi necə solubdur...*

*Könüldən bağlıdır katibəliyi,  
İşı həyatının şərəfi sandı.  
Adı bir peşəni qaldırıb göyə,  
İlham pərisinə bacı yarandı.*

*Sənətlə sarsılan, sənətlə gülən  
Şerin somasında ulduzdu, aydı,  
Hadinin, Cavidin qədrini bilən,  
Müşfiqin halına yanın anaydı.*

*Onun qayğısını görmüşəm mən da,  
Qələm tutan gündən hər addım başı.  
Gəncliyim ölümlə pəncələşəndə  
Makina üstünə axıb göz yaşı.*

*İttifaq elə bir qərargah olub,  
Bəzən özəngini əzib yumruğu.  
Fəqət Kübra xanım xeyirxah olub,  
Hər hökmü yazmayıb gözülüyumu.*

*Ondan gen düşübüdür ədavət, qərəz,  
Haqlı məzəmməti məlhəm sayıbdır.  
Bəzən loğmanları eyləyib avəz,  
Coşan əsəbləri tarazlayıbdır.*

*O bir mələk kimi göyə ucalıb,  
Saçları buluddan bəyazdır bunca.  
Vaxt olub, İttifaq atasız qalıb,  
Anasız olmayıb Kübra duruncu.*

*... Illər galib keçib, dolanıb dövran,  
O manı uzaqdan necə tamdı?  
– Teyyub yoldaş! – dedi,  
Duruxdum bir an,  
Bu kimin səsidi? – Kübra xanımı!*

\*\*\*

Dadaşovlar nəslinin tanınmış nümayəndələri arasında Sadiq Mirkamil oğlu Dadaşov da vardır. Azərbaycan Sovet Respublikası Prezidenti İşlər İdarəsi Siyasi Sənədlər Arxivində onun 1944-cü il martın 11-də dəst-xətilə yazdığı tərcüməyi-hal saxlanılır. Burada deyildiyi kimi, 1905-ci ilin aprel ayında Bakı şəhərində doğulmuşdur. Atası Azərbaycanda Sovet hakimiyyəti qurulanadək ticarətlə məşgül olmuş, anası evdarlıq etmişdir. 1939-ci ildə atası, 1941-ci ildə anası vəfat etmişdir. 1947-ci il dekabrın 24-də isə böyük memar Moskvada vəfat etmişdir. «Ədəbiyyat qəzetiňin həmin il 1 yanvar tarixli sayında Kübra xanım Dadaşovanın göz yaşlarını səməsinə axıda-axıda məkinənən çıxarıdıgi xəbər qara həsiyə arasında qəzet səhifəsində idi:

*«Azərbaycan Sovet İşlər İttifaqının idarə heyati*

*Stalin mükafatı laureatı, Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü, SSRİ Memarlıq Akademiyasının müxbir üzvü, Azərbaycan SSR Nazirlər Soveti yanında memarlıq işləri idarəsinin rəisi Sadıq Ələkbər oğlu Dadaşovun uzun xəstəlikdən sonra Moskvada vəfat etdiyini dərin bir hüzn ilə bildirir və bütün yazıçıları adından mərhumun ailəsinə başsağlığı verir.»*

Maraqlı ki, Kübra xanumdan əmanət qalmış qəzet kasımları arasında Mikail Rofiliinin qızılardakı vida məqaləsi da vardır. Bu, 42 yaşında dünyasını dəyişmiş nəhəng insanın əbdəiyət rəmziidir. 2017-ci il dekabrın 24-də Sadıq Dadaşovun vəfatının 50 illiyi göləcəkdir. Milli dəyərlərimizi əməldə yaşıdanlar qoy bu məqalə ilə tanış olsunlar.

### Sənətkar, alim, xalq xadimi

Amansız ölüm Azərbaycan sovet ziyalıları sıralarından istedadlı memar Sadıq Dadaşovu apardı. Bu ağır, böyük, əlməli bir ittidir. O, xalqımızın, respublikamızın vüqarı, gəncliyimizə nümunə ola biləcək mötin, ağılı, mədəni, çalışsan, istedadlı, vətənə və partiyaya sədəqətli olan bir insan idi. Biz hər zaman onu bir iş dəlinə gedən, yeni bir təşəbbüs, məsləhətən yaşıyan, yorulmadan çalışan, qaynayan, yeni, maraqlı layihələr düzəldən görərdik.

Yaxşı yadimdadın, Nizami yubileyinə başladığımız illərin ilk günləri idi. Sadıq yaxın bir dostu ilə birlikdə Dövlət Yubiley Komitəsinə gəlmüşdür. Özü ilə bərabər bir sira kağızlar, təkliflər, layihələr götürmişdi. İnadıncı, əmin və

qəti bir tərz ilə Nizami muzeyi üçün yeni bir bina hazırlanmasını təklif edirdi. Bu bina zahiri görünüşü ilə milli memarlığımızın bir abidəsi olmalı, geniş və işqli, tam manası ilə bir muzey olala biləcək bina yaradılmalı idi. O, bu binanın hər bir cəhətini düşünüb, hesablaşmış, bütün imkanları, çətinlikləri nəzər almış, nayin harada hazırlanacağını, kimə nə tapşırmaq lazımlı galacıyini, hər bir şeyi təsəvvürtünə gotirmiş idi. Bəli, Dadaşov belə bir istedadlı təşkilatı, iradəli və ağılı bir insan, vətənini sevən, onun mədəniyyətini daima yükseltmək, böyük arzularını yerinə yetirmək həsrəti və imanı ilə çalışan yeni bir insan idi. Onun üçün bir dəqiqə işsiz oturmaq mümkün deyil, onun üçün bir dəqiqə mədəniyyət və sənətimizdən ayrı yaşamaq ağlagalmaz bir şey idi. Bu həvəs, bu məraq, bu çalışsanlıq, bu məhəbbət onda daha gənclik yaşlarından yaranmış bir təbiət, bir səciyyə, bir əxlaq idi. Təxminən iyirmi il bundan əvvəl çıxan bir məcməuzinən səhifələrini. Siz orada Sadıq Dadaşovun Nizami məqbərəsi üçün hazırladığı ilk layihəni görərsiniz. Hələ o zaman, hələ göç yaşlarında Sadıq xalqının fəxri və milli ədəbiyyat və sənətinin günü olaraq Nizamini düşünür, onun xatirəsini əbədiyətdirmək istəyirdi. Hayata ilk addımlarında O, sənət və elm mühitindən istifadə etmiş idi. O, respublikamızın paytaxtını gözəlləşdirmək, yeni-yeni binalarla bəzəmək, gözəl sənət əsərləri yaratmaq istayirdi. O zamanlar memarlıq sahəsində müyyəyen təsirlərdən qurtulmaq mümkün deyildi. Gənc memar bütün çalışsanlığı ilə hər bir yeni seydən yapışdırı. Fəqət onun qəlbini dərinliyindən nə kim bır xəyal, bir arzu parlayırdı. Milli sənət nümunələrinən istifadə etmək, dahi Əcəmi İbn Əthübəkr Naxçıvanilərinən ənənələrini, onların böyük sənətlərini davam etdirmək, yeni dünyanın ilhamlı ideyaları ilə köhnə mədəniyyətimizin xəzinələrini tədqiq etmək, məzmunca sosialist, şəkilcə milli sovet memarlığıni yaratmaq! O, bu böyük arzu ilə yaşıdı, o, bu böyük arzusunu qısa ömrünün verdiyi imkan daracəsində həyata keçirdi və başladığı böyük işləri amansız xəstəliyin ucundan natamam qoyaraq bizi tərk etdi.

O, öz adını və istedadını Bakının mərkəzi küçələrində obudu bir xatira kimi ucalan binalarda qoyub getmişdir. Bakının mərkəzində Nizami muzeyi kimi yeni bir mədəniyyət ocağı yaratmış, Kirov prospektindəki Nizami kinosu və Yeyinti Sənayesi Nazirliyinin ehtisamlı binaları hər gün on minlərlə insanın gözələrini oxşamaqdır. Azərbaycan K(b)P Mərkəzi Komitəsinin yerləşdiyi bina, bir çox yaşayış evləri, Kirovabadın mərkəzində, Gəncə çayının sahilində gələcək nəsillərə bir yadigar qalan Nizami abidəsi və bir

çox bu kimi əsərləri yaradan Sadiq Dadaşov idi. O, hər zaman özü qədər istedəli və incə, xüsusi bir zövqə malik olan bir dostu ilə çalışırdı. O, kollektiv əməyi, birgə yaratmağı, monumental əsərlər yaratmağı sevirdi. O, sənətini, işini, yoldaşlarını, vətənini, partiyasını, milli mədəniyyətini sevirdi, xalqın bu gündü həyatı, gələcək daha xoşbəxt günləri üçün yaşayırırdı. Onu, memarlıq aləmində gördüyü bir çox xidmətləri qarşısında, Sovet İttifaqı Arxitektura Akademiyasının müxbir üzvü seçmişlərdi. Stalin mükafatı laureati idi. Azərbaycan Elmlər Akademiyası təşkil edildiyi zaman onun əsas üzvləri sırasına daxil edilən görkəmli alimlərdən biri də Sadiq Dadaşov idi. 1944-cü ildə Azərbaycan SSR Nazirlər Soveti nəzdində Arxitektura İşləri İdarəsi təşkil edildiyi zaman təbii olaraq bunun raişliyinə təyin olunan yenə Dadaşov olmuşdu. Dadaşov az bir zaman içinde qabiliyyətli bir rəhbər, bir dövlət xadimi olduğunu isbat etmiş, respublikamızın memar inşaat işlərini ciddi surətdə təşkil etmiş idi.

Vətən müharibəsi günlərində də o yorulmadan Bakının müdafiə işlərinə çalışırdı.

O, eyni zamanda Azərbaycan Sovet Memarları İttifaqının əsasını qoyanlardan biri olmuşdur. Cəsarətə demək mümkündür ki, bu saat memarlıq sahəsində çalışan Azərbaycan gənciliyi əsasən Dadaşovun açdığı memarlıq yolu ilə getməkdədir. O, gözəl bir müəllim, gənclərdən öz köməyini əsirgəməyən namuslu bir vətəndaş idi.

Dövlətimiz və xalqımız Dadaşova bu müstəsnə xidmətlər qarşısında bir çox nişanlar, fəxri adlar, elmi dərcəclərlə öz təşəkkürünü bildirmiş idi. Dadaşov incəsənat xadimi, professor, akademik, Stalin mükafatı laureati idi.

İstedadlı bir sənətkar, böyük bir mütəxassis, ağıllı bir alim aramızdan getdi. Zəki, çalışqan, iradəli, mədəni bir insan, yaşamaq, çalışmaq, bəşəriyyət və yurduna xidmət etmək arzusu ilə çırışan ehtisamlı bir həyat səndü. Fəqət o, Azərbaycan ziyalılarının xatırlarından heç bir zaman silinməyəcək, onun parlaq ömrü yetişən gəncliyimiz üçün bir nümunə olacaq, onun respublikamızın çiçəklənən şəhərlərini bəzədiyi abidələr, yaratdığı sənət əsərləri əbədi bir xatır kimi qalacaq və yaşayacaqdır.

*Professor Mikayıl Rəfili*



Məmmədov Əlibay  
Xəlilibay oğlu



Məmmədov Hüseynbala  
Cəfərqulu oğlu



Məmmədov Qəhrəman  
Israfil oğlu



Muradov Abbas  
Həmid oğlu



Muradov Məmmədbəy  
Həmid oğlu



Mustafayev Ağahəsən  
Manaf oğlu



Muxarski Süleyman  
Bəkir oğlu



Nərimanbəyov Yamubbəy  
Əmirbəy oğlu



Musayev Cəmil  
İbrahim oğlu



Mustafayev Mustafa Molla Hacı  
Rəhim oğlu



Nağıyev Hüseyn  
Hacı Musa oğlu



Pirverdiyev Hənifə  
Hacı Mahmud oğlu



Rahimov Cəbrayıł  
Məmmədrəzə oğlu



Rzayev Nüsrət  
Rza oğlu



Topçubaşov Rəşidbəy  
Əlimərdənəbəy oğlu



Şahnazərov Əhməd  
Hacı oğlu

## Manaf Süleymanov Azərbaycan Cumhuriyyətinin qurucusu və Cumhuriyyət tələbələri haqqında

Məlum olduğu kimi, 1920-ci il Aprel çevirilişindən sonra Azərbaycan Cumhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə bir müddət Lahicdə qalmış və burada iylər içinde «Əsrimizin Siyavuş» əsərini yazmışdır. Əsər 1991-ci ildə «Gənclik» nəşriyyatı tərəfindən oxuculara çatdırılmışdır. Müəllifin «On sözü»ndə oxuyuruz: «*Bolşevik istilası kadərlı-ələmlə bir fakt idi. Bir aya qədər Bakıda saxlandıqdan sonra bir arkadaşa bərabər Bakımı tərk etmiş, Gürcüstana keçmək üçün yola çıxmışdıq. Hadisələr və təsadüflər bizi bir çox dağları və dərələri gəzdirdikdən sonra Şamaxı qazasında Lahic adında tanınmış bir qəsəbədə saxlanmaq məcburiyyətində buraxmışdı.*

Lahicdə bir vətəndaşın evində mütəsəfir idik. Bu evdə kiçik bir kitabxana vardı. Bir qismi farsca, bir qismi türkcə, bir qismi da rusca kitab və dərgilərden ibarət olan bu kitabxananın, mança an diqqətə layiq cildi Firdovsinin «Şahnaməsi» idi. «Şahnaməni razılıq alıb oxumağa başladım. Şərqinə ən böyük romantik əsəri o zaman çox həssas olan ruhumu istila etdi. Keçirdiyimiz macəralı həyatı şairənə bir surətdə, qarşılıqlı şəkildə yaşayış neçə hekayələr, neçə dastanlar, neçə tiplər, neçə fəlsəfələr vardi. Buların yanındına marağımı ən çox cəlb edən və ruhumun ən həssas nöqtələrinə qədər nüfuz edən bir hekayəydi; «Siyavuş» dastanını oxudum. Əvvəlcə aşına olduğum dastan ilk dəfə oxuyurmış kimi oldum. O qədər sevdim, o qədər anladım ki, bir daha təkrar etdim. Yüksəkdən oxudum. Arkadaşımı dinlətdim. Heç şübhə yoxdur ki, ilham almışdım. «Arkadaş, tariximizin Siyavuşunu dinlətdin. İndi də sənə əsrimizin Siyavuşunu yazacağam - dedim.»

M.Ə.Rəsulzadə «Ön sözü»nən belə bitirir: «*Siyavuş*, meydana gəlməsi ilə Lahicdakı kitabxana sahibi, bizi bir ata kimi bəsləyən o sevimli ixtiyar və nəhayət, ölüm təhlükəsinə qarşı əmanəti şahid kimi göstərən o mərd kəndlilərə borcheludur. Burada onlara mənənə təşəkkür etməyi vəzifə sayıram. Bolşeviklərin qəhrinə məruz qalmaların deyə adlarını açıq göstərməmək zərurəti ilə üzgünəm. İnşallah, onun da növbəsi gələr.»

Bəli, «onun da növbəsi gəldi». «Əsrimizin Siyavuş» Lahicdə qələmə alınanda səkkiz yaşı Manaf sonralar atası Fərəc kişidən eşitdiklərini

həmisiyəşar əsərlərində yaşatdı. 1997-ci ilin noyabrında xəstə yatağında «Müsəlman dünyasında ilk xalq cümhuriyyəti» kitabını tamamladı. Əsərdə istiqlal aşığı Məhəmməd Əmin Rəsulzadənin möhtəşəm obrazı yaradılmışdır. Bu parçaya diqqət yetirin; «Vəziyyət dəyişmişdi, bolşeviklər bütün cəbhələrda ağ rus generalları mügləb edirdi. İndi onlar artıq Azərbaycanın sərhədlərində - Dağıstanida idilər. Elə bu ərafa da Moskvadan Nərimanovun Azərbaycan hökumət başçılарına xəbərdarlığı, daha doğrusu, məşhur təhdid məktubu elan edildi ki, haqq-hesab çəkmək zamanı yaxınlaşır. Nəhayət, kasa dolmuş, aşib-dəşməq üçün son damları gözləyirdi. Vəziyyəti müzakirə üçün aprelin 27-də səhər saat 10-da parlamentin fəvqələdə iclası çağırılır. Hami toplaq. Birdən salona qabaqda Həmid Sultanov olaqla üç nəşr daxil olur. Həmid Sultanov çərkəzi libasdə, vəznəli qaraçuxa, belində xəncər və tapanca, cəld addimlərə yaxınlaşışında ultimatum olan zərfi parlamentin sadrına verdi. Salonda hami özünü itirdi. Sükut çökdü. Parlamentin sədri ultimatumu oxuyur: Azərbaycan İqtləb Komitəsi parlamenti buraxıb Müsavat hökumətinin dərhal inqilabi komitəyə taslim olmasına talab edir.»

Səmədəga Ağamaloğlu yerindən qalxıb bərkədən deyir; «Vəssalam! Bazar bağlandı!»

Parlamentin sədri ultimatomu götərənlərə müraciət edərək deyir: «Quracağınız hökumətin siyahısını verin. Məsələni fraksiyalarda müzakirə edək». Azərbaycan İqtləb komitəsinin təsdiq etdiyi siyahı təqdim edilir. Parlamentin sədri siyahını oxuyur; Azərbaycan Sovet Sosialist Respublikasının Xalq Komissarıları Sovetinin tərkibi aşağıdakı qaydada təsdiq edilmişdir; Nərimanov N.N., Bünyadzadə D.X., Qarayev Ə.A., Hüseynov M.D., İldırım C.İ., Vazirov İ., Kazimov Ə.A., Musabayov Q.M., Sultanov H.İ., Əlimov A.A.

Parlamentin sədri salonda oturanlara müraciət etdi; «Fraksiyalardan xahiş edirəm, məsələni müzakirəyə başlasınlar.»

Məclisdəki məzar stütüti birdən pozuldu, canlanma başladı, səs-küy get-gedə artdı. Birdən Əliheydər Qarayevin gur səsi eşidildi; «Qoy hami eşit-sin və yadında yaxşı-yaxşı saxlasın, hər kəs proletar inqilabının əleyhinə get-sə, güləbəran edəcəyik!»

Fraksiyalar fəaliyyətə başladı, səs-küy, mübahisə, münaqişə, bəziləri salonu tərk etdi, həyacanlı mübahisə və qoşqa get-gedo artırdı. Bu qayda ilə iclas aprel axşamının toranlıq pərdəsi şəhərin üstünə enənə qədər davam etdi. Əliheydər Qarayev özünü çox ötkəm aparırdı. Birdən onun Məhəmməd Əmin Rəsulzadə ilə sözləri çap gəldi;

*Əliheydər Qarayev – Qırmızı ordu bütün dünya proletariatının xilaskar ordusudur.*

*Məhəmməd Əmin – Yalan deyirsən! Hansı rəngə boyansa da, ağı da, qurmutzu da, rus ordusu istila ordusudur, əsərat ordusudur. İlənin ağına da lənət, qarasına da. Siz çağırımızın, siz gətirmizim!*

*Əliheydər Qarayev – Gulləbəran edərəm, gözlərini çıxardaram!*

*Məhəmməd Əmin – Siz millətin gözünü çıxarmısz, Qarayev Əliheydər! Təvarişlər səni gulləbəran edəndə məni və bu günü yada salarsan! »*

Manaf Süleymanov M.Ə.Rəsulzadənin bu sözlərini belə mənalandırı: «Bu kələm as! Peyğəmbərlik idi. İllərin arxasından hadisəni görmək as! Peyğəmbərlikdir. Möcüza!»

Bir də Məhəmməd Əminin 1918-ci ildə dediyi "Bir kərə yüksələn bayraq bir dənə enməz!" kələmi 70 ildən sonra təsdiq edildi. Dahiyanın hökməti, kəsfədir.»

## Müellifdən

Manaf Süleymanovun 1997-ci ildə xəstə yatağında bitirdiyi əsəri ilənən sonra, 1999-cu ilda Bakıda «Hüquq adəbiyyatı nəşriyyatı» tərəfindən oxuculara çatdırıldı. Kitabda Cümhuriyyət tələbələrinə aid səhifələr də vardır. 131-ci sahifədə aşağıdakı məlumat dərc olunmuşdur; «1919-cu il iyulun 5-də parlamentin müsəlman tələbələrinin iclası olmuşdur. 100 nəfər tələbə vardi. Aslanbəy Səfikürdinskinin təşəbbüsü ilə iclas çağırılmışdı. Nazir azəri tələbələrinin Avropaya göndərilməsini məsləhət gördü. Hazırda açılan universitet biza əhamiyyətli bir şey vera bilməz, çünki müəllimlər və professorlar rusdur; tədris ləvazimatı da yənə əski tas, əski hamam olacaq. Gürcü və ermənilər öz ana dillərində açır, biz rusca. (Səh. 131)»

135-ci sahifədə isə «Tələbələr haqqında» başlıqlı yazıda deyilir: «Məarif nəzəratı 100 nəfər tələbəni xaricə göndərəcək. Hər tələbəyə ildə 36.000 manat xərcləmək və 5.000 manat yol pulu hesablanıb. Cəmi – 4.100.000 manat edir.» 137-ci sahifədə xaricə təhsil almağa gedəcək gənclərin ölkələr üzrə sayı göstərilir: İcveçrəyə – 51 nəfər, Fransaya 13 nəfər, Türkiyəyə – 4 nəfər, İtaliyaya – 1 nəfər, Rusiyaya – 17 nəfər, İngiltərəyə – 3 nəfər, Almaniya yaya – 11 nəfər. Cəmisi – 100 nəfər.

Kitabın 146-cı səhifəsində müəllif Avropaya təhsil almağa gedəcək tələbələr üzrə xüsusi bürönun yaradılmasından bəhs edir. Burada deyilir; «*Büro-nun sadri Teymur Aslanovdur. İçveçra və Fransa konsullarından əsasən rəy alınb. Tələbələrin bir sənə təmən olunmaları şərt qoyulmuşdur.*

*Büro sadri Teymur Aslanov və maarif nəzərəti nümayəndəsi Şah taxtinski Tiflis və Batuma gedirlər ki, lazımı vəsiqələr əsurlar.*

Rusiyaya gedən tələbələr hər vaxt pul alıb gedə bilərlər.

Lazimi vəsiqələri verməyənlər 7 gün müddət verilir. Əks təqdirdə siyahıdan çıxarılaclarlar.»

Manaf Süleymanov xaricə ali təhsil almağa yola düşən tələbələrin şərafına qurulmuş vida mərasimindən (Şəh.154) bəhs edir; «*«Yaşıl qələm»da Avropaya gedənlərin şərafına çay məclisi təşkil edilmişdi. Üzvlərdən başqa osmanlı şair və mühərrirlərindən Feyzulla Sacid və Rəşid Sürzəyəbənz, M.Ə.Rəsulzadə daxi məclisdə hazır idilər. Məclisi «Yaşıl qələm» üzvü, şair Salman Mümtaz əsəndi idarə edirdi. Sabah günü, 14.1.1920-ci ildə stansiyaya gedib Avropaya gedənləri yola saldılar. Salman Mümtaz mütaffiq olan 30 nəfər tələbəni bir araya topladı və «Yaşıl qələm» üzvlərilə böyük bir süfrə açdı. Çaylar içildi, nitqlər söylənilədi.*

Saat 9-da tren Batuma müttəvocihən hərəkət etdi.»

\*\*\*

1920-ci ilin yanварında Cümhuriyyət tələbələri Bakıdan qatarla yola düşəndə Manaf Süleymanovun səkkiz yaşı tamam olmamışdı. Atası Fərəc bəy Lahicə tanmış nüfuz sahiblərindən idi, Mütəşavit partiyasının üzvü Azərbaycan Cümhuriyyəti zamanında qəsəbə yüzbaşısı vəzifəsinə tuturdur. Aprel çevrilişindən sonra Lahicə Bakıdan göndərilmiş amansız köhnə bolşevik Baba yoldaş Lahic ziyalılarının qənimi kəsildi. Lahic Əliheydərlər üçün Məhəmməd Əminin rəmzi idi. Neçə-neçə ailə güñahsız mülqəssir oldu. Guya onlar üç-dörd ay müddətində Məhəmməd Əmin Rəsulzadəni və onun silahdaşı Abasqulu Kazımdəzəni qoruyub gizlətmis və «Əsrimizin Siyavuş» əsərini yazmağa şərait yaratmışdır.

Lahic torpağının əyilmərə övladı Manaf Süleymanov 1927-ci ildə (o zaman Bakıda 18 sayılı pedoqoji təməyllü məktəbdə təhsil alırdı – T.Q.) baş vermiş bir vəqət barədə sonralar yaziıldı; «Dörsi yarımqıç qoyub şagirdləri «elsmailiyə» binasına apardılar. Əsas salonda cavan şəqrəq səsler nik-bin oks-səda yaradırdı. Hami binanın bəzək və gözəlliyyinə maftun olmuşdu.

Dövlət və partiya başçıları səhnəyə gəlib oturdular. Mərkəzi Komitənin katibi Əliheydər Qarayev tribunaya qalxdı. Əvvəlcə sovet hökuməti dövründə əldə edilən müvəffəqiyətlərən, xüsusən şəhərdə tramvayın işə düşməsindən və digər işlərən danışıdı. Sonra başladı Məhəmməd Əmin Rəsulzadəyə döşəməyə və onu ingilis imperializminin nökrəsi adlandırdı. Məlum oldu ki, Rəsulzadə Türkiyənin İstanbul şəhərində Azərbaycan bolşeviklərinin rus imperializmini təzədən divildən satqınlara adlandırb.» (Bax; Manaf Süleymanov, Son bahara qatıldı, Xəzər Universiteti Naşriyyatı 1996, Redaktorlu Tofiq Rüstəmov, Səh.27).

Manaf Süleymanov 1932-37-ci illərdə Məşədi Əzizbəyov adına Azərbaycan Neft-Kimya İnstitutunun geoloji-kəşfiyyat fakültəsində təhsil almışdır. Yuxarıda adını çəkdiyimiz kitabda müəllif tələbəlik illərində unudulmaz müəllimlərindən səhbat açır. Bollı olur ki, Cümhuriyyət tələbələri Surxay Şahsuvər geoloji-kəşfiyyat fakültəsində mühəndis geologiyası, Lətif Qədimi materiallər müqaviməti, Aslanbəy Vəzirzadə kristalloqrafiya fənnlərindən dərs demişdir.

*Surxay Əzim oğlu Şahsuvər* haqqında oxuyuruq: «*Surxay müəllim Almaniyada Frayberq Dağ-Mədən İnstitutunda oxuyanda başına galon məraglı əhvalatı naql etdi: «Yeni il münasibətilə on yoldaş şənlük məclisi düzəlt-dik. Səhbat əsnasında bir qız mənə türk dedi. Mən etiraz etdim; «Xeyir, mən türk deyiləm.» Qız təcciblə; «Bəs kimsən?» - soruşdu. «Mən kürdəm!» - cavab verdim. Hami maraqlandı. Kitab şəfəindən Brokhauz Yefron ensiklopediyasını götürüb vərəqləyə-vərəqləyə axtarmağa başladılar. Tapdılars və oğlan bərkədən oxudu: «Kürd - Orta Şərqdə yaşayan ən vəhi, ibtidai bir xalq. Peşələri adam öldürmək, karvan soymaq, yol kəsmək...» Hami dəhşətə gəldi. Birdən sual verən qız səhbatı diyib zarafata keçdi. Hami qəşqəha ilə gildi. O giündən sonra manə kürd deyirdilər, əlbəttə, zarafatla.»*

Surxay müəllim danişirdi ki, «*Bakıya qayıdandan sonra iş tapa bil-mədim. Azərnəfin baş geoloqu, professor Abramoviç dedi ki, ixtisasın neftlə əlaqədən deyil. Axırda getdim Azərnəfin baş mühəndisi Fətullabəy Rüstəmovun yanına (keçmişdə milyonlu Musa Nağıyevin baş idarəcisi olmuşdur). Azərnəftə onu Nəriman Nərimanov təyin etmişdi. Başladı eyhamla manı danlamaga: «Axi nə haqqın var Azərnəfdə işləməyə? İvanov deyilsən, Arutunyan deyilsən, Bauman deyilsən...» Səhbatı yumşaldı və manı göndərdi Lökbatana qazma mühəndisi vəzifəsinə. Nəriman Nərimanov adına texnikuma və Politexnik institutuna saathesəbi mühəzirə oxumağa davət etdi.» (Adı çəkilən kitab.Səh.31).*

*Qədimi Lətif Şirin oğlu* haqqında oxuyuruq: «*Lətif Qədimi ucaboy, gülərüt, səhəbtəl kisi idi. Eynək taxırı. Qalın daftarda konspekti vardi. Lövhədə qertyoj diiz çıxmayanda, formul qarışq düşəndə cəld daftarı açıb deyərdi; «Burda bir konspektə baxmaq deyiblər».* «*Tələbələr*» sözüñ çox takrar edərdi. *Polađ baradə mühazirədə tez-tez «polad, tələbələr, sənayədə çox lazm olur. Polad, tələbələr, sinar əyləməz...»* kimi cümlələr işlədərdi.

...*Lətif Qədiminin arvadı almaniyalı idi, tələbə vaxtı orda evlənmişdi.* (Adı çəkilən kitab.Şəh.31).

*Vəzirzadə Aslanbəy Zeynalabdin* haqqında oxuyuruq; «*Kristallografiyan professor Aslanbəy Vəzirzadə dərs deyirdi. Fransada təhsil almışdı. Müsavat hökumətinin xaricə göndərdiyi tələbələrdən idi. Bütin dərslərindən əla diploma qayıtmışdı. Nərimanov adına texnikumda da kristallografiya və mineraloziyadan dərs deyirdi. Man ömründə bu səalişlikdə və dərin məzmunlu mühazirə oxuyan görməmişdim. Azərbaycan dilini çox müükəmmal biliirdi, hətta ən böyük türkşünasla polemikaya girərdi. Mineralların rəng və çalarlarını elə sadalayardı ki, qulaq asanları möftün edərdi. Təkcə sari rəngin neçə çalarını sayırdı; qızılı sari, bülbülli sari, şorabi sari, qəməri sari, limonu sari, samarı samarı və s. Zəngin marka kolleksiyası vardı.*

*Aslanbəy ibtidai və orta təhsilini rusca almışdı, gimnaziyi bitirmişdi. Fransızca müükəmmal biliirdi. Bu baradə özü maraqlı bir əhvalat nəql edirdi; «Parisdə Sorbonna universitetinə daxil olanda imtahana gəlmidiim. Qapıcı soruşdu ki, siz fransızsınız və qapımı göstərdi – ora buyurunuz. Dədim ki, mən xaricən gəlmİŞEM Ümumiyyətə, Fransada ali məktəblərə fransızlar və xaricilər ayrı-ayrılıqla imtahan verirdilər və hətta məşgül olub hazırlaşdıqları bina da aqri idi. Öz abiturientlərini bərk sıxırdılar; heç bir gizəst olmurdur. Xariciləri göldi-gedər sayırdılar. İçəri girib dörd saat məşgül oldum. Çixib gedəndə da qapıcı qabağınu kəsib gülə-gülə dedi; «Cavan oğlan, məni aldatdırınız ha!» «Yox, man xaricən gəlmİŞEM - cavab verdim.» O: «səla bilməz, siz fransız dilində səlis damışırsınız, Heç bir xarici onu bacarmaz» -dedi.*

*Vəzirzadə azərbaycanlılardan ilk geologiya professoru idi. Gözəl geyinirdi, ciddi rəşfərlər və son dərəcə nəzakətlə idi. Arabir zarafat edərdi. İmtahan vaxtı isə heç vaxt deməzdə bilmirsən, tələbə özü durub getməli idi. Ədalətlə qıymət verərdi.*

*Qəribəlikləri vardi. Arvadı Nuridə xanım gecə vəfat etmişdi. Vəzirzadə sahər dərsə galib mühazirə oxumuşdu. İxtisasını çox müükəmmal biliirdi. Eynilə kimyani. Tanınmış kimyaçılar onun yanında ehtiyatla damşardılar.*

*Professor Aslanbəy Vəzirzadə ilə bağlı bir hadisə yادına düşür. Kritalloloqrafiyadan kub sistemini lövhədə çəkə-çəkə izah etdi. Mürəkkəb və çatın sistem idi. «Kim təkrar edə bilər?» -deyə tələbələrə müraciət eldi. Altınsa qədər tələbədən səs çıxmadi. Fikirləşdən ki, lövhədə sxem hazır, parametrlər hazır, mühazirə bu saat oxuyub, onu təkrar etməyə nə var ki? Əlimi qaldırdım, yaxınlaşdım. Vəzirzadə «A!-deyə səsini ucaltdı, - A, buyur!» Lövhəyə yaxınlaşdım. O, sağ əlindəki təbaşir parçasını mənə verdi, sol əlindəki əski parçası ilə lövhədəkiliər sildi. Tələbələr; «A!deyə güllüdürlər. Elə bil başuma qaynar su tökdür, tor yuyub apardı məni. Professor eyhamla, sataşırımsı kimi güllümsəyiб dedi; «Başla!»*

*Geriyə yol yox idi. Körpünü daşıtmışdilar. Dairəni cirib bir-bir parametrləri, ox, müstəvi, bucaq və digər elementləri ciza-ciza başladım izah etməyə. Sınıfı tam sükut çökədi. Həmi narahatlıq və intizarla harda çəsədagığımı gözləyirdi. Allah tərəfi, işi tamamlayıb təbaşir parçasını qoydum stolun üzütiına, professora baxdım. Mənənlə bir əda ilə güllümsəyirdi. «Mərhaba, professor» - deyə razılıq etdi.*

*O gündən adım qaldı professor. Familiyamdan çox məni «professor» adı ilə tanıydılar. Həttə dekan, onun müavini, katibə lazımlı olanda starostaya deyirdilər ki, sizin professoru dekanlığa göndərin. Dərs vaxtı yoldaşlarım mənə professor deyəndə asıl professor cavab verirdi;» Nədir, nə deyirsin?»*

(Üç nəfər Cümhuriyyət tələbəsinin arxiv materialları)



Sahsuvarov Surxay  
Əzim oğlu



Qədimov Lətif  
Şirin oğlu



Vəzirov Aslanbəy  
Zeynalabdin oğlu



Almalya. Frayberg. Almaniyada  
Azərbaycan tələbələrin  
qaldığı bina. (1920-1924)

\*\*\*

Mənə elə gəlir ki, Manaf Süleymanova layiq olduğu asıl qiyməti elə Cümhuriyyət tələbəsi olmuş həqiqi professor Aslanbəy Zeynalabdinbəy oğlu Vəzirzadə vermişdir. Uzunömrülükdə isə 100 tələbə arasında Gəncə kişi gimnaziyasını bitirənlərdən biri – 93 il yaşamış Ağasıbəyov Yusifbəy Süleymanbəy oğluna çatmaq ona qismət olmamışdır. 2001-ci ildə 89 yaşında əbadiyətə qovuşmuşdur. Həmin il sentyabrın 14-də «Ədəbiyyat qəzeti»nin üçüncü səhifəsində aşağıdakı nekroloq dərc olunmuşdur;

*«Amansız ölüm tanınmış nasır, tərcüməçi və publisist Manaf Süleymanovu sıramızdan apardı.*

Manaf Fərəc oğlu Süleymanov 1912-ci il mart ayının 3-də İsmayılli rayonunun Lahic kəndində doğulmuşdur. Ədəbi yaradılığında 1947-ci ildə «Azərbaycan» jurnalında dərc olunan «Yerin sırrı» romanı ilə başlamışdı. Vaxtaşırı ingilis dilindən etdiyi tərcümələri «Fərəcoglu» imzası ilə çap etdirirdi. Oxucular onun tərcüməsində Cek London, Steynbek, O.Henri, S.Moym kimi görkəmlü ingilis yazıçılarının əsərləri ilə tanış olmuşlar.

Manaf Süleymanovun çox qüdrətli publisist olmasının «Eşitdiklərim, oxuduqlarım, gördüklərim» kitabında özünü göstərdi. Bu kitab Azərbaycan əbadiyatına və tarixinə qiymətli bir töhfədir. Dəfələrlə nəşr olunmuşdur. Azərbaycan 20-ci əsrin əvvəllərində görmək istəyən hər kəs bu kitabdan faydalana bilər.

Manaf Süleymanov ixtisasca geoloq idi, Azərbaycan Neft-Kimya İnstitutunun geoloji-kəşfiyyat fakültəsini bitirmişdi. Əmək fəaliyətinə Qaradağ neft mədənlərində mühəndisliklə başlamışdı. Sonra Azərbaycan Sənaye İnstitutunda assistent, dosent olmuşdu. Ömrünün sonundakəindi Neft Akademiyası adlanan həmin tədris ocağında dərs demiş, neft sənayemiz üçün kadrlar yetişdirmişdi. Ədbəbiyyat sahəsində xidmətlərinə görə Azərbaycan Ali Soveti Rəyasət Heyətinin fərمانları və medallarla təltif olunmuşdu.

Manaf Süleymanov gözəl nasır, qayğılı ata və müəllim idi. Onun xatirəsi qələm dostlarının və oxucuların qəlbində əbədi yaşayacaqdır.

*Azərbaycan Yazarlar Birliyi»*

Səhifədə mərhumun qələm dostlarından biri olmuş Nemət Veysəllinin çox dəyərli vida məqaləsi verilmişdir. Tanış olun; « Vailah, ilə daşıq yadimdə deyil. «Azərbaycan» jurnalında işlədiyim zaman Manaf Süleymanovun sonralar oxucularına «Eşitidlərim, oxuduqlarım, gördüklərim» adı ilə təqdim ediləcək əlyazmasının taleyiñ həll etmək məsuliyyəti boynuma düşmişdə. Rəhmətlə İsa İsmayıldzadənin bilavasitə xeyirxahlığı və qayğısı nəticəsində həmin əlyazma jurnalda dərc edildi və ədəbi hadisəyə çevrildi.

Sözün geniş mənasında Manaf müəllim bu əlyazmanın üstündə bərk əsir-di. Döña-döna əlyazmanın üstüñə qaydır, fəsillərə, Bakı milyonçularının həyatına aid schifslərə yenidən göz gəzdirdiridi.

Bu əsəri çapa hazırlayan müddətə Manaf müəllimlə aməlli-başlı dostlaşdırıb, yaxın oldum. Etiraf edirəm, əvvəller yaradıcılığı ilə yaxından tanış olmasam da, sonralar onunla tez-tez görüşür, əsərlərini müttaliə edirdim. Şəxsi tanışlıq zamanı əmin oldum ki, Manaf Süleymanov Neft-Kimya Akademiyasının təcrübəli, elmi müəllimi olmaqla yanaşı, həm də gözəl kalarılıtı, yazdığı həyatı çox yaxşı bilən, ən inca detallara belə müfəzə etməyi bacaran yazuçıdır.

Manaf müəllimin bir keyfiyyəti də xoş sözə layiqdir. O, Abşeronun, Bakının tarixini çox gözəl bilirdi. Bakı on səkkiz, Bakı on doqquz, Bakı iyirminci əsrin əvvəllərində – bütün bu mövzular ətrafında daşılı, əhatəli, ensiklopedik məlumatlara malikdi. O, bu mövzularda əvəzsiz yazıçıdır. Maraqlı burasındaydı ki, Manaf müəllim Bakının tarixi, arxitekturasi, sosial və mədəni inkişafı barəsində uzun illər idı ki, məlumat toplamışdı, tədqiqatlar aparmışdı. Manaf müəllim həm də gözəl sənətçünəs, sənət əsərlərinin pərəstişkarı idi. Onun mənzilindəki saysız-hesabsız sənət əsərləri, tablolar, kompozisiyalar buna yaxşı misaldır. Ürayımdan bir nigarənlıq asılıb; Manaf müəllim dün-yasını dəyişəndən sonra bu əsərlərin taleyi necə olacaq? Bu sənət əsərlərinin toplanmasına, mühafizəsinə o çox əmək sərf etmişdi.

Azərbaycanın Manaf Süleymanov kimi zəhmətkeş, təvazökar yazılışının əsərləri neçə-neçə xalqların dillərində dərc edilib, torpağımıza səhrət gətirib. Gözlərimi yumuram, Manaf müəllimin xoş təbəssümü gözlərimin qarşısında canlanır.

Nemət Veysəlli »

## Müəllifdən

Nemət Veysəllinin dedikləri ürəyimizdəndir. Gün o gün olsun ki, Cümhuriyyət tələbələrindən dərs almış əvəzsiz soydaşımız Manaf Süleymanovun xatirəsi Azərbaycan Cümhuriyyətinin 100 illiyi ərafəsində dövlət səviyəsində obədiləşdirilsin .

Teyyub Qurban.  
Bakı, Bakıxanov qəsəbəsi,  
mart, 2016-ci il.

\*\*\*

Cümhuriyyət tələbələri arasında 1896-ci ildə Bakının Maştağa kəndində anadan olmuş Sadiqov Mirsadıq Kərbalayı Seyid Kamil oğlu da vardır. Onun barəsində əldə etdiyim arxiv sanadları ilə oxucuları tanış edirəm.

1919-cu il noyabr ayının 6-da Azərbaycan Cümhuriyyəti Xalq Maarifi Nazirliyinə daxil olmuş bir məktubda oxuyuruq :

«Cənab nazir !

Bundan əvvəl Sizə göndərdiyim müraciətə əlavə olaraq bildirirəm ki, mən Almaniyanın Frayberq Dağ Akademiyasında təhsilimi davam etdirmək arzusundayam. (Mirsadıq Sadıqov Tomsk Texnoloji İnstitutunun tələbəsi idi – T.Q.). Bütün lazımi sənədlərim başçılıq etdiyiniz nazirliyin dəftərxanasındadır.»

Təhsil naziri N.Şahsuvarovun 1920-ci il yanvarın 13-də imzaladığı sənəddən göründüyü kimi, gəncin arzusuna əməl olunaraq o, Almaniyaya göndərilmisdir.

Azərbaycan Respublikası Dövlət Axivində Cümhuriyyət tələbəsinin Bakı məxanika-inşaat texniki məktəbini bitirməsi barədə şəhadətnaməsinin surəti da saxlanılır. Burada deyildiyi kimi, Mirsadıq Kərbalayı Seyid Kamil oğlu Sadıqov 1911-ci ildə Bakı Orta Texniki məktəbinə qəbul olunmuş və 1917-ci ilin aprel ayında aşağıda göstərilən qiymətlərlə təhsilini başa vurmusdur :

Səriət -----	tədris olunmayıb
Rus dili -----	( 4 ) yaxşı
Cəbr -----	( 4 ) yaxşı
Geometriya -----	( 4 ) yaxşı
Triqonometriya -----	( 4 ) yaxşı
Analitik geometriya -----	( 3 ) kafi
Fizika -----	( 4 ) yaxşı
Üzvi kimya -----	( 4 ) yaxşı
Qeyri-üzvi kimya -----	( 4 ) yaxşı
Nazari mexanika -----	( 3 ) kafi
Materiallar müqaviməti -----	( 4 ) yaxşı
Maşın hissələri -----	( 4 ) yaxşı
Buxar qazanları -----	( 3 ) kafi
Buxar maşınları -----	( 3 ) kafi
Mühərrik hissələri -----	( 3 ) kafi
Ağac emali texnologiyası -----	( 3 ) kafi
Metallar texnologiyası -----	( 3 ) kafi
Elektronika -----	( 4 ) yaxşı
Fiziki geologiya -----	( 4 ) yaxşı
Tarixi geologiya -----	( 4 ) yaxşı
Paleontologiya -----	( 4 ) yaxşı
Abşeron yarımadasının geologiyası -----	( 4 ) yaxşı
Neft texnologiyası -----	( 4 ) yaxşı
Qazma işləri -----	( 5 ) əla
İnsaat mədəniyyəti -----	( 3 ) kafi
Rəsm -----	( 5 ) əla

«Xalq qəzeti»nın 25 iyul 2012-ci sayında Anar Turanın «Azərbaycan Xalq Cümhuriyyəti dövründə xaricə göndərilən tələbələr və onların taleyi barədə qeydlər» məqaləsində oxuyuruz: «Sadiqov Mirsadiq Səid Kamil oğlu(1896, Bakı-?) Berlinə göndərilmişdir. Əlavə məlumat yoxdur.»

Əlavə məlumat Azərbaycan arxivlərindədir. Respublika Dövlət Arxivində tanış olduğumuz bir sənəddə bəlli olur ki, fitri istedad sahibi olmuş Mirsadiq Kərbalayı Seyid Kamil oğlu Sadiqovun himayədarı millat atası Hacı Zeynalabdin Tağıyev olmuşdur. Azərbaycan Prezidentinin İşlər İdarəsinin

Siyasi Sənədlər arxivindəki bir sənəddə isə «əlavə məlumat» vardır. Aydın olur ki, Mirsadiq Sədiqov Almaniyadan Frayberq Akademiyasını bitirdikdən sonra 1925-ci ildə Azərbaycana qayıtmış, Bakı mədənlərində mühəndis kimi çalışmışdır. «Yerin sırrını bilən» mütəxəssis 1929-30-cu illərdə Bibiheybat qazma kontoru rəisinin köməkçisi vəzifəsində çalışmışdır. Neftçixarma sahəsində kamil bilici, ingilis və alman dillərində sərbəst danışan qırq yaşı Cümhuriyyət tələbəsi 1930-cu ilin oktyabrında Amerikaya ezam olunmaq üçün təqdim edilmişdir. Fəqət... 1930-cu il noyabrın 4-də Azərbaycan K.(b)P MK kadrlar şöbəsinə daxil olmuş rəsmi məktub hər şeyi puça çıxarmışdır. Tanış olun:

«Bakının Bibiheybat qazma kontorunun texniki işlər üzrə rəis köməkçisi Mir Sadıq Sadiqovun Amerikaya ezam olunması barədə təklifinizlə əlaqədar aşağıdakılardır bildiririk.

Sadiqov Mirsadiq Seyid Kamil oğlu ixtisasas dağ mühəndisidir. Müsavat Hökuməti tərəfindən Almaniyaya Frayberq Dağ Mədən Akademiyasına təhsil almağa göndərilmişdir. 1925-ci ilədək orada olmuşdur. Belə ki, Müsavat hökuməti devrildikdən sonra Sovet hakimiyəti təqatüdül ilə təhsilini başa vurmussudur. Xaricdə olarkən Sadiqov özünü millatçı kimi göstərmüş, knyazlıq davranmış, sovet dövlətinə nifrat bəsləşən iñşürələrin dərnəyində iştirak etmiş, Qafqazdan olan tələbələr arasında bolşevizmin məhv edilməsi, Azərbaycanın Türkiyə ilə birləşdirilməsi təbligatını aparmışdır. Sadiqovun iştirak etdiyi dönrəklərə tez-tez Paris və Berlinləndə naməlum şəxslər gələrmiş və onlar gedəndən sonra dərnək iżvərində xeyli pul aşkar olunarmış.

Azərbaycandan söz düşəndə Sadiqov Bakının türklər tərəfindən işğalı vaxtı ermənilərin qətlə yetirilməsində iştirakından fəxrla danişmiş.

Sadiqov ifrat millatçıdır; özünü qatı dindar kimi göstərir və dini bayramlarda işa çıxmır. Pul hərisidir, varlanmaq üçün hər şeyə hazırlıdır. O, çar Rusiyası ordusunun polkovnikinin oğlundur. Sovet hakimiyətinin qatı düşmanıdır.

Sadiqov Mir Sadıq Seyid Kamil oğlunun xaricə göndərilməsini məqsədəyən hesab etmirik.

Zaqafqaziya Dövlət Siyasi  
İdarəsinin rəisi Qulbis»

Maştağamın seyid övladının Amerikaya sefərinə qadaq qoymuş Robert Qulbisinin aqibəti necə olmuşdur? Bu barədə ilk dəfə arxiv sənədlərini üzə çıxaran əməkdar jurnalist Əlirza Bayalev vaxtılıq redaktoru olduğu «Bakı post» qəzeti səhifələrində dərc etdirmişdir. Qəzətin 1998-ci il xüsusi buraxılışında oxuyur: «1930-cu ildən - Mir Cəfər Bağırovdan sonra Azərbaycanın təhlükəsizlik orqanlarına qeyri millətlərin nümayəndələri - rus, erməni, yəhudili rəhbərlər etmişdilər. 1930-33-cü illərdə DSI sadri vəzifəsinə Mixail Petroviç Frinovski təyin olunmuşdu. O, sonralar SSRİ Hərbi Deniz Donanması naziri vəzifəsinədək yüksəlmüş, 1938-ci ildə Xalq Daxil İslər Komissarı Nikolay Jeleyov müavini kimi həbs olunaraq, aspirant arvadı və məktəbli oğlu ilə birlikdə güləşənmişdi.

...Təhlükəzlilik orqanında sədrin müavini vəzifəsini də əsas etibarılı əcnəbilər tuturdular: Kaftarıdze, Beriya, Borşev, Qrigoryan, Markaryan, Purnis, Qulbis... Robert Qulbis həbs olunacağı biləndə özünü qatarın altına ataraa intihar etmişdi.»



*Sadiqov Mirsadiq Kərbalayi  
Seyid Kamil oğlu*

## BÜLBÜLƏNİN CUMHURİYYƏT TƏLƏBƏSİ

Bakı kəndlərindən olan Cumhuriyyət tələbələri arasında həmyerilim *Mirzəhüseyn Kərbələyi Hənifə oğlu Quliyev* də vardır. Azərbaycan Respublikası Dövlət Arxivində onun barosundakı sənədlərlə tanış oluram. 1920-ci il iyun ayının 15-də Zaqafqaziya Şia Ruhani İdarəsində verilmiş doğum şəhadətnaməsində deyildiyi kimi, o, 1900-cü il yanvarın 1-də Bakının Bülbülə kəndində doğulmuşdur. Atası Kərbələyi Hənifə Hacı Məhəmməlhüseyn oğlu, anası Seyid Nisə Hacı Mirnəqizidir.

Mirzahüseyin Quliyev ilk təhsilini Molla Xanada almışdır. On bir yaşında, 1911-ci il sentyabrın 1-də Bakı ikinci kişi gimnaziyasına qəbul edilmiş və 1919-cu il may ayında gimnaziyanı nümunəvi davranış və aşağıdakı qiymətlərlərə bitmişdir:

Şəriət	ala (5)
Fəlsəfə	yaxşı (4)
Rus dili	yaxşı (4)
Latin dili	ala (5)
Qanunşunaslıq	ala (5)
Riyaziyyat	yaxşı (4)
Riyazi coğrafiya	kafi (3)
Fizika	kafi (3)
Tarix	yaxşı (4)
Coğrafiya	ala (5)
Fransız dili	yaxşı (4)

Alman dili ----- əla (5)  
 Türk tarixi ----- yaxşı (4)  
 Türk dili ----- əla (5)

Gimnaziyanı bitirdən sonra Mirzəhüseyin Quliyev Azərbaycan parlamentində inzibati-təsərrüfat şöbəsi müdürü müvəvvi vəzifəsində çalışmışdır. 1919-ci il avqustun 1-də 19 yaşı Mirzəhüseyin Quliyev Azərbaycan Cümhuriyyəti xalq maarif nazirinə aşağıdakı müraciəti göndərmişdir:

*«Xaricda, Almanmanın Frayberg dağ-mədən akademiyasının mexanika şöbəsində təhsilimi davam etdirmək üçün Sizdən xahiş edirəm ki, Avropaya ali təhsil almağa göndərilən mütəslimən tələbə və abituriyentlərin siyahısına məni də daxil edəsiniz. Yeganə maddi təminatın şəxsi (hal-hazırkı parlamentdə kvester işləyişirəm) qazancımdır. Öz hesabımı xaricdə təhsil almaq imkannım yoxdur. Ərizəmə aşağıdakı sənədləri əlavə edirəm;*

1.Gimnaziyanı bitirdiyim haqqında 557 nömrəli kamal attestatı.

2. 1458 nömrəli doğum haqqında şəhadətnamə.

Bu ümət və yaşayış: Bakı, Vərxne Priyutskaya (indiki Şamil Əzizbəyov - T.Q.) küçəsi, ev 95. Abitiruyent Mirzəhüseyin Quliyev. »

Respublika Dövlət Arxivində saxlanılan arxiv sənədlərindən aydın olur ki, Mirzəhüseyin Quliyev Almaniyaya deyil, Fransanın Paris Universitetinə (sənəd əlavə olunur) göndərilmişdir. 1925-ci ilin noyabrında son dəfə tərtib edilmiş siyahıda da onun adı yoxdur. (Sənəd əlavə olunur). Səbəb?

Araşdırıcılar göstərir ki, Mirzəhüseyin Quliyev 1923-cü ildə Cümhuriyyət tələbələrinin əksariyyətdən fərqli olaraq Sovet vətəndaşlığını qəbul etmədiyinə görə təqaüddən məhrum olunmuşdur. İstiqlal aşığının damarlarından axan qan qırbatda da düşmənə nifroşət coşmuşdur.. Azərbaycan Parlamentinin iclaslarında səcdəgahı Məhəmməd Əmin Rəsulzadə ilə görüşmüş Mirzəhüseyin Quliyev ağr o zaman dəftərxanı işçisi deyil, deputat ol-sayıdı, bolşeviklərin hakimiyyətə gəlməsinin əleyhinə səs verədi. Bülbüldə «İmamzada çörəyi» ilə böyük məscidin yaddaş daftərindən M.Ə.Rəsulzadənin sözləri silinməmişdi: «Sadəcə texnikaçı, peşə sahibi hər zaman tapmaq olar. Bu ehtiyacını bir millət müvəqqəti bir zaman üçün əcnəbilərə müraciət surətlə də təmin edə bilər. Fəqət heç bir zaman xaricə müraciət olunaraq, bir vətənpərvər, bir milliyətçi və bir istiqlalçı alınamaz.»

Cümhuriyyət tələbəsinin arxivdə saxlanılan bir məktubunda göstərilir ki, ailəmiz 11 nəfərdən ibarətdir – dörd nəfər öztüməz və yeddi nəfər mərhum əminim övladları. .. Yaşlı bülbüllilər yaxşı bilirlər ki, Mirzəhüseyin 18 yaşında olanda, 1918-ci ilin martında Novruz axşamı kənd əhalisinin başına hansı müsibət gətirilmişdir. Bəki kişi gimnaziyasının kişilik dörsün düşmənə nifroş faslı o zaman yaranmışdır. Bunu təsəvvür etmək üçün Cümhuriyyət tələbəsinin anadan olmasının 100 illiyindən on bir il sonra naşr olunmuş «Bülbüllə» kitabını vərəqləmək (bax: Hacı Davud, Bülbüllə, Bakı, Şirvannəş, 2001, sah. 66-68) kifayətdir: «1918-ci ilin mart hadisələri tarixa qanlı saatları yazılmışdır. Bu hadisələr zamanı ermanılər demək olar ki, Bakının yarısını tutmuşlardır. Onların bir zirehli qatarı Razin (indiki Bülkhanov) stansiyasında dayanmışdır. Xılə və Bülbüllə kəndləri tam mühəsirə şəraitində idi. Vəziyyətin son dərəcə ağır facia ilə nəticələnəcəyiindən ehtiyaç edən kənddə Kərbəlayı Qurbanəli (Teyyub Qurbanın babası – redaktor)əhalini kənddən çıxarıb təhlükəsiz yerlərə göndərdi. (Mütəllifin qeydi: 1918-ci ildə Mirzəhüseyin gimnaziyada oxuyurdı və şəhərin Qoço Nəcafiqulunun mühafizə dəstələrinin qoruduğu hissəsindən qalırılmış – T.Q.. Bülbüllilər Xılə kəndinin dəstələri ilə birlikdə «çağırılmamış qonaqlar» qarşı mərdlikdə vuruşurdular. Ancaq tələfat qəçiləməz idi. Razin stansiyası altındakı döyişdə Kərbəlayı Qurbanəli şəhid oldu. Vəhşiləşmiş daşnaklar kəndin məhəllələrinə soxuldular. Ağlaşımaz vəhşiliklər törətdilər. Məsələn, Əbdülrəhim Xələfqulu oğlunun kürzəyinə qaynar samavar bağlayıb öldürmüdüllər.»

1918-ci ilin sentyabrında Türk qoşunları tərəfindən Bakının alınmasından dəhəl sonra bütün şəhidlər İmamzadə həyatindəki qəbirstanlıqda basdırılmışlar. Əməsinin və omisi uşaqlarının dəfnindən gimnaziya toləbəsi Mirzə Hüseyin də olmudsın. Bir ildən sonra gimnaziyanı bitirib, Azərbaycan parlamentində işləyən Mirzəhüseyin Kərbəlayı Hənifə oğlu doğma kəndinin tarixini yaxşı bilirdi. Bilirdi ki, buradakı İmamzadədə beşinci İmam Məhəmməd Bağırm övladı Məhəmməd Sadiq dəfn olunmuşdur. 1936-38-ci illərdə isə İmamzadənin və onun yanındakı məscidin sökülməsindən qırbatda xəbərsiz qalmışdır. Bilməmişdir ki, İmamzadənin həyatində dəfn olunmuş həmkəndlilərinin, onların arasında Cümhuriyyət tələbəsinin 1918-ci ildə şəhid olmuş azızzilərinin naşı yeni qəbirstanlıqda torpaq basdırılmışdır. Cümhuriyyət tələbəsinin doxsan üç yaşında – 1993-cü il may ayının 5-də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən «Məhəmməd Sadiq İmamzadəsi» dini icmasının nizamnaməsi qeydə alınmış və onun rəsmi faaliyyətinə icazə verilmişdir.



Quliyev Mirzə Hüseyin Kərbəlayi Hənifə oğlu



Hacızadə Mirzə  
Məşədi Yusif oğlu



Səlimov Hüseynqulu  
Yusif Kərbəlayi oğlu



Abdullayev Ağali  
Məşədi Rəsul oğlu



Rəhimzadə Abdulla  
Məmməd oğlu



Zeynalov Behbudəli  
Məşədi Həmid oğlu



Salahov Yusif  
Məşədi Hüseyn oğlu



Hacizadə Səməndər  
Axund Zəki oğlu



Şahsuvarov Mürsəl  
Ədilxan oğlu



Şixiyev Hüseyn  
Qasim Mustafa oğlu



Tahirzadə Abdulla  
Mahmud oğlu



Seidzadə Mirismayıł  
Hacı Seyid Əhməd oğlu



Səfərov Məhiş  
Məşədi Hacı oğlu



Vəkilov Mustafa  
Məmmədağa oğlu



Teymurxanov Muradbəy  
Zabir oğlu



Xrimov Zəkəriyyə  
Əbdülrasid oğlu



Cabbarov Ələkbər  
Kərbələyi Məmmədəli oğlu

## Cümhuriyyət tələbələrinin keşiyində

1920-ci il iyulunda Məhəmməd Əmin Rəsulzadənin Lahicda qələmə aldığı «Əsrimizin Səyavuşu» əsərində (bax: Bakı, Gənclik nəşriyyatı, 1991, sah.40) oxuyuruq: «Hər şeydan əvvəl, Azərbaycan Cümhuriyyətinin əsas idarəsi bütün vətəndaşlarının bərabər hüquqlu yaşaması üzərində qurulmuşdu. Burada hər bir insanın möhtərəm şəxs, Azərbaycan vətəndaşı olduğu üçün hüqugu saxlanır. Kişi – qadın, müsəlman, xristian, Türk – Türk olmayan, cins və milliyyət fərqi qoymadan varlı – kasib, sahibkar işçi, torpaq sahibi – muzdur, öğretmən – tələbə, möhtərəm – cahil, sinif, məslək, təbəqə, rütbə, vəzifə, nəsli, bilgi imtiyazi aparmadan bütün vətəndaşlar məməkətin idarəsində iştirak edir; qanun verən qurumlara girmək haqqına da sahib idil. Burada bir sinif dəigər sinifə hakim deyildi. İnsan na varına görə haqlı, nə da yoxsulluğuna görə haqsız görüñürdü. Bunun üçün na yoxsulluğu üçün sayğılanır, na da zanginliyi üçün alçaldılırdu.»

M.Ə.Rəsulzadə Lahicda bu sözleri yazarkən, artıq dörd aydı ki, müqəddəs Azərbaycan torpağı işgalçı rus ordusunun tapdağı altında idi. Azərbaycan Cümhuriyyətinin silah gücü ilə devrilmesi planını Lenin 1920-ci ilin yanvarından çizmişdi. Rusiya Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin Lenin tərəfindən imzalanmış qararı ilə Şimali Qafqazda Ölkə Komitəsi təşkil edilmişdi. Beləliklə, Qafqazda rus sovənizlərinin və daşnakların antitürk səlib yürüşüna rəvac verilmişdi. Bakıda və Azərbaycanın bölgalarında Orconokidə, Sarkis, Mikoyan, Mirzoyan və digər «ze»lər və «yanı»lar Azərbaycanın müsəlman əhalisinin evlərinə soxular, var-yoxunu çırışdırıraq, Rusiya qubernasiyasına göndərirdilər. Bu vəhşicəsinə oğurluq, quldurluq və zorakılığa leninçilər «müsədirə» adı vermişdilər. 1920-ci il sentyabrın 20-də Azərbaycan SSR-in Moskvadakı fəvqələdə nümayəndəsi Behbudəq Şahxtinski Lenina ünvanlaşmış məktubunda yazdı: «Azərbaycan Komissarlar Sovetinin sədri Nərimanov yoldaş iki həftə bundan qabaq məcbur oldu ki, öz hakimiyyət hüququndan istifadə edib, müsadirəni dayandırsın və hər kəsin könülli surətdə artıq şeyi vermasını elan etsin. Bu işi Bakı İcrayıyyə Komitəsinə keçirtdilər. Nərimanov yoldaşın əmri lağv edildi və qərar çıxarıldı ki, tuman-köynəyədək nə varsa, ev müxalləfəti amansız surətdə müsədirə olunsun.»

Bəli, Moskvanın Azərbaycana yüksək vəzifələrə göndərdiyi bolşeviklərlə Nəriman Nərimanov arasında yerlə –göy qədər fərq vardı. Əcnəbələr xalqımızın halalca zəhməti ilə topladığı mal-dövləti zorla məngirləməklə, Nəriman Nərimanov isə millətin maddi və mənəvi sərvətini qorumaq üçün meydanda idi. Üstəlik acəbi «rəhbərlər» bisavadlardan ibarət idi. Leninin «Oxumaq, oxumaq, yənə da oxumaq» sözləri də belələri üçündü. Azərbaycan Sovet Hökumətinin başçısı Nəriman Nərimanov isə kökləri bütöv Azərbaycan torpağının dərinliklərinə işləmiş bir ağacın sınmaz budağı idi. Azərbaycan Sovet rəhbəri bütöv Azərbaycanın Urmiya mahalindən olan babasının adını daşıyır. Uşaqlıq illərində, ərəb dilini öyrənmiş, Quranı oxumuşdu. Sonralar Qori seminarıyasının məzunu müəllimlik fəaliyyəti ilə da fərqlənmişdi. 1901-ci ildə Bakı kişi gimnaziyasının otuz bir yaşı müəllimi üçüncü dərcələri Stanislav ordeni ilə təltif edilmişdi. Bundan iki il əvvəl, 1899-cu ildə isə «Müsəlmanlar üçün rus dilini müəllimsiz öyrənməkdən ötrü asan kitabçı» dərsliyi çap etdirmişdi. 1902-ci ildə Odessadakı Novorossiya Universitetinin tibb fakultəsinə daxil olmuş və ali məktəbi müvəffəqiyyətə bitirmiş loğman doğma xalqının bütün dördlərinə əlavə axtarındı. O deyirdi: «*Bir millet özünü tanımayınca, hüququnu düzünməz. Tanımaq üçün da milli dil, milli məktəb, milli mətbuat, milli ədəbiyyat lazımdır.*» Azərbaycan Xalq Komissarları Sovetinin sadri vəzifəsində çalışkan onun imzaladığı dekretlər osasında həyatı keçirilmiş tədbirlər əyani şəkildə göstərir ki, Nəriman Nərimanov Azərbaycan Cümhuriyyəti Hökumətinin yarımqiqli qalmış işlərini davam etdirmiştir.

Azərbaycan Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə yازdı: «*Mədəniyyətin qayası siyaseti elmə təbe etməkdir.*». Nəriman Nərimanov belə hesab edirdi ki, elmə yiyələnməyin bir yolu vardır, o da təhsildir. 1921-ci il sentyabr ayının 14-də Nəriman Nərimanov maarif xadimlərinin ikinci qurultayındakı çıxışında bu deyimi coxlarını təəccübəldirən bir şəkildə belə şərh edirdi: «*Hərgələn mənə desələr ki, əlan (indi – T.Q.) Şura Cümhuriyyətində zavodlar, fabrikalar və başqa müəssisələr işləyir, komissarlar da öz yerindədir, yalnız maarif komissarlığından başqa, mən deyərdim ki, o şura hökuməti çox davam etməz.*» Azərbaycan Şura Cümhuriyyətinin başçısı dediklərini əmlə olaraq həyatı keçirmiştir. Respublikamızda Kaminskinin və Kirovun partiya rəhbəri olduqları bir zamanda Nəriman Nərimanovun təşbbüsü ilə Azərbaycan Cümhuriyyətinin maarif və Məhz onun təklifi ilə Azərbaycan Cümhuriyyəti maarif və dini etiqad naziri olmuş Nurməmməd

bəy Şahsuvarov Azərbaycan SSR Maarif nazirinin müavini vəzifəsində çalışmışdır. Sovet dövrünün nazir müavininin təşbbüsü ilə Cümhuriyyət vaxtı yaradılmış Azərbaycan Dövlət Universitetinə hər il 100 nəfər tələbə qəbul edilməsinə aid Nəriman Nərimanov tərəfindən dekret imzalanmışdır. Məhz Sovet hakimiyyətinin ilk illərində xaricdə təhsil almağa göndərilmiş 100 nəfər gəncin təleyinə Nəriman Nərimanov bigənə qalmamışdır. Bu masalə ilə bilavasitə məşğul olmuş üçün Azərbaycan Şura Cümhuriyyəti sədrinin təklifi ilə Bəhram bəy Cəfər oğlu Axundov işə cəlb olunmuşdur. Kim idı Bəhram bəy Axundov? Onun adına Azərbaycan Cümhuriyyəti Parlament deputatları arasında rast galırıq. Parlamentin bitərəflər fraksiyasında təmsil olunan Əhməd bəy Ağayev, Behbud bəy Cavanşir, Əbdüləli bəy Əmirəslanov arasındadır. Hələ o deputat ikən, 1919-cu ildə Məhəmməd Əmin Rəsulzadənin təklifi ilə parlamentin qərarı ilə xaricdə təhsil almağı gəndorlular tələbələrin işinə məsul şəxs təyin olunmuşdu. İki ildən sonra, 1921-ci ildə isə Azərbaycan Sovet Cümhuriyyəti Komissarlar Sovetinin sədri Nəriman Nərimanov 1921-ci il 18 iyun tarixli sərəncamı ilə xüsusi müvəkkil təyin etmişdi. İki həftədan sonra, homin il 1 iyul ayının əvvəllerində xüsusi müvəkkil Bəhram bəy Axundov soydaşlarımızın alı təhsil aldıqları Avropa şəhərlərində ezamiyyətdə olmuşdur. Ezamiyyətin nəticələri barədə Nəriman Nərimanovu yazılı hesabat təqdim etmişdir. Xalq Maarif Komissarlığına tapşırılmışdır ki, maliyyə komissarlığı ilə birlikdə xarici ölkələrdə ali təhsil alan tələbələrə köməklik göstərilməsi üçün pül ayırsınlar və onlara çatdırılsınlar.

Azərbaycan Respublikası Dövlət Arxivində Bəhram bəy Axundovun haqqındaki yeganə aşağıdakı məlumat 2004-cü ildə nəşr olunmuş «Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası»nın birinci cildində (səh.107) verilmişdir. Burada oxuyuruq: «*Axundov Bəhram bəy Cəfər oğlu (1872, Şuşa – 1932, Bakı) – Azərbaycan milli azadlıq hərəkatının iştirakçılarından biri. Fransada tabiatşünaslıq və tibb təhsili almış (1893 – 1895), «İttihad» məktəbində həkim işləmişdir. 20-ci əsrin əvvəllerində Bakının ictmai hayatında fəal iştirak etmiş, «Nicas» və «Səfa» cəmiyyətinin üzvü olmuşdur. Cümhuriyyət dövründə Parlamentə seçilmiş, bitərəflər fraksiyasını təmsil etmişdir. 1919-cu ildə Azərbaycan Hökuməti ona xaricə təhsil almağa gedən tələbələrin sağlamlığına nəzarət etmək tapşırığı vermişdir. Aprel işğalından (1920) sonra müxtəlif sahiyyə müəssisələrində həkim işləmiş, «Əmək qəhrəmanı» adına layiq görülmüşdür.*

Ertesi günü Azərbaycan Respublikası Dövlət Tarix arxivinə üz tutdum. Arxivin direktoru Arif Axundovu tələbəlik illərindən tanıyırdım, Kōhə dost məni səmimiyyatla qarşılıdı. Galisiymin məqsadını deyəndə çox şad oldu. Dedi ki, arxivimizdə ancaq Bəhram bəy Axundovun özü yox, həyat yoldaşının vəfatı barədə sənəd vardır. Sürətini çıxarıb sizə verə bilərem. Elə də oldu. Arxiv arayışından bollı olduğu kimi, Bakı şəhərinin Azərbaycan prospekti bina 1, mənzil 61-də yaşıyan vətəndaş T.A. Axundovannın müraciətinə cavab olaraq bildirilmişdi ki, vətəndaşlıq aktlarında aid Qasim bəy məscidində saxlanılan məlumatda görə doktor Bəhram bəy Axundovun zövcəsi Səltənət xanım Axundova 1916-cı il iyunun 20-də vəfat etmişdir.

İndi də «T.A. Axundovanın sorğuna düşdüm. Nəriman Nərimanovun ev-muzeyində tədbirlərin birində muzeyin direktoru Kamile xanım Hüseyinova dedi ki, Tamara xanım Bəhram bəy Axundovun nəvəsidir. Muzeyimizə tez-tez gəlir. Xahiş edərəm, babaşı haqqında olan sənədlərin surətini sizə hədiyyə edər.

Bələliklə, ilk baharın xoş günlərinin birində tarixi bir binada, vaxtilə Nəriman Nərimanovun yaşadığı mənzildə Cümhuriyyət tələbələrinin sağlamlığı keşiyində durmuş Bəhram bəy Axundovun nəvəsi ilə görüşümüz baş tutdu. Babası haqqında dediklərini qələmə almış. Molum oldu ki, Bəhram bəy Axundovun atasının adı indiyədək matbuatda yazılıdığı «Cəfər bəy» deyil, «Mirzə Cəfər bəy» imiş. Mirzə Cəfər oğlu Axundov 1894-cü ildən 1901-cü ilədək Fransanın Lille şəhərində həkimlik ixtisasına yiyələnmiş, 1901-1902-ci illərdə Parisdəki Paster adına institutda çalışmışdır. 1902-1903-cü illərdə Təbrizdə şah sülaləsindən olan varisin şəxsi həkimi olmuşdur. Bir il sonra Təbrizdən qayıdan Bəhram bəy həkimliyini Xarkovda davam etdirmişdir. Çox çəkmədən türk həkimin şöhrəti dillərə düşmüştür. 1904-cü ildə əlahəzərət rus knyazının şəxsi imzası ilə Bəhram bəy Mirzə Cəfər oğlu Axundova bütün Rusiya ərazisində həkim işləmək hüququnu verilmişdir. Elə həmin il «bütün Rusiya ərazisinin tanınmış logmanı» bir dəha Fransaya sefər etmişdir. Bu dəfə əhd-peyman bağladığı sevgiliisi Mariya Burceni bəy torpağına gətirmək üçün... Bütün varlığı ilə Bəhram bəyə vurulmuş Fransa gözəli çoxlarını təəccübələndirən əmal sahibi olmuşdur – İslami qəbul etmiş, namaz qılmağa başlamışdır. Sevimli ərinin xeyir-duası ilə ona yeni doğum şəhadətnaməsi verilmişdir. Burada «Mariya Burce»ni «Səltənət Axundova» əvəz etmişdir.

Tamara xanım nənəsinin həyatından maraqla söhbət açır. Nəqəl edir ki, Səltənət xanım Bakı milyonçusu Şəmsi Əsədullayevin arvadı Mariya Əsədullayevanın başçılıq etdiyi qadın xeyriyyə comiyystinin üzvü olmuşdur.

...Səltənət Axundova 1916-cı ildə Bakıda vəfat etmişdir. Deyilənə görə Bakının Çəmparəkand qəbirşəhərində basdırılmışdır. On səkkiz il sonra, 1934-cü ildə Bəhram bəy rəhmətlik xanımının yanında 62 yaşında qərar tutmuşdur. İndi camaat o qəbirstanlığında «ölülər bağı» deyir. Halbuki bu bağın dərin qatlarında Bəhram bəy və Səltənət xanım kimi dirilər vardır.

*Bakı, Bakıxanov qəsəbəsi,  
Aprel 2015-cü il.*

### Kitabın içindəkilər

Fədakar tədqiqatçı Teyyub Qurban(E.Həsənli) .....	3
Müəllifdən .....	5
Redaktordan(Q.Dünyaminqızı) .....	6
Cumhuriyyət tələbələri(M.Süleymanlı).....	9
Birinci hissə.Təhsil islahatlar .....	15
İkinci hissə. Təhsil milli dirilik təzahürüdür .....	48
Üçüncü hissə. Tale sərağıyla .....	75

**Teyyub Qurban**

*(Qurban Teyyub Yarməmməd oğlu)*

**Yüz tələbə, yüz tale**

Mətbəənin direktoru: *Elman Qasimov*  
Kompüter tərtibatçısı: *Azər Aydın*

Çapa imzalanmışdır: 28.03.2018.

Formatı 70x100 1/16

Həcmi 16 ç.v. Sifariş № 04. Tiraj 500

«Zərdabi LTD» MMC Nəşriyyat Poliqrafiya müəssisəsi  
Tel: (012) 514-73-73, mob. (050; 070) 344 76 01  
e-poçtu: zerdabi\_em@mail.ru



Teyyub Qurban 1934-cü il dekabr ayının 18-də Bakının Bülbülə kəndində neftçi ailəsində anadan olmuşdur. O, 1954-cü ildə burada 208 sayılı orta məktəbi bitirdikdən sonra ADU-nun (indiki BDU) filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil almışdır (1954-1959). Hələ universiteti bitirməmişdən onu ADU-nun komsomol komitəsinin birinci katibi seçmişlər. Onun "Koreyalı döyüşçüyə" adlı ilk şeiri 1950-ci ildə "Pioner" jurnalının 12-ci sayında çıxmışdır. Dövri mətbuatda müntəzəm çıxış etmişdir. Şeirləri ayrı-ayrı xalqların dillərində çap olunmuşdur. T.Qurban "Mənim gəncliyim", "Dostluğun gücü", "Unudulmayan", "Yangı", "El yolu", "Gözəllik yarışı", "Ömrün gənclik yazı", "Dönməzlik", "Sara", "Məcra", "Düşmənlərindən güclü şəxsiyyət", "Müqəddəs məkanda Quds vardır" və s. kitabların müəllifidir. Onun Hacı Zeynalabdin Tağıyevə həsr etdiyi "Yaşayan ömür" pyesi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında tamaşaşa qoyulmuşdur (1993). M.Ə. Rəsulzadənin həyatından bəhs edən "Dönməzlik" povesti "Bakının səsi" qəzetinin 1994-cü il may-sentyabr saylarında dərc olunmuşdur.